

MƏMMƏD CƏFƏR

SEÇİLMİŞ ƏSƏRLƏRİ



Məmməd Cəfər Cəfərov

2003
1486

115
C 50

MƏMMƏD CƏFƏR

49240

49248

SEÇİLMİŞ ƏSƏRLƏRİ

(II cild)

«M.F. Açıkelov adına Azərbaycan Milli Kitabxanası»

M.F.Açıkelov adına
Azərbaycan Milli
Kitabxanası

«CİNAR-ÇAP»
BAKİ - 2003

ARKIV

Elmi redaktoru

ELCİN

Xalq yaziçisi, filologiya elmleri doktoru
professor

Redaktor

İsrafil İSRAFILOV

filologiya elmləri namizədi, dosent

Tərtib edəni

Təhmasib FƏRZƏLİYEV

filologiya elmləri namizədi

Məmməd Cəfər.

C77 **SEÇİLMİŞ ƏSƏRLƏRİ.** (II cild), Bakı, «ÇINAR-ÇAP» müəssisəsinin nəşriyyatı, 2003. – 281 səh.

Məmməd Cəfər Cəfərovun (1909-1992) «Seçilmiş əsərləri»nin ikinci cildində romantizmə aid tədqiqatları, 1905-1917-ci illər Azərbaycan romantizminin xüsusiyyətləri, eləcə də, romantizmin nəzəri-estetik prinsipləri, tematikası, Qərb və Şərqi romantizmi haqqında fikirləri verilmişdir.

Kitaba, həmçinin, M.C. Cəfərovun XX əsr Azərbaycan romantizmi və onun görkəmli nümayəndələri – M.Hadi, A.Səhhət, A.Şaiq və H.Cavidin əsərlərinin mövzü-ideya xüsusiyyətlərini, sənətkarlığını ehtiva edən araşdırma da daxil edilmişdir.

C 4702060200
122

AZƏRBAYCAN ƏDƏBİYYATINDA ROMANTİZM

merkezi, okulu, okul öncesi yavru olsalar, yaradılış olsalar da, onları resim etmek, yoksa resim etmek istedigimiz gibi etmeliyiz. Belki esasen, her neyse oğlu, gidiş etmemişi.

Məqətədi rəsədlərinə bəzən əməkçi torf və təkərdən - məkmətik mühərriklər necə bizi qaruna təbəcələşdirir. Onlar, romantiklər, öz düşüncələr və mühəkəmələrinə sərhədçilər. Oalar hər neçə gözəlliyi görürər və bu yolda həsiyyəti-səciyəni tətənahı bir sənədən qapılır. Hələ bəziləri tarixi simalara istiqamətli və sənəyyəliyin vənnək, tarixin xüsuslu hərəkətlərinə söz söyleyərək səhərliyədən də mösək bələdçilər. Məsələn, məsləklərdən döyüñ tərəfi etmək. Məsləklərdən dikiçli fəaliyyətində gurzək istəyi iş - emsə bizi cəmən rəməmətli şəhərlər, bəzən məmənələr.

Kazançlıdan kaçan kişi, bir gün na konusunda bir kaza
başarır, yine sıvırılışında yakalanır. Bir gün de
ödüm gibi yeni bir işte çok başarılı olur.
İki principi birleştiren kişi, her zaman iyi bir işe
mektip. Elbette bu kişi de bir gün na konusunda bir kaza
kullanıma de rigore düşer. Ama bu kişi de bir gün na konusunda
kazançlı kişi olur. Bir gün na konusunda kazançlı kişi
olmak, bir gün na konusunda kazançlı kişi olmak.

AZƏRBAYCAN ROMANTİZMİNDƏ MƏQALƏLƏR

Redaktörlər

Bəxti İSRAİLEV

Şəhriyər SİHİVİYEV

AZƏRBAYCAN ROMANTİZMİNİN NƏZƏRİ MƏSƏLƏLƏRİ

1. AZƏRBAYCANDA ROMANTİZMƏ AİD TƏDQİQLƏR

1905–1917-ci illər arasında Azərbaycan romantizminin xüsusiyyətləri haqqında nəzəri fikir söyleyənər (təqnidçi-ədəbiyyatşunaslar) olmamışdır. Ümumiyyətlə, romantizmin estetik prinsipləri, tələbləri haqqında ümumi şəkildə bəhs edən tək-tək məqalələr yazılmışsa da, bu məqalələrdə biz konkret olaraq Azərbaycan romantizmi haqqında aydın bir fikrə rast gəlmirik.

1919-cu ildə, o zamanlar daha çox ədəbi təqnidlə məşğul olan Kazımoğlu (yazıçı Seyid Hüseyn) «Açıq təqnid» sərlövhəli bir məqalə çap etdirmişdi. Məqalədə müəllif yalnız gənc Cəfər Cabbarlının üslub xüsusiyyətlərini, yaradıcılıq metodunu, onun realistmi, yoxsa romantikmi olduğunu izah etmək istəmiş, lakin əsaslı bir nəticəyə gələ bilməmişdi.

Məqalədə romantizmə belə ümumi tərif verilmişdi: «Romantik mühərrirlər heç bir qanuna tabe olmaq istəməzlər. Onlar, romantiklər, öz düşüncə və mühakimələrində sərbəstdirlər. Onlar hər şeydə gözəlliyi görürər və bu yolda hissiyatı-şəhidliyə namüntənahi bir surətdə qapılırlar. Hələ bəziləri tarixi simalara istədikləri təbiət və xasiyyətləri vermək, tarixin xilafına hərəkət etdirib söz söylətdirmək səlahiyyətinə də malik bulunurlar. Kimsə onları məsləklərindən dolayı təqnid etməz. Romantiklər həyatı istədikləri təcəllidə görmək istəyirlər, onu bir takım rəngarəng əlbisələr ilə süslərlər, bu onların təbiətləridir».

Kazımoğlunun romantizmə verdiyi bu tərif birtərəfli olmaqla bərabər, yenə «ümumiyyətlə romantizmə» aid bir tərif idi. Bu, özünə görə yeni keyfiyyətə malik olan Azərbaycan romantizminin əsas prinsiplərini, xüsusiyyətlərini ehətə edən bir tərif ola biləzdidi. Əlbəttə, bu tərfin bəzi cəhətləri zahirən yeni Azərbaycan romantizminə də uyğun gələ bilərdi. Məsələn: yeni dövrün Azərbaycan romantikləri də heç bir doqmatik estetik norma tanımaq is-

təmirdilər. Kazimoğlunun dediyi kimi, «heç bir qanuna tabe olmaq istəmirdilər». Sənətkar öz fikirlərində, mühakimələrində, yaradıcılıq əməllərində, varlığa münasibətində, mövzu və poetik formalar intixabında tam sərbəst olmalıdır! Bu, onların şəri idi. Bununla belə, Azərbaycan romantikləri heç də Kazimoğlunun ümumi tərifində təsvir edildiyi kimi, «hər şeydə yalnız gözəlliyyi görən, həyatı bir takım əlbisələrlə süsləyən» yazıçılar deyildi. Onlar eybəcərliyi də görür və kəskin tənqid edirdilər. «Sonsuz, şiddətli hissyyat» da onlar üçün səciyyəvi deyildi.

Buna baxmayaraq, Kazimoğlunun mülahizələri bir cəhətdən xüsusilə diqqətəlayiqdir. Müəllif gördü ki, dövrün ədəbiyyatında realizmdən fərqlənən başqa bir ədəbi cərəyan, başqa bir yaradıcılıq üsulu və üslubu da vardır. Ancaq bu cərəyanın xüsusiyyətlərini müəyyən etməkdə çətinlik çəkirdi. Məsələn: o, gənc Cəfər Cabbarlinin yaradıcılıq əsərləndən bəhs edərək bu nəticəyə gəldi ki, «Cəferin nə üsulla yazdığını müəyyən etmək bir qədər güclü, zira o, nə romantik, nə də həyatın üryan tamaşasından zövq alan realistdir».

C.Cabbarlı bu dövrdə romantik idi. Ancaq dövrün qabaqcıl ədəbiyyatı olan realizmin də ona böyük təsiri vardı. Həm də təkcə Cabbarlı deyil, dövrün bütün romantikləri realizmin qüvvətli təsiri altında idilər. Bu xüsusi şəraitni nəzərə almadiğına görədir ki, Kazimoğlu gənc Cəfər Cabbarlinin romantik, yaxud realistmi olduğunu müəyyənləşdirə bilmirdi. Bu da təsadüf deyildi. Bu ədəbi cərəyanın tam xüsusiyyətlərini görmək üçün birinci növbədə onun siyasi-ictimai, fəlsəfi və ədəbi cəbhəsini hərtərəfli izah etmək lazımdı. Bizim 1905–1917-ci illərin tənqid və ədəbiyyat-şünaslıq elmi bu problemlə məşğul olmamışdı, daha dəqiq desək, ola da bilməmişdi, çünki müstəmləkə şəraitində bu problemin hərtərəfli həllinə girişmək asan deyildi.

Azərbaycan sovet ədəbiyyatşunasları tərəfindən yazılıan əsərlərdə biz, vəziyyətin, tamamilə, dəyişdiyini görürük. Bu yeni tənqidlərdə artıq romantizmdən «ümumiyyətlə» deyil, konkret olaraq, XX əsr Azərbaycan romantizmindən və onun ayrı-ayrı nümayəndələrindən az-çox bəhs edilir. Hərçənd bu romantizmin indiyə qədər ayrıca olaraq, spesifik xüsusiyyətlərə malik, müstəqil bir ədəbi cərəyan və ədəbi üslub kimi ətraflı tədqiq edildiyini söyləmək olmaz. Bununla belə, bu sahədə ilk qiymətli addımların atıldığı da inkar etmek olmaz. Məsələn: 50-ci illərin ortalarında

1900–1920-ci illərin ədəbiyyatını tədqiq edən müəlliflərdən professor Mir Cəlal Paşayev və professor Cəfər Xəndan Hacıyev füyuzatçıları tənqid edərkən, 1905–1917-ci illərdə burjua mətbuatında («Heyat» və «Füyuzat»da) mürtəce romantizm nəzəriyyəçilərinin olduğunu müəyyənləşdirmişlər. Yenə həmin illərdə professor Məmməd Arif və filoloji elmlər namizədi Kamal Talibzadə Abbas Səhhət haqqında və filoloji elmlər namizədi Əziz Mirəhmədov M.Hadi haqqında tədqiqatlarında bu şairlərin əsasən romantik üslubda yanan sənətkar olduğunu və Azərbaycan ədəbiyyatı tarixində müterəqqi rol oynadıqlarını göstərmişlər.

Bu tədqiqatlarda romantizmin bir neçə mühüm xüsusiyyətlərindən de bəhs olunmuşdur. Məsələn: C.X.Hacıyev M.Hadinin yaradıcılığını nəzerdən keçirərkən, hər şeydən əvvəl onun romantizminin ideya xüsusiyyətlərini araşdırır yazır ki, «XX əsr Azərbaycan romantizminin əm görkəmli nümayəndəsi M.Hadidir... M.Hadinin əsərləri obyektiv olaraq, burjua-mülkədar quruluşuna qarşı öz oxucularında nifrət hissi doğurur. M.Hadi şəxsən xalqın fəlakətini, inqilabin məglubiyyətini, vətənin yadlara satılmasını istəmir, öz millətinə xor baxan, «sənin dilin və mədəniyyətin yoxdur» deyən burjua millətçilərinin ziddinə olaraq M.Hadidə vətən və xalq məhəbbəti vardır»... «M.Hadi real həyata bağlı bir sənətkardır»... «O, demək olar ki, şərlərində həyat həqiqətinə öz şəxsi münasibətini bildirir»... Nəhayət, müəllif bütün bu mülahizələrindən sonra M.Hadi romantizminin xüsusiyyətlərindən birini müəyyən əşdirməyə çalışaraq, belə nəticəyə gəlir ki, «bu romantizm olduqca aktivdir».

Əziz Mirəhmədov da M.Hadi haqqında tədqiqatında Hadi romantizminin səciyyəsini müəyyənləşdirməyə çalışır. Müəllif «M.Hadini romantizm yoluna salan və onun romantizm haqqında görüşlərinin fəlsəfi əsasını təşkil edən hansı mülahizə idi?» suali na cavab axtarıb bu nəticəyə gəlir ki, «M.Hadi, ümumiyyətlə həyat barədə düşündüyü və gözü qabağındakı həyata nəzər saldığı zaman, əz arzuları ilə real həqiqət arasında böyük bir uçurum olduğunu gördü. O, gördü ki, gözü qabağındakı həyat insanın şərəfli adına əsla layiq deyildir»... M.Hadi «acı həqiqətlərə, real varlığa qarşı şirin xəyalı irəli sürmüdü. Bu işə onda romantizmin daha da güclənməsi ilə nəticələnmişdi».

Bu tərifdə Hadi romantizminin heç olmasa iki mühüm xüsusiyyəti qeyd edilmişdir. Birincisi, mövcud cəmiyyət quruluşundan

narazılıq, mühitdəki saxtakarlığa və eybəcərliyə qarşı üsyan. İkinciisi, «gözel, azad gələcək haqqında arzular bəsləmək». Bunlardan başqa müəllif bu romantizmin əsas keyfiyyətlərindən olan üçüncü bir cəhəti də aydınlaşdırmaq istəyir ki, o da bu romantizmin fəal bir romantizm olması məsələsidir. Belə ki, müəllif M.Hadinin «mülkədar-burjua cəmiyyəti əleyhinə olan», «tarixi inkişaf haqqında nikbin, mütərəqqi görüşlü», «yüksək ictimai ideal uğrunda fədakarlılığı böyük xoşbəxtlik hesab edən», «siyasi-ictimai passivlik, ətalət, səbr və təvəkkül əleyhinə çıxan», «təbliğ etdiyi azadlıq ideyaları bir çox əsərlərində beynəlmiləl mahiyyətdə olan» bir şair adlandırmaqla və «mübarizə, fəaliyyət motivlərinin böyük bir həvəslə tərənnüm edilməsi şairin romantikasına canlı, həyatı qüvvə və verirdi» demək Hadi romantizminin aktiv, mütərəqqi romantizm olduğunu və bu romantizmin əsas keyfiyyətlərindən birini təşkil edən «xəyalın» insanı hayatdan uzaqlaşdırın deyil, əksinə, həyatdan doğan və insanı həyata çağırın xəyal olduğunu təsdiq etmək idi.

M.Arif A.Səhhətin yaradıcılığından və romantikasından bəhs edərkən bu yaradıcılığın «ruh etibarilə Lermontova yaxın» olduğunu və Səhhətin «bir şair olaraq öz qarşısında duran ictimai və tarixi vəzifələri çox gözəl bildiyini» söyləmişdir. C.X.Hacıyev də Səhhətin «burjua-mülkədar quruluşuna qarşı», burjua ideoloqlarına, panislamizmi yayan ruhanilərə, burjua-mülkədar ziyanlarına qarşı» mübarizə aparan və «istismarçı sınıflarə qarşı» fəhlə və kəndliləri müdafiə edən bir sənətkar kimi səciyyələrdirməklə Səhhət romantizminin də aktiv romantizm olduğunu təsdiq etmiş olur.

A.Səhhət haqqında monoqrafiya yazmış Kamal Talibzadə öz tədqiqatında eyni nəticələrə gəlir. A.Səhhətin romantizmini aktiv, mütərəqqi romantizm kimi səciyyələndirib yazar: «Bu romantika məqsədi, mahiyyəti etibarilə... təriyəedici, mürtəce qüvvələrə qarşı duran bir romantika idi... Gələcəyə, irəliyə meyl edən, insanları azad bir aləm qurmağa çağırın, real həyatla bağlı olub, ondan qidalanan Səhhətin... romantikası bütün ziddiyyətləri ilə bərabər, cəmiyyəti geriyə deyil, irəliyə aparmaq işinə xidmət edirid... Səhhətin romantikasında Qorkinin aktiv romantizmə aid etdiyi xüsusiyyətləri çox aydın şəkildə görmək mümkündür».

Yazıcı H.Mehdi H.Cavidin romantizmini səciyyələndirərkən

bu nəticəyə gəlmişdir ki, Cavidin romantizmi realist ünsürlərə malik, döyükən, «mücadileçi romantizm» olmuşdur.

Ayrı-ayrı müəlliflərin bu ədəbi cərəyanə mənsub olan sənətkarların romantizmi haqqında eyni fikir söyləmələri nəyi göstərir? Onu göstərir ki, bu yazıçıların romantizminin və demək, 1905-1917-ci illər Azərbaycan romantizminin ümumi səciyyəvi xüsusiyyətləri olmuşdur ki, eyni xarakterik keyfiyyətlər ayrı-ayrı yazıçıların yaradıcılığında bu və ya başqa şəkildə özünü göstərmışdır. Bu, eyni zamanda o demekdir ki, bu romantizmin ümumi səciyyəvi xüsusiyyətlərindən də danişa bilərik.

Məlumdur ki, bir çox xalqların ədəbiyyatında romantizmə mənsub olan şairlər, ədiblər, hətta eyni dövrə yaşayıb-yaradan romantiklər bir-birinə bənzəməmişlər, hərəsinin özünəməxsus yaradıcılıq idealı və fərdi üslub, sənətkarlıq xüsusiyyətləri olmuşdur. Bayronla Şelli, Puşkinlə Lermontov və Rileyev (romantik dövrlərində), Nodye ilə Müsse, Hüqo ilə Corc Sand... bir-birlərinə bənzəmədikləri kimi, 1905-1917-ci illərin Azərbaycan romantikləri də bir-birindən fərqlənmişlər, nəinki fərdi üslubları, sənətləri, zövqləri, tematikaları, hətta fəlsəfi-estetik görüşləri etibarilə müəyyən məsələlərdə fərqlənmişlər. Onların bəziləri Abbas Səhhət kimi, eyni zamanda realist üsluba qüvvətli meyl göstərmiş, romantik əsərlərlə bərabər realist üslubda da əsərlər yazmışlar. Bəziləri, Abdulla Şaiq və gənc Cəfər Cabbarlı kimi, zaman keçdikcə romantizmdən uzaqlaşın realizm yolunu tutmuşlar, bəziləri də, Mehəmməd Hadi və Hüseyn Cavid kimi, axıra qədər romantik olaraq qalmışdır. Bütün bunlarla bərabər, bu yazıçıların mənsub olduğu romantizmin ümumi səciyyəvi ideya-bədii xüsusiyyətləri olmuşdur ki, həmin xüsusiyyətlər bu və başqa şəkildə onların hamisini yaradıcılığında özünü göstərmişdir. Bu xüsusiyyətlər hansılardır?

1. Hər şeydən əvvəl demək lazımdır ki, haqqında bəhs etdiyimiz 1905-1917-ci illərin romantizmini xüsusi ideya məzmunu olan bir yaradıcılıq metodu adlandırmaq olar.

Əgər biz «yaradıcılıq metodu» anlayışını ümumi məfkurəvi-fəlsəfi, bədii idrak prinsipləri və müəyyən estetik prinsipləri əhatə edən bir anlayış kimi alsaq (bu, şübhəsiz, belədir), bu illərin romantizmi ayrıca bir yaradıcılıq metodudur.

Bu metodun məfkurəvi-fəlsəfi prinsipləri nədən ibarət olmuşdur? Ağlauyğun cəmiyyət quruluşu, o zamanki cansızıcı hə-

yata bənzəməyən başqa bir həyata nail olmaq işində birinci növbədə ağlın həllədici rolunu qəbul etmək, mövcud varlığın, həyatın ağlauyğun olmadığını, mənfur köhnə adət-ənənələrə, mövhumat və xürafata əsaslanan cəhənnəmin bir həyat olduğunu yəqin edib, bu həyatı ağlauyğun ola biləcək, ağlin təsdiq edə biləcəyi və ancaq ağlin qüdrəti, köməyi ile yarana biləcək başqa, yeni bir cəmiyyətlə əvəz etmək, başqa sözlə, cəmiyyət problemlərinin həllində, ancaq ağlin ecazkar qüvvəsinə arxalanmaq, ancaq ağlin hökmranlığını qəbul etmək (maarifçilik ideyalarına arxalanmaq da buradan irəli gəldi) bu yaradıcılıq metodunun əsas məfkurəvi, fəlsəfi prinsipləri olmuşdur. Məhv olsun köhnə adət-ənənələrin, mövhumat, cəhalet və xurafatın hökmranlığı, yaşasın ağlin hökmranlığı! İnsan, ancaq ağlı ilə qüdrətlidir və bu ağıl vasitəsilə azad, xoşbəxt cəmiyyət yarana biləcəkdir, o, uzaqda deyildir, gələcək parlaqdır! – mütərəqqi romantiklər belə düşünürdülər.

F.Engels «Sosializmin utopiyadan elmə doğru inkişafı» əsərində, Fransada yaxınlaşmaqdə olan inqilab ərəfəsində ağlin qüdrəti haqqında əmələ gələn fikirlərdən bəhs edərək yazmışdır:

«Düşünən ağıl mövcud olan hər şeyin yeganə meyarı olmuşdu... Cəmiyyət və dövlətin bütün əvvəlki formaları, bütün ənənəvi təsəvvürlər ayla zidd hesab edilmişdi və köhnəlmiş bir şey ki mi kənara atılmışdı; bu vaxta qədər dünyani yalnız mövhumat idarə etmişdir və onun bütün keçmişyi yalnız təəssüfə və nifrətə layiqdir. İndi birinci dəfə olaraq günəş doğmuş, ağlin hökmranlığı başlamışdır və bu zamandan etibarən mövhumat və ədalətsizliyin, imtiyazların və zülmün yerini əbədi həqiqət, əbədi ədalət, təbiətin özündən doğan bərabərlik və insanın toxunulmaz hüquqları tutmalıdır».

Bizim romantiklərin ağlin qüdrəti haqqında fikirlərini nəzərdən keçirdikdə adama elə gəlir ki, XVIII əsr Qərb fəlsəfəsi fikirləri XX əsrдə Azerbaycanda romantiklərin görüşlərində yenidən canlanmışdır. Bunlar da eynilə hər şeydə ağlı yeganə meyar hesab edir, ağlauyğun olmadığını yəqin etdikləri mövcud cəmiyyət quruluşunu rədd edir, əlbəttə, özlərinə məxsus bir şəkildə əbədi həqiqət, əbədi ədalət axtarırlar.

Bu idealist görüşə yaradıcılıq metodunun bədii idrak prinsipləri uyğun gəldi: mövcud həyatı dərk etmək, təhlil etməkdən da-ha çox (bu həyat ağlauyğun olmadığını, onunla məşğul olmağa dəymirdi), parlaq, işıqlı gələcəyi dərk etmək, gələcəyin həqiqəti-ni axtarıb-tapmaq, təbliğ etmək (çünki, ancaq gələcək cəmiyyət

ağlauyğun olacaqdı. Utopiyaya meyl də buradan irəli gəldi). Başqa sözlə, romantizmin məşhur, köhnə bədii idrak prinsipi: «İncəsənət varlığın təhlili deyil, bəlkə, ideal həqiqət axtarıcılığıdır» (Jorc Sand).

Yenə bunlara uyğun olaraq bu yaradıcılıq üsulunun estetik prinsipləri gəldi: ancaq gələcək gözəldir! Bəşəriyyətin mövcud həyatı, məişəti, əxlaqi, güzərəni çox çirkin yaramaz, saxta, eybəcər, gələcək isə gözəldir.

Bu cərəyanın mənsub olanların tək-tək büdrəmələrini nəzərə almasaq deyə bilərik ki, romantiklər «sənət sənət üçündür» nəzəriyyəsinə yabançı idilər. Onların fikrincə, sənət insanlığa, xalqa, vətənə, həqiqətə, işıqlı fikirlərin təbliğinə xidmət etməli idi. Onların gözəllik haqqında anlayışlarının əsasında «ancaq bəşəriyyətin, xalqların, milletlərin azad, xoşbəxt, yüksək mədəni gələcəyi gözəldir» prinsipi dururdu. Gözəl sənət əsəri də, ancaq o əsər idi ki, insanlığa, vətəndaşlara bugünkü məişətin, münasibətlərin, güzərənin, əxlaq, adət və ənənələrin çirkin olduğunu sübut edib, insanlığı parlaq gələcəyə doğru səsləsin. Buna görə də bu cərəyanın mənsub olanların realist üsluba meyl göstərənləri də, ancaq mövcud həyatda olan eybəcərlikləri, fəlakətləri, ədalətsizliyi görür, göstərirdilər. Romantiklərin hamısı M.Hadi kimi, «öz dövrlerinin, öz vətənlərinin müsbət və işıqlı tərəflərindən daha artıq, mənfi və kölgəli tərəflərini görən, bunlardan əsəbilik dərəcəsinə çatıncaya qədər həyəcanlanan (Ə.Mirəhmədov) sənətkarlar idi. «İnsanların tarixi faciəsi» və hal-hazırkı faciəsi, «Bir sərgüzəsti-xunin», «Dad istibdaddan» – onlar ən çox bu faciələrdən yazardılar.

Romantiklər onları əhatə edən həyatda, mühitdə və ümumiyyətlə müasir cəmiyyətdə heç bir işıqlı, gözəl cəhət görmürdürlər-mi? Görürdülər: zamanın inqilabçıları, 1905-ci il qəhrəmanları, Təbriz inqilabçıları, səttarxanalar, zamanın ideyalı qələm sahibləri, sabırlar, zərdabilər, məktəblər, məktəbli uşaqlar, çadrasını atmış, oxumuş qızlar, köhnə adət-ənənələrə, mövhumata, xurafata, mövcud cəmiyyət quruluşuna nifrət bəsləyən, başqa həyat arzusu ilə yaşayan yeniyetmə romantik gənclər... bunlar hamısı onların nəzərində gözəl həyat həqiqətləri, hadisələri idi, lakin «xurafat içinde həqiqətlər» idi. Onların nəzərində bu canlı, müasir həyat həqiqətləri də yenə arzu edilən gələcəyin həqiqətləri və ya əlamətləri, nümunələri, qıçılcımları idi ki, hal-hazırın məngənəsində möhv olub gedirdi.

2. Romantizmi bir ədəbi cərəyan kimi də səciyyələndirmək,

fərqləndirmək mümkündür. Əgər biz «ədəbi cərəyan» anlayışına müəyyən yaradıcılıq metodunun bədii təzahürü kimi və bir neçə yazıçının müəyyən bir dövrde tutduğu yaradıcılıq yolu, qoşulduğu ədəbi hərəkat kimi baxsaq (bu, həqiqətdə də belədir), 1905–1917-ci illərin mütərəqqi romantizminə xüsusi ədəbi cərəyan demək olar.

Ayrıca bir ədəbi cərəyan kimi bu romantizmin xüsusiyyətləri nədən ibarət olmuşdur? Bu xüsusiyyətləri hər şeydən əvvəl onun bütün nümayəndələrini düşündürən eyni həyat problemlərinin xarakterində, onların yaradıcılıq idealında, işlədikləri mövzuların məcmusunda və hamısı üçün səciyyəvi olan üslub xüsusiyyətlərində, sözün geniş mənasında, ədəbi zövqlərində axtarmaq lazımdır.

Bu xüsusda gələcək fəsillərdə ətraflı danışılacaqdır. Burada, bu prinsipi, ümumi şəkildə olsa da, müəyyənləşdirmək, əyanılışdırmaq üçün bir neçə misal getirək.

1905-ci ildən başlayaraq birinci dünya müharibəsinə qədər bu cərəyana mənsub olanlar, səsi çox uzaqlardan, qoca şərqi «incə hikmətlər» fəlsəfəsindən gələn «ümumi məhəbbət» ideyasını təbliğ edirdilər, onu ən böyük xilaskar ideya sayırdılar. Romantik ədəbiyyatda bu, ümumi bir fikir cərəyanı halını almışdı və bu romantizmə mənsub olan elə bir yazıçı yox idi ki, həmin fikir cərəyanına bağlı olmasın, rəğbat göstərməsin. Mühərribə bu «ümumi məhəbbət» ideyasının, bu xırda-burjua humanizminin çox-çox köhnəldiyini göstərəndən sonra romantiklərin yenə hamısı bu dəfə başqa bir fikri –«haqqını sən mübarizə ilə ala bilərsən!», «ümumi məhəbbət ancaq məzlumları aldatmaq üçün bir vasitə imiş» fikrini təbliğ etməyə başladı. 1914–1917-ci illərdə romantik ədəbiyyatda bu ideya da ümumi bir hal almışdı və elə bir romantik yazıçı yox idi ki, bu «yeni» fikir cərəyanına bağlı olmasın, rəğbat göstərməsin.

Başqa bir misal: romantiklər, xüsusən birinci imperialist müharibəsinə qədər, Qərb həyatını, güzəranını Şərqə qarşı qoyurdular. XIX əsr Qərb romantiklərinin çoxu Qərb mədəni həyatını pisləyib, Şərq həyatını, patriarchal Şərq məişətini ona qarşı qoyduqları halda, Qərbə qarşı Şərqi idealizə etdikləri halda, bizim romantiklər, əksinə, Qərb «mədəni həyatını» idealizə edib, Şərqi pisləyirdilər. Qərb bunların nəzərində artıq «parlaq azad gələcəyə» həqiqi azadlığa və demokratiyaya namizəd idi. Şərq isə, uçuruma doğru gedən qaranlıq bir aləm idi. Mühərribəyə qədər bütün ro-

mantiklər Şərq ilə Qərb haqqında, əsasən, bu ruhda yazırdılar. Mühərribə başlar-başlamaz bu görüş dəyişdi, indi artıq onlar Qərbin «mədəni vəhşiliyindən» şikayət etməyə başladılar. Şərq ilə Qərbə olan bu münasibət də romantik ədəbiyyatda ümumi bir fikir cərəyanı halını almışdı və bu fikir cərəyanına uymayan bir nəfər də romantik yazıçı tapmaq mümkün deyildi.

Başqa bir misal: romantiklərin hamısı daha çox bədbəxt insanların həyatından yazırı. Onların əsərlərinin qəhrəmanları əksəriyyətlə burjua-mülkədar cəmiyyətinin, burjua-mülkədar və ruhani əxlaqının və münasibətlərinin, köhnə adət-ənənələrin qurbanı olan vətəndaşlar idi. Bu da həmin cərəyanın tematikasında olan ümumi bir cəhət idi.

Başqa həyat məsələlərinə münasibətdə də ümumi cəhətlər var idi. Onların hamısı eyni ruhda ədalətsiz mühəribələrə nifret edir, mövhumatı, dini təəssübkeşliyi, feodal zülmünü, burjua istismarını pisləyirdi, «parlaq, işıqlı» gələcəkdən danışırı və s. Demək, bir yox, bir çox sənətkarlar – romantiklər eyni həyat problemləri ilə maraqlanır, eyni ideyaları təbliğ edir, eyni tipli həyat hadisələrinə, eyni mövzulara el atırlar. Eyni simpatiya və antipatiya hamısında özünü aydın göstərirdi.

Demək, müəyyən yaradıcılıq metodu özünə uyğun ədəbi cərəyan şəklini alırdı; özünə uyğun bədii ifadə üsulları, vəsitələri kəsb edirdi. Məsələn: bu yaradıcılıq metodunun «dünyani ideyalar idarə edir» prinsipindən doğaraq, bütün romantiklərdə xilaskar ideya axtarıcılığı meyli başlayırdı ki, bu gah «ümumi məhəbbət» ideyası, gah da «qurtuluş mübarizəsidir» şəklini alırdı.

Yaxud yenə bu yaradıcılıq metodunun «ağlauygún cəmiyyət quruluşu» uğrunda mübarizə prinsipindən doğaraq, ağlin qüdretinin təbliği, elm-maarifin təbliği və yenə bu prinsiplə əlaqədar doğaraq, Qərb–Avropa elminin, mədəniyyətinin, ümumiyyətlə, Qərb həyatının, məişətinin, güzəranının ağlauygún hesab edilərək, həddindən artıq idealizə edilməsi ortaliğa çıxırdı. Bunun əksinə, bəşəriyyətin tarixi keçmişinin və mövcud cəmiyyət quruluşunun, xüsusən keçmişə hələ də çox bağlı olduğu zənn edilən Şərq həyatı, məişəti və güzəranının ağlauygún olmadığı müləhizəsindən doğaraq, Şərqi (daha çox müsəlman Şərqi) həddindən artıq bir-tərəfli pislənməsi, inkarçılıq, şikayətçilik meyli baş qaldırırdı.

Yaxud: «Ancaq gələcək, gələcək haqqında bəslənen xəyallar gözəldir, parlaq xəyal da parlaq real düşüncə qədər əhəmiyyətli dir, ideal həqiqət axtarıcılığı incəsənətin başlıca vəzifəsidir» prindir,

sipindən doğaraq, utopik şəkildə istiqbalın, parlaq gələcəyin mənzərəsini yaratmağa çalışmaq, mücərrəd şəkildə azadlıq, bərabərlik, qardaşlıq ideyalarının tərənnümü və təbliği meyli ortalığa çıxırdı. Başqa sözlə, romantiklərin əsərlərində canlandırılan, bədii həqiqət şəklini alan həqiqət canlı həyat həqiqətindən daha çox ağıl vasitəsilə «kəşf olunmuş parlaq gələcəyin» həqiqəti şəklini alırdı.

Bunlara əlavə etmək lazımdır ki, bu ədəbi cərəyananda gözəl gələcək haqqında mücərrəd, utopik və romantik arzular və mövjud cəmiyyət quruluşuna qarşı təbliği edilən üsyankar fikirlərin arادınca, Ə.Mirəhmədovun Hadi haqqında qeyd etdiyi kimi, «realistcəsinə düşünülmüş fikirlər, tədbirlər də gəlirdi», vəzifələr irəli sürüldü. Belə hallarda romantiklər artıq müasir həyatın canlı, aktual məsələləri ilə məşğul görünürdülər. Məsələn: ictimai və milli azadlıq uğrunda, demokratiya uğrunda xalqları daha qızğın mübarizəyə səsləmək və bu mübarizələrdən ruhlanmaq (xüsusən M.Hadi, A.Şaiq və A.Səhhətdə), Şərq despotizmi, müstəmləkə zülmü əleyhine mübarizəyə dəvət imperialist müharibələrinin kəskin tənqididə, bütün köhnəlmış fəlsəfələrə, dinlərə, təriqətlərə, adət-ənənələrə, mövhumata, xurafata, ruhaniliyə qarşı mübarizəyə dəvət, ictimai ədalətsizliyə, burjua-mülkədar istismarı əleyhinə mübarizəyə dəvət, xırda-burjua görüşü cəbhəsindən olsa da, insanperverlik ideyalarının qızğın təbliği, xalqı vətənin mədəni-iqtisadi geriliyinə son qoymağa, vətənin zəngin təbii sərvətlərini meydana çıxartmağa, elm-maərif ocaqlarının, məktəblərin sayını artırmağa, qadın maarifini inkişaf etdirməyə, qadın əsərətinə son qoymağa və s. dəvət – romantiklərin «realistcəsinə» düşünülmüş çağırışlarından idi. Məhz bu çağırışlar bu ədəbi cərəyanı bəzi hallarda dünyabaxışı realizmə yaxınlaşdırırdı və məhz buna görədir ki, bu müterəqqi romantizm bir yaradıcılıq metodu və ədəbi cərəyan kimi realizmdən fərqlənəsə də, realizmə qarşı durmurdu, əksinə, ona rəğbət bəsleyir, ondan müsbət mənada təsirlənirdi. Bu da çox təbii idi. Çünkü bu romantizm realizmə qarşı deyil, ədəbiyyatda, xüsusən şerdə epiqonçuluğa, mürtece romantizmə qarşı mübarizədə yaranmışdı və dövrün ən qabaqcıl və qüdrətli ədəbi cərəyanı idi və özünün əsas romantik ruhuna baxmayaraq, varlığa, şüurlara təsir etmək məqsədini izləyən yeni azad həyat perspektivlərini aydınlaşdırmağa çalışırdı.

Məlumdur ki, beş-üç nəfərin şəxsi mülahizələrini və ya ədəbi zövqünü nümayiş etdirən ədəbi qruplaşdırma ədəbi cərəyan sa-

yıla bilməz. Ancaq o ədəbi hərəkat müstəqil ədəbi cərəyan adlandırılara bilər ki, konkret bir dövrde, tarixi şəraitdə müəyyən sinif və ya təbəqələrin bağlı olduqları fikir cərəyanlarını, müəyyən ictimai məzmunu olan ideyaları, bunların istər qüvvətli, istərsə də zəif cəhətlərini özündə eks etdirə bilsin.

Müəllif bütünlükdə müterəqqi romantiklərin yaradıcılığına məhz müəyyən, real ictimai məzmunu olan fikir cərəyanlarının, müəyyən xırda-burjua təbəqələrinin dünyabaxışının və ədəbi zövqlərinin inikası kimi baxdığı üçündür ki, bu romantizmi müstəqil bir ədəbi cərəyan adlandırmağı mümkün hesab edir.

3. Bu cərəyanın spesifikasını təşkil edən və tamamlayan bir keyfiyyət də onun üslubu və məhz romantik üslubu idi.

Öğər biz «üslub» və ya «stil» istihahını ədəbi cərəyan mənasında deyil, ənənəvi, fərdi və ya bədii təsvir üsulu mənasında; romantik, realist üslublar mənasında; ayrı-ayrı əsrlərin, dövrlərin özünəməxsus ədəbi üslublar, fərdi üslublar, janrlara görə üslub, satirik üslub və s. mənasında alsaq, 1905–1917-ci illərin romantizminin üslub xüsusiyyətlərindən və onun ayrı-ayrı nümayəndələrinin fərdi üslub xüsusiyyətlərindən danışsaq olar.

Bu xüsusiyyətlər nədən ibaretdir?

XX əsrə qədər və bir qədər də sonra Azərbaycan şərində (yazılı ədəbiyyatda) iki əsas şer üslubu olmuşdur: klassik şer üslubu və şifahi-xalq-aşiq şeri üslubu. Bunlardan başqa, xüsusən XIX əsrə, M.F.Axundovun, Zakirin və başqalarının şer yaradıcılığından bizə məlum olduğu kimi, şerde yeni keyfiyyətli satirik üslubda formallaşmağa başlamışdı. Bu üslublar həm dili, həm də obrazları, poetik formaları və müəyyən mənada tematikası etibarilə bir-birindən fərqlənirdi.

Bunlar ənənəvi şer üslubları idi ki, haqqında bəhs etdiyimiz dövrə də yaşayırdı.

Bununla belə, Azərbaycan şeri XX əsrin 1905–1917-ci illərində artıq özünün yeni müasir şer üslubunu yaratmışdı. Bu yeni şer üslubu iki istiqamətdə inkişaf edirdi. Biri, Ə.Sabirin, M.Şəbüstərinin, Əli Nəzmi, Qəmküsər və başqalarının yaradıcılığında olduğu kimi, başlıca olaraq və daha çox satirik ruhlu realist şer üslubu; ikincisi, M.Hadi, A.Səhhət, H.Cavid, A.Şaiq və b. yaradıcılığında olduğu kimi, romantik şer üslubu (romantiklərin çoxu şair idi). İstər birincilər – realistlər, istərsə ikincilər – romantiklər ənənəvi-normativ şer üslublarından, onların en yaxşı cəhətlərin-

dən istifadə etməklə, özlərinin yeni şer üslublarını yarada bilmüşdilər.

Demək lazımdır ki, mübarizlik, döyüşkənlik, kəskinlik, ötkəmlik hər iki şer üslubu üçün səciyyəvi idi və bu nöqtəyi-nəzərdən də hər iki üslub (bir-birindən fərqlənən spesifik xüsusiyyətləri ilə bərabər) əsrin, dövrün, zamanın ruhuna müasir həyatın, mədəniyyətin üslubuna uyğun gəlirdi.

F.Engels keçən əsrə nitqin kəskin, ötkəm olması əleyhinə çıxan «yumşaq», «gözəl», «incə», «nərmənəzik» üslub tərəfdarlarını təqid edib yazmışdı:

«Üslub amansız olsa yaxşıdır, nəinki zəif, kəsərsiz! Axi, elə müəlliflər var ki, onların fikrincə müasir üslubun kəskinliyini, onun əzəmetini yumşaldasan, onu gözəl, yumşaq şəklə salasan, hələ, bəlkə, risq edib, qadına məxsus nərmənəzik bir şəklə salasan. Yox, Aridt üslubunun mərdanəliyi, kəskinliyi yaxşıdır, nəinki bəzi müasir stilistlərin tör-töküntü stili!».

Bu mənada, xüsusən XX əsr Azərbaycan realist şer üslubu kəskin, ötkəm və mərdanə idi. Bu xüsusiyyətdən romantik şer üslubu da məhrum deyildi.

M.Hadinin «Fədakarlıq və mərdanəlik» şerindən gətirdiyimiz aşağıdakı misralarda olduğu kimi, bəzən bu şer hərbi əsgəri çağışış, döyük ruhu, cəbhə əhvali-ruhiyyəsi kimi səslənirdi:

Pay dər qeydi-əsarət yaşamaqdansa, eger,
Hürr ölmək belə min vəsleti-dildarə dəyer.
Səll-seyf eyləyərək, şanlı atıl meydana,
Mərdlik dəhrdə yüz min düri-şəhvarə dəyer.

Şair, əsarətdə yaşamaq, ayaqlar altında tapdalanmaqdansa, əsarət, köləlik zəncirini qırmaq, cəlladın biçağını əlindən alıb onun öz köksünə sancmaq və lazım gələrsə, azadlıq uğrunda mərdliklə ölmək daha şərəflidir – deyirdi. Bu cəhət başqaları üçün də səciyyəvi idi.

Romantiklər: M.Hadi, A.Səhhət, A.Şaiq nəsihətamız şerlər də çox yazırıdlar. Belə şerlər, əsasən məhkum millətlərə, əsarətdə yaşayan zəhmətkeşlərə müraciətlə yazılrırdı. Lakin bu nəsihətçilik vaxtilə Şərq şerində çox işlənmiş və M.F.Axundov tərəfindən təqid edilən «nəsihət və moizə» deyildi. Bu nəsihətamız şerlərdə «acı dərman», kəskin təqid dəvardı və əsasən hərəkətə, fəaliyyətə, mübarizəyə çağırış ruhunda səslənirdi. M.Hadidən gətirdiyimiz aşağıdakı parçada bu xüsusiyyətləri görmək mümkündür:

Bu vəchlə, bu nadanlığa payan olamazmı?
Bu qovm, əcaba, haizi-ürfan olamazmı?
...Dərman na qədər təlx ola, ol rütbə şəfadır,
İç, qorxma, o zəhri ki, verənlər hükəmadır.
İslahi-vücud etməyə iç zəhri-həqiqət,
Menada odur şəhdi-şəfa pərvəri-sihət,
Derlər ki, həqiqət acıdır, nəfini dərk et.
İnsanlıq gəl, təbi-bəhimanəyi tərk et.
Mən eyleyirəm: bir, iki, üç, bu sözü təkrar,
Rüxsəri-əfisi-bəşəriyyətdə biziz ar,
İffətli olan cöhrədə ar olmayıalım, gəl,
Diz-diz sürünən şil kimi zar olmayıalım, gəl,
Bisayə cocuqlar kimi xar olmayıalım, gəl,
İzzətlenəlim, zillşər olmayıalım, gəl,
Həmnöviminin düşinə bar olmayıalım, gəl,
Bu rəhgüzəri-örde mar olmayıalım, gəl,
Payi-bəşərə batmağa xar olmayıalım, gəl,
İnsanları yandırmağa nar olmayıalım, gəl,
Irşad edərəz milləti insanlıq daim.
Bəsdir, yetər artıq, ayılıb dursana, naim!

Romantizm ədəbi cərəyanına mənsub olan şairlərinin hərəsinin fərdi üslub xüsusiyyətləri olmuşdur. Məsələn: M.Hadi şerinin ideya, əməl yeniliyi özünəməxsus forma yeniliyi də kəsb etmiş və demək olar ki, klassik irsə yaradıcı münasibət mənasında klassik şer üslubu və poetik formalarının çərçivəsini yixib dağıtmış, bu «qədimi üsluba» görə vüsət və sərbəstlik qazana bilməşdi. M.Hadi şifahi aşiq şeri üslubunda bir neçə şer yazmışsa da, bu, onun yaradıcılığında çox cüzi yer tutmuşdur.

H.Cavid də klassik şer üslubunu yaradıcı şəkildə və çox məharətlə davam və inkişaf etdirən şairlərdən olmuş, ancaq M.Hadidən fərqli olaraq, xalq-aşiq şeri üslubu və formalarından da istifadə etmişdir. A.Səhhət, A.Şaiq, Cəfər Cabbarlı həm klassik, həm də şifahi aşiq şeri üslubundan istifadə etmişdir.

Realist üslub və ondan təsirlənmək məsələsinə gəlince, H.Cavid və M.Hadi axıra qədər əsərlərini romantik üslubda yazımışlar. Realist üslubda yazılış əsərlərin onlara, ancaq ideya cəhətində müsbət təsiri olmuşdur. A.Səhhət həm romantik üslubda («Şair, şer pərisi və şəhərləi»), həm də realist üslubda yazımışdır. A.Şaiqdə də uzun müddət üslub ikiliyi olmuşdur. O da həm romantik üslubda («Şair və qadın», «İdeal və insanlıq», «İblisin hüzurunda»), həm də realist üslubda («Əkinçi və xan») əsərlər yaz-

mışdır. Cəfər Cabbarlinin (1905–1920-ci illər arasında) satirik məcmuələrdə dərc etdirdiyi «Qürub çağrı bir yetim», «Ana», «Boranlı qış gecəsi» kimi şerləri romantik üslubda yazılmışdı.

Bu fərdi üslub müxtəlifliyi şerdə olduğu kimi, nəşr və dramaturgiyada da aydın nəzərə çarpırdı. Öz əsərlərdə romantik nəşrin ən səciyyəvi xüsusiyyətlərini əks etdirən A.Divanbəyoğlu (Abdulla bəy Vəli oğlu Sübhanverdixanov, 1883–1939) realist üslubda heç bir əsər yazmamışdı. Onun həkayə və povestlərində canlı, real səhnələri az olmasa da, bunlar üslubca romantik əsərlər idi. A.Şaiq isə bir nasır olaraq həm romantik üslubda («Köç»), həm də realist üslubda («Məktub yetişmədi») yazılmış hekayələrin müəllifi idi. Dramaturgiyada A.Səhhətin «Tağı və Nağı» pyesi nəzərə alınmazsa, romantik üslub əsas yer tuturdu: «Maral», «Şeyx Sənan», «Ana», «Şeyda», «İblis», «Vəfəli Səriyyə», «Səlqun çiçəklər», «Aydın» və s. dramlarda olduğu kimi.

Buradan belə bir sual ortaya çıxa bilər: romantizm ədəbi cərəyanına mənsub olanların eyni zamanda realist üslubda əsərlər yazmasına necə baxmaq lazımdır? Bundan belə nəticə çıxarmaq olarmı ki, bunlar realist üslubda əsərlər yazanda, tamamilə, romantizmdən uzaqlaşıb realist olmuşlar? Əlbəttə yox. Məsələn: A.Şaiq 1908-ci ildə romantik üslubda «Ədhəm» poemasını, 1911-ci ildə realist üslubda «Dursun» povestini, 1914-cü ildə yənə romantik üslubda «İdeal və insanlıq» mənzum dramını yazmışdır. Yaxud A.Səhhət 1908-ci ildə romantik üslubda «Yad et!» şerini, 1910-cu ildə realist üslubda «Müsəlman ürəfaları», 1916-ci ildə isə yənə romantik üslubda «Şair, şer pərisi və şəhərli» şerini yazmışdır. Belə güman etmək olarmı ki, A.Şaiq 1908-ci ildə romantizmə mənsub olmuş, 1911-ci ildə realist olmuş, 1914-cü ildə yənə romantizm ədəbi cərəyanına meyl etmişdir? Yaxud belə güman etmək olarmı ki, A.Səhhət, 1908-ci ildə romantizmə, 1910-cu ildə realizmə mənsub olmuş, 1916-ci ildə yənə romantizmə qayıtmışdır? Əlbəttə, belə güman etmək olmaz. Məlumdur ki, keçmişdə də realistlər romantik üslubda, romantiklər realist üslubda əsərlər yazmışlar. Bununla belə, yənə də realistlər, əsasən realist, romantiklər isə romantik olaraq qalmışlar.

Demək lazımdır ki, haqqında bəhs etdiyimiz dövrün realizmi ilə romantizminin fərqi hər şeydən əvvəl onların zahiri üslub xüsusiyyətlərində deyil, bəlkə ideya məzmununda, yaradıcılıq metodunda olmuşdur. Romantiklər də hər nə qədər vaxtaşırı realist üslubda əsər yapsalar da, yənə dünya baxışları, yaradıcılıq metodla-

rı etibarilə romantizme mənsub olaraq qalmışlar. Bu şərtləri nezərə alaraq, müəllif belə hesab etmişdir ki, bu romantizmin xüsusiyyətlərini iki şeydə axtarmaq lazımdır: birincisi, onun ideya məzmununda, nəzəri-estetik prinsiplərində, yaradıcılıq ideallarında, ikincisi, bədii idrak, sənətkarlıq xüsusiyyətlərində və tematikasında.

Romantizmin ciddi fərdi üslub fərqləri, üslub müxtəlifliyi, qarışıqlığı və ziddiyyətlərini formalasdırıran səbəblərdən biri də ayrı-ayrı şair və ədiblərin yaradıcılığında olan tematik xüsusiyyət, onların işlədikleri xüsusi mövzular idi. Məsələn: M.Hadinin əsas mövzusu azadlığa, işqli gələcəyə çağırış idi. Qalan bütün şairənin hissələr, tuyğular, həyəcanlar, ricətlər bu baş mövzuzu ətrafında dolanırdı. M.Hadi ictimai ədalətsizliyi, despotizmi, ruhanılıyi, tufeyliliyi, avamlığı, cəhaləti təqnid edəndə, yetimlərin, dilənəçilərin həyatından yazanda da, yənə hər şeydən əvvəl gözel, azad gələcəyin carçası idi, gözəl arzular, şirin xəyallar, əməllər şairi idi. Şair daha çox o şeylərdən yazar və arzu edirdi ki, hələ həyatda yox idi. Bu romantik yaradıcılıq idealları da təbii olaraq, öz yolu ilə onun şer üslubuna əsaslı bir romantik istiqamət verirdi. H.Cavidin də əsas yaradıcılıq ideyaları, baş mövzusunu, ruhu, məzmunu etibarilə M.Hadiyə çox yaxın idi. Buna görə də bu iki sənətkar axıra qədər romantik üsluba meyl göstərmişdir.

H.Cavid, M.Hadi öz mövzularını yalnız ideyalardan, əməllerden, işqli fikirlərdən deyil, bəzən canlı həyatdan da alırlırdı («Şeyda», «Ana», «Bir sərgüzəsti-xunin», «Qızlar bağçası» və sair əsərlərdə olduğu kimi). Lakin canlı həyat hadisələri içərisində də onları daha çox romantik səciyyəli, macəralı əhvalatlar və romantik ruhlu qəhrəmanlar cəlb edirdi.

A.Divanbəyoğlunu da başlıca olaraq belə hadisələr, belə romantik, xəyalpərvər qəhrəmanlar maraqlandırırı. A.Səhhət, Cəfər Cabbarlı və qismən A.Şaiq mövzularını romantik macəralı həyat hadisələri və qəhrəmanların həyatından almaqla bərabər, həyatdakı eybəcərliklərlə də maraqlanır və realistlərin tasiri altında bu hadisələri məhz realist üslubda təsvir etməyə, eybəcərliyə qarşı nifret doğurmağa səy göstərirdilər. Buna görə də onlar çox güman ki, bəzən özləri də hiss etmədən, həm romantik, həm də realist üsluba meyl edirdilər.

Realizm məgər yalnız eybəcərliyi görüb göstərirdimi? Əlbəttə yox. Ancaq bizim mütərəqqi romantiklər bu dövrde yalnız eybəcərliyi göstərmək isterkən (Cabbarlinin satiralarında olduğu ki-

mi) realist üsluba müraciət edirdilər. Bəlkə də, ondan irəli gəlirdi ki, dövrün Azərbaycan realizmi tənqidi realizm idı və o, romantiklərə də bu ruhda təsir edirdi? Şübhəsiz ki, bu realizmin tənqidi realizm olmasının da təsiri böyükdü, lakin bunun çox mühüm olan başqa bir səbəbi də vardı: bu romantiklər bəzən həyata, hal-hazırda müraciət etdikdə daha çox eybəcərliyi görürdülər, xəyal müraciət edəndə isə, gözəlliyi! Bəli, bizim romantiklər cəmiyyət həyatına birtərəfli yanaşındılar. Odur ki, onlar gələcək haqqında nikbin, xoşnud və cazibəli romantik, müasir həyat haqqında isə bədbin, eybəcərliyi görən inkarçılar idilər. Onların nəzərində xəyal gözəl, dadlı, pərəstişə layiq, həqiqət, gerçəklilik isə çirkin və nifrətə layiq idi. Dediklärümüzdən belə nəticə çıxarmaq olar ki, XX əsr Azərbaycan romantizmi ilə Azərbaycan realizmi arasında uçurum olmamışdır. Yəni bu romantizm realizmə qarşı olmamışdır, əksinə, dövrün ən qabaqcıl ədəbi cərəyanı olan realist üslubdan müsbət mənada təsirlənə-təsirlənə inkişaf etmişdir. Romantiklər də varlığa tənqidi münasibətin güclü olması bir tərəfdən də tənqidə realist ədəbiyyatın təsirilə əlaqədardır. Romantiklərin hamisində realizmə, realist yazıçılaraya yaxşı münasibət vardi.

Klassik realistlərdən olan Krilov, Puşkin, Lermontov, Qoqol, Koltsov, Şedrin, Çexov, Qorki Səhhətin sevimli yazıçıları idi. Doğrudur, Səhhət Puşkindən, Lermontovdan, Qorkidən və başqalarından tərcümə etdikdə, daha çox onların romantik üslubda yazdıqları «Mtsarı», «Qafqaz», «Qaraçilar», «Hacı Abrek», «Qanlı», «Terekin sovqatı», «Uç xurma ağacı», «Çərkəslər», «Mübahisə», «Gün ki, səhərlər çıxar» kimi əsərləri seçmişdi. Bununla belə, realizme dərin hörmət Səhhətin yaradıcılığında, ədəbi mühakimə və mülahizelərində də özünü göstərirdi. Büyük Sabiri Səhhət nəinki özünü, müasirləri olan bütün Azərbaycan şairlerinin müəllimi, atası sayır və həmişə Sabirdən böyük məhəbbət və qibtə hissili yazırı. «Sabir» sərlövhəli məqaləsində A. Səhhət yüksək iftixar hissi ilə deyirdi ki, Sabirin şəxsində «vətənimiz ədəbiyyat aləmində dahiyanə bir şair yetişdirmişdir. Azərbaycan ədəbiyyatında ən əvvəl yeni bir cığır açdı ki, ondan müqəddəm kimsə o gözəl şivədə yazmamışdı. Nə çarə ki, ancaq beş il ədəbiyyatımıza xidmət edə bildi...

Amma bununla belə, bu beş ilin müddətində ədəbiyyatımızda böyük bir inqilab yetirdi...»

A.Şaiq 1912-ci ildə yazdığı «Sabirə» şerində inqilabçı şairi böyük hörmətlə xatırlayır, Sabiri ədəbiyyata «yeni cığır açan»,

onun yollarına «bənövşələr saçan», «sənət aləminə işıq saçan gənəş» adlandırır, Sabirdən ən böyük bir müəllim, ustad kimi bəhs edirdi.

«Ödəbi-şəhər Həsən bəyin ruhuna» şerində M.Hadi Zərdabi ni «müqəddəs qoca», «işıqli vücud», «hümmət qəhrəmanı» adlandırır, yeni fikirli əməlpərvər Azərbaycan ziyalılarının yetişməsində onun böyük xidmətlərini dərin hörmət hissi ilə xatırlayırdı.

H.Cavid və M.Hadi də Sabirin sənətinə böyük hörmət bəsləyir, bəzən də Sabiranə şerlər yazırıllar. Ümumiyyətlə, mütərəqqi romantiklər klassik irsə müsbət münasibət bəsləyirdilər. M.Hadi Şekspiri, Şilleri, Hüqonu hörmətlə yad etdiyi kimi, Xəyyam, Sədi, Hafız kimi Şərq klassiklərinə də hörmət bəsləyir, onlardan tərcümələr edirdi. Cəfər Cabbarlı Azərbaycan və rus klassikləri ilə birlikdə gəncliyində Şekspir, Şiller, İbsen və başqalarını da oxuyur və onlardan öyrənirdi. Tolstoy və Dostoyevski H.Cavidin ən çox sevdiyi realistlərdən idi.

Romantiklərin müsbət obrazları da klassik irsə rəğbət bəsləyən, xüsusən Azərbaycan və rus klassik ədəbiyyatından təsirlənən adamlar kimi göstərilirdi. A.Divanbəyoğlunun «Cəng» povestinin qəhrəmanı Məryəm xanım rus və Avropa klassiklərinin pərəstişkarı kimi verilmişdi. A.Şaiqin «Əsrimizin qəhrəmanları» romanının bütün müsbət qəhrəmanları Peterburqda təhsil almış və rus mədəniyyəti və ədəbiyyatına dərin hörmət bəsləyən adamlar kimi göstərilirdi. Əli Əkbər Naxçıvanının «Qəlbimin sultani» həkayəsinin qəhrəmanı Rozaliya Puşkinə oxuyur, hər gün xəyalən Tatyana ilə danışır, Turgenevin əsərləri həmişə onun əlində olur, Yelenanın özü üçün ideal qəhrəman seçilir, öz həyatını ona bənzətmək isteyirdi. Bütün bunlar romantiklərin realist ədəbiyyataya dərin rəğbət göstərmələrinin əlaməti idi.

2. ROMANTİZMİN NƏZƏRİ-ESTETİK PRİNSİPLƏRİ

1905-ci ildə M.Hadi, A.Səhhət və başqaları, Azərbaycan şerində yeni istiqamət vermək məqsədilə, o zaman yenice formalaşmağa başlayan romantik şerin nəzəri-estetik prinsiplərini təbliğ etməyə başlayırlar. Bu, səbəbsiz deyildi. 1890-1905-ci illər arasında Azərbaycan realist nəşri və dramaturgiyası C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Vəzirov, N.Nərimanovun yaradıcılığında

M.F.Axundov ənənələrini davam etdirərək, realizm və xəlqilik yolunda inkişaf etdiyi və müasir həyatla ayaqlaşa bildiyi halda, Azərbaycan şeri çox geridə qalmışdı. Şer sahəsində daha çox epiqonçu şairlər fəaliyyət göstərirdilər. Onların əsərləri mətbuatda çıxmasa da, güldən, bülbüldən, mey və məhbubdan yazdıqları mütçərrəd, subyektiv-intim lirika növündən olan qəzəlləri və heç bir ictimai-siyasi məzmunu olmayan həcvləri müxtəlif yollarla yayılır və şüurlara mənfi təsir göstərirdi. Beləliklə də, çox qədim və zəngin ədəbi ənənəyə malik Azərbaycan şeri bu dövrde özünün ən yaxşı klassik ənənələrindən uzaqlaşmaq təhlükəsi qarşısında idi. Şerdə yüksək məfkurəli siyasi-ictimai lirika yox kimi idi. Şer müasir həyatın tələblərinə cavab verə bilmirdi. Xalqın dərdi, ehtiyacları və mübarizəsi şerdə eks olunmurdu.

Azərbaycan şerinin bu ağır vəziyyəti, zəmanəyə görə geride qalması, 1905-ci ildən etibarən, ümumiyyətlə, ədəbi ictimaiyyəti ciddi düşündürməyə başlamışdı. Şerin taleyi ilə müxtəlif məsləkli yazıçılar, mühərrirrələr məşgul idi və hərə öz dünyagörüşünə, siyasi-ictimai əməllərinə uyğun şəkildə bu geriliyin səbəbini izah edir, hərə şərə öz siyasi məqsədlərinə uyğun bir istiqamət verməyə çalışırdı.

1905-ci il inqilabi hərəkatı Azərbaycanda yeni müasir şerin də yaranmasına təkan vermiş, imkan yaratmışdı. Lakin bu yeni şerin əvvəlcə hazır şəkildə nəzeriyyəsi, sonra isə özü yaranmadı. Yeni şerin yaranması ilə bərabər, tədriclə onun nəzəri-estetik prinsipləri də yaranır, formalaşırırdı.

Yeni, müasir, döyüşkən şer uğrunda epiqonçuluqla mübarizədə ən düzgün yolu, böyük inqilabçı şair Sabir başda olmaqla, realistlər tuturdular. Onlar şerdə məfkurəsizlik, təqolidçilik, mütçərrəd, subyektiv, intim «məhəbbət» lirikası, ictimai məzmunu olmayan həcvguluq əleyhinə çıxırdılar. Sənəti pula satan, hakim siniflərə xidmət edən məddahları rüsvay edirdilər. Bunun əksinə, mübarizə vətəndaşlıq şerini, şerdə realizmi, xəlqiliyi hərərətlə müdafiə edirdilər. Realistlərin fikrincə, yeni şer klassik şerin ən yaxşı ənənələri, bünövrəsi üzərində inkişaf etməli, lakin keçmiş təkrar etməyən novator şer olmalı idi. Yeni şer yeni həyat, azadlıq uğrunda müasirləşmək, mədəniləşmək uğrunda mübarizə silahına çevriləməli, öz mövzularını cəmiyyət həyatından, xalq həyatından almalı, cəmiyyətin bütün yaralarını açıb göstərməli idi. İnkişafə mane olan bütün köhnəlmış sədlərin, adət-ənənələrin yixiləsi-

na, ictimai bəlaların aradan qaldırılmasına, azad, demokratik və mədəni həyatın yaradılmasına bir sözə, cəmiyyətin demokratik əsaslar üzərində yenidən qurulmasına kömək etməli idi. Yeni realist şer uğrunda belə bir mübarizə Azərbaycanda hələ keçən əsrin ikinci yarısında başlamışdı. M.F.Axundov, H.Zərdabi və başqaları keçən əsrin 70-ci illərində Azərbaycan şerinə «zəmanəyə müvafiq» bir istiqamət verməyə çox çalışmış, bu xüsusda çox yazmış, çox səy göstərmişdilər. Lakin bu mübarizə o zaman arzu edilən parlaq nəticələri verməmişdi. Birinci ona görə ki, bu dövrə şerin inkişafı və həyatla əlaqəsinin möhkəmlənməsi üçün lazım olan zəruri şərait: geniş mətbuat, nəşriyyat i.a... olmamışdı. İkinci ona görə ki, əsrin ikinci yarısında şairlərin çox olmasına baxma-yaraq, şer sahəsində, dramaturgiya və nəşr sahəsində olduğu kimi, yeni böyük bir ədəbi məktəbin əsasını qoyan M.F.Axundov qüdrətində bir istedad da yetişməmişdi.

Yeni şərait isə başqa idi. Belə ki, birinci rus inqilabı, Ü.Hacıbəyovun sözü ilə desək, «1905–1906-ci illərin təsirləri Azərbaycanda tərəqqi və təkamül mənbələrini yaratmışdı. Bu tərəqqi-təkamül mənbələrində saatlı işıqların dairəsi hər il getdikcə böyük cəhalət qaranlığının ən uzaq guşələrini işıqlandırmalı idi...». Bu uzaq, qaranlıq guşələrin biri də təqlidçi, mürtəce romantik şerdə, köhnəperəst şairlərde özünü tez-tez göstərən sufianə əhvali-ruhiyyə, tərki-dünyalıq, dindarlıq, fatalizm və siyasi kütlük idi.

Azərbaycanın ilk demokrat alim yazıçılarından biri Həsən bəy Zərdabi qoca yaşlarında bu ağır vəziyyətini görürkən, məhz epiqonçu şairləri nəzərdə tutaraq yazardı ki: «...Bizim şairlərimiz elm təhsil etməyiblər. Onların qanacağı azdır, gözleri bağlıdır, görmürlər və o zülmələr ki, bizlərə olur, onları zülm hesab etmir-lər».

Zərdabi çox kəskin şəkildə müasir şairlərdən tələb edirdi ki, «bülbülü və gülü terif və bir-birlərini həcv etməkdən əl çəkib elm təhsil etməyin mənfəətlərindən» və xalqa edilən «zülmələrin barəsində» şerlər yapsınlar.

Əgər keçən əsrə, tamamilə, mümkün olmamışsa da, yeni əsrə şerdə bu təqolidçiliyə, qəzəl, həcvguluq və mərsiyyə ədəbiyyatına son qoymaq üçün əlverişli şərait yaranmışdı. Həm də bu yeni şərait gecikmədən şer sahəsində də yeni dövrün bir neçə istedadını yetişdirmişdi ki, Sabir onların içərisində şerdə də böyük

inqilab yaradan və yeni bir ədəbi məktəbin möhkəm əsasını qo-yan fövqəladə, misilsiz ədəbi sima kimi yüksəldirdi.

Haqqında bəhs etdiyimiz dövrə – 1905-ci ildən başlayaraq, yeni müasir şer uğrunda, şerdə epiqonçuluğa, mücerrədliyə, apolitizmə qarşı ikinci bir mübarizə cəbhəsi də yaranmışdı ki, bu cəbhədə də M.Hadi, A.Səhhət, A.Şaiq, H.Cavid və b. romantiklər dururdular və onların tutduqları mövqə çox yerdə realistlərin yeni şer uğrunda apardıqları mübarizə ilə yaxından səsləşirdi.

Şer sahəsində köhnəpərəstlərlə, təqlidçilərlə mübarizədə əldə edilən nailiyyətlər asan başa gəlmirdi. Hüseyin Sadiqin (Seyid Hüseyin) əsrin əvvəllərində, üzvləri yeniyetmə gənclərdən ibarət olan qeyri-rəsmi bir ədəbi cəmiyyətin fəaliyyətindən bəhs edən məqaləsində oxuyuruq: «Bizim cəmiyyətimizi ən çox əlaqədar edən şey əski və yeni ədəbiyyat məsəlesi idi. Şeri yalnız qəzəldən, qəsidi dən, sənətkarlığı yalnız mühəssənatı-ləfziyyədən, cinnasdan ibarət bilən əskipərəstlər özlərinin «bəlağəti-iqaiyyələri» ilə yeni ədəbiyyatı baltalayır, bəzi ufaq-tüfək zəif ədəbi parçaları irəli çekerək, yeni ədəbiyyat tərəfdarlarını tənqid edirdilər. Xüsusilə, bizim cəmiyyətimizdə iki nəfər ixtiyar əski qəzəl şairi var idi ki, onlara olan ehtiramdan dolayı əskilik hər zaman yeniliyə qalib gəlirdi. Bu adamlar gənc həvəskarları öz nüfuzları altına almışdır...». Bu sözlərdən sonra müəllif əlavə edir ki, «bizim ədəbiyyatımız 1905-ci il inqilabından sonra bir inqilab dövrü keçirdi. Məhəmməd Hadi özünün gurultulu, təmtəraqlı, Sabir hünərli və məzhəkəli şerləri ilə əski ədəbiyyatı əsasından yıxıldılar». Həmin məqalədə, müəllif yeni şer uğrunda mübarizədə A.Şaiqin və A.Səhhətin də rolunu qiymətləndirir. Bu parçadan biz əgər bir tərəfdən əsrin əvvəllərində şerdə köhnəpərəstliyin hələ qüvvəli olduğunu öyrəniriksə, ikinci tərəfdən bu «əski şerin yixılmasında, məglub edilməsində böyük Sabirlə bərabər, mütərəqqi romantiklərin də xidmətlərinin qeyd edildiyini görürük». Bu fikrin məqalədə ötəri deyildiyinə baxmayaraq, həqiqət olduğunu faktlar aydın təsdiq etməkdədir. Məsələn: A.Səhhət hələ 1905-ci idə çap etdiyi «Təzə şer nece olmalıdır?» məqaləsində şerdə, onun öz sözü ilə, «köhnə şivəni», «səpki-qədimin» əleyhinə idi. A.Səhhət qəzəl, qəsida, mərsiyə yazan, həcvguluq, məddahlıq eden şairləri ikrah hissi ilə pisləyirdi. Belə şerləri «duzsuz», «yaramaz», «kəsalət artırın» şerlər adlandırdı, «axmaqlara xoş gələ bilən» uydurulmuş mənasız söz yığını hesab edirdi. Səhhət belə əsərlərin

müəlliflərini də mədəniyyətsiz, elmsiz, mövhumat, cəhalət təbliğatçısı, «zəkasız», «zəif qəlbli», «tənbəl» qəzəlxan şairlər hesab edirdi, «elmə, əxlaqa aid olmayan» şerləri həqiqi sənət əsəri saymırı. O, «dindanəlik» əleyhinə kəskin çıxışlar edirdi. Xalqı həyat, səadət uğrunda mübarizədən uzaqlaşdırın, bədbinliyə, ümidişliyə sürükləyən «rindanə» qəzəllər yazan şairleri, diri ikən ölüm havası ilə yaşıyan, ölüm hissələrini təbliğ edən ən geridə qalmış adamlar hesab edirdi.

1912-ci ildə Səhhət şair Nasehə (Ağaeli bəy Naseh 1855–1915) bir mənzum məktubunda artıq qəzəlxanlıq vaxtinin çıxdan keçdiyindən bəhs edərək yazdı:

Narəva adət olub bundan əzəl,
Şüəra cümləsi yazmış da qazəl.
Nə qədər olsa da şirinməzmun,
Nə qədər olsa da ecazlümün,
Elmü əxlaqi ki haiz olmaz...

sonra da A.Səhhət:

Bu sözündən o deyir qəsdü murad
Ki, həqarətlə edim mazini yad.

– deyərək, oradaca əlavə edirdi ki, müasir qəzəlxanlığı pisləməklə onun məqsədi ədəbi irsi inkar etmək deyildir, əksinə, onda bu irsə hörmət, məhəbbət vardır. Lakin yeni əsrə bu irsi sadəcə, həm də təhrif edilmiş şəkildə təbliğ etmək yaramaz, yeni dövr özünün yeni ədəbiyyatını, yeni şerini, yeni ədəbi üslubunu tələb edirdi. Səhhətin əsas məqsədi, ümumiyyətlə, qəzəl əleyhinə çıxməq deyildi. O, «köhnə səpkidə» yazan şairlər dedikdə, yeni əsri dərk etməyə, köhnə əyamın pozulmuş havası ilə tənəffüz edən, qəflət yuxusuna tutulmuş, avam, mövhumatçı, qəzavü-qədərə inanan, fatalist, siyasi tənbəl epiqonçuları nəzərdə tutur, 1916-ci ildə çap etdiyi «Şairə» sərlövhəli şerində belələrinə acı kinaya ilə «Ey dili qafıl!», – deyə müraciətlə yazdı:

Ey dili qafıl, oyan! Hüşyar ol!
Gör sənayedəki ecazatı,
Xatirindən sil o mövhumatı
Ki, edibdir səni tənbəl, atıl,
Bildiyin çünü çəradır batıl.
Etiqad etmə qəzavü qədərə,

Ömrünü verdi bu sözler hədərə,
«Bəxt», «qismət» kimi əlfazı unut,
Sey ilə bazuyi-iqbalmı tut.

Həqiqətən, o zamanlar belə «dili qafıl» şairlərin sayı az deyildi. Məsələn: onlardan biri (Məşədi Əbülhəsən Vaqif) 1914-cü ildə «İqbal» qəzetində belə bir sayıqlama, qəzel çap etdirmişdi:

Bir əlifdir məqsədim, əbru-hilalı neylərəm,
Nöqtəyi-tövhidi bildim, xəttü-xalı neylərəm.
Şəmi şəmi-fırqətəm, sübhı-vüsali neylərəm,
Bulmuşam yanmaqdə bir hal, özgə hali neylərəm.
Məsti-cami-vəhdətəm, piri-müğanım rəhnümən,
Bədə camin qoymaram əldən yere, gər olsa xun.
Ede bilməz çərxı-gerdün könlümü zarü zəbun...
Qeyrə ərz et hər nə isbatın ki vardır, dəhri-dun.
Mən ki əhli-zövqəm, əsbabi-mələli neylərəm,
Kəs həyat qeydini, ey dil, kim, fənadır hasilim.
Ol fənnəni sorsalar, derəm: bəqadır hasilim,
Bu bəqa olmaqla, cövr ilə cəfadır hasilim...

Məşədi Əbülhəsən xeyalında «vəhdət meyindən» məst olmuş, haqqā qovuşmaq niyyəti ilə, axırət dünyası həvəsi ilə şam kimi yana-yana min cövr-cəfaya dözmüş, bu yol ilə də həyat, yaşamaq qeydindən azad olub, fəqirlik xəzinəsinin padşahı olmuşdu... Bu, donkixotluqdan minqat dəhşətli olan bir xəstəlik, xəyal-pərvərlik idi. Redaktoru, ədəbiyyatı siyasətdən ayırmış ideyasını təbliğ edən S.E.İbrahimov olan «İqbal» qəzeti də 1914-cü ildə, birinci imperialist müharibəsi dövründə bu sayıqlamani görkəmli yerde çap etmişdi... təkcə Məşədi Əbülhəsən deyil, bu illərdə Mikayıl Seyyidi, Həşim bəy Saqib, Aciz, Balaqardaş Xadim, Hacı Əli Pərişan, Manafzadə Sabit, Hüseynquluzadə Naim kimi onlarca belə məşədi şairlər var idi. Səhhətləri, Hadiləri narahat edən, «Köhnə səpkili» şer əleyhinə çıxmaga, fənaya susmaq fəlsəfəsi əleyhinə çıxmaga məcbur edən həmin bu vəziyyət idi.

A.Səhhət epiqonçu şairlərin mənəvi boşluğununu, onların şəxsi mənfi əxlaqi keyfiyyətlərini də incəliklərinə qədər təsvir edir, onların «gecələr məst, gündüzlər xumar» olan «əhli-keflər» olduğunu göstəririd:

Gecələr məst, günüt dərdi-xumar,
Yatmışı yatmış edərmi bidar?

Səhhətin nəzərində bu «qəsidəçi qəzəlxanlar» öz mənasız intim şərləri ilə yüksək əxlaqi ideyaları tapdalayan, xalqı yuxuya verən, «qəfletdə saxlayan» dünyadan xəbərsiz əfsanəciler idi. Şair onların mənasız yaradıcılıq ideyalarına, daha doğrusu, ideyasızlıqlarına öldürücü kinaya ilə güllürdü:

Mədhi tövsifü qəsaид yazmış,
Qəzəliyyat, fəraig yazmış,
Nəzm edib lehvü ləbə, həzliyyat,
Dürlü əxlaqi pozan həcviyyat,
Xalqı əfsanəyə işğal etmiş.
Bir böyük illəti iğfal etmiş.

Romantiklər epiqonçu qəzəlxanlı yalnız köhnə formada yazıqlarına görə deyil, bəlkə, birinci növbədə köhnə fikirləri, feodal dünyası kultunu, orta əsr sxolastikasını, köhnəlmış ilahiyyatçı sufi görüşləri və s. təbliğ etdiklərinə görə tənqid və rədd edirdilər. Bu da onların fəlsəfi görüşləri ilə əlaqədar idi. M.Hadi bu fikrə gəlirdi ki, elm və fənn əsri olan iyirminci əsrde artıq «bütün köhnə fəlsəfələr», orta əsr sxolastikası, ilahiyyat, «həyatla əlaqəsi olmayan fəlsəfələr» gülünc, vecsiz bir hala gəlmışdır. «Köhnə ilahiyyatçı fəlsəfələr Şərq xalqlarının fəlakətinə səbəb olmuşdur.» Bu köhnə fəlsəfələrdən birkərelək əl çəkmək, «əsre müvafiq elm və fənnə sarılmaq lazımdır». «Dövri-haziri-mədəniyyət fəlsəfəyi-xəyalıyyə, hakimiyəti-vəhiyyə dövrü deyildi» – M.Hadi demək olar ki, hər əsərində köhnə ilahiyyatçı fəlsəfələri, başqa sözlə deşək, yalnız Allah və mücərrəd əxlaq problemləri ilə məşğul olan fəlsəfələri pisləyirdi. O, bu fikirdə idi ki, yalnız Azərbaycanda deyil, ümumiyyətlə, «islam aləmində» bu köhnə sxolastik fəlsəfələr xalqlarda real düşüncənin inkişafına mane olmuşdur. Həmin köhnə fəlsəfələrə bağlı olan şairlər də «həqiqətin qucağında yaşadıqları halda, həqiqətdən xəbərsiz olmuş, həqiqətə göz yummuşlar». Məqalələrinin birində şair hind alimi doktor Ziyaəddin Əhmədin bu xüsusda fikirlərini təhlil edir, Ziyaəddinin, ilahiyyatçı fəlsəfələrin artıq köhnəldiyi haqqında hökmərini təsdiq edir və fikirlərini bəyəndiyi müəlliflə bərabər bu nəticəyə gəlirdi ki, «çərçivəsində yaşadığımız əsri – hazılın bir əsri – inqilab və təcəddüb olduğu məlumdur... Dövri-hazili-mədəniyyət, fəlsəfəyi-xəyalıyyə, hakimiyəti-vəhiyyə dövrü deyildir. Buna hər kəs kəsb-i-qənaət etməlidir. Əsrimizin ülumi-nafie və fununi-elmiiyyə əsridir. Hal-

hazırda cəmiyyəti-bəşəriyyəyi təşkil edən miləl və əqvanın ən böyük və əzəmetlisi mükəmməl və müntəzəm vəsaitə malik olanlarıdır... Bulunduğumuz iş bu dövri-mədəniyyətdə yalnız qəvaid, lügət, fəlsəfəyi-xəyalıyyə oxumaqla bir millət tərəqqi və təqəddüm nərdibənəna qədəmnəh olmaz, bir addım belə olsun irəli gedə bilməz.

Bu illərdə bir çox Şərqi ölkələrində olduğu kimi, Azərbaycanda da materializmə və real düşüncəyə düşmən olan mürtəcə burjua-mülkədar ideoloqları köhnə ilahiyyatçı, xəyalı «fəlsəfələri» yenidən işə salmışdır. Onlar «yeni fəlsəfə» adı ilə dini idealizmi müdafiə edir, hətta Azərbaycan məktəblərində şəriət dərslərindən əlavə bir ilahiyyat dərsinin də keçirilməsini zəruri sayırdılar. Bu yol ilə də Azərbaycan materializminin inkişafının və Azərbaycanda materialist görüşlü gənclərin sayının sürətlə artmasının qarşısını almaq isteyirdilər. XX əsri «inqilab, tərəqqi, yenilik əsri», «elm-fənn» əsri adlandıran M.Hadi, demək olar ki, hər bir əsərində köhnə ilahiyyatçı fəlsəfələri ifşa edir, lənətləyirdi. Bu fikirlər şairin «Mizani-aqvim», «Qələm nə söyləyir?», «Ya Leyl» sərlövhəli şerlərində də öz ifadəsini tapmışdı. M.Hadi də A.Səhhət, A.Şaiq və H.Cavid kimi real düşüncə sahibi, mütəfəkkir bir şair idi və real düşüncəni həmişə üstün tutduğu üçündür ki, obyektiv olaraq, çox hallarda idrak məsələsində materialist prinsipi müdafiə etmiş olurdu. «Həqiqətin qucağında yaşadıqları halda, həqiqətdən xəbərsiz olanlara» gülürdü:

Yaşarkən aləmi-islam cahani-imkanda,
Bütün məvad ona zahir xəyal şəklində.
Həqiqətin qucağında həyatpərvər ikən,
Müşahidati görür həp xəyal şəklində.
Təkamül etmədə addım atır zəvilərvəh,
Kəmali görmədəyiz bir zəval şəklində.

Köhnə fəlsəfələrə qarşı çıxməqla bərabər, şair köhnəlmış ədət-ənənələri, zövqləri də pisləyir, klassik irsi və klassik ədəbi zövqü təhrif olunmuş şəkildə mənimşəyənləri əsrə görə çox-çox geridə qalmış adamlar hesab edirdi:

İnsa elədi əhli-xirəd durnəvisi,
Bizlər oxuruz qisseyi-Leyla ilə Qeysi.

Romantiklərə görə, şerin, sənətin ən mühüm vəzifələrindən biri «dünyaya gələn yeni fikirləri» təbliğ etməkdən ibarət olmalı idi. M.Hadi «Dünyaya yeni fikirlər gəlir, həyatı-şəxsiyyə və ictimaiyyə xüsusunda, üsuli-tərbiyə haqqında yeni, gözəl və pek ali fikirlər meydana qoyulur» deyirdi. Şer, sənət də, onun fikrincə, birinci növbədə bu ali fikirləri təbliğ etməli idi. M.Hadi şerdən «fikirləri oyandıran, inqilablaşdırın cəsarətli sözlər», «atəşin nitqlər», «atəşin sözlər» tələb edirdi. Şer oxucuda «əsarət zəncirini qıra biləcək işıqlı fikirlər, dərin düşüncələr oyatmalı, ölü ruhları belə diriltməli, canlandırmalı idi. Cənki, ancaq «işiq düşüncələr ilə işıqlanar millət».

Yeni dövrün əməlpərvər şairləri də, Hadiyə görə, «Şekspir kimi dünyani işıqlandıran şimşəkli fikirlər, Şiller kimi həyatı lərzəyə salan bir qələm sahibi», «böyük ideyalar müğənnisi» olmalı idilər.

«Dünyaya gələn yeni fikirləri» təbliğ etmək, M.Hadiyə görə, bədii ədəbiyyatın əsas vəzifələrindən biri olmalı idisə, ikinci mühüm bir vəzifəsi də köhnə fikirlərə qarşı mübarizə idi... Bu yerdə M.Hadi ədəbiyyatı «inqilab bıçağı», qabaqcıl yazıçıları isə «ictimai yazıçılar» adlandırıb yazdırdı:

«Qalın qafaları incəldən, maziyə aşiq əfkari-natəraşidələri rəndələyən, kif atmış dimaqları silən həp ictimai yazıçılar olmuşdur... Xəstə bəndələri sağalda bilən kəskin, yaran almasa rəngli bıçaqlar isə, ovham və xurafat mərəzi ilə zəherlənmiş daməqları təşrih eləyən də inqilab bıçağıdır. Bu inqilab bıçağı böyük mührərirlərin böyük fikirlər nəşr edən qələmləridir».

Demək, M.Hadi sənətdə böyük əməllərin, «dünyaya gələn yeni fikirlərin», gələcəyin parlaq romantikasının təbliğinin əhəmiyyətini dənə-dənə qeyd etsə də, insanlığa, vətənə, xalqa xidmət etməli olan sənətkarın hal-hazırda, gerçəklidə hesablaşmasını da zəruri sayırdı və bununla da, sənətdə ifrat xəyalpərvərliyin əleyhinə çıxmış olurdu.

M.Hadi bir çox əsərlərində yeri göldükə sənətdə və fəlsəfədə bir-birinə zidd iki cür xəyaldan danışır, onlara öz münasibətini göstərirdi: biri keçmiş, «mənfur mazini» həsərlə anıb bugünün həqiqətinə və gələcəyə laqeyd olan xəyal, insan fikrinin əsl olmayan mövhumi aləmlərə sövq edən, insanı «nurlu sətirlərlə dolu olan həyat kitabından» uzaqlaşdırın xəyal ki, bunu şair «məvhumi, kölgəli, qaranlıq xəyal» və belə xəyal bəsləyənləri «mazi-

yə aşiq olan yonulmamış fikirlər», «Əfkari-nətaraşidlər» adlandırıb, nifrətlə rədd edirdi. Və

Həqiqəti görürüz biz xəyal şəklində,
Hidayəti oxuruz həz zəlal şəklində.
Süturi-nur məstur iken kitabı-həyat,
Üyuni-ümmətə çarpar zilal şəklində.

— deyə belələrinə acı-acı gülürdü.

İkincisi, əsl olan, real düşüncəyə əsaslanan, həqiqətə çevrilə biləcəyinə şübhə olmayan şairanə xəyal ki, bunun M.Hadi «nurlu xəyal», «işıqlı xəyal» adlandırır və bu xəyalı dünyaya gələn «yeni parlaq fikirlər», arzular, bəşəriyyətin gözəl gələcəyinin romantikası mənasında başa düşürdü. Şairin nəzərində sənətdə belə bir «nurlu xəyalın» əhəmiyyəti çox böyük idi.

Epiqonçu şairlər öz qəzel, qəsidə və mərsiyələrində insan fikrini, məhz «nurlu sətirlərlə dolu olan həyat kitabından» uzaqlaşdırıcıları üçün və mövhumat, xurafat mərzəzinə tutulmuş, kiflənmiş beynləri oxşadıqları üçün mütərəqqi romantiklərin, eləcə də M.Hadinin nəzərində mövhumat, cəhalət, qaranlıq, kölgəli xəyallar təbliğatçıları idilər.

Lakin M.Hadi nəinki mövhumi, qaranlıq xəyallara qapılanları təqnid edir, hətta böyük əməl sahibi ola-ola, canlı həyatla əlaqəsi zəif olan və həddindən artıq «nurlu xəyallara» qapılanları da təqsirləndirir, onların həqiqətə birtərəfli meyllərini, baxışlarını yanlış hesab edirdi.

Məsələn: «Məşriqdən bir səda» şərində M.Hadi bu nəticəyə gelirdi ki, həyata, insana xidmət etmək istəyen şair həyatın əsl mənasını öyrənməyə çalışmalı, ifrat xəyalpərvərlikdən əl çəkməlidir:

Nəzər qıl, diqqət et, öyrən həyatın əsl mənasın
Həyatından sənə bir mətəbi-mənzur lazımsa,
Xəyalından keçən huri buraq, xülyapərest olma,
Həyatın cənnətindən al həqiqət hur lazımsa.

İkinci tərəfdən də «parlaq gələcəyin» tərənnümü zərurətin-dən bəhs edirkən, şair bu dəfə gözəl, şairanə xəyalın əhəmiyyəti-ni qeyd edirdi. Lakin bu, onun fikrincə, hər cür xəyalpərvərlikdən uzaq olan, real düşüncəyə əsaslanan mənalı bir xəyal idi, ideal həqiqət axtarıcılığı idi. Yeri gəlmışkən demək lazımdır ki, şairin öz

yaradıcılığında real varlığın təhlilindən, təsvirindən daha çox, bir ideal həqiqət axtarıcılıq əsas yer tuturdu. Onun yaradıcılıq üsulu-na, əslubuna romantik keyfiyyət, xüsusiyyət gətirən də bu cəhət idi. Bununla belə, ədəbi-nəzəri görüşlərində Hadi şairin ifrat xə-yala qapılmasını, gerçəklilikdən uzaqlaşmasını mənfi keyfiyyət he-sab edirdi. Əsl mübariz sənət üçün həyata bağlı olmağı, gerçəklilik-lə hesablaşmayı düzgün yol sayırdı. Bu mülahizə onun 1910-cu il-də yazdığı «Şair, hücreyi-iştigali və düşüncəleri» sərlövhəli şerində çox aydın ifadə edilmişdi.

Şerdə canlı həyatdan əlaqəsini kəsən və öz «hücrəsinə qapa-nib», «xəyal, mənəviyyat aləmlərində dolaşan» bir şairin həm ağır şəxsi möişəti, həm də facieli yaradıcılıq taleyi təsvir edilmişdir. Bu şair yoxsuldur, kiçik, rütubətli bir otaqda kiraye ilə yaşa-yır. Daim soyuq hücrəsinə qızdırın, ancaq onun «atəşin xəyallarıdır». O daim xəyalət aləmindədir. Məqsədi ise insanlığa xidmət etməkdir, «gələcəyə yol açə bilən parlaq, ideal həqiqətləri kəşf etmək», onları «qardaşları olan insanlar» arasında yamaqdır. La-kin bu halında şair nə qardaşlarına, nə də özünə bir gün ağlaya bilir. Çünkü o, hər nə qədər nəcib məqsədlər izləsə də, canlı, real həqiqətlə, bəşərin mövcud həyatı və vəziyyəti ilə hesablaşmır. Onun dolaşlığı mənəviyyat aləmi hər nə qədər mənalı olsa da, yenə «xəyallar aləmidir», «xəyallar kainatıdır», onun ilhamının, şerinin mənbəyi canlı həqiqət deyil, uçucu «səyyar xəyallar» dün-yasıdır. Bu xəyallar hər nə qədər cazibəli olsa da, həqiqət deyil, həqiqətin kölgəsidir.

M.Hadi həyatını, taleyini və əməllerini təsvir etdiyi bu şairi «zavallı şair» adlandırır. Zavallıdır, ona görə ki, canlı həqiqətdən sərf-nəzər edib onun kölgələri ilə oynayır:

Zavallı şaire bax, uğraşır xəyalile
Həqiqəti buraxıb oynayır zilalile:
Cahan həqiqətə aşiq, bu da xəyalnəverd...

M.Hadi şübhə etmir ki, belə bir şairin öz tenha hücrəsində təkcə xəyalına gələn ideyalarla uğraşması onu heç bir zaman şad edə bilməz, məqsədinə çatdırı bilməz:

Nə qəmlidir, nə ələli həyatın, ey şair!
Edərmi şad səni sanihatın, ey şair!
Xəyalını bürüyübüdür zilali-ilhamın.
Bir az düşün də, ziyanız deyilmə əncamın?

M.Hadi belə şairləri həyata, həqiqətə yaxınlaşmağa çağırır:

Dolaşlığın nə gərək seyrgahı-lahuti.
Dolaş, iş ister isən, argahi-nasuti,
O boşluğu dolaşınca, dolu cahani dolas
Həyat bunda, əmal bunda, bunda kəsbi-məaş,
Bu şerlər, həpsi sayeyi-xəyalətdir,
Həqiqi şer nədir? – Kəsbi-karə qeyrətdir.

Nəticə etibarilə, M.Hadinin nəzərində keçmiş həsrətlə anıb, gələcəyə laqeyd olan xəyal xəstə, mövhumi, mənasız xəyaldır, gələcəyi anıb, gələcəyi canlandıran xəyal isə, sağlam, gözəl və mənalıdır. Bununla belə, yalnız gələcəyi anıb həyatdan, gerçəklilikdən əlaqəsini kəsən və daima «uçucu», «səyyar» olan xəyal da birtərəfli, faydasızdır. Şairin sənət üçün lüzumsuz saydığı xəyal-pərvərlik həmin köhnəlmış «xəyali fəlsəfələrə» əsaslanan xəyal-pərvərlik idi.

Romantiklərin şerdə epiqonçulara qarşı müdafiə etdiyi yeni şer hər şeydən əvvəl azadlıq yol açan «inqilab sədasi», «inqilab bığçağı» olmalı idi. Yeni şerin hər bir misrası xalqı intibaha, müəsirləşməyə çağırmalı və hər cür köhnəliyə, əsərətə, mövhumata, ruhani, cismani despotizmə, köhnə adət-ənənələrə, köhne fəlsəfələrə, bədbinliyə, düşkünlüyə qarşı kəskin silaha çevriləməli idi. Yeni tipli, həqiqi əməlpərvər şair isə, hər şeydən əvvəl «inqilab yaradıcısı», «inqilab şimşəyi», böyük məslək sahibi «ictimai yazıçı» olub, yeni nəsillərə atalıq etməlidir.

Nur saçmaq, yollar açmaq arife bir qayədir,
Arif, iştə bir pərdədir, qövmi üzrə sayədir.

M.Hadi belə şairlərə nümunə olaraq Sabiri göstərirdi. Sabir onun nəzərində «şairi-zindəruh, işıqlı-feyzli fikirlər sahibi» olan ölməz şair idi.

Yeni şer, elm, fənn, mədəniyyət əsri adlanan XX əsrin tələblərinə uyğun olmalı idi. Bu şer elm, hikmət nurlu işıqlanmalı, qaranlığı əridən, işıqlı, nurlu fikirlər onun əsasını təşkil etməli idi. Yeni tipli ictimaiyyətçi şair eyni zamanda elmi, fəlsəfəni dəst tutmalı, «ərbabi-ürfan», «fəlsəfəşunas» olmalı idi:

Ağuşumuz açılmalı huri-həqiqətə,
Əfskarımız güşadə gərək nuri-hikmətə.
Ənzarımız da baxmalı atiyi-millətə...

Yeni şer bugünkü gerçekliyin mənasını eks etdirməklə bərabər, insanlığın böyük azad gələcəyinə xidmət etməli, bu gələcəyə olan bəşəri meyli, ümidi eks etdirməli, nikbin şer olmalı, insanlığı azad, parlaq gələcəyə səsləyən atəşin nəğmələr şeri olmalı idi. Həqiqi şairin nəzərləri həmişə gələcəyə doğru çevriləməli, onun hər bir misrasında bir sabah, bir şəhər, bir gələcək güləməlidir. Şair öz şerlərini də belə qiymətləndirirdi:

Hər misrəndə şerimin avazı-intibah,
Hər nəğməsində xəndcəfəşəndir birər sabah...

M.Hadinin şerə baxışı belə idi. Bu baxış şerdə mühafizəkarlığı, təqlidçiliyə qarşı yeni ideyalar təbliğ etməli olan mütərəqqi romantizmi müdafiə edirdi ki, bədii hərəkat da ictimai və milli azadlıq ideyalarına, mədəniləşmək, maariflənmək, müasirləşmək ideyalarına əsaslanan müəyyən bir siyasi-ictimai və fəlsəfi fikirdən qidalanırdı.

Romantiklər epiqonçuları bir də özlərinə məxsus xırda-burjuadəmokratizmi cəbhəsindən tənqid edirdilər. «Müqəddəs söz sənətinə pula satan, bir ovuc qudurğan varlılar», burjuadə-aristokratsiyasına xidmət edən məsləksiz, yaltaq, məddah şairlərə qarşı onlar çox amansız idilər. M.Hadi belə məddahları «vicdanının pula satan», «riyakarlıq edən», «həqiqətə göz yuman», «məslək satan», «dilənci kimi varlıların qarşısında əl açıb onlardan pay uman», «insanlığın şan-şörhətini alçaldan» adamlar adlandırdı. Bunun əksinə, M.Hadi həqiqi sənətkarları «şanlı insan», «qeyrətpərəst», «həqiqəti sevən», «yüksəklərə ucan şahin», «ürfan sahibləri» kimi sıfətlərlə səciyyələndirir, «Həqiqi sənətkar heç kəsə əyilməməli!», «Qeyrətli adamlar varlıların qapısında boyun bük-məz», «Şırlar tülkülərin minnətini götürməzlər», «Yüksəklərə uçmaq üçün yaranan şahin alçaqlara enməz.» – deyirdi:

Kimseyə qılmaz təməllüq həqpərəstan nan üçün,
...Tərki-məslək eyləməz ərbabi-ürfan nan üçün.
Babi-ərbabi-qinadə durma, ey qeyrətpərəst!
Eyləmiş səhbəyi-istiğna ani əxmuru məst.
Kəsri-şani-adəmiyyət qılmaz ifrətpərvəran,
Dünbəcünbəni-riya olmaz həqiqətküstəran!

Qeydi-minnətde hürr olan rövşəndilən?
Rübəhə etməz təbəsbüs şiri-mərdən nan üçün.

Dürri-yektayı-hayrı satmayın nanoparəye.

Gövhəri qoymaz bərabər ləli səngi-xareya,
Nan-bır xərmöhrə, ismət oxşar almasparəye,
Vermez əldən gövhəri gövhərşünasan nan üçün,
...Enməz alçaq yerlərə şahini-ülviyyətşkar...

Bu, gəlmişgözəl təqnid deyildi. Onun müəyyən hədəfi vardi. Bu şerin yazılılığı il irticə ili, inqilabın, tərəqqi, təkamül, azadlıq tərəfdarlarının köhnəpərəstlərlə üz-üzə durduğu, çarpışlığı il idi. M.Hadi, məsləkini pula satan, varlıların qapısından dilənci payı uman cızma-qaraçılari təqnid edəndə, köhnəliyi, əksinqilabı müdafiə edən adamları nəzərdə tuturdu. Bunu çox məqalələri, o cümlədən «Din və məişətə dair» məqaləsi təsdiq edə bilər. Orağanlı adlı birisinin «Din və məişət» pərdəsində teatr mədəniyyətinə qarşı çıxıb, teatrı «ayineyi-xurafat» adlandırmaşı şairi çox qəzəbləndirmişdi. M.Hadi Orağanlinı bu mürtece görüşlərinə görə, «nur, işıq düşməni, zülmət oğlu, beyni mövhumat, xurafatla dolu bir hərif» adlandırbı, bununla da ürəyi soyumadığından, şer ilə əlavə edirdi:

Məhtabi-kəmalata hürür, işdə bu adəm,

Adəmmi? Nə, vallah... bu heyvani-mütəssəm...

M.Hadi kimi Səhhət də şeri, sənəti pula satan, zülmə, zalimə, istibdada xidmət edən, insanlıq, vətəndaşlıq sıfətlərini itirmiş, söz dəllallarını ən alçaq adamlar hesab edirdi. Səhhət pulun, kapitalın və pula, sərvətə, söhrətə satılan şairlərin xalqa və onun mədəniyyət və ədəbiyyatına necə ağır ziyan verdiklərini M.Hadiyə nisbətən daha konkret şəkildə təsvir edir, göstərir ki, istibdad əsulunun qanuniyyəti belədir ki, bu quruluşda müstəbidlər rahat yaşamaq üçün xalqı qəflətdə yaşatmağa çalışır və bu məqsədlə də satqın şairlərdən bir alət kimi istifadə edirlər:

Cün budur lazımiyi-istibdad,

İşrətə, qəflətə yusun əfrad.

Müstəbidlər yaşamaqçın rahət,

Şairi əlda ediblər alət...

Səhhət deyirdi ki, şairin gərək böyük ictimai idealı olsun:

Nə gərəkdir yazsan fasizəlsiz, nəğmə, qəzəl,

Yoxmu könlündə məgər gizli, böyük milli əməl...

Həqiqi şair, sənətkar mənsub olduğunu xalqa doğru yol göstərən, «vəhənümə» olmalıdır. Şair hər şeydən əvvəl vətəndaşdır, vətən övladlarının bir nəfəridir. Satqın şairləri tənqid edərkən, Səhhət xalqa xidmət edən şairləri nümunə göstərirdi. Vətənpərvər şairlərin şüarı belə idi:

Biz pula, dövlətə malik deyilik,
Rəsm-dirinə də qail deyilik.
Fikrimiz tərbiyəyi-millətdir,
Qəsdimiz milletə bir xidmətdir.

Səhhətə görə vətənin ən ağır günlərində şair xalqın imdadına çatmalı, ona «rəhənümə» olmalı, buna da gücü çatmasa, heç olmasa xalq ilə ayaqlaşmalı, xalqın dərələrini, ehtiyaclarını duymağın, ifadə etməyi bacarmalıdır. Xalqa bağlı olan həqiqi sənətkar xalqın ürəyindən qopan atəşli fikirlərin tərcüməni olmalıdır. «Ulduzlar qaranlıq gecələri işıqlandırıldığı kimi, şairin də gərək işıqlı fikirləri mühitini işıqlandırsın. Ədaləti müdafiə edən, azadlıq, səadətə çağırın şerləri gərək şimşek kimi çaxsın.» Məşhur «Şair, şer pərisi və şəhərli» poemasında şəhərli-vətəndaş şairə deyir:

Xalq, oyan, cürət ilə rədd kimi fəryad et!
Bu felakətdə qalan milletinə imdad et!
Görməyirsənmi bu, biçare vətəndaşlarını?
Zülm zəncirinin altında çəkir işgəncə...

M.Hadi dönə-dönə təkrar edirdi ki, onun ədəbiyyat aləminə gəlməkdən məqsədi vətənə, xalqa və ümumi insanlığa xidmət etməkdir:

Həqiqi arizumuz intizami-hali-millətdir,
Əsası-fikrimiz təmini-istiqbali-millətdir.

Bu da çox diqqətəlayiq hadisədir ki, məsləkini pula satan mühərrirlərin tənqidində məsələsində M.Hadi və A.Səhhət ilə böyük Sabirin fikirləri biri-birinə çox yaxın idi. M.Ə.Sabir də məşhur «Təraneyi-şairanə» şərində həqiqi vətənpərvər şerin yüksək vəziyyətlərində danışır, sənəti pula satan yaltaq, məddah cızma-qaraçılari rüsvay edirdi:

Süluki şairin eynən deyil də, nədir?
 Vətənparəstə bu məslək rəva deyil də, nədir?
 Nasıl da əsrə görə məzəhər olmasın şair,
 Füadi lövhəyi-kıytinüma deyil də, nədir?
 Xeyali məsədətü etilayi-əhli-vətən,
 Şüarı millətə mehrü vəfa deyil də, nədir?
 Səriri-səltənəti-şairanə malikinin
 Levayı-himməti izzətgüşa deyil də, nədir?
 Vəleyk. Caizəculuqda vəfsku şair
 Şu məsləkində yovuncu gəda deyil də, nədir?
 Pula sitayış edən şairin bu qəhbəliyi
 Nihayət aqbəh olan bir əda deyil də, nədir?
 Düri-xəzineyi-əhli-kəmal ikən aşar,
 Xəzəf bahasına satmaq cəfa deyil də, nədir?
 Mədhiyyəgulərin əşəri, abuları tək,
 Nisari-xakı-dəri-əğniya deyil də, nədir?

A.Səhhət, M.Hadi, H.Cavid və A.Şaiq hərarətlə sənətdə yaradıcılıq azadlığı ideyasını müdafiə edirdilər. Bu, burjuaziyanın «sənət sənət üçündür» nəzəriyyəsi əsasında irəli sürürlən saxta «yaradıcılıq azadlığı» deyildi. Azərbaycanın şəraitini başqa idi. Burada sənətdə yaradıcılıq azadlığı ideyasına qarşı çıxanlar elə, məhz müstəmləkəçilər və burjuaziya başda olmaqla, feodallar, xanlar, qolçomaqlar və onların müdafiəçisi olan şəriətçilər, ruhanilər idi. Azərbaycanın iri burjuaziyası azadlıq hərəkatının əleyhinə olduğu kimi, yaradıcılıq azadlığının də əleyhinə idi. Səhhətlərin, Hadilərin müdafiə etdiyi sənətdə yaradıcılıq azadlığı ideyası da elə bu mühafizəkar zümrələrə və onların tərbiyəçi saxta «ədəbi zövqünə» qarşı idi. Bu ideya «sənət, sənət üçündür» nəzəriyyəsindən deyildir, sənət xalq üçündür, vətən, millet üçündür qənaətindən doğurdu.

Səhhət:

Şair oldur ki, həqiqətlərə dirdədə ola,
 Şairin fikri-xəyalı gərək azadə ola.

— deyib oradaca dayanmırıldı. Sənətə bu yeni baxış həqiqət aşığı olan şairin xəyal və fikrini dustaq edən, əməlpərvər sənətkarın nəfəsini «qanlı əllərlə tixayan» ədalətsiz ictimai mühiti təqsirləndirirdi. Bu mühitdə sənətkar elə bir vəziyyətdə idi ki, onun:

Qanlı əllərlə tixanmış nəfəsi,
 Bağırrı, çıxmayıf amma ki səsi...

Sənətkarın «sözləri düstaq», «ağzı möhürlənmişdi».

Bu qaranlıq mühitim içərə mənim
 Qulağım həbs, gözlərim düstaq,
 Yumruqla möhürlənib dəhənim,
 Olmuş ağızmda sözlərim dustaq.

Lakin bu ağır təzyiqə baxmayaraq, Səhhət şerinin lirk qəhrəmanı yenə də vüqarla:

Şişə çəksəz də diriykən etimi,
 Atmaram mən vətənə millətin!

— deyirdi.

M.Hadi də mühitini «libası gecələrin qaranlığından biçilən» mühit adlandırdı, bu mühitdə həqiqətin, haqq sözün günüşi söndürülür, qaranlıq mühit işıqlı fikirləri qovur. Şair, XIX əsr Avropa mütərəqqi romantiklərində olduğu kimi, özünəməxsus şəkildə yaradıcılıq azadlığı ideyasını müdafiə edirdi:

Libası həp gecələrdən, xürafədən hörülən
 Mühitimizdə işqdır sənən, ələn, gömülən.
 Həqiqətin günüşi söndürüləndə, bu nədən?
 Yumulmada gözümüz yol açan o şəxədən.

Bizim çəməndə uçan fikri öldürür səyyad,
 Fikir ələn günü otlar gömülülmüş istibbad.

Yenə başqa bir yerdə:

Səma günəssiz olanda, gecə cahani qucar...

Söz sənətini hər yerdə «işıqlı fikirlər təbliğatı» kimi qiymətləndirən Hadinin bu sənətin ən mühüm vəzifələrindən birini «qaranlıq mühiti» nurlandırmaqdan ibarət sayması təsadüfi deyildir. Şairin, içərisində yaşadığı Azərbaycan mühitində, xüsusən Səttar-xan hərəkatının məglubiyətindən sonrakı illərdə irtica çox qüvvətli idi. Mühit, həqiqətən, gecədən libas geyinmişdi. Bu şərait təbii olaraq, şairi birinci növbədə bu qaranlığa qələbə calmaq haqqında düşünməyə sövq edirdi. Bu illərdə Hadi çadra əleyhinə yazdığı bir şerində demişdi:

Bir ildırım olsam da, əritsəm gecələrdən
Bir parça olan örtüyü gül üzü səhərdən.

Şair, ümmumiyyətlə, vətəninə, xalqına da belə baxırdı. Bu gözəl vətən «gül üzü bir səhər» idi. Lakin bu səhəri onun gül üzünü siyah gecələr, mürtəcə qüvvələr və zehniyyətlər örtməşdə. Şair də hər şeydən əvvəl bu zülmətdən şikayət etməyə bilməzdə. Təkcə M.Hadi deyil, dövrün bütün mütərəqqi yazıçıları bu qaranlığı ərimək haqqında düşünürdülər. Yeri gəlmışkən, dahi satirik Cəlil Məmmədquluzadənin sözlərini xatırlayaq: «Gözümü ömründə birinci dəfə açan kimi dünyani qaranlıq görmüşəm». Bütün qabaqcıl yazıçılar belə hesab edirdilər ki, müasir Azərbaycan ədəbiyyatının müqəddəs vəzifəsi bu qaranlığı məhv edib, işıqlı fikirlərə yol açmaqdır. Əlbəttə, bu böyük məqsədə çatmaq üçün yollar ayrıldı. Bu məsələdən realistlərə mütərəqqi romantiklər, öz mübarizə üsulları, yaradıcılıq metodları və son qayələri etibarilə kəskin fərqlənirdilər. Lakin, bununla belə, qaranlığın heç olmasa ilk laylarını: mövhumatı, cəhaləti, dini təəssübkeşliyi, feodal-ruhani despotizmini əriməyin zəruriyyəti haqqında onların fikirləri, arzuları birləşirdi.

M.Hadi «qaranlıq mühit» dedikdə, çox zaman öz mühitini, bəzən də bütün Şərq ellərini nəzərdə tuturdu:

Bir Şərq ki, möhtaci-ziya səhni-zülamı,
Bir Şərq ki, acdır işığa xasü əvami.

M.Hadinin Namiq Kamal və Tofiq Fikrət kimi inqilabçı türk şairlərinə münasibəti də öz dövrünə görə səciyyəvidir. Hadi Namiq Kamalı və xüsusən Tofiq Fikrəti Türkiyə irticasına düşmən olan yazıçılar kimi çox qiymətləndirirdi. Bu illərdə Azərbaycanda pantürkizm fikirlərini təbliğ edən mürtəcə ziyanlılar Türkiyənin tərəqqipərvər şairlərinə, xüsusən «İttihad-tərəqqi»çilərin siyasetinə qarşı çıxan Tofiq Fikrət və onun ədəbi irsinə açıq hücumlar edirdilər. Məsələn: S.E.İbrahimov 1912-ci ildə çap etdirdiyi bir məqaləsində belə bir fikri irəli sürdü ki, guya Tofiq Fikrətin bir şair olaraq siyasetə qarışması və «İttihad-tərəqqi»çilərin siyasetinə qarşı çıxması onun üçün böyük qəbahətdir. O zamanlar Rza Tofiq də Fikrəti müdafiə etdiyindən (bu iki türk şairinin dünaya-

görüşü, tamamile, fərqli olduğuna baxmayaraq), S.E.İbrahimov Rza Tofiqi də nalayıq sözlərə təhqir edirdi. Lakin əsas hədəf Tofiq Fikrət idi. S.E.İbrahimov yazırırdı: türklər «əgər bu gün bütün aləmin həqiqət həyatında müğayir olaraq, yalnız Rza Tofiq bəy kimi xülyapərdazların, xəfif müşriblərin nöqtəyi-nəzərilə icrayisəyasət etmək istəsələr, pek yaxında ölürlər... Tofiq Fikrət də «İttihad-tərəqqi»çilərə qarşı çıxır. «Çeynəndi yaziq millətin ümmidi-büləndi»—deyir». Bu sözlərdən sonra S.E.İbrahimov kinayə ilə əlavə edir ki, «Fikrət şairlərin xəyalı qədər geniş hürriyyət teləb edir. «İttihad və tərəqqi» isə, belə bir hürriyyəti verməmişdir... Şairlərin və filosofların xəyalını Türkiyə həyatına tətbiq etmək istəsələr və şairlər siyaseti icrayə qalxışsalar, artıq vətəndən «ümmidi-büləndi» kəsmək lazımdır».

Öslində Tofiq Fikrətə qarşı belə bir hücum Türkiyədən, «İttihad-tərəqqi»çilər tərəfindən başlanmışdı. Milliyyətcə tatar olub Azərbaycanda yaşayan və burjua fikrinə rəhbərlik edən S.E.İbrahimov da bu hückuma səs verir, şərik olurdu. Bu xüsusda bir neçə il əvvəl, 1957-ci ildə Sofiyada nəşr edilən «Tofiq Fikrət» adlı əsərdə çox geniş və aydın məlumat verilmişdir. Kitabın müəllifi «İttihad-tərəqqi»çilərin və onların tərəfdarı olan siyasi zümrələrin Tofiq Fikrətə, onun qabaqcıl inqilabi fikirlərinə görə necə hücum etdiklərində bəhs edərək yazar:

«Türkçülük və millətçilik cərəyanlarının bayrağını daşıyan bu zümrə aldıqları təlqin ilə Fikrətin ideolojisine hücumu keçdilər. Bu dövrə bu cərəyanların ən böyük mərkəzi «Türk ocağı» idi. Bu müəssisə «İttihad və tərəqqi» fırqəsinin qanadları altında yaşıyır, «İttihad və tərəqqi»nin siyasi politikasını kültür sahəsində qüvvətləndirməyə çalışırdı. Fikrət bunların hücumuna uğradı. Bundan başqa Qafqaziyadan, Rusyanın güneyində gələn bəzi quzey rusiyalı və Qafqaziya münəvvərləri də Fikrətin bu insani fikirlərini tənqid edirlər... Bunlar Fikrəti millətsizlik və vətənsizlikdə ittihəm edirlərdi».

Fikrətə qarşı 1910–1912-ci illərdən başlayan bu hücum birincisi imperialist müharibəsi ərefəsində daha da qüvvətlənmiş və Fikrətin ölümündən sonra da (1915-ci ildən sonra) davam etmişdi. M.Hadi belə bir şəraitdə Tofiq Fikrəti, onun inqilabi fikirlərini, insanpərvər görüşlərini, Fikrətin demokratizmini və təsirli sənətinə müdafiəyə qalxmışdı. Hadi 1914-cü ildə yazdığı «Xəluqun pədəri» sərlövhəli şerində Fikrətin demokratizmə yüksək qi-

mət verir, onun «həqiqi şerin işıqlı alını», «dilsiz vətənin (Türkîyənin-M.C.) feyz-səadət saçan ağızı», vətən və millət səadəti namənə xalqın «almas kimi göz yaşlarını şer incilərinə çevirən», «bədbəxtlərin müdafiəcisi», «həyat adamlarının naləsi, fəryadı», «təmizqəlbli, yüksək fikrili», «zülm və zülmət düşməni» bir şair adlandırırırdı:

Şerin əbədi nasieyi-şəşədəri,
Dilsiz vətənin bir dəhəni-feyznisarı.
Almas kimi göz yaşını kəskin nəzərile
Görməkdə... və şer etmədə dəsti-hünərile.
Bədbəxtlərə ağlayan avazı «Rübəbi»,
Həp zalimədir, zülmətə tövcihi-xitabi.
Hər şeri birər naləsidir əhli-həyatın!
Fikrət!... Yaşasın varlığın ilə nəğəmatın!
Meydandadır, iştə, o «Tarixi-qədimin»,
Məhsulu deyildirmi bu bir fikri-səlimin!..

M.Hadinin Tofiq Fikrəti müdafiə etməsinin başqa mühüm bir səbəbi də vardır: M.Hadi özü də Türkiyədə – İstanbulda olduğu illər «ittihad-tərəqqi»çilərə qarşı başlanan mübarizədə şerləri ilə iştirak etmişdi. Vətənə qayıtdıqdan sonra da Fikrəti müdafiə etməkdə, Hadi eyni zamanda «ittihad-tərəqqi»çilərə qarşı tutduğu cəbhədə möhkəm durduğunu nümayiş etdirmək istəmişdi. Türkiyə səfərindən aldığı təəssüratını dostu A.Şaiqə danışarkən, Hadi demişdir: «...Mən çar istibdadından qaçaraq, geniş nəfəs almaq və sərbəst həyat keçirmək fikrilə ora getdim. Amma elə orada də ey ni halı, eyni istibdadı gördüm. İttihadçılar yazıçılarından mədhiyyə gözləyirdilər. Şübhəsiz, mən bunu bacarmazdım. Mən mədhiyyə üçün deyil, aləmi alt-üst edib inqilab yaratmaq üçün doğulmuşam».

Beləliklə, «ittihad-tərəqqi»çilər siyasetin və onların Türkiyənin inqilabçı-demokrat şairlərinə hücumunu müdafiə edən S.E.İbrahimov kimilərin ziddinə olaraq, bu dövrün bütün qabaqcıl Azərbaycan ziyanlılarında Tofiq Fikrətə, onun mütərəqqi, insanpərvər görüşlərinə xüsusi hörmət var idi. Fikrətin türkçülük şovinizminə qarşı olan humanizm, beynəlmiləlciliyi qabaqcıl Azərbaycan ziyanlılarına çox xoş gəlmışdı.

Romantiklər ədəbiyyatın təsir gücünə inanır, ona cəmiyyətə çox faydalı olan, əxlaq və şüurların tərbiyəsi üçün ən əlverişli bir

vasitə kimi baxırdılar. Hüseyin Cavid «Müharibə və ədəbiyyat» məqaləsində yazırkı ki: «Bir ölkənin əhvali-ruhiyyəsində fənni-tərbiyənin, ədəbiyyat və fəlsəfənin təsiri inkar olunmayacaq məsələlərdəndir. Ədəbiyyat bir millətin əhvali-ruhiyyəsinin inikasıdır». H.Cavid ədəbiyyatdan böyük fikirlər, ciddilik, mətinlik tələb edirdi. A.Səhhət və M.Hadi kimi o da sənətde laübatlılıq, rindanəlik əleyhinə idi. O da bu fikirdə idi ki, belə əsərlər oxucuların fikirlərini zəhərləyib korlayır. H.Cavid həmən məqaləsində yazırkı:

«Əgər bir milletin fəlsəfə və ədəbiyyat kitabları... xəyalpərvər, laübatlı qələmlərlə yazılmışsa, şübhə yoxdur ki, o millet, o nəsil cərəyanə uyub da həp o yolla gedəcəkdir. Məsələn: bir gənc bir şer, bir hekayə, bir roman, bir tarix, bir faciə oxuyacaq olursa, dərhal kəndisinə ruhdaş, məsləkdaş olmaq üzrə, bir qəhrəman seçər, bir tip bəyənər və o ruhda... o məsləkdə yaşamaq istər və bu yazılın əsərlər isə, adətən aləmşüməl bir müəllim yerinə keçər, qarelərin ruhlarına nüfuz etməyə başlar. İştə, məzkur əsərlər zəhərli, əxlaqsız, kövşək bir mövzuya təqib edərsə, tez-gec bütün oxucularını da zəhərləmiş olur; kəskin, ciddi və mətin bir mövzuda yazılmışsa, şübhəsiz, qarelərində də eyni duygunu oyatmış olur». Cavid bu müləhizələrini faktlarla təsdiqləmək üçün İran və türk ədəbiyyatına müraciət edib, bu ölkələrdə xalqın sürürunun mövhumatla, xurafatla, zəhərlənməsində «zahid-məslək ədiblərin», «məsxərəçi şairlərin», «yaltaq məddahların», «ölgün fikirlər daşıyan fəlsəfəçilərin», «laübatlı müşrübələrin» çox mənfi rol oynadıqlarını göstərirdi.

H.Cavid də başqa romantiklər kimi, ətalət, laübatlılıq, miskinlik, düşkünlük, ölümə susamaq, həyat mübarizəsindən uzaqlaşmaq, ruhani ehtiraslarını təbliğ edən şərin, sənətin, başqa sözlə, şerdə çeynənmiş sufizm, səfahətpərvər xərabatılık ehtirası qalıqlarının əleyhinə idi.

Lakin Cavidin «bir ölkənin, bir xalqın yüksək əxlaq, yüksək şüura malik olmasına və ya əksinə, bir ölkənin, bir millətin əxlaqının, tamamilə, pozulmasına səbəb hər şeydən əvvəl ədəbiyyat və fəlsəfədir» kimi birtərəfli fikrinə tənqidisiz yanaşmaq olmaz. «Oxucunun, xüsusən gənc nəslin, ədəbi əsərlərdən özünə bir sirdəş, məsləkdaş olmaq üzrə (istər mənfi, istərsə müsbət) bir qəhrəman seçməsi və onu nümunə götürməsi» müləhizəsi Caviddən

də çox-çox qabaq bir çox görkəmli yazıçılar və nəzəriyyəçilər tərəfindən müdafiə edilsə də, ayrılıqda götürüldükdə, bu fikir ədəbiyyatın cəmiyyətdəki rolu və eləcə də ədəbiyyatın vəzifələri haqqında birtərəfli baxış hesab edilməlidir. Çünkü ədəbiyyat və istərsə də fəlsəfənin təsirine beləcə şişirdilmiş bir baxış oxucunu son dərəcə passiv təsəvvür edən və hər şeydən əvvəl konkret ictimai mühitin insan üzərindəki təsirini azaldan və ədəbiyyat, fəlsəfənin özünün də bu mühitin məhsulu olduğunu şübhə altına alan seyrçi bir baxışdır. Ədəbiyyatın və onun qəhrəmanlarının təsiri məsələsinə bu birtərəfli baxış öz növbəsində belə bir yanlış və birtərəfli mülahizəni də təsdiq və təsvib edə bilər ki, guya sənətkar, yazıçı, ədib bu və ya başqa bir həyat hadisəsini, bir qəhrəmanı sənətin güzgüsündə canlandırmaqla, yalnız oxucular tərəfindən bu həyat və ya qəhrəmana təqlid edilməsini nəzərdə tutur və yalnız oxucunun – insanın təqlid qabiliyyətinə əsaslanır. Halbuki ədəbiyyat, incəsənət həyatın idrak vasitəsidir və hər şeydən əvvəl oxucuda, ictimai insanda olan idrak qabiliyyətinə əsaslanır, nəinki təqlid qabiliyyətinə; ədəbiyyat, incəsənət insanlarda idrak qabiliyyətinin inkişafına kömək edir, nəinki təqlid qabiliyyətinə. Oxucu da ədəbiyyata, incəsənətə özünün müəyyən idrak qabiliyyəti, dünyagörüşü, həyat təcrübəsi ilə yanaşlığından, passiv bir təqlidçi, müşahidəçi kimi deyil, aktiv bir varlıq kimi, yaxşı ilə pişi bu qabiliyyətə görə müəyyən edir. Ədəbiyyatdan çox təsirlənse də, bu idrak, bu qabiliyyət çərçivəsində təsirlənir. Yaziçı özü də həyat hadisələrinə və insanlara öz idrak qabiliyyəti çərçivəsində münasibət bəsləyir və öz idrak qabiliyyəti etibarilə bütün vətəndaşlara görə fövqələbəşər ola bilmir. Yaziçinin müdrikliyi də yenə ictimai varlıq, ictimai əlaqələrlə şərtlənir.

Oxucunu passiv, yaziçini isə aktiv, bəzən də fövqəladə bir varlıq kimi təsəvvür etmək yalnız H.Caviddə deyil, başqa romantiklərdə də təsadüf edilən bir nöqtəyi-nəzər idi. Bu, onların estetik görüşlərindəki idealist meyllərlə, təmayüllərlə əlaqədar idi.

Bu idealist estetik təmayül nədən ibarət idi? Bu suala cavab versək, cyni zamanda – bəs, romantiklərin nəzəri görüşlərinin romantizm ilə əsas əlaqəsi nədən ibarət idi? – sualına da cavab vermiş olarıq. Axi, dedik ki, romantiklərin ədəbi siyasetdə hər cür köhnəpərstliyə, o cümlədən epiqonçuluğa qarşı mübarizəsi çox

yerdə realistlərin mübarizəsi ilə yaxınlaşır, səsləşirdi. Bəs, isə romantikləri bu məsələdə realistlərdən fərqləndirən nə idi?

Əsas fərq ondan ibarət idi ki, romantiklər realistlərdən fərqli olaraq, sənəti, ədəbiyyatı, bədii təfəkkürü birinci növbədə canlı, real həyatla deyil, ideyalar «işıqlı» fikirlərə əlaqələndirirdilər. Onlar ədəbiyyatın mənbəyini də, predmetini də birinci növbədə bəşəriyyətin xeyirxahları saydıqları əməlpərvər filosofların, dahlərin, kəskin qələmə malik olan mütəfəkkir yazıçıların düşünüb irəli sürdüyü «parlaq fikirlərdən» (Hadi), ümumbəşəri ideyalar-dan ibarət hesab edirdilər. Başqa sözlə, bədii təfəkkür, bədii ədəbiyyat onların nəzərində hər şeydən əvvəl real canlı varlığın, gerçəkliliyin deyil, bəlkə, böyük başlarda doğan böyük fikirlərin güzgüsi idi. Bu parlaq fikirlər, romantiklərə görə, arzu olunan xoşbəxt gələcəyin ideali ki, «libası gecələrin qaranlığından tikilmiş» (Hadi), mövcud qaranlıq mühitdə doğmuşdu. «Qaranlıq mühit» onların nəzərində M.Hadinin «Məhbubəyi-ruh və mənfureyi-ruh», H.Cavidin «İblis», A.Şaiqin «İdeal və insanlıq» əsərlərində olduğu kimi, bir növ şər qüvvələri, əhrimənləri müdafiə edən mənfur ruh, mənfur şərait; böyük başlarda doğan parlaq, işıqlı fikirlər isə, bir ildirim kimi qaranlığı eritmək, mühiti işığa qərq etmək əməlini daşıyan xeyir qüvvələr Hörmüz şəklində təsəvvür olunurdu. Şər köhnə dönyanın, xeyir gözəl gələcəyin müdafiəçisi idi. Bəşər həyatının, ictimai həyatın əsas konflikti də, onların nəzərində, başlıca olaraq bu xeyirlə şər, köhnə fikirlərlə yeni fikirlər arasındaki konfliktdən ibarət idi və bütün bəşəriyyət, bütün insanlar, eləcə də qələm sahibləri öz siniflərindən, təbəqələrindən, zümrələrindən, milliyyət və irqlərində asılı olmayıaraq, romantiklərin nəzərində iki cəbhəyə bölündürdülər. Köhnə fikirlilər – mövhumat, xurafat tərəfdarları və yeni fikirlilər – elmi, mədəniyyəti dost tutan ağıl, idrak sahibləri, «qaranlıq mühitin» düşmənleri, əsl insan, həqiqət aşığı, insanlığın dostu, yüksək əməller sahibi olan humanistlər idi. Köhnəlik, köhnə yaşayış, köhnə adət-ənənələr tərəfdarı olanlar isə (bütün qaniçən müstəbidlər, hərbçular, zülmkarlar, feodallar, şəxsi mənfeətini güdən zənginlər, xanlar, bəylər, kapitalistlər, ruhanilar buraya daxil idi) vəhşi, yırtıcı, insanlığın düşmənleri, mənfur qaranlıq mühitin müdafiəçiləri idilər. Romantiklərə görə, bəşəriyyəti irəli aparacaq, tam azadlığa çıxaraçaq yeganə vasitə, yol bu mübarizədə vəhşiliyə və mövhumata

qarşı duran yeni parlaq fikirlərin qələbəsi, yüksək insani hisslərin, insanpərvərliyin, ağlin, kamalın təntənəsi olacaqdı. Başqa sözə, onların nəzərində cəmiyyət həyatında real ictimai qüvvələrin, sinfi mənafelərin mübarizəsi deyil, ancaq fikirlər mübarizəsi, adət-ənənələr və əxlaqlar mübarizəsi vardı.

Romantiklərin nəzərində ədəbiyyat əyləncə deyildi, mübarizə vasitəsi idi. Ancaq onlar bu vəzifəni başlıca olaraq köhnə fikirlər mübarizə ilə məhdudlaşdırırdılar.

Bu mülahizəyə əsaslanaraq, onlar bədii yaradıcılıq aləmində oxucuya təsir vasitəsini də həyat materialı vasitəsilə deyil, birinci növbədə böyük başlıarda doğan, daha dəqiq deyilsə, özlerinin mənimsədikləri, inandıqları fikirlərin, qənaətlərin təbliği vasitəsilə mümkün olduğuna daha çox inanırdılar. Bu şəxsi fikirlər, qənaətlər də ziddiyətli olub, həyat həqiqəti ilə düz gəlmədikdə, onlar dərhal inkisari-xəyal uğrayır, başqa bir «parlaq ideya» axtarılılığı yolunu tuturdular.

Beləliklə də, canlı həyat həqiqətlərini təbliğ etmək əvəzinə romantiklər əksər halda öz məhdud şəxsi fikirlərini, qənaətlərini təbliğ etmiş olurdular. Bu şəxsi, məhdud ideyalar, hər nə qədər cazibəli olsa da, çox zaman həyat həqiqəti ilə düz gəlmədikdə, havadan asılı qalır, varlığa arzu edilən təsiri göstərə bilmirdi. Xəyalpərvərliyin kökü və bu romantizmin realizmə görə zəif tərəfi də burasında idi. Onlar öz aləmlərində köhnə fikirləri, fəlsəfələri alt-üst edir, köhnə həyat isə öz yerində bərqərar qalırdı və ictimai ziddiyətlər kəskinləşdikcə daha amansız olurdu. Halbuki, romantiklərin fikrincə, əsas məsələ köhnə fikirləri, fəlsəfələri alt-üst etmək idi. Bundan sonra öz-özünə yeni həyat, yeni məişət və münasibət çox asanlıqla yaranacaq idi.

Bu nöqtəyi-nəzər ikinci tərəfdən romantiklərin, ümumiyyətə, cəmiyyət məsələlərinə olan idealist baxışlarından irəli gəlirdi. Bu idealizm nədən ibarət idi?

Romantiklər də tərəqqi və təkamülün, ictimai inkişafın zəruriliyini dərk edirdilər, ictimai inqilabları da qiymətləndirir, alqışlayır, təbliğ edir, zəruri sayırdılar. Ancaq inqilabi təbəddülət dedikdə, onlar hər şeydən əvvəl və birinci növbədə «fikir inqilabını» əsas götürürdülər və bu «fikir inqilabını» həllədici sayırdılar. Məsələn: M.Hadi iki cür inqilabdan bəhs edirdi: bir fikirlərde əmələ gələn inqilab, ikinci məişətdə, yaşayışda, üsuli-idarədə və

s. əmələ gələn inqilab. Onun fikrincə, yaşayışda və s. əmələ gələn inqilablar hər şeydən əvvəl fikirlərde əmələ gələn inqilabların nəticəsi idi. O yazırkı ki: «Mədəniyyəti izhar edən millətlər əvvəlcə fikir inqilablarına məzəhər olmuş, ən sonra da yeni yaşayış və yeni məişət əldə edə bilmışlər». Bu mülahizə həqiqət olsa da, həqiqətin bir tərəfi idi.

Romantiklərin çoxunda maarifçilik ideyalarının qüvvəti olması və cəmiyyət işlərində ziyalılarının rolunun həddindən artıq şirsdilməsi meyli də buradan irəli gəlirdi. H.Cavid gəncliyində belə hesab edirdi ki, Azərbaycanın gələcəyi üçün beş-on gimnazist bir çox səttarxanlardan daha artıq iş görə bilər. Əvvəlcə maarif, məktəb, mədəniyyət, ən sonra inqilab. M.Hadi iddia edirdi ki, Fransa inqilabının yaranmasının və ümumiyyətə, Avropa siyasi-ictimai həyatında inqilabların əmələ gəlməsinin əsas səbəbi, ami li hər şeydən əvvəl «Volter, Russo, Mirabo və Robespierre kimi kəskin qələmə malik olan fədakar, əməlpərvər, mütəfəkkir yazıçıların qələmi olmuşdur...»

Beləliklə, dahilərin qələmləri guya, hər şeyi həll edir, cəmiyyət, xalq, kütle isə passiv bir qüvvə kimi sadəcə və ancaq bu qələmlərin faydasına, səmərəsinə möhtac idi. Ədəbiyyatın rolunu həddindən artıq şırtitmək meyli də buradan irəli gəlirdi. H.Cavid də «şübhəsiz ən faydalı düşüncələr, ən ciddi mühakimələr də yalnız fəlsəfə və ədəbiyyat vasitəsilə əldə edilə bilər» – dedikdə, ey ni prinsipə əsaslanırdı.

Cəmiyyət hadisələrinə bu idealist baxış onların ədəbiyyatın, sənətin mənbəyi, predmeti və vəziyyətləri haqqında birtərəfli fikirlərini də istiqamətləndirmiş olurdu. İctimai inkişaf qanunlarını, qüvvələrini, vasitələrini birtərəfli izah etdikləri kimi, onlar ədəbiyyatın da vəzifəsini, təsirini birtərəfli izah edir, onu yalnız ideyalar aləmi ilə, həm də təcrübə ilə az əlaqəsi olan ideyalarla, görüşlərlə əlaqələndirirdilər.

Bunun nəticəsində romantiklərin yaratdığı ədəbiyyatın canlı həyatla, xalq həyatı ilə əlaqəsi zəifleyirdi. Təbliğ edilən fikirlərin, qənaətlərin çoxu, bu fikirlər hər nə qədər müsbət, proqressiv olsa da, həyatdan çox, kitablardan gəlirdi. Kitablardan gələn fikirlər isə müasir həyatın mühüm, aktual məsələlərinə, suallarına aydın cavab verə bilmirdi. Beləliklə də, nəzəriyyə ilə təcrübə arasında vəhdət, bədii təfəkkür, bədii həqiqətlə həyat həqiqəti arasında vəhdət, əlaqə zəifleyirdi, bəzən də, tamamilə, pozulurdu.

Lakin bütün bu zəif cəhətlərinə, birtərəfliyinə baxmayaraq, romantiklərin nəzəri-ədəbi görüşləri, ümumiyyətlə, götürüldük-də, zamanına görə mütərəqqi əhəmiyyətə malik idi. Onlar hər şeydən əvvəl ictimai-siyasi və dərin felsəfi məzmuna malik olan ədəbiyyat uğrunda mübarizə aparırdılar. Onların nəzərində M.Hadinin görüşlərində olduğu kimi, «ədəbiyyat böyük ictimai əhəmiyyəti olan bir sahə, xalqın mənevi yüksəlişinə kömək edən qüdrətli bir vasitə idi. O əsər diqqətəlayiq əsər idi ki, sənmüş vicdanları, qaralmış qətbləri işıqlandırsın və hərəkətə gətirsin» (Ə.Mirəhmədov). Romantiklərə görə, əsl yazılıçı «böyük ictimai əməlləri olan» yazılıçı idi. Çünkü, ümumiyyətlə, «ən şanlı insanlar və fədakar insanlar, böyük məslək sahibi olan, məsləki uğrunda həyatından keçən adamlar» idi.

3. TEMATİKA

Romantizm ədəbi cərəyanın özünəməxsus tematikası, mövzuları olmuşdur. İctimai inqilabları, birinci növbədə 1905-ci il inqilabını və onun təsirile yaranan inqilabları və onların nailiyyətlərini qorumaq, müdafiə etmək, vətənpərvərlik, müstəmlekə zülmü əleyhinə milli azadlıq ideyalarının tərənnümü, məhkum siniflərin, fehlə və kəndlilərin insanı hüquqlarının müdafiəsi, bəşəriyyəti, eləcə də mənsub olduqları xalqın azad gələcəyinin tərənnümü, bəzən mücerred şəkildə olsa da, əql və kamalın qüdrətinin tərifi, mədəni geriliyi və onu doğuran səbəblərə qarşı mübarizə, elmin, maarifin təbliği, millətlərin dostluğu, qardaşlığı, insanpərvərlik ideyalarının tərənnümü; dini təəssübkeşlik və milli məhdudiyyət meyllərinin tənqid, cismani və ruhani despotizmin, burjua-feodal zülm, istismar və əxlaqının tənqid, köhnə ailə, əxlaq normalarının, qadın əsarətinin tənqid, imperialist müharibələrin tənqid, milli simasını itirmiş, vətənsiz, yurdsuz ziyanlıların, məsləksiz meşşanların tənqid, azad sənət uğrunda mübarizə və bu problemlərlə əlaqədar olan bir çox başqa məsələlər mütərəqqi romantiklərin əsərlərinin əsas tematikasını təşkil edirdi.

Onların ilham mənbələrindən biri vətən, millət sevgisi idi. «Ayıl ey milleti-məzlumə, ayıl!», «Mən vətəni cananım kimi sevirəm» (A.Səhhət) – romantik şerin əsas motivlərindən idi. Ümumiyyətlə, bu illərdə qabaqcıl ədəbiyyatda «millət» sözü xalq,

zəhmətkeş kütlələr mənasında işlənirdi. Bu elə bir dövr idi ki, Bakının iri burjuaziyası, eləcə də xan, bəy, mülkədarlar və bu ailələrdən çıxıb, çar idarələrində mənsəb sahibi olan müəyyən qrup məmurlar «vətən», «millət» sözündən oddan qorxan kimi qorxurdular. Bu sözlər, onların fikrincə, milləti üşyana dəvət edirdi.

Həqiqətən, «millət» sözü inqilabçı-demokrat yazıçı və mühərrirlərin əsərlərində (Sabir, Cəlil Məmmədquluzadə, Şəbüstəri, Nərimanov, Xiyabani, Qəmküsər və b.) başqa hakim siniflərə düşmən olan xalq kütlələri məfhumunu ifadə edirdi. Buna görədir ki, Sabirin satirasında hakim, tüfeyli siniflər «Millət necə tarac olur-olsun nə işim var» deyirdilər və millətin ayılmasından, öz hüququ, azadlığı uğrunda mübarizəyə qalxmasından qorxuya düşüb, təəssüf edirdilər:

Mən bilməz idim bəxtə bu nikbet olurmuş,
Millət ayılıb talibi-hüriyyət olurmuş.
Yalnız nə deym, getdi menim millet əlimdən,
Torpaq başıma, çıxıdı bütün izzet əlimdən...

Bunun əksinə, Sabir şerində millətin xeyirxahi, onun milli və ictimai azadlığın tərəfdarı olan «arif» özünü millətə həsr edirdi:

Arif çalışır ki, millət azad olsun.

Mütərəqqi romantiklərin əsərlərində də «millət» sözü əksəriyyətlə bu mənada, əsarətdə olan xalq kütlələri, zəhmətkeş əhali mənasında işlədildi. «Millət» dedikdə, onlar «füqərayi-kasibəni» nəzərdə tuturdular. H.Cavidin «Məsud və Şəfiqə», M.Hadinin «Dad istibdaddan!», A.Səhhətin «Yay gecəsi», A.Şaiqin «Məktub yetişmədi», «Əkinçi və xan» əsərlərində olduğu kimi, o sinif və təbəqələri nəzərdə tuturdular ki, onların alın təri hesabına varlılar, zənginlər firavan həyat sürürdülər. Onların əsərlərində bu zəhmət adamlarının dünyanın bütün ləziz nemətlərindən, haqq, hüquq, azadlıq nemətlərindən məhrum edildiyi göstərilirdi.

Hakim siniflərə xidmət edən mürtece «ziyahilar» da əlverişli şəraitdə «millət», «vətən» sözlerini işlədir, özlərini «millətə canıyanan» göstərmək istəyirdilər. Axı, millət, xalq ayılmışdı və ancaq ona sadıq olanlara hörmət edirdi... Bunlar da maskalanmış, modaçı «millətpərəstlər» idi.

M.Hadi: «Təcəddüb, inqilab, hürriyyət», bu kimi gözəl kel-

mələr bizdə çox işlənə-işlənə... artıq hüsni-cazibədarını qeyb etdi» – dedikdə ve Üzeyir Hacıbəyov da: «Bizim hər bir xeyir işimizə, hər bir nəfli tərəqqimizə xidmət edəcək təşəbbüsümüzün ibtidasında boğulub puç etməyə, bir qədəm irəli, iki qədəm geri qoymağımıza başlıca səbəb aramızda olan bəzi müfsidlərin «meydanı-mücahidəyə» atılıb da, millətpərəstlik maskası altında qərəzi-şəxsi və mənfəeti-xüsusiyyətlərini yetirmələridir» – dedikdə, həmin bu yalançı «millətpərəst» müfsidləri nəzərdə tuturdular.

Sabir bu saxta «millətpərəst» ziyalılarla xalq arasındaki uçurumu taziyanələrində belə aydın bir şəkildə göstərirdi:

Intelligent deyir ki:

Deyirik haləti-təhsildə: millət! millət!
Diplom alçaq, görünür bizlər ilət, millət,
Basırıq bağrimonuza hər birimiz bir hacını,
Canı çıxsim ki, görür min cüre zillət millət.

Millət deyir:

Intelligent ağalar, sizi çoxdan tanırıq...
Bilirik sizdə bu gün qeyrəti-millet yoxdur.

Romantiklər də hakim tüfeyli siniflərə xidmət edən belə «intelligentləri», onların saxta millətpərəstliyini tənqid edirdilər.

«Intelligent ağalardan», modaçı «millətpərəstlərdən» əslində heç hakim siniflər də xoşlanmadılar. Cəfər Cabbarlinın sonradan yazılmış «1905-ci ildə» dramında Salamov surətində göstərildiyi kimi, onlar mümkün qədər «milliyyəni» kənara qoymaq istəyirdilər; çünkü bu «milliyyə» onları, milləti bir ucdan soyub varlanmasına imkan yaradan müstəmləkəçi ağaları rəncidə edə bilərdi. Onlar, nəinki millətin ayrılmasından, xalq hərəkatından, hətta özlərinə məxsus burjuə millətciliyi ideyalarından da qorxurdular. Başqa cür də necə hərəkət edə bilərlər? Ölökənin müəyyən sərvətinə sahiblənmək ixtiyarını alsalar da, axı, siyasi hüquq cəhətindən özləri də mehkum idilər.

Belə bir sinfin ideoloqları da şübhəsiz ki, ancaq «milli pozisionu» çox asanlıqla əldən verməyə hazır olan, gündə bir siyasi dona girən, bir gün eser, bir gün menşevik, bir gün «sosialist» olan «müfsidlər», xalqın mənafəyi üçün irəli sürülən xeyirli təşəbbüs-

lərin «puç olmasına səbəb olan intelligent ağalar» ola bilərdi. Azərbaycan burjuaziyasının son dərəcə zəif, qorxaq, asılı olmasının nəticəsi idi ki, xalqa az və ya çox bağlı ziyanlı qüvvələrdən heç biri, xüsusən milli azadlıq hərəkatı məsələsində burjuaziyaya zərər qədər etimad edə bilmirdi. Burjuaziyaya, ancaq o ziyalılar yaxın gəlirdi ki, onlar xalqa yabançı idilər. O ziyalılar yaxın gəlirdi ki, burjuazianın özü kimi, öz şəxsi mənfəətləri üçün vətəni, milləti satmağa hazır idilər.

Romantiklərin yaradıcılığında burju-a-feodal əxlaqının, burjuə istismarının tənqidü (A.Divanbəyəoglunun «Cəng», H.Cavidin «Ana», «Maral», Cəfər Cabbarlinin «Solğun çiçəklər», «Aydın» əsərlərində olduğu kimi) əsas yer tuturdu. A.Divanbəyəoğlu «Cəng» povestində Rüstəm bəy, H.Cavid «Maral»da Turxan bəy, Cəfər Cabbarlı «Aydın»da Dövlət bəy surətlərində burju-a-mülkədar əxlaqını və görüşlərini müvəffəqiyyətə ifşa edə bilmisdilər. Mövcud cəmiyyət quruluşu və məisət tərzinin müdafiəçiləri olan ruhanilər də onların əsərlərində əsas tənqid hədəflərindən biri idi. Mütərəqqi romantizmin tematikasında ruhanilərin tənqid mühüm yer tuturdu. Şeyxləri, vaizləri, molla və seyidləri M.Hadi «əmməməli jandarmalar» adlandırdı. H.Cavidin «İblis» əsərində dünyaları qarışdırın, insanları bir-birinin üzərinə salışdırın İblis çox pərdələrdə şeyx, qazi qiyafəsində səhneyə gəlirdi. Mürtəcelər milli təəssübkeşliyi qızışdırıldıqları halda, mütərəqqi romantiklər öz əsərlərində H.Cavidin «Şeyx Sənan», M.Hadinin «Amali-vicdan» və bir çox başqa şerlərində olduğu kimi, dini təəssübkeşliyi cəsarətə qamçılayırdılar.

Mühərribə əleyhinə mübarizə də mütərəqqi romantizmin tematikasında çox mühüm yer tuturdu. M.Hadinin «İnsanların tarixi faciəsi», «Hərbi-müsəlləs». H.Cavidin «İblis», A.Şaiqin «İblisin hüzurunda» və bu ruhda olan bir çox əsərlər imperialist mühərribəsi dəhşətlərini göstərmək məqsədilə, mühərribə əleyhinə yazılmışdı. Mütərəqqi romantizmin tematikasında ən mühüm, ən mənalı mövzu millətlərin içtimai və milli azadlıq uğrunda mübarizəsi olmuşdur. 1905-ci il rus inqilabı, 1917-ci il fevral inqilabı, İran inqilabı, Şərqiylərlərindəki üsyənlər, inqilabi hərəkat həmişə mütərəqqi romantiklərin diqqətini cəlb etmişdir.

M.Hadinin «Ədvəri-təcəddüd», «Asari-inqilab», «Təraneyizəfər», «Bəriqeyi-zəfər parlayır», «Dilek ölməz»; A.Səhhətin «Əhmədin qeyrəti»; A.Şaiqin «Niyə uçdu?», «Zamanın inqilabçı-

larına» şerləri, məhz inqilabi qorumağa, müdafiə etməyə çağırın əsərlər idi.

Xalqı maarifə, mədəniyyətə çağırmaq, az-çox olan yeni tipli məktəbin və yeniyetmə məktəblilərin həyatından sevinc, fərqliliklə bəhs etmək və ümumiyyətlə, hər cüzi yenilikdən belə ruhlanmaq da romantiklərin çox işlədiyi mövzulardan idi.

Bu ruhu əsərlərdə romantiklər yeniliyi, elmi, məktəbi, maarifə tərifləyərkən oradaca bu yeniliyə, tərəqqiyə mane olan köhnəliyi, cəhaləti, mövhumatı, «dini elmləri» pisləyirdilər. Odur ki, belə əsərlər (M.Hadinin «Məktəb şərqisi», «Qızlar bağçası», «Hissiyyəti-madəranə», «Tərəqqiyi-sənaye», «İnsan nə ilə mükkərrəm olur?», «Rəhgüzari-mətbuatda bir şükufeyi-məarif»; A.Səhhətin «Qəzet nədir?», «Tərəqqi və təbiətin qanunu» və s.) bir növ yeniləşmək, müasirləşmək haqqında olan arzuların, böyük əməllərin mühafizəkarlığa qarşı mübarizəsi ruhunda səslənirdi.

Elm, texnika və sənayenin əhəmiyyəti, tərəqqi, tekamül və inkişafın zəruriyyəti haqqında zamanın qabaqcıl fikirlerinin təbliği də mütərəqqi romantizmin tematikasında xüsusi yer tuturdu. A.Səhhətin «Tərəqqi və tekamülün qanunu», M.Hadinin «Ulduzlara», «Bariqeyi-inqilab», «Mizani-əqvam», «Qələm nə söyləyir?» kimi əsərləri bu mövzuda yazılmışdı. Köhnə adət-ənənələr, avamlıq, cəhalət H.Cavidin «Sən nəsən, kimsən? – deyən arıflər», A.Səhhətin «Müsəlman ürəfaları», A.Şaiqin «Hər şey köhnə», M.Hadinin «Molla Nəsrəddinə», «Yazılıq millət», «Biz nə haldayıq?», «Əhvali-intibah» əsərlərində kəskin tənqid edilirdi.

Romantizmin mövzularından biri də qadın azadlığı mövzusu idi. Qadın azadlığının, qadın hüququnun zəruriyyəti haqqında və çadra əleyhinə, xüsusən M.Hadi tez-tez alovlu çıxışlar edirdi. Qadın azadlığı məsələsinə olan münasibət bu dövrde Azərbaycanda bir növ məhək daşı olmuşdu. Bütün mürtəcə qüvvələr qadının insani hüquqlar əldə etməsi əleyhinə çıxır, çadraya bürünməyin, çoxarvadılığın və sairənin guya əsas milli əlamətlər olduğunu və islamın əsas sütunlarından sayıldığını «sübata» çalışırdılar. Dövrün mütərəqqi qüvvələri isə, hər yerdə qadın – ana hüququnu müdafiə edir, qadınların maariflənməsini tələb edir, çadra əleyhinə çıxırdılar. Qadının insanı hüquqlarının müdafiəsi məsələsində mütərəqqi romantiklər də belə bir mövqe tuturdular.

Romantiklər, A.Səhhətin «Yay gecəsi», A.Şaiqin «Məktub yetişmədi», H.Cavidin «Məsud və Şəfiqə» və «Şeyda», M.Hadi-

nin «Əşari-pərişan», yaxud «Solğun çiçəklər» əsərlərində olduğu kimi, fəhlələrin, kəndlilərin həyatından da yazırdılar. Lakin belə əsərlərdə daha çox «füqərayi-kəsibə» həyatının ağırlığından bəhs olunurdu. Bu siniflərin mübariz ruhu, qüvvəti, qüdrəti, onların bu mövzuda yazdığı əsərlərdə öz əksini tapa bilmirdi. Yaxud da H.Cavidin «Şeyda» əsərində olduğu kimi, zəif əks olunurdu. Məzlumların, kimsəsizlerin, yetim uşaqların, yoxsulluğa, fəlakətə düşçər olmuş insanların, vərəmli qızların, qadınların faciəsi romantikləri daha artıq düşündür və kədərləndirirdi. Məsələn: M.Hadinin «Dilənci», Cəfər Cabbarlinin «Qürub çağrı bir yetim», «Boranlı qış gecəsi», H.Cavidin «Öksüz Ənvər», «Vərəmli qız» kimi əsərləri bu mövzuda yazılmışdı. Onların əsərlərində fəhlə, kəndli surətləri də, əsasən belə məzəlum, bədbəxt, fəlakətə düşçər olmuş adamlar idi. Məlumdur ki, belə əsərlərdə də, bu yazıçılar ədalətsiz ictimai quruluşa, cəmiyyətdəki özbaşınalığı qarşı etirazlarını bildirirdilər. Bu mövzu o zaman xırda-burjua ruhu qəzet və məcmuələrdə də təbliğ edilirdi. Məsələn: «Qurtuluş» məcmuəsi 1915-ci ilde belə bir müsabiqə elan etmişdi: «Qürub çağrı bir yetimin hali-məhzunəsini istər şer ilə, istər nəşr ilə təsvir edə biləcək şəxs idarəmiz tərəfindən birillik abunəmizlə, Sabirin «Hop-hopnamə»sini alacaqdır». O zaman gənc Cəfər Cabbarlı «Qürub çağrı bir yetim» seri ilə bu müsabiqədə iştirak etmiş və mükafat almışdı. Məcmuənin dördüncü nömrəsində «Yazılıcaq mövzular» sərlövhəli belə bir qeyd də vardi: «Yazılıcaq mövzular», «Yaralı quş», «Vərəmli bir qız», «Günəş tülü edirkən», «Anasız qız», «Bir məhbəs», «Bulaq başında bir qız». Bu mövzular ondan çox əvvəl M.Hadi, A.Səhhət, H.Cavid, A.Şaiq tərəfindən işlənmiş mövzular idi. «Qurtuluş»dakı elanlar da gənclərin yaradıcılığına belə bir istiqamət vermək məqsədini daşıyırıldı. Təbiidir ki, ayrı-ayrı şairlər, istər təcrübəlilər, istərsə də gənclər bu mövzuları müxtəlif səviyyədə, müxtəlif ideya istiqamətində işləyirdilər. Məsələn: M.Hadi «Dilənci» əsərində dilənciliyi «səfil həyat», cismən və ruhan əlil və şikəst olmaq kimi bir sıfət hesab edirdi. Şairin fikrincə, hər yoldan öten daşurəkliyə el açmaq, yalvarmaq «rəzil bir ölüm olub, əsl həyat deyildir»; belə həyata dözməkdən sə, ölmək «şanlı ölmək» daha yaxşıdır. Lakin həyat gör nə qədər şirindir ki, dilənci də ölmək istemir... Eyni mövzunu başqa ruhda işləyənlər də vardi. Müsabiqələr nə qədər təsir göstərsə də, həyata yaziçı münasibəti həllədici rol oynayırdı.

Romantiklərdə məhəbbət mövzusu (xüsusən şerdə) nisbətən az yer tuturdu. Onlar zahirən məhəbbət mövzusunda yazılmış əsərlərində də özlerinin siyasi-ictimai və əxlaqi görüşlərini ifadə etməyə xüsusi fikir verirdilər. M.Hadi bütün ömründə saf məhəbbət lirikası sayıyla bileyək iki-üç şer yazmışdı. A.Səhhət də eləcə. Nasirlər və dramaturqlar isə daha çox azad sevginin, yeni əxlaq və zövqlərin ədalətsiz ictimai quruluş və mühafizəkar atalar tərəfindən boğulmasından yazırdılar. Nasir və dramaturqlar A.Divanbəyoğlunun «Cəng», «Can yanğısı», Cəfər Cabbarlinin «Vəfali Səriyyə», «Solğun çıçəklər», H.Cavidin «Maral», Əli Əkbər Naxçıvanının «Qəlbimin sultani» əsərlərində olduğu kimi, bir-birlərini sevən, lakin arzularına çatmayan, mühafizəkar feodalların, ruhanilərin, əski əxlaq və məişət normaları tərəfdarı olan köhnəperəst ataların ciddi müqavimətinə rast gələn müasir ruhlu gənclərin, oxumuş oğlan və qızların facieli həyatından yazırdılar ki, bu da yenə məhəbbət macəralarının təsvirindən ziyada, köhnə əxlaq normalarına və onları müdafiə edən, qanuniləşdirən cəmiyyət qarılışuna qarşı üsyən məqsədini daşıyırı.

Bu yazıçılar başqa xalqların həyatından da mövzular alırdılar. Bu cəhətdən onların mövzularında milli məhdudiyyət yox idi. Məsələn: M.Hadinin «Bir sərgüzəsti-xunin» poeması rus həyatından və inqilabçı rus gənclərinin taleyində bəhs edirdi. H.Cavidin «Uçurum» dramı Türkiye həyatını, türk aristokrat gənclərinin məişət pozğunluğunu göstərirdi.

Romantiklərin əsərlərində tematik cəhətdən, sözün fəlsəfi mənasında həyat mübarizəsi problemi və başqa fəlsəfi problemlər də xüsusi yer tuturdu.

Bu ədəbi cərəyanın tematikası bir çox cəhətdən (əlbəttə, işlənilən, toxunulan mövzular etibarilə) realist ədəbiyyatın tematikasına yaxın idi. Realistlər tərəfindən işlənən mövzular demək olar ki, çox mütərəqqi romantiklər tərəfindən də işlənmişdi. Lakin mövzu yaxınlığına baxmayaraq, eyni həyat hadisələrinə münasibət nöqtəyi-nəzərindən onlar fərqlənirdilər. Məsələn: İran və Türkiye inqilabından Ə.Sabir də yazırdı, Hadi də, yoxsul kəndlilərin ağır məişətini Cəlil Məmmədquluzadə də təsvir edirdi, Səhhət də. İmparalist müharibəsi əleyhinə Qəmküsər da yazırdı, H.Cavid də. Burjua-mülkədar əxlaqını, mövhumati, cəhaləti, dini təəssübəşliyi, şovinizmi və sairəni realistlər də pisleyirdi, müte-rəqqi romantiklər də. Lakin bu cəmiyyət hadisələrinə münasibət

və çıxarılan ümumi əxlaqi, siyasi, ictimai və fəlsəfi nəticələr başqa idi. Məsələn: ruhaniliyi həm realistlər, həm də romantiklər tənqid edirdilər, ancaq realistlərin çoxunun tənqididə ateizm cəbhəsindən olduğu halda, romantiklərin tənqididə deizm cəbhəsindən idi. Romantiklərin çoxu ruhaniliyi, şəriəti və məscidi, tamamilə, məhv etmək yox, siyasi, ictimai, mədəni həyatdan uzaqlaşdırmaq istəyirdilər. Yaxud: fəhlə-kəndlilin ağır həyatını hər iki cərəyan görür, təsvir edirdi. Hər ikisi hakim siniflərin, sahibkarların fəhlə-kəndlilər üzərindəki zülmü, istismarı ilə razılaşmadı. Lakin realistlər (xüsusən inqilabçı-demokrat realistlər), Sabirin əsərlərində olduğu kimi, fəhlələr və yoxsul kəndlilərlə mülkədarlar, kapitalistlər arasındaki ziddiyyəti göstərərkən, xalq hakimiyəti ideyasını irəli sürür, müdafiə edirdilər. Romantiklər isə, sinfi ayrılıqları, bərabərsizliyi görsələr də, hakim-məhkumları barışmaz düşmən hesab etsələr də, onlarda xalq hakimiyətinin mümkün olacağı haqqında aydın təsəvvür yox idi.

4. JANRLAR

Siyasi ictimai-fəlsəfi lirika, lirik-epik poemalar, mənzum və mənsur dramlar – faciələr, romantik povest, roman və hekayələr, mənsur şer və səyahətnamələr romantizmin əsas janrları idi.

Lirik janrda (siyasi lirika) yazılmış əsərlərdə irtica, cismani və ruhani despotizm tənqid edilir, azadlıq uğrunda mübarizələr tərənnüm olunurdu. Fəlsəfi lirkada gələcək haqqında utopik xəyalalar, köhnə fəlsəfələrin tənqididə, ümumi sülh və məhəbbət ideyası, tərəqqi və təbiətin qanunları haqqında mülahizələr əsas yer tuturdu. Epik və lirik-epik poemalarda (H.Cavidin «Sən nəsən, kim-sən? – deyən arıflərə», M.Hadinin «İnsanların tarixi faciəsi», A.Səhhətin «Şair, şer pərisi və şəhərli» A.Şaiqin «İdeal və insanlıq», «Şair və qadın» əsərlərində olduğu kimi) fəlsəfi fikirlər əsas yer tuturdu. Bu lirik və lirik-epik poemalarda konflikt xarakterlər, tiplər arasında deyil, ideallar – fikirlər arasında olan konflikt və toqquşmalardan ibarət idi. Əsas qəhrəman isə müsbət ideyaları təbliğ edən şair-müəllif özü idi. Bu bədii forma yaradıcı şəkildə işlənmiş yeni bir forma olsa da, müəyyən ənənəyə bağlı idi. Azərbaycanın klassik şairlərindən Xaqani, Xətai belə bir lirik-epik poemalar yazmışdır. Bu formadan (Səməd Vurğunun yaradıcılı-

ğında olduğu kimi, «İstiqbal təranəsi») yeni məzmunda sovet şairləri də çox istifadə etmişlər.

Mənsur və mənzum dramlarda (bu janrlardan H.Cavid çox istifadə etmişdir) daha çox müasir həyat hadisələri əhatə edildirdi. Məsələn: Cavidin «Ana», «Maral» faciələri, məşət səhnələrini eks etdirirdi. «Şeyda» faciəsi mətbəə işçilərinin sahibkarlara qarşı mübarizəsini göstərir. «İblis» faciəsi imperialist müharibələri əleyhinə yazılmışdı. «Şeyx Sənan» faciəsi, tamamilə, başqa ruhda olub, şairin fəlsəfi fikirlərini, xüsusən dini təəssübkeşliyə qarşı nifrətini eks etdirirdi.

Romantik povest, roman və hekayələrdə, Divanbəyoğlunun «Can yanğısı» və «Cəng», A.Şaiqin «Əsrimizin qəhrəmanları», «Dursun» əsərlərində olduğu kimi, görüşlərdə, əxlaq və məişətdə köhnəliklər, müasir ruhda tərbiyə almış yeniyetmələrin faciəli həyatı təsvir olunurdu. Mənsur şerlərdə zəmanədən şikayət, sənətkarın şəxsi mənəvi iztirabları əsas yer tuturdu.

Bu cərəyanə mənsub olan yazıçıların hamısı bütün bu janrlardan istifadə etmirdi, hərənin özünəməxsus əsas janrları vardı. Məsələn: H.Cavid daha çox dram janrından, lirik-epik və lirik janrdan istifadə edirdi. Məhəmməd Hadinin və Səid Səlmasının əsas janrı lirika və lirik-epik janrı idi. A.Şaiq lirik, lirik-epik janrlarda yazmaqla bərabər, dram, roman, hekayə, janrlarından da istifadə edirdi. A.Səhhət də lirik, lirik-epik və dram janrlarında yازırdı. A.Divanbəyoğlunun əsas janrı romantik povest və hekayə idi. A.Tovfiq də çox mənsur şerlər yazdı.

Poetik formalara gəldikdə, demək olar ki, romantiklər (ümumiyyətlə götürüldükdə) klassik və şifahi xalq şerinin şəkillərindən yaradıcı surətdə istifadə edirdilər. Onlar təkcə qəzəl və qəsidiyyət yabançı idilər. Bu cərəyanə mənsub olan şairlərin hamısının birlikdə yazdıqları qəzəllər toplansa, sayı beş-altı qəzəldən artıq olmaz. Qəzəli bunlarda yeni bədii poetik formalardan sayılan sonet əvəz edirdi. Xüsusən H.Cavid və A.Şaiq sonetdən çox istifadə edirdilər. Mütərəqqi romantiklər siyasi publisistikaya və bəzən ədəbi-bədii tənqidə də meyl göstərildilər. Xüsusən M.Hadi görkəmli, istedadlı şair olmaqdan başqa eyni zamanda 1905-1919-cu illərin ən müqtədir, alovlu Azərbaycan publisistlərindən biri idi. Publisistikadan təsadüfi hallarda başqa romantiklər də istifadə edirdi. Lakin bu janrdan müntəzəm surətdə istifadə edən təkcə M.Hadi idi.

Romantiklərdə məhəbbət lirikası da xüsusi məzmun və formaya malik idi. Klassik məhəbbət lirikasına xas olan qadın məhəbbətini ideallaşdırmaq, sevgi iztirablarını lirikanın əsas, aparıcı motivinə çevirmək hallarına bunlarda çox az rast gəlmək olurdu. Bu romantik şerdə məhəbbət lirikası çox zaman müəyyən fəlsəfi-siyasi görüşləri ifadə edən simvolik, rəmzi vasitəyə əvvərilirdi. Məsələn: A.Şaiqin zahirən məhəbbət lirikası ruhunda yazılmış «O, sən idin» şerində «gözəl», «məşuqə», «nurdan yaranan əli» ilə işaret edərək, aşiqinə «həqiqətin yolunu» göstərir. Aşıq də bu «həqiqəti aramağa çıxar», çox çətinlikdən sonra axtardığını tapar. Bu həqiqət azadlıq imiş və məşuqə də azadlığa yol göstərən...

Yaxud M.Hadinin «Nəsviyyət təranələri» şerini alaqlı. Şair qadın gözəlliyyində danışır, bu gözəlliyyə məftun olduğunu bildirir. Lakin o, qadına məxsus olan əsl gözəlliyyə, tamamilə, başqa bir məna verir: şairin nəzərində qadın çıçəkdir, lakin bir var gülşənləri bəzəyən çiçəklər, bir də var cəmiyyətin ruhunu bəzəyən çiçəklər. Qadınlar cəmiyyətin ruhunu bəzəyən ətirli çiçəklər, qonçəkdir. Bu çiçək o zaman qiymətli və gözəldir ki, üzü, çöhrəsi açıq olsun, yəni çadrasız olsun. Qadınları örtülü, çadralı olan cəmiyyət yərə batsa yaxşıdır. Qadınlar yer üzünün mələkləridir, azad həyatın gözəl ətirləri, rəngləridir, başəriyyəti feyzləndirən, aləmə həyat verən analardır. Qadın qaranlıq içəri bir sabahdır, həyatın lətif səhəridir, dünyanın işıqlı bir gövhəridir. O yerdə ki, qadın üzüörtülüdür, hüquqsuzdur, o yer həmişə qaranlıqdır:

Ey qadın, ey qaranlıq içəri sabah:
Ey həyatın lətif bir səhəri.
Ey cahanın işıqlı bir gövhəri:
Örtülü olduğun yer, iştə, siyah.
Qərbi parlatdırın cəmalındır,
Çarşafın Şərqi pərdədar etmiş,
Sübə yox, şəbliqa diyar etmiş,
Gecə keçmiş, həyatımızsa bitər.
Sübhi-sadiq sənin məalindir.
Açıl, ey sübhi-sadiqi-millət,
Parla, ey canlı nur, canlı səhər:
Örisin bizləri boğan zülmət.

M.Hadinin «Timsali-məlali (hüsni-məhzun)» şeri də romantiklərdə olan məhəbbət lirikasını araşdırmaq üçün səciyyəvidir.

Sair yol ilə gedərkən fəvqəladə gözəl və nəcib bir qızı rast gəlir. Qızın paltarı nimdaş, yerişi, duruşu, baxışı qəmli, kəderlidir. Şübhə yox ki, kasıb qızdır, dərdi də başından aşmişdir. Ziddiyətə bax: gözəllik, nəcabət və yoxsulluq, talesizlik... qız danışmir, «dili sözsüzdür», lakin yoxsul həyatı, qəmli görkəmi şairə çox şeylər danışır; qız ötüb-keçir, bir daha şairə görünmür, lakin şair həmişəlik olaraq, bu dərdli qızın eşqindən və dərdindən sehrlənir, bu sehri eşq bir an onu tərk etmir.

Aydındır ki, bu şerde şairə cazibəli, mənalı, düşündürücü görünən sadəcə qadın gözəlliyyi deyil, bəlkə, hər şeydən əvvəl qadın taleyi, həm də yoxsul, dünya nemətlərindən və şadlığından məhrum olmuş, ədalətsiz ictimai quruluşun məngənəsində dili söz tutmayan, dilli ikən lal, sözlü ikən sözsüz olan, üzünü daimi kədər buludları örtmüş qadın – insan taleyidir.

Zahirde gözəllikdən, «sehri eşqdən» bəhs olunan bu əsərdə hər şeydən artıq insan taleyi haqqında mühakimə, düşüncə, təfəkkür vardır. Şer üslubu, bədii forması etibarilə də fərqlənir, orijinal poetik forma kimi səslənir. Səid Səlmasının məhəbbət lirikası janrında yazdığı «Xəyalı-münəvvər», «Etmə israr», A.Səhhətin «Yadindamıdır» şərləri də eyni məzmun və forma yeniliyinə malik idi.

5. OBRAZLAR

Romantizmin, xüsusən romantik şerin orijinallığı, üslub xüsusiyyətləri bir də onun obrazlarında, sözün geniş mənasında bədii təsvir vasitələrində idi. Klassik şer obrazlarından, təşbehlərindən romantiklər də istifadə edirdilər, lakin bu obrazlar, təşbehlər bunlarda, tamamilə, yeni məzmun kəsb edir, yeni fikirləri, ideyaları ifadə edirdi. Məsələn: bu romantik şerdə çox zaman «yar» – vətən; «əğyar» – vətənin düşmənləri, xarici müdaxiləçilər, «vüsal» – azadlıq həsrəti, «fəraq» – azadlıqdan məhrum olmaq, «aşina» – hürriyyət, azadlıq tərəfdarları olan dostlar, «aşiq» – azadlıq tərəfdarı, «canan», «sənəm» və ya «məşuqə» – hürriyyət, azadlıq, azad cəmiyyət, «afət» – irtica, «firtına» – inqilab, «sübhi-sadiq» – azadlıq səhəri, «xurşidi-haqq» – azadlıq günüşi və s. kimi yeni məzmun, məna ifadə edirdi. Aşağıdakı misallara diqqət edək:

Bir qədər matəm eylədi millət,
Şimdə da gülmek istəyir könlü;
Var vüsali-həqiqətə meyli,
Olma bais fəraqə, ey afət!

(M.Hadi)

Yaxud:

Ey sənəm, en, zemini abad et,
Müntəzir qoyma aşinalarını;
Qoyma üşşaqı vəsline həsrət,
Gəl, görün, ey pəriyyi-hürriyət...

Yaxud:

Bir gün gələr, o mahi-həqiqət zühur edər,
Ənvarə qərq olar yena zülmətli kainat.

(Ə.Hüseynzadə)

Yaxud:

Sənindir ümidi, ey parlaq ülkeler:
Mən də bir yolçuyam azığın, dərbədər,
Qurtuluş yolunu mənə də göstər.

(A.Şaiq)

Yaxud:

Vəqta ki, qaçar səhabi-ovham,
Bir dadlı üfüq nümayan,
Xurşidi-haqq eylər ərzi-əndam,
Məsud yaşar ümum insan.

(A.Səhət)

Göründüyü kimi, bu parçalarda «vüsali-həqiqət», «mahi-həqiqət», «parlaq ülkeler», «dadlı üfüq», «xurşidi-haqq» azadlıq mənasında; «aşinalar» – azadlıq tərəfdarları; «fəraq» – azadlıqdan məhrum olmaq, «afət» – irtica, «səhabi-ovham» isə mədəni gerilik mənasında işlənilmişdir.

Romantiklər yalnız şerdə deyil, nəşrde, mənsur şerdə də dövrün siyasi-ictimai hadisələrini, inqilab ilə irticanın mübarizəsini çox yerde təbiət hadisələrinin təsviri yolu ilə verirdilər. Məsələn: A.Surun, A.Tofiqin bir mənsur şerində olduğu kimi:

«Günəş çoxdan batmış, zülmət çoxdan doğulmuşdu. Ölüm

qədər qaranlıq, fəqət pürməni, məzr qədər soyuq, fəqət namütənahi bir gecə idi. Axşamdan bəri davam edən firtına sönümək üzrə idi. Yanda, yöredə ruzgarın şiddetinə təbavər olmayaraq, qopub düşmüş sarı, solğun yarpaqlar, ölgün budaqlar qurumuş meyvələr ilə dolmuşdu... Ağaclar mədid, fəqət arizəli qabarılqlar ilə hala sallanıyordu. Büyük dalqaların belinə oturmuş kiçik, narın mövcələr miknət və qüdrət sahibi böyük millətlər arasında... kiçik və iqtidarsız qövmlər kimi akıntıda itir, nəhayət, sahillərə çırplılıb məhv oluyordu, o qüdrətin içində əriyərək qaynayıb-qarışır, yox oluyordu.

Bu parçada hər tərəfi sarmış «zülmətli gecə» irticaya, «sönümək üzrə olan firtına» irticaya məğlub olan azadlıq hərəkatına, «böyük dalqlar» müstəmləkəçi dövlətlərə, sahillərə çırplılıb məhv olan kiçik «narın dalqları» isə məzлum, məhkum millətlərə işarə idi. «Şərqdə şəfəq sökülrükən» sərlövhəli bu mənsur şərin ikinci hissəsində müəllif yenə təbiət hadisələrinin təsviri yolu ilə bu dəfə Şərq əllerində irticanın zəiflədiyini, yavaş-yavaş azadlıq səhərinin yaxınlaşdığını göstərmək istəmişdi:

«Sübə qərib idi. Artıq bir az əvvəlki iniltilərdən, uğultulardan əsər yoxdu, yox kimi idi. İncə dalları, yaşıl yarpaqları, dağ yollarını, təpə döşlərini şimdi xəfif, sərin bir ruzgar yalayaraq, oxşayaraq keçirdi... çıçəklər, qönçələr həm üsul-üsul sallanıyor, yek digərini səlamlıyordu. Dallar qol-boyun olaraq, bir-birinə sarılıyor, yarpaqlar dodaq-dodağa gələrkən, bir-birilə öpüşüyordu... Sular tənəffüs ediyor kimi, enib-qalqıyordu. Gök yüzü çiril-çilpaq, pek sinəsaf idi. Mini-mini yıldızlar göz qırçıqlıqlarımız kimi, əcələ-əcələ açılıb yumuluyor, titrəşiyorlardı... Yenə bu sıralarda idi ki, şəfəq sökməyə, dan yeri ağarmağa, zülməti yırtıb ətrafi aydınlatmağa başladı... Demək ki, Şərq oyanıyor... Demək ki, Asiya oyanıyor... evet, o fillər, qurdalar, ilanlar yatağı Asiya oyanıyor... O zöhhaklar, nərudalar, şəddadlar bəsləyən Asiya oyanıyor, o fironların, iskəndərlərin, qeyşərlərin cövləngahı olan Asiya oyanıyor. O Firdovsilər, Nizamilər yetişdirən Asiya oyanıyor».

Beləliklə, ənənəvi klassik şer obrazları, təşbehlərinin yeni məzmunda işlədilməsi və mühüm siyasi-ictimai ideyaların, fikirlərin çox zaman təbiət təsviri yolu ilə ifadə edilməsi romantik şer də bir növ spesifik obrazlı təfəkkür sistemi yaratmışdı və romantik şer üslubunun əsas xüsusiyyətlərini təşkil edən bir keyfiyyət kimi görünürdü. Bu növ obrazlı təfəkkür üslubundan, nəinki ro-

mantiklər, realistlər də şerdə bəzən istifadə edirdilər. Məsələn: M.S.Ordubadi 1917-ci ilin yanvarında Saritsında sürgündə ikən yazdığı «Hürriyət hurisində» şerində də eyni obrazlar sistemindən istifadə etmişdir.

Ey samiəpərdəzim olan huri-xoşavaz:
Sovtinle müyəssəri olum birçə də dəmsaz?
Candadəyi-əşq olsa da məchul vüsalın.
Can çıxsa da, mənzuri-xəyalımda cəmalın,
Rüxsərini göstər mənə, ey nuri-cəhantab:
Saç nurunu, zülmətdə olum bir də rəhabay.
Ümmidi-vüsalınlı bəni yaxdı felakət.
Məhv olmadayız, bir daha təxirə nə hacət?

Sənsiz yox imiş ləzzəti aşiftə həyatın,
Zatim nə gərək, dəhrdə gər olmasa zatin.
Həsrətlə baxır rahinə çeşmi-nigəranım.
Gəl-gel, məleyim, gəl mənim əsrəri-nəhanım!

M.S.Ordubadi də azadlığı, istiqlaliyyəti «huri-xoşavaz», «ümmidi-visal», «mələk», «əsrəri-nəhan» obrazları ilə verirdi.

Bu, çoxəsrlıq klassik Şərq şeri ənənələrinin təsiri idimi? Əlbəttə, belə idi. Heç bir xalqın şeri, ədəbiyyatı birdən-birə bir neçə ilin müddətində öz kökündən, tamamilə, ayrılib, tam yeni obrazlar sistemi, göydəndüşmə bədii təsvir vasitələri icad edə bilməmiş və edə bilməz. Bütün klassik ənənəvi formalar, xüsusən şerdə, tədriclə, məzmun dəyişikliyinə uğraya-uğraya, dəyişib yeniləşə bilər. Lakin Azərbaycan şerində haqqında bəhs etdiyimiz vəziyyətin başqa bir səbəbi də vardı: bəzi hallarda, xüsusən irticanın amansız olduğu illərdə bu yazıçılar özlərinin siyasi-ictimai görüşlərini açıq bildirmək imkanından məhrum olduqları zaman, rəmzi, simvolik obrazlardan, təşbehlərdən istifadə etməyə, ictimai həyat hadisələrini daha çox təbiət təsvirləri yolu ilə verməyə məcbur olurdular. Əslində diqqət edilsə, Şərq şerində də bu eyhamlı obrazlar sisteminin çox işlənməsinə səbəb elə məhz Şərqdə cismanı və ruhani despotizmin uzun əsrlər hökm sürməsinin, azadfikirli mütəfəkkir şairlərin təqib edilməsinin nəticəsi olmayıdırmı? Klassik şairlər də, M.F.Axundovun Mollayı-Rumi haqqında dediyi kimi, beləcə rəmzi obrazlar sistemi ilə «məğzi-mələbi gizlətməyə məcbur olurdu».

A.Səhhət «Şair, şer pərisi və şəhərli» əsərində şairin dili ilə açıq deyirdi ki:

Çox həqiqət bana təlqin eləyir vicdanım,
Yoxdur ondan birini söyləməyə imkanım.
Doğru söz söylədiyim halda, məsul oluram...

Böyük Sabir də «hələ gördüklərimin dördə birin yazmayıram»—deyə haqq sözə «gözlərini bərəldən» qareləri nifrətlə ifşa etmişdi.

Azərbaycan yazıçıları gördüklərinin dördə birini yaza bilmirdilər. Bu, dövrün mütərəqqi yazıçı-şairlərinin ümumi faciəsi idi. Buna görə də Şaiq «irtica, əksinqilab, qudurğanlıq tügyan edir» sözləri əvəzinə:

Zülmət bürümüş göyü, uğursuz
— Göylərdə görünməyir bir ulduz.

— deməyə məcbur olurdu. Buna görədir ki, şairlər, A.Səhhətin bir əsərində dediyi kimi, «aşiqanə sözlər», «eyham», «kinayə» ilə öz siyasi fikirlərini bildirməyə, heç olmasa, zahirən aşiqanə görünən «nəğmələrlə» xalqı oyatmağa səy edirdilər və:

Sən də oxu, sözün aşiqanədir.
Nəğmən bizi ayıltmağa yaxşı bəhanədir.
Lakin zəmanət cüntki fəna bir zəmanədir,
— Eyham ilə, kinayə ilə natiq olmalı.

(A.Səhhət)

— deyib «ehtiyatla» hərəkət etməli olurdular. Bu cərəyanın mənsub olan şairlər bəzən eley simvolik, rəmzi şerlər yazırıdalar ki, zahirdə öz halından şikayət və təbiət təsvirlərdən başqa heç nə görünmürdü. Məqsəd isə əsarəti, istibdadı tənqid idi.

Ə.Səburun (Əlipaşa Hüseynzadənin) bir şerində olduğu kimi:

Ediyorlar siyəh bulutlar hūcum
Güneşin doğru üstüne, eyvah:
İşığından zavallını məhrum
Eyləmek niyyətindədirler, ah...
Əsəbi qız kimi günəş heyran,
İstəyir sanki ağlamaq hər an.

60

İstədikcə yazılıq günəş imdad.
Bürüdü anı əbri-istibdad.

Belə rəmzi surətlərdən nəsrədə də istifadə edilirdi. «Artıq günəş batdı, qaralıq çöküyör, zülmət pərdələri eniyor, Şərqimiz bayığın, düşkün bir haldadır. Yazıq Şərq, zavallı bir az sonra qara-qara dəmlər keçirməyə başlayacaq...» (A.Sur).

Qeyd etmək lazımdır ki, bu ədəbi cərəyanın mənsub olanların hamısı eyni ruhda «məğzi-mətləbi gizlətməklə», eyham, kinayə və «aşiqanə sözə» müraciət etmirdilər. Onlardan elələri vardi ki, M.Hadi kimi, əsərlərinin əksəriyyətində açıq, cəsarətli idi.

Bununla belə, M.Hadi siyasi fikirlərini cəsarətlə ifadə etdiyi şerlərində də, yenə ənənəvi şer obrazlarından yeni məzmunda istifadə etməli olurdu. Aşağıdakı parçada olduğu kimi:

Bir qaranlıq gecəydi, tutmuş idi
Vətənin, milletin səhərlərini,
Qoymayırdı görünsün əxərinə,
O qaranlıq ziyayı boğmuş idi.

Göz-gözü görməyirdi, müzlüm idi
Vətənin sübha bənzər əndamı,
Solğun idi cəmali-külfəmi,
Qucağı növhəzari-mətəm idi.

Birdən əsdi nəsimi-canbəxşə,
Tarmar cəylədi səhabələri.
Söлələndirdi aftabləri
İnqilab! Təcəddüdünlə yaşa!

Gözümüz ağlayırdı sən güləsən,
Nə qədər göstərirdin istiğna.
Füqərayı bəyənməz əhli-ğina,
Sən də məğrureyi-qinami, nəsən?

Üfüqi-haldan, təbəssüm edən
Nədir o? Şəşəti-hürriyət?
Parla, ey bariqati-hürriyət!
Parlasın zülmətə qünudə vətən.

...Gülüşünlə gülür əməl çiçəyi,
Milletin çöhrəsi olur xəndan,
Yüzünü gözləyirdi müştəqin,
Kölgələndinmi? Ey yerin mələyi!

61

Sən qarşı əger ki, çox hündü,
Mahparem! Kəlabi-istibdad,
Onlar etdikcə hürməyin mizdad,
Milləti nuri-telətin büründü.

Sən qədəm qoyduğun xərabə zəmin
Mədəniyyətə şən olur, abad,
O zəminlər, o mülklər, o bilad
Oluyor feyzin ilə xüldübərin.

Səsinə səs verən dirilmişdir.
Nəğməməzdir lisani-hüriyyət,
Bir sədadır cahani-hüriyyət,
Qulağa almayanlar ölmüşdür.

Romantiklərin əsərlərində, xüsusən dram janrında, lirk-epik və dramatik poemalarında xəyalı, fantastik obrazlar da var idi. A.Səhhətin «Şair, şer pərisi və şəhərli» poemasında Şer pərisi, A.Şaiqin «İdeal və insanlıq» poemasında İblis, «Şair və qadın» mənzum dramında Kəlgə və vəfat etmiş sevgilinin xəyalı surətində olduğu kimi. Bu xəyalı, fantastik obrazlardan H.Cavid daha çox istifadə etmişdir.

Romantizmdə, A.Divanbəyoğlunun, H.Cavidin, A.Şaiqin, A.Səhhətin dram, povest və hekayələrində olduğu kimi, müasir, canlı insan surətləri də mühüm yer tuturdu. Bu sahədə romantiklərə məxsus olan səciyyəvilik onda idi ki, onların müsbət qəhrəmanlar kimi yaratdıqları surətlər əksəriyyətlə yeniyetmə, həm də romantik əhvali-ruhiyyəli, oxumuş gənc oğlanlar və qızlardı.

Bu müsbət qəhrəmanlar həmişə bir qayda olaraq, romantik planda yaradılır, müəlliflərin öz görüşlərini ifadə edirdi. Romantiklərin mənfi tipləri, əksinə, realist planda yaradılmışdır və müasir feodalların, kapitalistlərin, çinovniklərin, ruhanilərin real və tipik nümayəndələrindən ibarət idi.

ROMANTİZMİN İDEYA XÜSUSİYYƏTLƏRİ

1. İCTİMAİ GÖRÜŞLƏR, SİNFİ AYRILIQLARA MÜNASİBƏT, BURJUA-FEODAL ƏLAQƏLƏRİNİN TƏNQİDİ

V.Q.Belinski XIX əsr romantizmi haqqında demişdir ki: «Romantizmin mahiyyəti onun ideyasındadır, xarici formanın özbaşına təsadüflərində deyildir».

Azərbaycan romantizminin də əsl mahiyyəti onun ideyasında idi. Bu cərəyanın yaradıcılıq ideallarından danışarkən, hər şeydən əvvəl, demək lazımdır ki, ümumi narazı, narahat, əsəbi, üsyankar bir ruh, əhvali-ruhiyyə mütərəqqi romantiklərin hamısı üçün səciyyəvi hal idi. Onlar, ümumiyyətlə, «hal-hazırkı dünyanan» işlərindən, «bəşərin əməllerindən», ölkələrin, milletlərin, dövlətlərin «ağlauygın olmayan», «vicdana sığmayan» münasibətlərindən narazı idilər. Onlar öz vətənlərində hökm sürən siyasi-ictimai quruluşa, müstəmləkə əsarəti, xan, bəy, mülkədar, kapitalist zülmünə də eyni dərəcədə düşmən idilər.

Romantiklər siniflər mübarizəsinin tarixinin mühərrrik qüvvəsi olduğunu dərk etməkdən çox uzaq idilər. Onların siyasi-ictimai görüşlərindəki mücərrədlik və tərəddüdlerin mühüm səbəbi də bu idi. Bununla belə, cəmiyyətdəki bərabərsizlikdən, sinifi ayrılıqlardan, yoxsullarla varlılar arasındaki ziddiyətdən çox yazırdılar. Tüfeyli siniflərin, müftəxorların zəhmətkəşləri, «füqərayı-kasibəni» soyub-taladıqlarını görür, bu soyğunçuluğa qarşı öz etirazlarını, üsyانlarını bildirirdilər.

M.Hadi 1907-ci ildə «Yoldaş» qəzetində çap etdirdiyi «Dad istibdaddan» şerində vətəndaşların hüquq bərabərliyi ideyasını irəli sürür, zəhmətkəşlərin «bir sürü vəhşi» sahibkarların əlində əsir olduğundan, minlərca fağır-füqəranın quru yerlərdə can verdiyindən, alçaqtəbiəti beş-on nəfərin isə bütün dünya nemətlərinə malik olduqlarından yazırdı:

Qaldıq əlində bir sürü ərbəbi-vəhşətin,
Olduq əsiri pəncəyi-qəhrü müsibətin.

Minlərcə binəvə quru yerlərdə can verir,
Beş-on leim naili dəryayı-nemətin.
Hər kəs gərək bərabər ola hər hüquqda...

Bu «hüquq bərabərliyi» ideyası hər nə qədər demokratik məhiyyətdə olsa da, romantiklərdə məlum xırda-burjua «təbii hüquq» nəzəriyyəsindən irəli gedə bilmirdi. Bir şerində sahibkarları «alçaq təbiətlə», «vəhşi», «qəhr, müsibət pəncəsi», «nəefsini bəsləyən həyasızlar» adlandıran M.Hadi başqa bir şerində bu «nəefsini bəsləyənləri» kərəm əhli olmağa, insana, vətəndaşa «insaniyyət», «vicdan» nöqtəyi-nəzərindən yanaşmağa, öz vərədvələtlərini «ümməti» xeyrinə sərf etməyə çağırırdı:

Kərəmkaran edər sərfi-məsai nəfi-ümmətdə,
Səzadırmı sən izzotla yaşa, məxlüq zillətdə?
Təhəmmüm etməz insaniyyət olsun xalq zəhmətdə,
Olur mehzuz vicdan görse xalqı əmnü rahətdə,
Həya etməzmi nəfsin bəsləyənlər, bir utanmazmı?
Açıldı sübhi-sadiq, xabdən millət oyanmazmı?

«Bir işsizin qış düşüncəleri» şerində M.Hadi bir ovuc varlıların bol nemət içərisində yaşadığından, əksəriyyəti isə çörəyə möhtac olduğundan yazdı:

Birinin süfrəsində dadlı xuruş,
İştahlar açan yemək duruyor,
Biri qarnın doyurmağı arıyor,
Tapmıyor kisəsində bircə quruş.

«Əşari-pərişan, yaxud solğun çıçəklər» sərlövhəli başqa bir şerində şair yoxsul kəndlilərin və onların ailələrinin ağır həyatını təsvir edirdi. Bununla belə, şairin fikrincə, «nəefsini bəsləyənlərin», «zəhmətdə olan xalqı» rahətdə, əmniyyətdə görüb zövq almaları, vicdan, insaf sahibləri olmaları da mümkün idi. Bu, tipik xırda-burjua humanizmi və demokratizmi idı.

A.Şəhhət 1912-ci ildə çap etdirdiyi «Qış» şerində zəhmətkeş kütlələrin dilənci kökündə yaşadıqlarını, varlıların, sahibkarların isə onların hesabına həyatın bol nemətlərindən istifadə etdiklərini özünəməxsus sadəliklə təsvir edirdi:

Dövlətlilər isti evdə rahat yeyib-yatırlar,
Un almağa ac yanıqlar paltar-palaz satırlar.
«Allah payı» diləyəni acıqlanıb söyürler,
«Allah versin get kəsb elə», – deyib hər kəs rədd edir.
«Acam, donub ölməkdəyəm», – desə qovub döyürlər,
Bir deyən yox, fəhləliyə bunlar getmir, kim gedir?
Bu yazıqlar deyilmidir fabriklərdə çalışan?
Lağımlarda külüng çalan, zəhmətlərə alışan?..

Səhhət də sinfi fərqləri, istismarı, tüfeyliliyi görür, tənqid edirdi, lakin eyni xırda-burjua humanizmi və demokratizmi Səhhətdə də vardi. Səhhət də uzun müddət belə güman edirdi ki, «nəefsini bəsləyənlər», «özlərini sevənlər», «sandığında milyonlar olanlar», insaf, vicdanla hərəkət edib, «fabriklərdə çalışan yaziqlara», «un almaq üçün paltar-palaz satan» yoxsul kəndlilərə, «lağımlarda külüng çalan zəhmətkeşlərə» kömək etsələr, həyatdakı ziddiyyətlərin çoxu yoluna düşmüş olar. Səhhət də «xalqa köməyini əsirgəyən» milyon sahiblərini nifrətlə tənqid edirdi:

Tutalım çox ağıllı tacırsən,
İş aparmaqdə xeyli mahirsən,
İqtidarin, malın, pulun çoxdur,
Xalqa ondan vəli kömək yoxdur.
Sandığında var isə milyonlar,
Nef görmür əger müsəlmanlar,
Tüf sənin mülkü malü dövlətinə,
Həm sənə, həm də şənə şövkətinə.

Lakin bu tənqid bir tərəfdən də «şən-şövkət» sahiblərini islah etmək məqsədini daşıyırı.

Romantiklər və ümumiyyətlə, bu dövrün bir çox ziyanları uzun müddət belə güman edirdilər ki, Qərb millətlərinin maarif, mədəniyyətcə irəli getmələrinin mühüm bir səbəbi də onların zənginlərinin, milyonerlərinin «əli açıqlığı», millət, vətən qeydinə qalması olmuşdur. Odur ki, onlar da öz millətlərinin zənginlərini mədəniyyət və «milli şurca» Qərb millətlərinin zənginləri səviyyəsinə çatdırmaq üçün tənqid edir, islah etməyə çalışırdılar.

A.Şaiqin «Əsrimizin qəhrəmanları» romanında müsbət ziyanlı surətlərdən biri olan gənc Zəki yoldaşlarından biri ilə səhəbtində deyir: «Başqa millətlərin sərvətdarları xalqı istismar etsə də, heç olmasa, az-çox məmləkəti abad etmək, maarif və sənayeni yüksəltmək kimi ümumi fayda verirlər. Bizimkiler isə, yalnız qarınla-

rini həşarat ilə doldurmaq, şansonetkaların kirli yubkalarını qoxlamadan başqa bir şey düşünmürler».

Bu sözlərdə müəyyən bir həqiqət vardı. Doğrudan da, Azərbaycanda kapitalizmin inkişafının xalqın, ölkənin maddi, mədəni, iqtisadi həyatına heç bir xeyri dəyməmişdi. Əksinə, realistlərdən H.Zərdabinin döñə-döñə qeyd etdiyi kimi, kapital inkişafının nəticəsində xalqın məişəti, maddi-mədəni güzəranı daha da ağırlaşmışdı. Bakı nefti «bütün dünyani heyrətləndirdiyi halda, əhali cəhalət dumani içində batıb qalmışdı». Azərbaycanda kapitalizmin inkişafı, ancaq ölkənin zəngin təbii sərvətlərinin talanmasına xidmət etmişdi. Bu «inkişafdan», əsasən soyğunçu xarici kapital faydalana bilmışdı. Beş-on Bakı milyoneri isə qarnını otarmaqla məşğuldular. Romantiklər də bunları bili-bilə, bir tərəfdən yerli sərvədarları istismarçı adlandırır, ikinci tərəfdən də onlardan xalq, vətən üçün xeyirli fəaliyyət, səxavət gözləyirdilər.

Varlılara, sərvətdarlarla bu ikili, ziddiyyətli münasibət bir də ondan irəli gəldi ki, romantiklər müasirlik, qərbçilik mənasında başa düşdükləri kapitalist inkişaf yolundan başqa bir yol təsəvvür edə bilmirdilər.

Hər nə qədər tərəddüdlə, ürək ağrısı ilə olsa da, romantiklər kapitalist yolu inkişafi labüb saydıqları halda, feodalizmi, feodal əlaqələrini, feodal despotizmini, tamamilə, rədd edir, feodal cəmiyyətini tarixən ölümə məhkum hesab edirdilər. Onlar feodal əlaqələrinin inqilab yolu ilə məhv edilməsinin tərəfdarı idilər.

Feodal münasibətləri, Şərq despotizminin, eləcə də müstəmləkə əsarətinin tənqidini (müstəmləkə əsarətini də onlar Şərq despotizmi növündən olan bir zülmkarlıq kimi təsəvvür edirdilər), antifeodal çıxışlar romantiklərin əsərlərində çox geniş yer tuturdu. Bu mübarizə bəzən ümumi şikayətçi ruhda olsa da, çox zaman konkretlaşır, hədəfə vururdu. Feodal despotizmi və müstəmləkə zülmü romantik ədəbiyyatda «müdhiş divlər», «ifritələr», «qanlı buludlar», «qaranlıqdan istifadə edən yarasə» kimi obrazlarla vərilirdi. Bu despotizm və müstəmləkə zülmü «milləti, vətəni və bütün insanlığı daim fəlakətlərə sürükləyən», «bəşər həyatında cəhənnəmlər yaradan», «həqiqətin düşməni», «azadxahların cəlladı», «fikirləri, duyguları, idrak lövhəsini qaraldan», «xalqı maddi-mənəvi ehtiyac içərisində yaşamağa məcbur edən» mənfur bir qüvvə idi. Azad Mərəndinin İran istibdadı əleyhinə yazdığı bir şerədə olduğu kimi:

Usandıq, canə yetdik bari-istibdad çəkməkdən,
Cəfa əhli usanmaz xəncəri bidad çəkməkdən.
Səhabi-züləm ayrılmaz yene İran fəzasından,
Zülamü cəhl, elmin çəkmir əl rəna liqasından,
Sərasər qan yağır baxdıqca hər yerdə havasından,
Çəkinməz qan içən cəllad öz cövrü cəfasından,
Usandıq, canə yetdik bari-istibdad çəkməkdən,
Ziya əhli usanmaz xəncəri-bidad çəkməkdən.

Bu despotizm, mütləqiyət üsuli-idarəsi elə mənfur bir qüvvə idi ki, onun yaşaması vətənin bərəbad olması, reiyyətin zilləti, milletin pərişanlığı demək idi. O, səyin, əməyin, istedadın düşməni idi...

Tükəndi ömri-qiyamətdarımız bidad altında
Qarardı nuri-istedad istibdad altında.

M.Hadi açıq deyirdi ki, bu despotizm məhv edilməyince, devrilməyince, onun kökü kəsilməyince, Şərqdə azadlıq mümkün deyildi: «Fikirlərimizi, duygularımızı, lövhəyi-idrakımızı qarardan istibdad imha edilməyince, bariqeyi-hürriyət olmayıacaqdır».

Istibdad, despotizm, müstəmləkə zülmü əleyhine mübarizə romantiklərin əsərlərində, xüsusən 1905-ci il inqilabının müvəqqəti məğlubiyyətindən sonra irtica illerində çox yer tuturdu. M.Hadinin 1909-cu ildə yazdığı «Divi-istibdada» şerindən məlumdur ki, şair 1905-ci il inqilabı hərəkatının xalqların qəlbində doğurduğu böyük arzulardan danışır və inqilabi hərəkatı, ister Rusiyada, isterse də Azərbaycanda boğan qara irticaya, əksinqilaba hücum edir, bu irticani, əksinqilabı «cəhənnəmlər yaradan», «xəyallara, fikirlərə möhür vuran», azadlığı boğan, azadxahları qırğına verən mənfur bir qüvvə kimi ifşa edirdi:

Sayəndə biladi-düzəx abad,
Yandırmadadadır cahaniyanı.
Çıxmış göye yerlərin fəğanı,
Etməzmi əsər sana bu fəryad:
Bir cənnət olurdu, olmasaydın,
Yaxdin bu gözəl behiştəri,
Güller güləcəkdi yaxmasaydın.

Əfkara, xəyala möhr vurdun,
Vicdanlara eylədin nəzarət,
Hürriyətə eylədin hökumət,
Azədədiləni cümlə qırdın...

Şair istibdad əleyhinə çıxdıqda, eyni zamanda müstəmləkə zülmünü də nəzərdə tuturdu:

Yaxıldı xanimanlar, yandı canlar, bəsdir, ey bidad.
...Ərazilimiz, vətənimiz, mülkümüz mal oldu əğyar...

Romantiklərin Şərqi despotizminə və müstəmləkə əsarətinə qarşı azadlıq və istiqlaliyyət uğrunda apardıqları mübarizə bəzi cəhətlərdən bizim zəmanəmizdə Şərqdə, Asiyada və Afrikada imperializm və despotizm əleyhinə aparılan mübarizəyə bənzəyirdi.

Romantiklər Şərqi despotizmi dedikdə, iki mürtəce qüvvəni nəzərdə tuturdular: cismani və ruhani despotizm. Ruhani despotizm də onların nəzərində cismani despotizm qədər, azadlığın, mədəniyyətin düşməni idi.

M.Hadi ruhanilərin Azərbaycandakı soyğunçuluğunu canlı faktlara əsasən tənqid edərək «Qafqaza aid» məqaləsində yazdı ki: «...Qobustan... bu mahalda tanıdığım bir şeyx yüzlərcə dəvəyə, minlərcə qoyuna, yüzlərcə verst əraziyə malikdir... Əkin zamanı hülül etdimi, hər kəs «cənab şeyxin» naminə olaraq vüseti iqtidarınca öz məzrəsinə toxum əkəcəkdir, mühafizə edəcəkdir, sulayacaqdır, becərəcəkdir, nəhayət xırmando döyəcəkdir. Hazır oldu, deyilmi? Heyvanı olan heyvan arxasında, olmayan kəndi arxasında daşıyaraq, şeyxin nəfsi kimi ac, əqli kimi boş, qarnı kimi böyük anbarına dolduracaqdır. Burası dolacaqmı, doyacaqmı? Heyhat...»

«Süni yuvalara dair» sərlövhəli başqa bir məqaləsində M.Hadi yenə Şamaxıda Həmid Paşa adlı bir ruhanının xalqı soya-soya milyoner olduğunu yazdı:

«Şamaxı mahalında Həmid Paşa namində bir hərif vardır. Şeyxlik sayəsində şimdi milyon sahibidir... Cahil məxluq bunun birər canlı mədəni, canlı zavodudur. Onların səməreyi-səyi bunun atadanqalma malıdır». Şair sonra əlavə edirdi ki, yalnız Azərbaycanda, Şamaxı mahalında, bütün müsəlman ölkələrində belə mü-

təxor, tüfeyli ruhanilərin sayı hədsiz-hesabsızdır... «orta hesaba görə dünyada 250 milyon, digər rəvayətə görə 300 milyon müsəlman mövcuddur... Bunlardan nə qədəri molla, seyid, axund, əməleyi-mövtə, dəlil bir söz, bunların nə miqdarı müftəyeyəndir, diləncidir?... (Burada dilənci sözü ruhanilərə işarədir. – M.C.) Məvsuq mənbələrdən aldığımız xəbərə nəzərən, Buxarada 12.000 müftəxor əmmaməli vardır. Burada bir sual dərxatır olur: aləmi-islamın qismi-əzəməsini təşkil edənlər nə üçün əhli sualdır? Bunu cavabı şudur: biri şeyxlik kürsüsünə əyləşdi, əvəm cahil camaət onun evini dikeçəkdir, əkib-biçib, səməreyi-məsaillərini onun anbarlarına dolduracaq, hətta «şeyxdir» – deyə üç-dörd qadın da verəcəklər. Atanın belə səadətlər aşşasunda yaşamasını görən övladı daha işə-güçə gedərmə? Nə gəzir... Atası öldüyü kimi, yerinə canişin kəsilecəkdir». Şair: «Eyb olsun bizə ki, – deyirdik, – biz müftə kaşanələrə, səadətlərə malik bulunan bir takım sərsərilərə, səfillərə sitayış edirik. Onları fövqəlbəşər, məxluqi-lahuti bilib, səməreyi-məsaimizi onların qarınlarına tökürük. Bu batıl etiqadımızı, çürük imanımızı və pozğun əxlaqımızı islaha çalışanları təkfirdən, təlindən, təhqirdən həyat etməyirik».

A.Səhhətin «Alimnümalər» şerində də ruhanilik eyni ruhda tənqid olunurdu.

A.Şaiqin «Əsrimizin qəhrəmanları»ndan biri olan Məhərrəm: «Bizim iki böyük düşmənimiz var ki, biri ruhanilərdir» – deyirdi.

Diqqət edilsin ki, bizim romantiklər yalnız gözəl arzular, əməllər bəsləməklə kifayatlənmir, yeri göldikcə, eybəcərliyi də realistlər qədər amansız tənqid, ifşa edir, hətta siyasi iqtisad məsələlərinə qarışır, tüfeyli sinif və təbəqələrin sinifi psixolojisini də düzgün izah edə bilirdilər. Ən əhəmiyyətli budur ki, ruhanilik romantiklərin nəzərində nəinki sadəcə tüfeylilik, mənfi iqtisadi amil, eyni zamanda mənfi siyasi amil idi. M.Hadi həqiqətə, təmamilə, uyğun olaraq ruhaniliyi də bir «hökumət», həm də despotik bir hökumət hesab edir, onu «hökuməti-ruhaniyyə» və ya cismani despotizm adlandırdığı feodal hakimiyyətdən ayırmayıb, onu da eyni dərəcədə əsarət, köləlik vasitəsi hesab edirdi. Bütün ruhanilər şairin nəzərində varlanmaq ehtirası ilə yaşayan «cəhl, qəflət şeytanları» idilər. M.Hadi açıq deyirdi ki, bu «hökuməti-ruhiyyə» bu cəhl-qəflət şeytanları kökündən məhv edilmədikcə, azad, işıqlı dönyanın yaranması mümkün deyildir:

«Cəhl və qəflət şeytanları səmayı-dünyadan tərd-təbid, hətta

ehraq olunmayınca, səriri-əşya parlamayacaqdır. Zülmətlə nur, ifritələrlə hur düşməndirlər ki, aralarında sülh verilmək istənilincə, ədavətleri kəsb-i şiddət edəcəkdir. Bunlar barışmaz, bunlar qabili-sülh deyildir, biri ölməyinçə, digəri isbatı-həyat edəməz».

M.Hadinin bu fikirləri bize Azərbaycan materializminin bani-si M.F.Axundovun elm, fəlsəfə ilə etiqad arasında olan ziddiyət və barışmazlıq haqqında məşhur mülahizələrini xatırlatmaya bilməz. Demək, bizim romantiklər Azərbaycan ictimai fikrinin və məhz materialist fikrinin ən qabaqcıl meyllərinə də yabançı deyildilər.

M.Hadi «hökuməti-ruhaniyyə» ilə barışmazlıq haqqındaki fikirlərinin düzgünlüğünü isbat üçün tarixə müraciət edir, göstərirdi ki, Fransa inqilabı dövründə azadlıq, hürriyyət tərəfdarlarının məqsədə tam uyğun olaraq, mübarizə etdikləri ən müdhiş mürtece qüvvələrdən biri də ruhanılık, ruhani despotizmi olmuşdur. Fransa inqilabçıları, respublikaçıları belə hesab etmişlər ki, «hökuməti-cəbriyyənin» müdafiəcisi olan və xalqın sürürunu, fikrini mövhumatla zəhərleyən ruhanilərin hakimiyyətini yuxmaq, məhv etmək lazımdır. Belə olmasa, həqiqi azadlıq mümkün deyildir.

M.Hadi müasir cəmiyyətdən də danışanda, ruhaniləri inqilabın, azadlığın düşmənləri kimi səciyyələndirirdi. Məsələn: «Bir sərgüzəsti-xunin» poemasında şair poemanın qəhrəmanı – gənc rus zabitinin dili ilə ruhanilər haqqında deyir: ruhanilər böyük bələdir. Cəhəlet və zülmət xidmətçilərindən, həyatdan uzaq, nifrətə layiq adamlardır, ruhanılık və papaslıq irsi bir naxoşluqdur ki, valideynlərindən övladlarına sirayət edir, ruhanılık vətənin ruhunda bir xəstəlikdir, elə vətənin də buna görə səhhəti pozulmuşdur. O gənclər ki, ruhanilərə uyur, kilsəyə gedir, onlardan insanlığa mənfəəti olan nə parlaq bir xəyal, nə də parlaq bir fikir gözləmək olmaz. Ruhanilər batıl əqidələrlə fikirləri zəhərleyirlər. Onlar işığın, azadlığın düşmənləridirlər... – kimi kəskin fikirlər irəli sürürdü.

M.Hadinin, xüsusən «Müsəlman ölkələrində» ruhanilərin qatı mühafizəkar olması haqqında fikirləri və dəlilləri baş verən qanlı 31 Mart hadisəsini xatırlayaraq yazdı ki, Türkiyədə «hürriyyətə ilk zərbəni endirən, «şəriət istəriz» niqabı ilə meydana atılan «Vulkançılar» odlu və «İttihadı-məhəmmədi» mübəccili altın-da toplanan bu güruhun başçıları «Vulkan» qəzetinin müdürü Dərvish Vəhdəti, «Miqyasül-şəriət» qəzetəsi sahibi Hüseyin Rəmzi,

Nəzif Sərvəri və bunlar misali alçaq həriflər idi. «Hökuməti-qahireyi-cismaniyyə, hökuməti-müstəbidə bu alçaqların vicdanlarını, insaflarını, insanlıqlarını satın almışdır».

M.Hadi deyirdi ki, İran inqilabına da ilk ağır zərbəni vuran ruhanilər olmuşdur. Zalim Məmmədəlinin başına toplanan kimlər idi? – sualına cavab verərək M.Hadi yazdı: «Bunların başçısı şeyx Fəzlullahlar, hacı xəməsilər, rəhimxanlar, Bahadır, Çingiz kimi eğvani-istibdad idи. Bu bədbəxtlər də «şəriət istəriz» deyib meydana çıxdılar, nə haqdan şərm, nə də vicdandan həya etdilər.

Məlumudur ki, İran və Türkiye inqilabına ilk və en ağır zərbəni vuran xarici təcavüzkarlar və sözün geniş mənasında daxili irticə olmuşdu. Bununla belə, ruhanilərin, şəriətçilərin bu əksinqilabi hərəkatda, bu təcavüzkarlıqla xüsusi rol oynadıqlarını qeyd edirken, M.Hadi, tamamilə, haqlı idi.

Romantiklər yalnız ruhanilərə deyil, həmçinin zahirən müasir ruhda tərbiyə almış kimi görünən, lakin xalqa yabançı olan, A.Səhhətin «Müsəlman ürəfələri» şerində təsvir edildiyi kimi, qınnından çıxıb qızını bəyənməyən, müasirliyi, mədəniliyi «kübarcasına geyinib, zontik tutmaqda» görən xalqın dilini, əməlini başa düşməyən, millətə, onun dilinə, ədəbiyyatına dodaq büzən, günü-nü restoranlarda keçirən idealsız «oxumuşları» da kəskin tənqid edirdilər. A.Səhhət «Özlərini sevənlərə» şerində də belə ziyahları unutmamışdı:

Sən ki darlufun qurtarmışsan,
Elimdə intihaya varmışsan,
Sənə möhtacdır müsəlmanın,
Razi olmur vəli cibidənən,
Tüf sənin elmü fənnü hikmətinə,
Həm sənə, həm də ol «fəzilətinə!»

A.Səhhət eyni kəskinliklə xalqa, vətənə heç bir mənfəəti olmayan, özü üçün yaşayan əhli-qələmləri, özlərini «ədibi-dana», «şairi-süxənvər» hesab edən məsləksiz yazıçıları da tənqid edirdi:

Gər adın bir ədibi-danadır,
Qələmin möcüzü-məsihadır,
Nəzmü telifdə hünərvərsən,
Ya ki, bir şairi-süxənvərsən,
Sənə mafvəqdən gəlir ilham,
Nəf görmürse firqeyi-islam,

Tüf sənə, həm sənin kitabtinə,
Həm də təqririnə, fəsahetinə.

M.Hadinin nəzərində belə «ziyalılar», nəinki sadəcə xalqı bə-yənməyənlər, özləri üçün yaşayanlar, həm də xalqı satan, məsləki satan, istibdada, irticaya nökərçilik edən alçaqlar idi:

Oluğ məsləkfuruşan aləti-əzvaqi-istibdad,
Bu alçaqlar görür bu hali istedad şəklində.

Şair bu «məsləkfuruşan»lara, məslək alverçilərinə müraciətlə deyirdi:

Bir nişan almaqlıq üçün satmayın bu milləti,
Millətin, milliyetin heç yoxmu sizdə qeyrəti!

2. VƏTƏN MƏHƏBBƏTİ

Ümumiyyətlə, «məhkum Şərqi», o cümlədən də Şərq ölkə-lərindən biri olan Azərbaycanın əsrə görə, irəli getmiş xalqlara görə mədəni-siyasi və iqtisadi cəhətdən geride qalması, azad və yüksək mədəniyyətli bir həyatın tez-gec mümkün olacağına inanın və həmişə bu barədə çox düşünüb-daşınan romantikləri çox narahat edirdi. Onlar irəli gedən xalqların mədəni, siyasi-iqtisadi inkişafını görürkən, şübhə etmirdilər ki, Azərbaycan da belə bir yolla inkişaf edə bilər. Odur ki, o zamankı vəziyyəti Azərbaycan üçün dözlüməz sayırdılar.

Bu narazılıq və narahatlıq realistlərdə daha güclü idi. Lakin realistlər (Cəlil Məmmədquluzadə, Sabir, Nərimanov və b.) bu mədəni, siyasi və iqtisadi geriliyin, əsaret və köləliyin səbəbini birinci növbədə ictimai münasibətlərdə axtarırdılar. Romantiklər isə xalqın azadlıq nemətlərindən, ən sadə insani hüquqlarından məhrum olduğundan yazdıqla, daha çox hissəyyata qapılır, fəryad və şikayət edirdilər. M.Hadi «Həqiqət acımı, dadlımı?» şərində bu hüquqsuzluğu, məhrumiyyəti çox inandırıcı şəkildə təsvir edirdi:

Bir ürg qədər, ey vətənim, olmadın abad,
Bir quş qədər, ey xanəciyim, olmadın azad.

Bir gül qədər olsun, dodağın olmadığından,
Ey qönçeyi-xoşbuju səfərveri-vicdan.
Zülmün küləyi əsdi də soldurdu yanağın,
Eyvah ki, pamalı xəzan oldu da bağın,
Şahbaz kimi, söyləməm ülviyəyimiz yox,
Kuçik kəpənəkcə belə hərriyyətimiz yox.

A.Şaiq eyni ruhda:

Əvət, qara buludlar almış yurdum, qardaşım,
Nə yaşarız, nə gülər çəmənlərim, dağ-daşım...

deyirdi.

Lakin «ətirli qönçəni» andıran bu gözəl vətənin geridə qalması səbəblərinə gəlincə, M.Hadi «Molla Nəsrəddinə» sərlövhəli şərində qoca Molla Nəsrəddinə – Cəlil Məmmədquluzadəyə müraciətlə deyirdi ki, bu fəlakətə, geriliyə səbəb millət özüdür... Bu-na görə də vətənin azadlığı, tərəqqisi haqqında bəslənən gözəl ümidi lər bəlkə də, heç bir nəticə verməyəcəkdir:

Bizlərdə sözük atəsi-hissi-bəşəriyyət,
Gündən-günə millət eləyir maziye ricət.

Qıl olmaq olubdur bize pirayəvü zinət,
Biz istəməyiz ədlü müsavatü üxüvvət,
Millətlə bərabər doğub əfkari-əsəret.

Əlbəttə, xalqın müasir həyatın tələblərindən və əsrin ümumi mədəni səviyyəsindən geridə qaldığını ona bir qədər də acı həqiqət kimi hiss etdirmək, xalqın bu geriliyə, köləliyə, məhkumiyətə hədsiz dərəcədə dözümlü olmasına kəskin etiraz heç də pis niyyət deyildi. Bu, xalqı, vətəni sevməkdən irəli gəlirdi. Realistlər də belə edirdilər. Onlar da Cəlil Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları», «Poçt qutusu», Sabirin «Mahikənanın batıb», «Səbr eylə», Nərimanovun «Nadanlıq» və bir çox başqa əsərlərdə olduğu kimi, ən çox acı həqiqətlərdən yazardılar. Onlar da millətə mədhnamələr oxumurdular; novruzəlilərin, məhəmmədhəsənəmələrin, zəhrabəyimlərin geridə qaldıqlarını açıq söyləyir və məhz köləliyə, avamlığa, cəhalətə, zülmə, istismara dözümlü olduqlarına görə sadə adamları da tənqid edirdilər.

Sabir də yoxsul, məhkum Azərbaycan kəndlərinin zülmə,

istismara hədsiz dözümlülük göstərməsindən qəzəblənir, ürək yanğısilə dostlarını təngid edirdi:

Sübh tezdən dur ayağa, şame tek çək zəhməti,
Güclürdən də eşit hər növ fəhsü-töhməti,
Sən zəlil ol, eybi yox, qoy güclü çəksin ləzzəti,
Qoy səni xar eləsinlər xanü əyan, qəm yemə!

İşlə, qoy qəddin bükülsün, işlə alının tərləsin.
İşlə ac qal, ac bəhayim tək əyalın çərlesin.
Züldən fəryadı dadi qoy dilin əzbərləsin,
Qarət etsin ruzunu molla və bəy, xan, qəm yemə!

Təkcə bir bu kiçik parçada millətin əsarətdə olması da, bu əsarətin, köləliyin əsas ictimai-siyasi səbəbləri də göz qarşısındadır. Realistlər milləti, xalqı geridə qalmasına görə təngid edəndə, bu ruhda təngid edirdilər. Onlar bù təngidlə heç də bütünlükdə millətin kölə təbiətli olduğuna hökm vermək istəmirdilər. Romantiklər isə belə hesab edirdilər ki, mədəni millətlərdə birlik, hərəkət, fəaliyyət, azadlıq eşqi olduğundan, irəli getmişlər, geridə qalan məhkum millətlərdə isə bele fəallıq, birlik olmamışdır.

Mədəni-siyasi geriliyin əsas ictimai-siyasi səbəblərini özləri üçün aydınlaşdırı bilmədiklərindən, millət, xalq onların nəzərində gah istedadsız, gah da istedadlı, lakin başsız, sahibsiz bir millət idi.

Gah:

Nə istedadi-ülviyyət, nə də ürfanımız vardır,
Deyərsiz, xeyrsiz yüz min sürü nadanımız vardır.

(M.Hadi)

deyirdilər; gah da:

Milleti-məzlmədə var qabiliyyət cövhəri,
Heyif kim, parlatdırın bizlərdə istedad yox...

(M.Hadi)

– deyə millətin başsızlığından, rəhbərsizliyindən şikayətlənir, gah da təqsiri, özlərini də daxil etməklə, «millətin» ziyanlarında görürdülər.

Yarı-vətənə olmadı bizlərdə məhəbbət,
Şanı şərəfin eyləmədik hifzü himayət.
Bir hələ gətirdik ki, olub layiqi-nifrat...

(M.Hadi)

Dərindən diqqət edilsə, xalq həyatına, xalq mənəviyyatına olan bu ziddiyyətli baxış, tez-tez dəyişən bu qeyri-müəyyən, mütərəddid əhvali-ruhiyyə özü-özlüyündə romantiklərin mənəvi fəciəsi idi.

Vətənin mədəni inkişafca geridə qalması və millətin məhkum bir millət halına düşməsi romantiklərin ən ağır dərdi idi. Onlar belə böyük dərdə ürkələrində yer verməklə fəxr edirdilər; vətəni «ölməz, ilahi bir məhəbbətlə» sevdiklərindən yazırıllar. Vətənin, millətin vəziyyətindən narazı idilər. Niyə narazı idilər? Çünkü xeyirxah niyyətlərinə, gözəl yaradıcılıq ideyalarına görə, hakim və tüfeyli siniflər tərəfindən təzyiq və təqib gördükdə, onlara elə gəlirdi ki, ümumiyyətlə, millət hələ öz dostunu-düşmənini, öz xeyirşərini başa düşmək iqtidarına malik deyildir. Buna görə də vətən-millət sevgisi və vətəndən-millətdən narazılıq, daha dəqiq deyilsə, küskünlük ekiz hissələr kimi onları terk etmirdi. Yenə buna görədir ki, onların vətən, millət məhəbbətinə həsr olunmuş şərləri də iki müxtəlif hissən, düşüncənin vəhdəti şəklində; bir tərəfdən vətənə, millətə xidmət göstərən əməlindən doğan qürur, ifixar hissi, ikinci tərəfdən, vətəndən, millətdən narazılıq, küskünlük, hüzn, kədər, hissinin vəhdəti şəklində təzahür edirdi. M.Hadinin «Dün axşamın ilahi tamaşası» şerində olduğu kimi, romantik şair bir tərəfdən özünü vətənə, millətə həsr etdiyi üçün fəxr edir, ikinci tərəfdən, özünü öz doğma vətənində qərib hiss edirdi:

Dün axşam idi, mən gəzinirdim yetim-yetim,
Bir yoldaşım var idi ki, hüzün ilə möhnətim!
Bir hüzndür ki, ayrılamaz, kölgədir bana,
Parlar bu kölgədə səhəri-şairiyyətim.

Məhzun gecəm quçağa alır parlaq ayları,
Qəm torpağından oldumu aya şu fitratim!
Ləzzət duyar qəmlər, ələmlərle varlığım,
Şad olduğum zaman yənə qəmdir məsərrətim.
Qaçsın bu bağdan istəsə, yarani-bivəfa,
Qəm yardım bana, bunu sevmiş töbiatım.
Yaşlar gözümüzde inci kimi parlayırdılar,
Girmişi şəklibə şu atəşli surətim,

Cəşmi-səməsi parlatıyordu o yaşları,
 Çox yüksək idi şəhri-qəə hakimiyyətim.
 Qəmdir ki, ağlasam yaşımu şərə döndərər,
 Qəmlər libas geysə, olurdu hüviyyətim.
 Kəndim vətəndəyimsem də, qürbət elindəyim.
 Ey hikmətaşına! Bunu anlat ki, qürbətim.
 Kəndi elim, kendi yerimdir bu gün bana,
 Qürbətəyəm, vətəndə dururkən müqimətim!..
 Olsun, dilerse, öz vətənim dari-qürbətim,
 Öləməz, ilahidir, vətəni bir məhəbbətim.
 Əhli-vətən unutsa bəni, bən unutmaram,
 Bu millətə vəqf edilibdir müvəddətim,
 Yüksək səs ilə söylərəm övladı-millətə:
 Gündən-güna işıqlanacığ qabiliyyətim.
 Bir qayeyi-əməl bana canan, can deyir;
 Yüksəlsin, işə, payei-balayaq millətim.

Bu dövrde vətənin geridə qalmasına yanmaq, milləti müasirleşməyə çağırmaq yalnız bir neçə şairdə deyil, müəyyən qrup ziyalılar arasında ümumi bir həyəcan idi. Dövrün mütərəqqi müəllim və publisistlərindən olan Qafur Rəşadın «Oyanın, qardaşlar!» məqaləsində olduğu kimi, əli qələm tutan, müasirləşməyin əhəmiyyətini dərk edən hər bir ziyalı xeyrxah bir niyyətlə xalqı intibahə çağırırdı:

«Oyanın, qardaşlar! Pərvanə oda aşiq olub da, özünü məhv etdiyi kimi, biz də tənəzzül atəşində özümüzü yandırıb məhv etməkdəyik. Baisi-tənəzzülümüz olan ətalət, səbrü təvəkkül kimi puç sıfətlər aramızda səltənət sürməkdədir. Başımıza cəlladənə vurulan yumruqlara, ürəyimizə qatilanə vurulan xəncərlərə, fikrimizə cahilənə tökülen zəhərlərə, gözümüzün qabağına mütəssibənə çəkilən korluq pərdələrinə, batilanə «təvəkkül» edib heyvan kimi artıq təslim olub itaət edirik. Bundan əlavə zənn edirik ki, bütün bunlara itaət göstərmək, bunları qəbul etmək haşa bir hikməti-dəniyyə və bir zəruriyyətiislamiyyətdir».

Müəllif «başımıza vurulan yumruqlar», «ürəyimizə sancılan xəncərlər» dedikdə, heç şübhəsiz ki, müstəmləkə zülmünü, hakim siniflərin qudurğanlığını; «fikrimizə tökülen zəhərlər», «gözümüzün qabağını kəsən korluq pərdələri» dedikdə, mövhumatı, ifrat dindarlığı nəzərdə tuturdu. Beləliklə, Azərbaycanın əsrə görə geridə qalması bütün tərəqqipərvər ziyalıları həyəcanlandıran mə-

sələ idi və bu həyəcan mücərrəd şəkildə olsa da, bir çağırış, yeniliyə dəvət, «xalq yaşamaq istəyirsə müasirləşməlidir» məzmununu kəsb etmişdi:

Biz də varlığımızı aydınlatalım hümmət ilə,
 Arqadaşlar, irəli getməliyiz sürət ilə!
 Pencəyi-fənni sənayedə əsir oldu səma,
 Milleti-hürr bu gün sahibi-kəştiyi-həva,
 Qul kimi xılqəti pabənd edir ərbəbi-düha,
 Bize bir dərs deyilmə bu həqiqət, əcəba?
 Yaşamaq istər isək, haizi-şan olmalıyız!

(M.Hadi)

Gözəl niyyət idi. Ümumiyyətlə, romantiklərdə vətən məhəbbəti çox qüvvəli idi. A.Səhhətin nəzərində Azərbaycan gözəl, təbiətcə zəngin ölkələrdən biri idi. Şair bu gözəl vətəni sevməyi, ona xidmət etməyi özünün ən böyük ideali hesab edirdi:

Gözəl torpaq, gözəl ölkə, gözəl yer,
 Dünya üzrə bimislü bibədəl yer.
 Bu cür gözəl məmləkəti kim sevməz?
 Bunca firavan neməti kim sevməz?
 Mən vətəni canım kimi sevirəm.
 Ruhum, ətim, qanım kimi sevirəm.

A.Səhhət klassiklərdən tərcümə üçün əsərlər seçdikdə də vətən məhəbbətini eks etdirən şerlərə xüsusən diqqət verirdi. Lermontovun «Vətən», Koltsovun «Vətəni yada salaq» kimi əsərlərini tərcümə edirdi. Bu şerlərdəki saf, səmimi vətən məhəbbəti ilə Səhhətin vətəni tərənnüm edən əsərləri arasında yaxınlıq da çox idi. M.Hadi Karpatda ikən yazdığı bir silsilə şerlərinin çoxunu doğma vətənə, Azərbaycana həsr etmişdi. «Qürbət ellərdə yadi-vətən» şerində olduğu kimi:

Karpat üstündəyəm, fəqət yüzümü,
 Könlümü, ruhimı, iki gözümü
 Daima döndərib də səmtinə mən,
 Oluram sadicin, a şanlı vətən!
 Karpat üstündəyəm, könül səndə,
 Sevdiyim qonça səndə, gül səndə.
 Sənə bir xidmət eyləsəm, a vətən,
 Bu həyatında bəxtiyaram mən.

Məqsəd xalqı yeni həyata, müasirləşməyə səsləmək, vətəni xoşbəxt güne çıxarmar idi. Buna şübhə ola bilməzdi. Lakin xalqın düşər olduğu fəlakəti, əsarəti, köləliyi, mədəni geriliyi bəzən xalqın guya, «acizliyi» ilə izah etmək, artıq cəmiyyət həyatına elmi bir baxış deyil, məhz bu romantiklərə, onların yaradıcılıq psixologiyasına məxsus əsəbi hal idi. Bunun əksi də olurdu. Nə zaman xalq öz varlığını, qüdrətini, istedadını göstərməyə imkan tapırdı (Məsələn: Səttarxan hərəkatı dövründə olduğu kimi), o zaman xalq, milət romantiklərin nəzərində azadruhlu, yenilməz qəhrəman, istedadlı bir xalq idi. Nə zaman ki, irtica qalib gəlir, xalqın əli-qolu bağlanırı, o zaman bu əli-qolu bağlı olan, darda qalan qəhrəman xalq onlara «aciz» görünürdü.

Xalq qüdrətinə, istedadına bu əsəbi, qeyri-sabit münasibət, ümumiyyətə, romantiklərin cəmiyyət məsələlərində idealist olmasından irəli gəldi.

3. ŞƏRQ VƏ QƏRB MƏSƏLƏSİ

Romantiklər Şərqdən, Şərq xalqlarının ictimai-siyasi inkişaf və mədəni səviyyəcə geridə qaldığından çox yazır, bu xalqlara acıyrı, onları intibaha, tərəqqiyə çağırırlılar. Onların nəzərində çinlilər, hindlilər, misirlilər, gürcülər, azərbaycanlılar azadlıq, işığa möhtac olan məhkum xalqlar idi. M.Hadi Şərqi belə təsvir edirdi:

Bir Şərq ki, möhtaci-ziya səhni-zülami,
Bir Şərq ki,acdır işığa xasü əvami.

Şair haqlı deyirdi ki, Şərqdə azadlıq yoxdur, cismanı və ruhani despotizmin amansızlığı nəticəsi olaraq, Şərq xalqları hər təraf-dən əsarətdə və qolu bağlırlar. Azadlıq olmadıqından, Şərq mədəniyyət sahəsində də çox geridədir. Yüksek mədəniyyətə nail olmaq üçün hərriyyətin qanadları lazımdır ki, mədəniyyətin zirvə-lərinə doğru uça biləsən. Belə bir hərriyyət isə Şərqdə yoxdur. Ruhani lər tərəfindən mövhumat, xurafat, cəhalətin təbliğ edilməsi Şərqi mədəniləşməsinə, maariflənməsinə mane olan səbəb-

lərdəndir. Qərbdə həyatın hər sahəsində hərəket, fəaliyyət, çalış-qanlıq göründüyü halda, Şərq fəaliyyətsizdir, ətalət içindədir.

Məlumdur ki, 1905-ci il inqilabından sonrakı Şərq köhnə Şərq deyildi. Həm Şərqi Avropada, həm də Asiyada burjua-demokratik inqilabları dövrü başlamışdı. Çinə, İranda, Azərbaycanda, Türk-yədə, Misirdə və sair ölkələrdə milli və ictimai azadlıq uğrunda, müstəmləkə zülmü və yerli irticaya qarşı mübarizə gedirdi.

1905-ci ildən sonra Asiya xalqlarında demokratik şürə yaranmışdır. Asiyanın hər yerində azadlıq, demokratiya sədaları eşidilər. Bu xoş sədalar mütərəqqi romantikləri də ruhlandırmışdı. Səid Səlmasi farsca yazdığı bir şerində Şərqdə də azadlıq işıqlarının parıldığı və bu azadlıq hərəkatının Şərqiñ əsrlərcə tutqun, qaranlıq olan səmasını artıq qızartdığını sevinclə tərənnüm edirdi.

M.Hadi də eyni ruhda artıq Şərqiñ durğun, qaranlıq üfüqlərinin açıldığından yazır, gələcəkdə Şərq ellərinin də mütləq azadlıq, tərəqqiyə nail olacaqlarına şübhə etmədiyini bildirir, «Şərqiñ... tutqun və mükəddər, giryənak olan afaqı bundan sonra gülləcək, xəndədəri-iftixar olacaqdır» – deyirdi və sevinclə əlavə edirdi:

Şərqiñ əsiyor, istə, fərəhza nəsimati,
Bəxş etmək üçün canlara bir təzə həyatı.
Şərq əqli də etməkdər əhəzə-təli,
Məğrib kimi kəsb eyləyəcək feyzi-məali.

Bununla belə, romantiklərin məqalə və şerlərində Qərbi Avropa həyatı haqqında birtərəfli və yanlış fikirlər var idi. Onların nəzərində çox zaman Qərb artıq azadlıq, yüksək demokratik mədəniyyətə, həqiqi demokratiyaya, rifah həyatə, ağlauyğun dövlət quruluşuna malik olan cazibədar bir ölkə kimi görünürdü. Məsələn: M.Hadi Qərbdə feodal əlaqələrinin leğv edilməsini, ruhani lərin, kilsənin nüfuzunun azaldılmasını, elm, texnika, sənayenin inkişafını əsas götürüb, elə güman edirdi ki, bu ölkələrdə xalqlar artıq azadlıq, demokratiyaya nail olmaq üzrədirler. Bu nöqtəyin-nəzərdən də şair:

Məğribdə var maarif, Məşriqdə var cəhəlet,
Məğribdə hürrür xalq, Məşriqdə var əsarət.

Yaxud:

Qərbin üzündə xəndə, bizim çeşmimizdə ab,
Qərbin hayatı şəndi, bizimki yaşıq, xərab!

– deyə Qərb ilə Şərqi bir cəhətdən bir-birinə qarşı qoyurdu.

A.Şaiq müsbət qəhrəmanlarının dililə «bizim xalqımızın içində Qərb mədəniyyəti girərsə, gələcəkdə böyük adamlar yetişəcəyi-nə inamım var» – deyirdi. Bu, XX əsrin Qərb həyatına birtərəfli baxış idi. Hərçənd Qərb haqqında düşündükdə, bu yazıçılar Qərbin mütərəqqi cəhətlərini, elmini, maarifini, feodalizmə qarşı baş verən tarixi inqilabi hərəkatı, bir sözlə, Qərbin inqilabi cəhətlərini nəzərdə tuturdular, məsələn: M.Hadi Paris – Berlin ilə Buxara-Tehranı müqayisə edir, göstərirdi ki, Paris və Berlin sənət məktəblərini qurtaranlar dünyəvi elmləri öyrənir, sənayenin, texnikanın inkişafına xidmət edirlər; Buxara və Tehranda təhsil alanlar isə mədrəsə və təkyələrdə dini elmləri əzbərləməklə məşğul olur, aldiqları təhsil də həyatda heç nəyə yaramadığından, seyidlik, dərvişlik edir, bu da olmayanda, suçluq, hamballıq və nəhayət, diləncilik etməyə məcbur olurlar. Bu nöqtəyi-nəzərdən M.Hadi, birtərəfli də olsa, belə bir nəticəyə gəlirdi ki: «Müntəzəm və mükemməl sənət məktəblərinə malik olan millət en böyük, müqtədir millətdir. Mədrəsə və təkyələrə sahib olub da, məhz ülumi-diniyyə ilə uğraşan millət isə on səfil və bədbəxt millətdir. O Buxara, o da Paris, dideyi-insaf ilə bax!...»

Sənaye sayesində kəsb-i-şövkət qıldı qərbiyyun.
Baxın siz əhl-i-şərqə, miskinət, möhnət, cəfa bizdə,
Maarif yox, sənaye yox, ticarət ilə dövlət yox,
Dərəuni-zülmət içərə qalmışq, yoxdur ziya bizdə.

Bütün bu xeyirxah niyyətləri ilə bərabər romantiklərin təsəvvüründə olan Qərb, XVIII-XIX əsrlərin Qərbi idi. Artıq bütün dünyada, eləcə də Şərqdə azadlıq və demokratianın düşməninə əvvilən XX əsr burjua Avropasını romantiklər, xüsusən Birinci Dünya müharibəsinə qədər görüb dərk edə bilmirdilər.

Bu cəhətdən romantiklər realistlərdən – həm inqilabçı-demokrat, həm də maarifçi realistlərdən kəskin fərqlənirdilər. Realistlərdən Qərbə tamam başqa münasibət vardı.

Realistlərin də əsas məqsədlərindən biri, Cəlil Məmmədquluzađənin dediyi kimi, «baxtıqara Şərqi yatmış millətlərini qəfət yuxusundan ayıltmaq» idi. Onlar da:

Milətin dərdi cəhlü qəflətdir,
Çörəsi elm ilə sənətdir.

(Ə.Möcüz)

deyirdilər. Onlar da Sabir kimi:

Dindirir əsr bizi, dinməyiriz,
Açılan toplara diksimməyiriz.
Əcnəbi seyra balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz.
Quş kimi göydə uçur yerdəkilər,
Bizi gömdü yerə minberdəkilər.

– deyə Şərqi mədəniyyətcə Qərbdən çox-çox geridə qaldığını söyləyir, Şərq ətalətinə qarşı çıxır, Şərqi geridə qoyan səbəblərdən birinin də «mənberdəkilərin» təbliğ etdiyi mövhumat, cəhələt, xurafatdan ibarət olduğunu söyləyir, Qərbin mədəni yüksəlişinə qıtbə edirdilər. Lakin onlar heç yerdə Qərb həyatını cənnət hesab etmirdilər. Üzeyir Hacıbəyov 1906-ci ildə «Yevropa və aləmi-İslam» məqaləsində yazdı:

«Yevropa öz-özlüyündə baxırsan, mütəməddin, mütərəqqi (hürriyətpərvər, insanıyyətküster) bir aləmdir. Lakin Yevropa-nın qeyri-mütəməddin tayfalar əleyhinə cari etdiyi politikası məxluqu hürriyyət və mədəniyyət işığına çıxarmaq deyil, məxluqun üstündə hökmfərma olmaqdır. Hökmranlıq isə büsbütün ictimaiyyət, sosializmə müxalif bir haldır. Yevropa sərvətdarları sairələrinin, məsələn: mədəniyyət və merifətçə Yevropadan dala qalmış Asiya torpaqlar altında pünhan qalmış sərvət xəzainindən istifadə etmək üçün məxluqu yer üzündən məhv və nabud etməyə hazırlıdır. Yevropalılar tərəfindən Asiya məxluğu əleyhinə rəva görünən təəddi və zülmlər əksəriyyən öyle bir vəhşilik və yırtıcılıq ilə icra olunur ki, Yevropanın mədəniyyət və merifətinə inanmış adamları mat və mütəhəyyir qoyur».

Göründüyü kimi, özü də Avropanın mədəniyyət və merifətinə inanmış olan və Avropanın qabaqcıl mədəniyyətindən öyrənən, bu mədəniyyəti təbliğ edən adamlardan biri olan Üzeyir Ha-

cəbəyov məsələyə, – şübhəsiz ümumi şəkildə olsa da, – başqa cəhətdən, «politika» nöqteyi-nəzərindən də yanaşırıdı. Onun fikrinçə, mədəniləşmək bir tərəfdən, «mədənilərin» təcavüzündən qorunmaq üçün lazımdı. Ü.Hacıbəyov «Xəbərdarlıq» məqaləsində deyirdi:

«Biz gözümüz ilə görürük ki... elm və mədəniyyətə sahib olan tayfalar hər yerdə mədəniyyətdən məhrum olmuş tayfaların üzərinə yeriyb ya zor ilə və ya sülh ilə haman tayfaların bütün əmlak və əmvalını elə keçirib, sonra da özlərini qul və heyvan yerdən işlədib, axırda bilmərrə tələf edirlər...

...Mədəniyyət bir seldir, səhryaya axmaya bilməz, axacaqdır, qabağına çıxanı da süpürüb aparacaqdır. İndi haman mədəniyyət qurban olmamaq üçün mədəniyyətin özü ilə silahlanmalıdır və illa qabaqda məhv və nabud olmaq təhlükəsi vardır... Çünkü mədəniyyət sahibləri bizi əhv və nabud edəcəklər, haman Afrika, Avstraliya vəhşiləri kimi bizi də əzəcəklər. Biz dəxi mədəniyyətdən başqa heç bir özgə təriq ilə özümüzü müdafiə edə bilmərik....».

Ü.Hacıbəyov kimi realistlər Qərbə, Avropaya tənqidi yanaşmaqla, Avropa burjuaziyasının təcavüzkar hərəkətlərini və cinyətkar niyyətlərini görüb «xəbərdarlıq» etməklə, romantiklərə nisbətən həyat həqiqətinə az-çox açıq gözə baxa bilirdilər. Ü.Hacıbəyov «bütün mədəniyyətsiz ölkələr, cəzirələr hamısı mədənilərin əlinə keçib, bədbəxt əhalisini də heyvan yerində işlətməkdədirler», – dedikdə, həqiqəti söyləyir və romantiklər kimi Qəribi idealizə etmirdi.

Bələliklə, romantiklərdə Birinci Dünya müharibəsinə qədər Qərb həyatına, Qərb mədəniyyətinə, maarifinə, ədəbiyyatına, fəlsəfəsinə romantik münasibət, hədsiz heyranlıq vardi. Bunlarda Qərb həyatına münasibətdə XIX əsr Avropa romantiklərinin, tamamilə, əksinə olan bir baxış əmələ gəlmüşdi. Məlum olduğu üzrə, Qərb romantiklərinin çoxunda Qəbin mədəni həyatından, başqa sözlə, burjua «mədəni həyatından» narazılıq hissi çox qüvvətli idi. Bunun əksinə, təbiətə, patriarxal həyata və bunları özündə mühafizə edən Şərq həyatına meyl, ekzotika, mədəniyyəti yol təpa bilmədiyi, insan əli deyməyən romantik təbiətə meyl onların əsərlərində xüsusi yer tuturdu. Bu romantizmin qəhrəmanı Qəbin «mədəni həyatında» dərinliklə, cəmiyyətdən qaçırıken, insan iz-

ləri görməmiş vəhşi təbiət, patriarchal həyatda təsəlli, mənəvi sığınacaq tapırdı.

Biz XX əsr Azərbaycan romantizmində (xüsusilə Birinci Dünya müharibəsinə qədər) Qərb «mədəni həyatına» və Şərqə bu münasibətin, tamamilə, əksini görürük. Belə ki, Şərq bizim romantiklərin nəzərində qəflət yuxusuna dalmış, müasir mədəniyyətdən uzaq düşmüş, azadlıqdan məhrum olan, mövhumat Şərqi idi. Şərqə ekzotik baxış, Şərq təbiətini idealizə etmək meyli bunnulara yabançı idi. Bunları birinci növbədə Şərqi mədəni, iqtisadi və siyasi geriliyi düşündürdü. Buna görə də Şərq təbiətindən danışanda da, onun insan əli deyməyən vəhşi gözəlliklərindən bəhs açmaq heç yadlarına düşmürdü. Əksinə, Şərqdə də təbiəti insana tabe etmək, təbiəti fəth etmək haqqında düşünürdülər. Qərb mədəni həyatına gəlince, XIX əsr Avropa romantiklərinin əksinə olaraq, Qəbin mədəni həyatı onların nəzərində Şərqə nisbətən ideal həyat kimi görünürdü.

Azərbaycan romantiklərinin bəslədikləri ən şirin, romantik arzulardan biri də məhz Şərqdə Qərb mədəni həyatına bənzər bir həyat görmək arzusu idi. Bunların arzusu mədəni həyatdan qaçmaq deyil, əksinə, mədəni həyata nail olmaq, müasir mədəniyyətə qovuşmaq idi. Feodalizmə qarşı kapitalist yolu inkişafi qəbul və təbliğ etmək nöqteyi-nəzərində yanaşdıqda, heç şübhəsiz ki, Şərq və Qərb həyatına bu baxış zamanına görə mütərəqqi idi. İkinci tərəfdən, bu görüş birtərəfli idi, ona görə ki, bunlar Qərb mədəni həyatına birtərəfli, mücərrəd və məhz romantikcəsinə yanaşır, bu həyatı idealizə edir, Qərb xalqlarının həyatında olan kəskin sinfi ziddiyətləri, burjua əsarətini və istismarını görmürdülər.

Birinci Dünya müharibəsinə qədər romantiklərin Şərq və Qərb məsələsinə münasibəti belə idi. Müharibə illərində Qərbə münasibət dəyişməyə başladı. İndi artıq onlar da maarifçi realistlər kimi elmi, mədəniyyəti olan «Qərb tayfalarının» təcavüzkarlığından, «mədənilərin» vəhşiliyindən yazar və H.Cavid kimi:

Təmaddünün sonu vəhşətmidir, nadir əcəba?

– deyə təəccüb və heyrətlə fəryad edirdilər.

4. XIRDA-BURJUA HUMANİZMİ

Şovinizm ve müharibə ideyalarının geniş yayıldığı bir dövrde romantiklər bu mürtece görüşlərdən özlərinin xırda-burjua humanizmi ilə fərqlənirdilər. Onların nəzərində bütün bəşəriyyət, bütün xalqlar, millətlər, irqindən, milliyyətindən asılı olmayaraq «ana təbiətin övladları, yavruları idilər.» «Bütün övladi-adəm həsili-bağı-təbiət» idi (Hadi). Nə din fərqi, nə dini etiqad fərqi, nə İncil, nə Quran, nə mühit dənizləri insanları, xalqları, millətləri bir-birindən ayırmamalı idi. A.Şaiq bu məzmunda «Həpimiz bir günəşin zərrəsiyiz» şerini yazmışdı:

Həpimiz bir günəşin zərrəsiyiz,
Həpimiz bir yuva pərvədəsiyiz.
Ayramaz bizləri təqyiri-lisan,
Ayramaz bizləri tabdili-məkan.
Ayramaz bizləri İncil, Quran,
Ayramaz bizləri sərhəddi-səhan,
Ayramaz bizləri ümmani-mühit.
Ayramaz bizləri səhrayi-bəsit.
Ayramaz bizləri həsmətli cəbal,
Ayramaz şərq, cənub, qərb, şimal.
Yetişər kinü ədavət daşıməq,
Qoxumuş məzbəhələrlə yaşamaq.
Uzadın dəsti-əxuvvət sixalımlı,
Rişeyi-zülmü, nifaqı yixalımlı.
Qəlbimizde yaşasın mehrü vəfa,
Verəlim bir-birinə dəsti-vəfa.

A.Şaiqin fikrincə, bu bəşəriyyətçilik insanları fəlakətlərə sürükləyən qanlı qırğınlara, müharibələrə son qoymaq üçün parlaq bir ideya idi. M.Hadi də eyni ruhda:

Qaralsın ol könül kim, boşdur, ənveri-əxüvvətdən,
Bəşər ixvani-tinət, həp vətəndir aləmi-imkan.

– deyirdi. M.Hadinin də fikrincə, əsl insan bütün xalqları, bütün insanları özünə qardaş hesab edən, millətlər, xalqlar arasında süni ədavətin məhv edilməsinə, bütün dünyada qardaşlığın, məhəbbətin hökmranmasına çalışan insan idi. Dünya – vətən, bəşəriyyət

də vətənin övladlarıdır: ağıllı o adamdır ki, bütün qovmlar, millətlər onun nəzərində birdir:

Bir gözdə, bir nəzərdə tutulsun gərək miləl,
Ta meyvəbəxş-i-aləm ola şaxeyi-əməl.
Dünya-vətən, bütün bəşər ixvani-tindir.
Ixvani bir görür o ki, əhli-yeqindir.
...Dəfn eyləyək məzəri-adəmdə ədavəti,
Əhya edək cahanda nami-məhəbbəti.

Dünyani «qardaşlıq cənnətinə» döndərmək mümkündür, xalqlar, millətlər arasında olan ədavəti məzara göndərmək, ümumi mənfəətin əleyhinə gedib, öz şəxsi mənfəətləri üçün millətlər arasında ədavət törədənləri susdurmaq, bütün insanların ürəyini lövhəsinə «bir millet», «bir vətən» sözlərini yazmaq mümkündür», – romantiklər belə düşünürdülər.

Bu bəşəriyyətçiliyin, bu xırda-burjua humanizminin bir neçə şairin yaradıcılığında təsadüfi yox, müəyyən ziyalı təbəqələrə məxsus və real, həyati əsası olan müəyyən bir görüş olduğunu aydın etmək üçün, xırda-burjua humanizmi ilə mütərəqqi romantiklərə çox yaxın olan Sultan Məcid Qənizadənin də fikirlərindən birini nəzərə çatdırmaq istərdik. «Gelinlər həmaili» əsərinin qəhrəmanının dili ilə S.Qənizadə deyirdi:

«Kürreyi-ərz vətənim, insaniyyət millətimdir. İnsan var ikən, millət yox idi və həqqaniyyət var ikən, məzhəb yox idi... İnsanlığı atıb millətdən yapışmaq və həqqaniyyəti atıb, məzhəbi tutmaq eyni xüşünətdir... Bielm bir şəxs, yəni kamal cəhətinə tüfəliyyət dərəcəsində qalmış bir naqis əgər hamı aləmi öz vətənində və ya hamı insanı öz millətdə görsə, əcəb deyil, çünki zəif göz uzaq görməz. Ağıllı adam isə «kürreyi-ərz vətənim və insaniyyət millətimdir – deyər...».

Söz yox ki, bu görüş, mücərrəd «ümumi məhəbbət» ideyası ilə birləşən xırda-burjua humanizmi idi. Lakin bu, məzлum millətləri, xalqları itaət altına almaq məqsədini güdən burjua-imperialist kosmopolitizmi deyil. Bu, xırda-burjua humanizmi, bəşəriyyətçiliyi, mahiyyəti, məqsədi – son qayəsi etibarilə, konkret tarixi şəraitdə mürtəcelərin irəli sürdüyü «milli rəqabət» təbliğatına, her cür hakim millətçiliyə, milli əsarətə, milli zülmə qarşı çevrilmiş müəyyən bir fikir cərəyanı idi. Onun Azərbaycanda, məhz XX əs-

rin birinci rübündə müəyyən xırda-burjua ziyalı təbəqəsi arasında doğması və yayılması da təsadüfi deyildi. Məlumdur ki, bu illər, ümumiyyətlə, çoxmillətli Qafqazda chartedın mənfur «parçala, hökm sur!» siyasetinin ardıcılıqla yürüdüyü illər idi. Qafqaz milli qırğınlar səhrasına çevrilmişdi. Həmin şəraitdə Qafqazda, eləcə də Azərbaycanda bu mənfur çar siyasetinə və yerli hakim siniflərin fitnəkarlığına qarşı mübarizədə materialist təlimi əsasında böyük bir fikir, milli məsələni yoxsullar üsulu ilə həll etmək fikri yaranmışdı. Azərbaycan sosial-demokratları da daxil olmaqla, bütün Qafqaz sosial-demokratları bu yolla hərəkət edirdilər.

Dövrün radikal xırda-burjua ruhlu yazıçılarından, ziyaliların-dan sayılan romantiklər belə bir şəraitlə əhatə olunmuşdular. Onlar da çar siyaseti və bu siyasetin töretdiyi milli qırğınlara, milli ədavətə nifrat bəsləyən müəyyən təbəqə və zümrələrin ideoloqu olmaqla, özlərinə məxsus bir yol, bir üsul ilə bu fəlakətin qarşısını almağa çalışırlılar; millətlər, xalqlar arasında sülh, dostluq, qardaşlıq ideyalarını təbliğ edirdilər. Odur ki, konkret tarixi şəraitə görə bu xırda-burjua humanizminin burjua kosmopolitizmi ilə heç bir əlaqəsi yox idi. Bu, mahiyyətə imperialist müharibələrinin, milli əsarət və milli ədavətin əleyhinə olan xırda-burjua humanizmi idi. Bu, elə bir dövr idi ki, Azərbaycanda mürtəce burjua ideoloqları hər vasitə ilə milli ədavəti qızışdırmağa çalışır, «millətlərdə kinlər oyansa, irəliləmək mümkün olur» deyir, milli fərqlərin «bu dövründən başlandığını və həmişə davam edəcəyini» söyləyirdilər («Şəlalə» məcmuəsi). Xırda-burjua humanistləri, məhz bu şovinist ideyalara qarşı özlərinin «kürreyi-ərz vətənim, insanıyyət də millətimdir. İnsan var ikən, millət yox idi və həqqaniyyət var ikən məzhəb yox idi...» prinsiplərini irəli sürürdülər. Bunlar milli məsələyə münasibətdə bir-birinə qarşı olan, biri-digərini inkar edən prinsiplər idi. Mürtəcelər Qafqazdakı milli qırğınlara tərəfdar çıxdıqları halda, M.Hadi xalqları qardaşlığa çağırırdı.

N.Şedrin XIX əsr şəraitini nəzərdə tutaraq yazdı ki, əsrin adamı onsuz da milli hissi özündə daha çox tərbiyə etməyə maildir, nəinki başqa hissələri. Buna görə də onun könüllü olaraq özündə tərbiyə etdiyi bu hissi həddindən artıq alovlandırmaya çalışmaq artıq onun vətənpərvərlik hissinə deyil, əksinə, ayrıca xüsusi qaranlıq, cahilənə hissələrinə təsir etmək demək olardı.

Milletləri qardaşlığa çağırın Azərbaycan romantikləri də elə

bir dövrdə, elə bir şəraitdə yaşayırlılar ki, hər yerdə, eləcə də Qafqazda milli hissələr müxtəlif istiqamətdə coşub-daşırı. Əksin-qılıbçı mürtəcelər bu hissələri cinayətkarcasına alovlandırmaya çalışırlılar. Belə bir şəraitdə bizim romantiklərin onlara zidd hərəkət edib, millətçilik hissələrini pisləmələri, M.Hadi kimi, Azərbaycanda yaşayan xalqları qardaş olmağa, bir torpaqda məisət yoldaşı olmağa çağırmaları, heç şübhəsiz ki, xalqları, millətləri bir-biri-nin üzərinə saldırıran təcavüzkar qüvvələrin deyil, bu təcavüzkar qüvvələrə qarşı mübarizə aparan xalqların xeyrinə idi. Söz yox ki, proletar yoxsullar birliyi ideyası nöqtəyi-nəzərindən yanaşdıqda, bu sadələvh bəşəriyyətçilik təqnidə dözə bilməz. Lakin tarixi şəraitə görə bu görüşün şovinizm əleyhinə olduğunu da nəzərdən qaçırmıq olmaz.

Bu xırda-burjua humanizminə və bəşəriyyətçiliyinə bənzər bir görüş Türkiyə şovinistləri tərəfindən «kosmopolitizmde» təqsirləndirilən Tofiq Fikrətdə də var idi və hakim millətçilik, işğalçılıq siyasetini yürüdən «ittihad və tərəqqiçilər» Fikrətə, məhz onun konkret şəraitə görə şovinizm əleyhinə çevrilmiş xırda-burjua humanizminə görə hücum edirdilər. Axtarsaq, XX əsrin birinci rübündə buna bənzər humanizmi başqa xalqların da ədəbiyatında görə bilərik. Demək, konkret məzmunu olan bu humanizm – bəşəriyyətçilik tək-tək adamların, bir neçə yazıçının şəxsi mülahizəsi olmayıb, məhz Asyanın oyanması dövründə şovinizm görüşləri və ədalətsiz müharibələrə, sinfi mənafeləri xatirina millətlər arasında süni ədavətlər törədənlərə düşmən olan, müxalifət təşkil edən müəyyən təbəqələrə məxsus real zəmini olan bir görüş idi. Odur ki, Asyanın oyanması ləvrünün doğurduğu bu xırda-burjua humanizmini müstəmləkəçilik məqsədini güdən burjua kosmopolitizmi ilə eyniləşdirmək, qarışdırmaq olmaz.

Yeri gəlmışkən, romantiklərin panislamizm, pantürkizm ideyalarına münasibətini də aydınlaşdırmaq lazımdır.

Məlumdur ki, ister XIX əsrin ikinci yarısında meydana çıxan panislamizm, isterse də XX əsrin əvvəllərində ortalığa atılmış və Birinci Dünya müharibəsində Türkiyənin də müharibədə iştirak etməsi ilə əlaqədar olaraq, çox yayılmış pantürkizm, işdə, təcrübədə, əsasən, demokratik milli azadlıq uğrunda mübarizələrə qarşı çevrilmiş, xarici təcavüzkarlığı və imperialist müharibəsinə xidmət edən mürtəce dini-siyyasi bir cərəyan olmuşdur. Panislamizm ideyalarından əvvəlcə Türkiyə sultanları sarsılmaqdə olan

imperiyani möhkəmləndirmək, müstəmləkələrinin sayını artırmaq üçün çar Rusiyasına və Qərb rəqiblərinə qarşı istifadə etmək məqsədini izləyirdilər, sonradan bu dini-siyasi cərəyanından Qərb imperialistləri də münasib fürsətdə istifadə etməyə başlamışdilar. 1907-ci ildə «Tazə həyat» qəzeti «Avropa dövlətləri panislamizmi özləri üçün qəsəbkarlıq və oğurluq silahı qayırdılar. Ingiltərə Misiri, Hindistani, Ədəni, Bəhreyni, İranı və sairələrini qəsb edib götürdüyü vaxt müttəsil panislamizmi deyə çağırırdı... Panislamizm məsələsinin üstündə hamidən artıq danışb qələm sindiran avropalılar və amerikalılardır», – deyə yazdıqdə müəyyən dərəcədə haqlı idi.

Aydındır ki, milli azadlıq hərəkatının atəşin tərəfdarı olan, hər cür milli təəssübəşliyi və təcavüzkarlıq mühabibələrini pisleyən, Şərq despotizminin düşməni olan mütərəqqi romantiklərin belə bir mürtəce dini-siyasi cərəyanla, beynəlxalq quldurluq, təcavüzkarlıq silahına çevrilmiş və hər şeydən əvvəl «islama sadiq» olan dindar müsəlmanları şirnikdirib tələyə salmaq məqsədinə xidmət edən bir cərəyanla yaxın, ideya əlaqələri ola bilməzdi. Əvvəlki bəhslərdə gördüyüümüz kimi, romantiklər, ümumiyyətlə, Şərq xalqlarının, eləcə də «müsəlman aləminin» geridə qaldığından, əsərətdə olduğundan çox yazırdılar; bu bədbəxt, «yazıçıq», məhkum xalqlara acıyırdılar.

Ümumiyyətlə, «islamin dəbdəbəli» dövrlərini tərifləmək, türklərin «şanlı keçmişini» idealizə etmək panislamist və pantürkistlərin əlində mühüm təbliğat vasitəsi idi. Romantiklər (onların eksəriyyəti) bunun əksinə, bütün müsəlman Şərqini və o cümlədən də türkdilli xalqların əsrə görə çox geridə qaldıqlarından, əsərətdə, köləlikdə yaşayan yazıq, məzlum, məhkum millətlər olduğalarından yazar, bir qədər kəskin şəkildə:

Gərək məğrib, gərək məşriq, gərək İranü xavərdir,
Səfələtdə, rəzalətdə bütün islam bərabərdir.

(M.Hadi)

deyirdilər.

Panislamistlər dini etiqadı milliyyətin əsas əlamətlərindən biri kimi səciyyələndirib, islam dinində olan bütün xalqları Türkiyə imperiyası və ya İran şahının himayəsinə siğinməyə çağıranda, romantiklərin əsərlərində Türkiyə və İran Şərq despotizminin ən dəhşətli mərkəzi və mədəniyyətcə geridə qalmış ölkələr kimi sə-

ciyyələndirilir, bu ölkələrdə yaşayan xalqların azadlıqdan, təmamilə, məhrum olduqları göstərilirdi. Onların nəzərində Türkiyə və İran siyasi cəhətdən də asılı ölkələr idi.

Romantiklər panislamizm, pantürkizm təbliğatının milli mədəniyyətin inkişafına mane olduğunu yazırdılar. A.Səhhət bu mürtəce görüşləri «əcnəbi ruhu» adlandırırdı:

Türklik, islamlıq iddiası
Öz dilin bilmək istəyən yoxdur.
Əcnəbi ruhunun havasile
Vətənin, millətin sevən yoxdur.

Bu məsələdə romantiklərlə Üzeyir Hacıbəyov («Dil» məqəlesi) kimi realistlər də birləşirdi. Realistlər də deyirdilər ki, «müsəlman adında millət yoxdur. Müsəlman adında dil yoxdur... Din başqa, dil başqa, din başqa, millət başqa. Dində dil yoxdur. Dində milliyyət yoxdur... Fars, ərəb, türk və sair islamlar bir-birinə qarışdır bir millət ola bilməzler. Bu mümkün olan iş deyildir».

Üzeyir Hacıbəyov və onun kimi bir çoxları «müsəlman dünəyası», «vahid müsəlman dövləti» haqqında deyil, Azərbaycanın müstəqil, azad olması haqqında düşünürdülər. Bu məsələdən bəhs edərkən, başqa bir məqaləsində (mühüm məsələ) Üzeyir Hacıbəyov yazdı:

«...Biz Azərbaycanı Yevropaya tanıtmalıyıq. Özünəməsus tarixə, gözəl və xüsusi bir ədəbiyyata, sənayei-nəfisəyə malik olduğumuzu onlara bildirməliyik. Dilimizin, firəng dili Yevropa-da olan kimi, bütün Qafqazda ümumi bir dil olduğunu... musiqimizin ümumi Qafqaz millətlərinə zövq və ləzzəti-ruhani verən bir musiqi olduğunu bildirməliyik. Yevropa şairlərindən geri qalma-yacaq şairlərimizi, müsənniflərimizi, yazıçılarını, alımlarımızı birbəbir nişan verməklə xüsusi bir mədəniyyətə malik olduğumu zu əyan və aşkar etməliyik. Cəsur və rəhmi, saf dil və həqqu bir millət olub da, fitnə-fəsad, hiylə və təzvir kimi əxlaqi-zəmimədən əri olduğumuzu gizlətməməliyik... Əlqissə, bütün xüsusiyyətlərimizi, bütün məziyyətimizi təfsilati ilə Yevropaya bildirib, müstəqil yaşamağa və müstəqil bir hökumət təşkilinə kamalınca müstəhəqq olduğumuzu layiqince isbat etməliyik...»

Mütərəqqi romantiklər də eyni fikirdə idilər. M.Hadi də yeni ruhda müstəqil Azərbaycanı görmək arzusu ilə yaşayırdı:

İmzasını qoymuş miləl ovraqı-həyatə,
Yox millətimin xətti bu imzalar içinde.

Romantiklərdə, bəzən H.Cavidin «İblis» və «Hərb və fəlakət» (birinci variant) əsərlərində olduğu kimi, müəyyən türkçülük təsiri görünürdü. H.Cavid adını çəkdiyimiz əsərlərində, ötəri şəkildə olsa da, türk qövmünün «şanlı keçmişindən» bəhs açmışdı. İslamçılıq, türkçülük təsirləri M.Hadi və A.Səhhətin də ilk yazılarında özünü göstərirdi. Lakin qətiyyətlə demək olar ki, bu, romantiklərdə sistemli bir baxış deyil, müəyyən hallarda pangermanizm, panislamizm kimi mürtəce fikir cərəyanlarına qarşı çevrilmiş bir təəssübkeşlik idi.

5. GƏLƏCƏKÇİLİK, UTOPIYA

Romantiklər ümid nəzərlərini gələcəyə dikmişdilər. A.Şaiq böyük bir inamla:

İrəliyə doğru yürü, yersiz arxana baxma,
Gələcəyi düşün daim, onu gözdən buraxma.

İrəlidə inan ki, bir cənnət qədər cahan var,
Sabah günəş orda doğar, səadət orda parlar.

— deyib, böyük ümidə sabaha baxırdı.

Sənəti və məfkurəsi etibarile M.Hadiyə çox bənzəyən çoşğun romantik şair, İran Azərbaycanının azadlığı uğrunda irtica ilə mübarizədə həlak olan Səid Səlmasının şərlərinin çoxu istiqbalı, azad gələcəyə həsr olunmuşdu.

Səid Səlması:

Fədayı məsləkim olmuş, həyatı-istiqbala,
Nisari-can edən olmazsa, etməz istikmal.

— deyə azad gələcəyi tərənnüm edir və bu gələcəyi yalnız qurbanlıar bahasına əldə etmək mümkün olacağını söyləyirdi.

A.Səhhət də Nadsandan sərbəst olaraq tərcümə etdiyi bir şerde deyirdi ki, hal-hazırda hökmranlıq edən, «pak olan idealları

tapdalayan», «gözəl arzuları məhv edən», «odlu fermanları ilə günahsız qanların tökülməsinə bais olan», «nahaq zülmələr edən», «zülmərəbabidir», ancaq:

İnan, əlbəttə bir zaman olacaq,
Əhli-eşq onda kamiran olacaq,
Nə əsərat, nə də ədavət olar,
Xalq müstəğriqi-saadət olar...
Qardaşım, sanma, bu ümidi xəyal,
Gələcəkdir bu şanlı istiqbal!

Gələcək istiqbal sözləri M.Hadinin də dilindən düşmürdü. M.Hadi romantiklərin müasir cəmiyyətdən narazılığını daha aydın, daha kəskin şəkildə ifadə edirdi. Ənənəvi xeyir-şər anlayışına uyğun bir ruhda hal-hazırda şər – «mənfureyi-ruh», gələcəyi isə xeyir – «məhbubeyi-ruh» adlandırıldı. «Mənfureyi-ruh» olan hal-hazır var gücü ilə qaranlığı, əsarəti mühafizə etməyə çalışır, gələcəyə düşmən kəsilir, hökmranlığını möhkəmləndirməyə çalışır; gələcək, «məhbubeyi-ruh» isə, hal-hazırda qəbir qazmağa hazırlaşır. M.Hadinin şerlərində bu iki ruh, köhnəliklə yenilik ruhu kimi qarşılaşdırılırdı: Mənfureyi-ruh:

— Hal-hazırda hökmran mənəm,
Bana lazım deyildir istiqbal.
Edəməm mən sabahi böylə xəyal,
İşbu günlərdə kamran mənəm...

— deyirdi.

Məhbubeyi-ruh isə, hal-hazırın, köhnəliyi zavalə uğrayacağına şübhə etmirdi:

Məhbubeyi-ruh:

— Yəqin bil, inan.
Sürəməz çox bu şanı daratin,
Hal-hazır olur düçəri-zəval,
Parlayar vəchi-paki-istiqbala,
Kəfənindir sonunda zülmətin.

Romantiklərdə hal-hazır bəzən birtərəfli, subyektivcəsinə izah edilirdi. A.Şaiq də hal-hazırı «qorxulu çöl», «bayquşların,

qarğaların şivən qopardığı qaranlıq aləm», «kuluzları görünməz olan müzlüm gecə» adlandırırırdı.

Parlaq gələcəyin də, bu gələcəyi yaradıcı qüvvələrin də göydəndüşmə bir hadisə olmayıb, hal-hazırın öz prinsiplərindən yarandığını, köhnə cəmiyyətin özünü inkar edəcek qüvvələri öz da-xilində yetişdirdiyini, həyatın, cəmiyyətin, ictimai inkişafın dialektikasını lazıminca bilməyen romantiklərin nəzərində hal-hazır, ümumiyyətlə, «mənfureyi-ruh» idi, gələcək isə ziddiyətsiz, cənət misallı «məhbubeyi-ruh» idi.

Bununla belə, birinci rus inqilabının təsirilə Şərqdə alovlanan mübarizələri realistlər qədər M.Hadi, A.Səhhət, A.Şaiq kimi romantiklər də alqışlayır, bu mübarizələrde arzu etdikləri gözəl gələcəyin əlamətlərini görə bilirdilər. Həmişə bir çox məsələlərdə romantik olan bu yazıçılar bəzən ictimai həyat hadisələrinə açıq gözəl də baxa bilir, sözün fəlsəfi idrak mənasında realist də ola bilirdilər. Məsələn: «hal-hazır» bir şərində başdan-başa «mənfureyi-ruh» adlandıran M.Hadi başqa bir yazısında («Süni yuvalara dair») bu dəfə eksinə, «hal-hazirdakı» yenilikləri mübaliğəli şəkildə təsəvvür etsə də, yazılırdı:

«Mazide bulunmayırız. Parlaq, şəşəlli bir əsrər, əsri-nazəndeyi-ruhiyyətdə bulunuyoruz. Artıq fikirlər, qələmlər, dəhnələr əsərət zəncirini qırmış və qırıyor, onları təzədən silsileyi-bəndi-əsərət etmek xəyalı-batılində bulunan əllər qırılacaqdır».

Romantiklərin «gözəl gələcək» haqqında fikirləri isə, konkret tarixi şəraitə görə, hər nə qədər müsbət hadisə olub, fikirlərə yaxşı təsir bağışlasa da, mahiyyətə utopik idi. Onlar gələcəyi «baharı-aləm», «aləmi-ziya», «şəfəq doğuran fəcr», «sevimli atı», «şanlı əyyam» kimi romantik tüllərlə bezəsələr də, bu xüsusda anlayışları çox mücərrəd idi. Cəmiyyətin gələcəyinə bu utopik baxış M.Hadinin 1908-ci ildə «Aləmi-müsavatdan» sərlövhəsilə dərc etdirdiyi bir seriya mənzum məktublarında öz geniş ifadəsini tapmışdı. Bu əsərdə şair bəşərin son arzusu, əməli kimi təsəvvür etdiyi gözəl bir gələcəyi, «bərabərlik» aləmini canlandırır. O, xəyalən təyyarə ilə uçub, ömrü boyu həsrətlə axtardığı işıqlı bir əlkəyə gəlib çıxır. Bu «ölkə» eynilə utopik sosialistlərin əsərlərində təsvir edilən cazibəli, xəyalı ölkələrdən biri idi. Şair bu gözəl əlkənin «bərabərlik şəhərində» öz «qanadlı şahini», təyyarəsi ilə yerə enir. Əfsanələrdə tərənnüm edilən cənnət burada imiş: əqlin ecəzkar qüdrəti, elm, maarif, mədəniyyətin parlaq günəşi bu şəhə-

rin üfüqlərini belə azadlığın, hürriyyətin əbədi, parlaq nuruna qərq etmişdir. Bu füsunkar şəhərdə şəxsiyyət azadlığı, fikir və vicdan azadlığı, cəmiyyət azadlığı, bərabərlik, ədalet, qardaşlıq hökm sürür. Əhali kin, küdürü, din, məzhəb və millət ayrılığının nə olduğunu bilməyir, köhnə dünyada millətlər, xalqlar, qövmlər, tayfalar arasında olan ziddiyət, anlaşılmazlıq burada, tamamilə, aradan qaldırılmışdır. Köhnə, «əski dönyanın» həll edilməsi müşkül görünən bütün konfliktləri, bütün mənfi adət-ənənələr, mövhumat, xurafat burada ləğv edilmişdir. Burada yalnız insan var. Hami insandır və bir-birinə qardaşdır. Şair «işıqlı cəmhuriyyət» adlandırdığı bu azad əlkənin həyat, möşət, əsuli-idarə və siyasətinə dair, əhalinin etiqadına dair suallarına belə bir cavab alır ki, burada nə hökumət, nə hakim, nə də məhkum vardır. Bu sözlər burada lügətlərdən belə çıxarılmışdır... «Əsl azad həyata nail olmaq üçün biz bu üç mənfur sözü: hökumət, hakim və məhkum sözlərini ləğv etdik».

Cəmhuriyyətin turistlər, səyyahlar evinin xidmətçisi şaire deyir:

İzzətli bəradər, sənə iş ola məlum,
Yox burda hökumət, nə də hakim, nə də məhkum.
Bu üç sözü məhv eylemişik cümlə lügətdən,
Azadəseriz indi bu üç dənə süfətdən.

«İnsana məhəbbət» sözü var məzhəbimizdə,
Həp «sureyi-insan» oxunur hikmətimizdə.
Təkfiri-üməm, büzügi-milel, nifrəti-əqvam... –
Əql eylədi bu sözlərin edamını elam.

Şairə deyirlər ki: bizdə əsl, həqiqi cəmhuriyyət qurulmuşdur, demokratiyadır. Bizdə bütün mülkiyyət ictimaidir, ümum cəmaətə, rəiyyətə məxsusdur, hamı cəmhuriyyətə, cəmhuriyyət də hamiya xidmət edir. Biz hamımız işləyirik, bizdə müftəxər yoxdur. Biz zəhmətsevən adamlarıq. Əql bizdə millətlər arasındaki fərqi ortadan qaldırılmışdır. İnsana məhəbbət bizim məsləkimiz, məzhəbimizdir. Bütün bu səadət isə elm-maarif sayesində əmələ gelmişdir...

Bu bərabərlik ölkəsində əhali başa düşmüşdür ki, mövhumat, xurafat insanlıq üçün ən böyük bala, fəlakət imiş, insanları bir-birinə düşmən edən də, gülşənləri külliük'lərə döndərən də bu möv-

humat, xurafat və onların təbliğatçıları olan «əmmaməlilər» imiş. Bu bərabərlik ölkəsində bütün məbədlər, məscidlər alt-üst edilmiş, yerlərində məktəb tikilmişdir:

Məbədləri, məscidləri təxrib edərək həp,
Təmir edilib yerlərinə məktəb!.. Məktəb!..

Bu ölkədə yaşayış bəxtəvər insanlar hansı vasitələrlə bu yüksək həyata, bu sərvətə, dövlətə, şövkətə, izzətə nail olmuşlar? Onu düşündürən bu suala şair belə bir cavab tapır: məktəb, hikmət və zəhmət. Məktəb mövhumat və xurafatın yerinə əql, hikməti əsaslandırmış, hikmət bərabərliyin, qardaşlığın ədalətin əsasını qoymuş, zəhmət isə ölkəni, xalqı bolluğa, rifah həyata, yüksək mədəniyyətə nail etmişdir.

Bu utopik fikirlər M.Hadi şerlərinin əksəriyyətində əsas motivlərdən idi.

A.Şaiqin, A.Səhhətin «Yad et!» sərlövhəli şerlərində utopik görüşlər var idi. Bu yazıçılar Avropa utopik sosialistlərini oxumışdalar mı? Şübhəsiz ki, oxumuşdular. O dövrün Azərbaycan mətbuatında utopik sosializmdən də tez-tez behs olunurdu. Bundan başqa bir çox xalqlarda olduğu kimi, Azərbaycanın özünün ictimai-fəlsəfi fikrində müəyyən dövrlərdə utopiyanın da olduğu bizə məlumdur. Nizamidən başlamış, XX əsr romantiklərinə qədər (el ədəbiyyatı da daxil olmaq üzrə) Azərbaycanın yazılı və şifahi ədəbiyyatında xüsusi tədqiqata layiq bir utopik görüş, azad gələcək haqqında şirin arzular olmuşdur. Romantiklər bu utopik görüşlərdən də təsirlənə bilərdilər və doğrudan da, bu təsirlərin izləri onların əsərlərində görünürdü. Bütün bunlarla bərabər, bizim fikrimizcə, XX əsr romantiklərində utopiyanın əsas və yeganə mənbəyini keçmişdə axtarmaq düzgün olmazdı. Bu «yenisi» utopik görüşün başqa əsası, müasir mənbəyi də vardı. Bu mənbə nəden ibarət idi?

Məlumdur ki, haqqında bəhs etdiyimiz illər (1905–1907) Azərbaycanda sosializm, kommunizm ideyalarının geniş yayıldığı illər idi. Bu dövrdə elmi sosializm, kommunizm prinsiplərini, marksizm-leninizm təliminin əsasını düzgün mənimsəyən və tətbiq edən yalnız qabaqcıl fəhlə sinfi və ona rəhbərlik edən komunistlər, bolşeviklər idi. Bununla belə, zaman elə bir zaman idi ki və sosializm ideyaları o qədər geniş yayılmışdı ki, başqa sinif-

lər, təbəqələr, zümrələr və onların müxtəlif məsləkli, müxtəlif görüşlü və müxtəlif səviyyəli ideoloqları da bu ideyalarla maraqlanır, onlardan təsirlənirdilər. Bu ideyaların romantiklərə də təsiri olmuşdu. Lakin onlar bu ideyalardan əsra görə məhdud olan görüşləri dairəsində, məhz romantik bir ruhda təsirlənmişdilər. Bu-na görə də onlara elə gəlirdi ki, ictimai mülkiyyətə, xalqların, millətlərin hüquq bərabərliyinə əsaslanan «parlaq gələcək» yalnız ağlin, elm və maarifin, məktəbin köməyi ilə qurula bilər. Bu da azad cəmiyyət quruluşunun ağıl vasitəsilə, çox asan bir yol ilə, insaf, vicdan, məhəbbət yolu ilə yaranacağı, milli ayrılıqlar və fərqlərin, dini görüşlərin və bütün köhne adət-ənənələrin ağıl güneşini, maarif işıqlarının təsirilə və asanlıqla məhv ediləcəyini güman edən bir növ subyektiv xırda-burjua sosializmi idi.

XVIII əsrin fransız maarifçiləri, filosofları və XIX əsrin Azərbaycan maarifçi mütəfəkkirləri kimi, romantiklər də hər şeydən əvvəl ağlin qüvvəsinə istinad edirdilər. Tərəqqi, təkamül də, onların fikrincə, yalnız ağlin möcüzələri idi. Hürriyyət, azadlıq da müasir elm və fəlsəfənin məhsulu idi. Elə, məhz buna görədir ki, onların ağlin qüdrəti haqqındaki fikirləri köhne məzmunda olub, gah Platonu, gah Nizamini, gah da utopik sosialistləri xatırladırı. M.Hadi əsərlərində döñə-döñə belə bir fikri təkrar edirdi ki, cəmiyyətin, eləcə də ayrı-ayrı millətlərin, xalqların maddi-mənəvi həyatına filosoflar, hər cürə mövhumat və xurafata, hər cürə puç, mənasız etiqadlara, insanlığa zərrə qədər xeyri olmayan əfsanələrə düşmən olan, varlığın, təbiət və cəmiyyətin sırlarından xəbərdar olan əməlpərvər-mütəfəkkirlər və alımlar rəhbərlik etməlidir. Elə filosoflar və alımlar ki, yalnız həqiqətə, real düşüncəyə və canlı müşahidəyə əsaslanmış olsunlar. Təbiətin qoynunda gizlənən, bəşər rifahi üçün yaranan yeraltı sərvətləri, mədənləri kəş edib insanlığın istifadəsinə vermək bu alım və filosofların başlıca vəzifəsi olmalı idi.

M.Hadi «Əsri-təcəddüb və iki qüvvə» məqaləsində yazdı:

«Hansi məmləkətdə, hansı ölkədə zülm ədalətə, əsarət hürriyyətə, qaranlıq işığa, istibdad məşrutəyə, ədavət məhəbbətə və müxuvvətə mübəddəl olmuşsa, ruhaniyun məsnəndində (cəmiyyətin mənəvi rəhbərliyinə – M.C.) zümreyi-fəlasifə və ərbabi-hikmət oyləşmişdir, – o zümreyi-fəlasifə ki, ovham, zünuni-xurafat, mafovqültəbiyyə ilə deyil, həqiqi, müşahidati-yeqin, ləndiyati-həyat ilə məşğul bulunurlar. Məsnədi-ruhaniyyədə o dühalar, o fi-

ilosflar, o mədşkaxani-sərairi-hükəmə əyləşmişlər ki, gəncineyi-təbiətdə məknuz bulunan xəzinələri pəncəyi-əfkərə olaraq ortaya qoyur... yerlər, göylər, dağlar, mədənlər bu filosoflara ram olur... Məsnədi-ruhaniyyunda o dühalar əyləşmişlər ki, səhv, şəkkələr, nafilə ibadətlər ilə bəşəriyyətə zərrə qədər xeyri olmayan əsatir və xurafat ilə təzyiqi-həyat etməyib, təqdiri-rəfiqeyi-həyat edərlər... Zindəcism, zindənil, zindəruh fikirlidirlər. O filosoflar ki, məhal deyilən mümkün, əllərində mum olmuşdur... bəşərin əql və fikri qarşısında məhal olan heç bir şey yoxdur». M.Hadi elm ilə, həm də müasir elmlərlə fəlsəfənin sıx əlaqəsinin zəruriyyətinə qeyd edirdi.

M.Hadinin ağlın qüdrətini, real düşüncəni qiymətləndirməsi, cəmiyyət işlərini öz elmi, biliyi, təcrübəsi ilə insanlığa xeyir verə bilən əməlpərvər, xeyirxah alımlarə tapşırması, şeyx, müctəhid, molla, keşiş yerinə «parlaq düşüncəli» filosofları əyləşdirməsi, insanın təbiətlə mübarizəsində elm-texnikanın böyük əhəmiyyətindən dən-dənə dənişması, bəşərin rifahı üçün təbiət qoynunda gizli saxlanan xəzinələrin, mədənlərin meydana çıxarılması zərurətindən bəhs etməsi, insanı həyatdan, mübarizədən uzaqlaşdırın hər cürə mövhumatı, xurafatı, əfsanəni pisləməsi, xalqı elmə, məarifə, mədəniyyətə, təbiətlə mübarizədə ağlın, elmin ecazkar qüvvəsilə silahlanmağa çağırması, şübhəsiz ki, ayrılıqda götürüldükdə, çox müsbət, mütərəqqi bir fikir idi. Lakin M.Hadinin nəzərində tərəqqi-təkamül tərəfdarı olub, köhnəliyə qarşı çıxan, təbiətin qoynunda gizlənmiş mədənlərin keşf edilməsinə xidmət edən, bütün müasir alımların hamısı eyni dərəcədə azadlıq tərəfdarı, insanpərvər, əməlpərvər dahilər idi. Hadi heç nəzərdə tutmurdu ki, onun zəmanəsində «əllərində təbiəti mum eleyən» bu alımların ixtiraları çox yerdə bəşəriyyəti əllərində mum eyləmek isteyən bir neçə təcavüzkar müstəmləkəçi dövlətə xidmət edirdi. Məsələ yalnız məhsuldar qüvvələrin inkişafında deyil, bu qüvvələrin kimlərin əlində toplanmasında – istehsal münasibətlərində idi. O zaman Azərbaycanda, xüsusən Bakıda «təbiəti mum eleyən» və xarici kapitala, nobellərə, rotşildlərə, montaşovlara və yerli kapitalistlərə xidmət edənlər vardı. Romantiklər özləri də canlı həyat həqiqətləri ilə qarşılaşıdıqda, bu xarici kapitalın əlindən fəryad etməli olurdular. Ə.Sebur (Əlipaşa Hüseynzadə) kimi:

Ölkələr nefti-siyahimlə bütün tənvir olur,
Mən qaranlıq içrəyəm, hər bir baxan qənginləşir.
Şəhərlərdən çıxları sayəmdə məmər olmada,
Zəhmət ilə forq məndə, başqalar zənginlənir.

Mücerred tərəqqi, təkamül, elm, maarif, əql-hikmət tərəfdarlarına onlar üçün səbəbi aydın olmayan belə qəribə faciələr də üz verirdi. Onlar elmi-maarifi, məktəbi, sənayeni tərifləyirdilər, yeraltı sərvətlərin meydana çıxarılmasını arzulayırdılar... Ancaq bəs, necə olurdu ki, yenə zəhmət çəkən fəqir xalq, zənginləşən isə başqaları olurdu? Bu, romantiklər üçün sərr idı.

A.Şaiq və H.Cavid də Bakı fəhlələrinin ac, səfil halda yaşıdlılarından, neft quyularında həlak olduqlarından çox yazırdılar. M.Hadi özü də yazındı ki:

İmarətlər içinde əyləşənlər bir utansınlar
Yeri, yurdu, yuvası xak ilə yeksan olanlardan,
Gülən üzər, dodaqlar güləşinlər, bir dayansınlar,
Utanmaqlıq gərkədir ruyi xəndan olmayanlardan.

Lakin elm, sənaye nə qədər inkişaf edirdi də, yenə «ruyi xəndan olmayanların» vəziyyəti dəyişmirdi. Haqqında bəhs etdiyimiz dövrə ifrat və birtərəfli, bir qədər də romantikləşdirilmiş maarifçilik ideyalarının yarımcıqlığı bundan ibarət idi.

M.Hadinin «mədəni» Qərb haqqında mülahizələrindən belə bir nəticə də çıxırdı ki, dünyanın harasında isə, hansı ölkədə isə, artıq ağlın, fəlsəfənin qüvvəsilə zülm ədalətə, əsərət hürriyyətə, ədavət qardaşlığı, məhəbbətə mübəddəl olmuşdur, filosofların rəhbərlik edəcəyi cəmiyyətin nümunəsi yaradılmışdır... Şübhəsiz ki, şair burjua demokratiyasına nail olmuş elm, sənaye, mədəniyyət sahibi olan ölkələri nəzərdə tuturdu ki, bu da XX əsr qəribçiliyinin romantiklərə məxsus olan bir əlaməti idi. Onların «mən Şərqə cəhənnəm deyirəm, Qərbə də cənnət» kimi sadəlövh mülahizəsi də buradan, bu utopik qərbçılıkdən irəli gelirdi. Özünün alımlarınə, ixtiralarına, qüdrətli sənayesinə malik olan XX əsrin qərbi həmən Qərb idi ki, onun burjuaziyası inqilabları boğmaqdə fəal iştirak edirdi. Romantiklərin çoxu «elmlı, mədəniyyətli» Qərbin bu cəhətini nəzərə almırıldı. Elə buna görədir ki, bərk ayaqda, xüsusən imperialist müharibəsi dəhşətlərinin şahidi olduqdan sonra onlar öz sadəlövhliklərini dərk edib bu dəfə:

Həp dalgalı dənizlərə bənzər həyatımız,
Başdan ayağa qan yeridir kainatımız.

Həll olmayırlar sərairi – məchuleyi-cahan,
Ruzi-əzel kimi əbədiyyət qalır nihan.

(M.Hadi)

– deyə dünyani qan çanağına döndərən «mədənilərin» işinə təc-cübənlənirdilər.

Lakin romantiklərdə maarifçiliyin və qərbçiliyin naqışlılığını göstərib, tənqid edərkən, biz heç də onların öz vətənlərinin maa-riflənməsi, mədəniləşməsi, sənayeləşməsi haqqında bəslədikləri təmiz, səmimi arzuları, gözəl niyyətləri inkar etmək fikrində de-yilik. Onlar bu arzularında həqiqi, səmimi bir vətənpərvər idilər. Akademik M.Arif A.Səhhətin dünyagörüşündən bəhs edərkən ya-zırdı ki: «Səhhət xalqı ilə, öz vətəni ilə bağlı idi. Səhhət öz xalqını maarifləndirmək üçün heç bir işdən boyun qaçırmırıdı... Səhhətin məqsədi öz xalqının mədəni səviyyəsini, ədəbiyyatını daha yüksək pilleyə qaldırmaq və başlıca olaraq «qəlbləri dondurən həqiqətləri öz dövrünün adamlarına eşitdirmək idi.» Bu tərifi bütün mütərəqqi romantiklər haqqında təkrar etmək mümkündür. M.Hadinin «Qurbət ellərdə yadi-vətən» şerindən gətirdiyimiz aşağıdakı fikirlərin səmimiliyinə kim şübhə edə bilər?

Ey vətən!..
Tənimi bəslədin, böyüdüñ sən,
Qucağında gözəl isitdin sən,
Əmdiyim südlə, içdiyim suyu mən,
Borcluyam həp sənə, sevimli Vətən!
Olmuşam nemətinle pərvərdə,
Unudulmaz hüquqi-madər də,
Qucağın bəsleyən şu övladın
İsteyir parlasın gözəl adın.
Səni parlatmağın təriqini mən
Anlayıb bilmisəm, zavallı Vətən,
Ən böyük xidmət istəyirsən. Ana?
Bunu çıxdan düşünmüşəm rəna:
İştə sinən mədətinə sərvət,
Sənde çıxdur xəzənin-nemət.
Örtü altındadır xəzinələrin,
Həp qaranlıqdadır dəfinələrin.

Sənde pek çox tabii sərvət var,
Bizdə də bilgi yox, cəhalət var,
Cəhlimiz çox, kəmalimiz yoxdur,
Uçmağa şahbalımız yoxdur.

Seyr üçün asımani-ürfanı,
Görmeye kainati-rəxşanı.
Pərə bali-kəmal lazımdır,
Anlamışdır bunu eəzim, Ana!

Ey Vətən, səndəki füyuzatı,
Sənde mövcud olan kinuzatı
Əldə etməkliyə kəmal gərək,
Yüksəlişçin də pərə bal gərək.

Ey Vətən, ey zəminlərin gözəli,
Mislini görmədim, cahan gözəli.
Yerlərin cənnəti mənim Vətənim,
Fərzdir xidmətin, ölüncə tənim,
Səni sevmək təbii imanım.
Ey mənim qibləgahi-imanım.

Şair üçün vətən ana idi. Bu ana əsarətdə idi. Əsrə görə mədə-niyyətcə geridə qalmışdı. Şair anasına, vətəninə xidmət etmək istəyirdi. O, uzun müddət düşünmüş, bu böyük xidmətin nədən ibarət olduğunu öz-özlüyünde kəşf etmişdi: bu xidmət dünyadanın ən gözəl, ən zəngin ölkələrindən biri olan Azərbaycanın təbii sərvətlərini, qaranlıqda olan «dəfinələrini» meydana çıxarıb xalqın istifadəsinə verməkdən ibarət idi. Bunun üçün müasir elmlərlə silahlanmaq lazım idi, bu elmlər isə təbiətin insana tabe edilməsi işinə xidmət etməli idi.

M.Hadi «elm və mərifətə müsəlləh olmayanlar bundan sonra pek bədbəxt bir halda yaşayacaqlar, yaşayacaqlar deyil, sürüncəklər... Həyat mübarizəsində müvəffəq və müzəffər ola bilmək üçün elm və ürfan silahları ilə müsəlləh və mücəhhəz ola bilməlidir», – deyirdi. Gözəl niyyət idi. Lakin təkcə bir sənaye sahibi olmaqla bu zavallı ananı, vətəni azadlığa çıxartmaq mümkün idi-mi? Azərbaycanın özündə də, az da olsa, sənaye, mədən yox idi-mi? Bakının yeraltı sərvətləri meydana çıxarılmırdı? Lakin bu sərvət xalqın ixtiyarına verildimi, bu sərvətin istehsalı artdıqca, onunla paralel olaraq yoxsulluq, səfələt artırdımı? Bu böyük xalq faciəsi və onu doğuran əsl səbəblər romantiklərə aydın de-yildi.

6. BURJUA-DEMOKRATİK İNQİLABLARINA, İCTİMAİ VƏ MİLLİ AZADLIQ HƏRƏKATINA MÜNASİBƏT

Dedik ki, romantiklər gələcək haqqında təsəvvürlərində uto-pik idilər. Lakin bu utopiya heç də onların Şərqdə alovlanan ictimai-milli azadlıq hərəkatına, inqilabi hərəkata rəğbat bəsləmələrinə və onu ürəkdən tərənnüm etmələrinə mane olmurdu. Onlar həmişə bu inqilabi mübarizələrin qələbəsindən ruhlanıb, məğlubiyyətindən kədərlənirdilər. M.Hadi: «Qəhr olsun istibdad! Artıq bəşəriyyət buna təhəmmül etmir, edə bilmir. Inqilabi fikir də bundan əmələ gəlir və gələcək də» – deyirdi. Bu dövrde Azərbaycan marksistlərinin əksinqilab əleyhinə fəal mübarizə aparmaları, inqilabi ideyaları təbliğ etmələri, ümumiyyətlə, Qafqaz kommunistlərinin İran inqilabına hər cəhətdən köməyi də romantiklərə təsisiz qalmırdı. İran inqilabında bilavasitə iştirak edənlər sırasında mollanəsrəddinçilər cərəyanına mənsub olan M.S.Ordubadi, Ə.Qəmküsar kimi yazıçılar da var idi. Mütərəqqi romantiklərdən Səid Səlmasi də bu inqilabın fəal iştirakçılarından idi. Bunlardan əlavə, Azərbaycanın mütərəqqi mətbuatında ardıcıl surətdə inqilabi ideyalar təbliğ edilirdi. 1906-cı ildə Nəriman Nərimanov «Həyat» qəzetində «Nər» imzası ilə çap etdirdiyi «Bu yaşayış yaşayışmı?» sərlövhəli məqaləsində birinci rus inqilabından və onun təsirilə Şərqdə alovlanan ictimai-milli azadlıq hərəkatından, bu mübarizələrin tarixən zəruri olduğundan bəhs edərək yazardı:

«İşdən böylə görünür ki, dəvasız vətən yüz illərcə bəslədiyi məqsədinə çatmayacaqdır. Çatmayıb da, dövlətə məğlub olsa uçurumun qəri-nayabına düşüb, genə yüz illərlə həlakətdə bulunaçaqdır. Yüz illər ilə can çekişib axırdı genə də ixtiyarsız qul olmaqdansa, əhv və nabud olmaq, can verib getmək, lakin hürriyyət və müsavat kimi şanlı, müqəddəs bir yolda ölmək, şəhid olmaq, əlbəttə daha məsləhətdir.

Ya hürr yaşamalı, ya hürriyyət yolunda getməlisən... yoxsa bu yaşayış bir yaşayış deyildir».

Bu inqilabi çağırışların romantiklər üzərində, xüsusən 1905-ci ildən coşğun inqilabi Bakı mühitinə yaxın olan M.Hadi, A.Şaiq, A.Şəhət kimi yazıçılara çox qüvvətli təsiri var idi. Bu nəcib təsir onların əsərlərində aydın görünürdü. M.Hadidən gətirdiyimiz aşağıdakı parçalarda olduğu kimi:

Ayıl, ey xabə dalmış, yatma istibdad altında,
Vətən ifyanə getmək istəyir bidad altında.
Ayıl, ey xabə dalmış, ölmə istibdad altında,
Ölürsən, ölü, belə bir şanlı, ali ad altında.

Yaxud:

Şanlı ölmək, şanlı ölmək şanlı şöhrətdir biza.
Bərhəyat olmaq əsərətə, xəsərətdir biza.

Lakin dövr çox mürəkkəb bir dövr idi. İstər işdə, hərəkətdə, təcrübədə, istərsə nəzəriyyə sahəsində inqilaba, azadlıq uğrunda mübarizələrə rəğbat bəsləyən müxtəlif siniflərin, təbəqə və zümrələrin ideoloqları fəaliyyət göstərir və demək olar ki, əksəriyyəti də bu və yaxud başqa bir məqsədlə inqilabı alqışlayırdı. Lakin inqilabın yolu, son məqsədi haqqında anlayışlar müxtəlif idi. Marksistlər son nəticə etibarilə proletar, sosialist inqilabi ideyalarını təbliğ edir, Şərqdə milli azadlıq uğrunda, imperializm və Şərq despotizmi əleyhinə alovlanan mübarizələrə də bu nöqtəyi-nəzərdən yanaşırdılar. Realist yazıçıların bir qismi ilə mütərəqqi romantiklər isə burjua-demokratik inqilabi ideyalarından uzağa gedə bilirdilər. Hətta bu sonuncular arasında inqilabi yaradıb başa çatdıracaq qüvvələrə münasibət məsələsində də kəskin fərq vardı. Realistlər, xüsusən inqilabçı-demokratik realistlər inqilabi mübarizələrdə, Sabirin əsərlərində olduğu kimi, kütlələrin fəhlə və kendililərin rolunu qiymətləndirdikləri halda, romantiklər yalnız ziyalıların qüvvəsinə əsaslanırdılar. Məsələn: M.Hadi belə hesab edirdi ki, tarixin müxtəlif dövrlərində, ayrı-ayrı ölkələrdə inqilabı yaradan qüvvələr başlıca olaraq böyük şəxsiyyətlər, Volter, Russo, Hüqo, Namiq Kamal və b. kimi görkəmli alimlər, ədiblər və filosoflar olmuşdur; belə şəxsiyyətlər mərdanəliklə hər cürə məhrumiyyətlərə, təqiblərə, sürgünlərə, həbslərə məruz qalsalar da, həqiqəti söyləmiş, inqilab fikrini irəli atmışlar, təbliğ etmişlər, sonra da bu yüksək fikirlər hamı tərəfindən qəbul edilmiş, həyata keçirilmişdir. Bu səbəbdəndir ki, M.Hadinin nəzərində ən «müqəddəs», ən parlaq məkanlar zindanlar, həbsxanalar idid. Onun nəzərində bütün parlaq fikirlər bu həbsxanalarda doğmuşdu. Xalq, kütlə, milyonlarca sadə adamlar isə, şairin nəzərində yalnız

böyük şəxsiyyətlərin irəli sürdüyü inqilabi fikirlərin icraçısı idi. Bu fikir H.Cavidə daha qüvvətli idi.

Bütün bu ziddiyətlərinə baxmayaraq, romantiklər hər cür əksinqilabın əleyhinə idilər. Haqqında bəhs etdiyimiz bu mürəkkəb dövrde, inqilaba, əsasən iki zidd münasibət vardi: birincisi, inqilabi yaradanların, inqilabi ideyaları təbliğ edənlərin və onlara rəğbət bəsləyənlərin münasibəti, ikincisi, inqilabın düşmənləri, əksinqilab cəbhəsi. Mütərəqqi romantiklər həmişə birincilərə yaxınlaşanlar, inqilaba səmimi rəğbət bəsləyənlər idi.

M.Arif A.Səhhətin inqilaba münasibəti haqqında bəhs edərək bu nəticəyə gəlir ki, «Abbas Səhhət... Sabir kimi inqilabçı-demokrat bir şair ola bilməmişdi, lakin onun yaradıcılığında bu tərəfə böyük bir meyl oyanmışdır». Belə bir meyl M.Hadidə, A.Şaiqdə, S.Səlmasidə daha qüvvətli idi.

A.Şaiqin «Zamanın inqilabçılarına» şerisi inqilaba olan bu rəğbetin səmimi ifadəsi idi.

Əldə etmək üçün böyük əməli,
Qorxmayın, cürət ilə qalxınız,
Fırtına, dalğalarla çarpışınız.
Irəli, qəhrəmanlarım, irəli!

M.Hadi eyni ruhda, qaranlıqları ərimək, azad həyata nail olmaq üçün yeganə bir yol varsa, o da inqilabdır, inqilab günəşi olmasa, heç bir xalq azad gələcəyə namizəd ola bilməz, deyirdi:

Hürriyətin çiçəkləri gülmez o yerdə ki,
Ta yağmaza o yerlər üçün abi-inqilab.
Qalxmaz ləyali-maziyə, ati qalır siyah.
Gər doğmaz isə teləti-mehtəbi-inqilab.
Parlaq həyata namizəd olmaz o qövm kim,
Afaqi-müzlümündə parlamaşa tabi-inqilab.

Harada olursa-olsun, əsarətə qarşı çevrilmiş inqilabi hərəkat hər zaman romantikləri fərəhəndirirdi. Romantizmin ideya məzmunu və məhz mütərəqqi cəhəti onun əsas nümayəndələrinin inqilabi hərəkata olan hərarətli münasibətlərində özünü daha aydın göstərirdi.

Onlar 1905-ci il rus inqilabını sevinc, ruh yüksəkliyi ilə qarşılamışdılar. Onlar irtica illərində də inqilaba sadıq qalmışdılar.

A.Şaiqin «Irəli», A.Səhhətin «Dilbəri-hürriyət» və M.Hadinin bir çox şerləri buna aydın sübut idi. M.Hadi:

Yaşasın ləfzi-inkışaf!
Doğmaz zəmini Şərqdə ruhi-tərəqqiyat,
Doğmazsa inqilab!

– deyirdi.

Romantiklər proletar inqilabi ideyalarını dərk etməmişdilər, ancaq onların burjua-demokratik inqilabi ideyalarına sədaqət göstərməsi də tarixi şəraitə görə müsbət bir hadisə idi.

Onlar fevral burjua-demokratik inqilabını da ruh yüksəkliyi ilə qarşılamışdılar. M.Hadi 1917-ci ildə Rusiyada fevral inqilabının qələbəsi xəbərini aldığı gün bir nitqində demişdi:

«Mərhəba, ey hürriyətli Rusiya! Mərhəba, ey cümhuriyyətam!.. Səlam əleyk, ey hürriyətli Rusiya! Səlam əleyk, ey hərr Rusiyanın azad oğulları!

Bu mübarək sənə özü ilə bərabər qaranlıq Rusiyaya bir işıq göttirdi. Bu işıq hürriyət işığıdır... Böyük inqilabımızın tülü ilə... siyasi oğrular, ictimai quzdurlar başçıları ilə bərabər tutuldular».

Nitqin axırı (bax: «Sovqat» qəzeti, 1917, «Hürriyət şənliyi, ülvî mənzərələr» yazısı) aşağıdakı şerlə qurtarırı:

Hərəratınla yaşa, ey həyati-hürriyət!
Səninlə kəsb edəcəkdir bu millət ülviyət.
Səniylə canlanacaqdır qılıbı-millətimiz,
Səninlə yox olacaq dilləri tutan zülmət.
Sənin füyuzin ilə ruhumuz çiçəklənəcək,
Səninlə parlayacaqdır şüufeyi-fikrət.
Qaranlığın işığı, canların hərarətisən.
Sözün xülasəsi: millətlərin səadətisən!

M.Hadi rus inqilabını «böyük inqilabımız», millətlərin səadəti adlandırmışdır, ümidi edir ki, bu inqilabla azərbaycanlılar da rus dövləti ərazisi daxilində yaşayan başqa xalqlarla birlikdə azadlıq əldə edəcək, demokratik cümhuriyyət yarada biləcək, inqilabın feyzləri ilə ruhlar çiçəklənəcək, azad fikirlər canlanacaqdır.

Fevral inqilabına eyni münasibət, ümidi, inam Hüseyn Cavidin də həmin ildə yazdığı «Hərb Allahı qarşısında» və «Şeyda» faciəsinin finalında aydın ifadə edilmişdi:

Zülmət dağıldı, zülmü fəsad oldu payimal,
Hər yerde sanki haqq və ədalət gülümşüyör.
Al bayraqın qanadları altında pürməal,
Hər çöhrə, hər dodaq saçıyor ləmə-ləmə nur.

H.Cavid də fevral inqilabını məzlumların şərəfli bayramı, «səadət günü» adlandırırırdı. M.Hadi kimi o da ümid edirdi ki, bu inqilabın nəticəsində fəlakət qəhr olub gedəcək, məhkum millətlər tam insanlıq hüquqlarını əldə edəcəkdir. Səciyyəvi bir hadisədir ki, A.Şaiqin və A.Səhhətin də fevral inqilabı dövründə yazdıqları əsərlərində burjua-demokratik inqilabına eyni münasibət vardır. A.Şaiq «İdeal və insanlıq» poemasında deyir:

Yavrum, dur ki, məhv oldu həp fəlakət,
Üstümüzə qanat açmış səadət.
Daim qaranlığı görən gözlərin,
Qalx, indi də işiq, səadət görsün.

Söz yox ki, rus burjua-demokratik inqilabına bu hərarətli münasibət yalnız bir neçə şairin münasibəti deyildi. Çarizmin devrilməsi cəmiyyətin müəyyən siniflərində, təbəqələrində belə bir əhvali-ruhiyyə, ümid və inam yaratmışdı. Bu həqiqəti Abbas Səhhətin 1917-ci ilin mart ayında Şamaxıdan yazdığı bir məktubu aydın göstərir. A.Səhhət yazırkı ki: «Böyük Rusiyanın möcüznüma inqilab xəbəri şəhərimizə yetişdikdə, ümum əhalidə qəribə haləti-ruhiyyələr töötədi. Bəzi kimsələr böht və heyrət aləminə dalmış, inanmaq istəmədi. Bəzi kəsrəti-fərəh və sürurundan çıldırmaq dərəcəsinə gəldi. Qaragürüh fırqəsinə mənsub olan bəzi hökumət məmurları çəşib iztiraba düşdülər... Müztərib könüllər təskin tapdı, inanmayanlar inandılar. İşin belə olmasını sevmeyənlər yasa batdır... qapalı ağızlardan qifillar götürüldü».

Cox çəkmədi ki, fevral inqilabının xalqlara həqiqi azadlıq və rə bilmədiyi aydın oldu. Müvəqqəti də olsa, hakimiyəti əlinə alan burjuaziya xalqla daha amansız rəftar etməyə başladı. İnqilabçı, proletariat başda olmaqla, hakimiyəti burjuaziya qazandı. Kōhnə əsuli-idarə başqa bir şəkildə bərqərar olmağa başladı. Bu vəziyyət romantiklər üçün də gizli qalmadı. Onlar bu inqilabın cəmiyyət həyatında heç bir dəyişiklik törətmədiyindən də yazardılar. Bununla belə, fevral inqilabi günlərində romantiklər çarizmin

devrilməsi münasibətilə sevinib inqilabi alqışlayarken, sadə adamların böyük əksəriyyətinin sevincini ifadə etmiş olurdular.

Romantiklər Rusiyadakı inqilabi hərəkatı ruh yüksəkliyi ilə təbliğ, tərənnüm etdikləri halda, rus irticasını, mütləqiyət əsli idarəsini qəzəblə tənqid edirdilər. M.Hadi irtica illerində (1909) yazdığı və rus həyatından bəhs edən «Bir sərgüzəsti-xunin» poemasında rus xalqının düşmənlərini, azadlıq, inqilab düşmənlərini çox cəsarətlə ifşa etmişdi. Şair əsərin qəhrəmanı gənc inqilabçı rus zabitinin dilinə: «Rusiyada zülm azad, ədalət höbsdədir, azadlıq tələb edənlər zindanlara salınır, burada ancaq rezillər, alçaqlar bol nemət sahibidirlər, bu alçaqlar milyonlarla xalqı tapdalayırlar, xalq, kəndli, rəncər acıdan torpaq yeyir, uşaqları əmizdirmək üçün anaların döşlərində süd yoxdur. Rusiya mülki bir matəmgahdır, müsibət səhnəsidir, fəqir, yoxsul xalq çörəyə möhtac olduğu halda, kiçik bir zümrə səfalətlə ömr sürməkdədir...» – kimi, irtica illerində böyük cəsarət tələb edən sözlər vermişdi.

İran, Çin, Türkiyə, bolqar və sair xalqların da milli azadlıq uğrunda mübarizləri, romantikləri həmişə ciddi məşğul edən mühüm ictimai hadisələr idi. M.Hadi bolqarların milli istiqlaliyyət uğrunda apardıqları mübarizəni öz xalqı üçün nümunə gösterirdi:

Xılqət təcəddüb istəyir, istərsən istəmə,
Təsdiq edir bu fikrimi vicdani-inqilab.

Asayışın behiştı açılma o yerde kim,
Ta yağmasa o gülşənə baranı-inqilab.

Mənbərinin illətə lay-lay deyir hənuz,
Bolqar elində yüksəlir avazı-inqilab.

Bilməm ki, müstəid deyilizmi təcəddüdə,
Yoxsa düşünmürümüzü nədir şəni-inqilab?

Tarixdə çox yerdə İran inqilabı adlanan inqilab, məlumudur ki, təkcə İran inqilabı deyil, eyni zamanda və bəlkə də birinci növbədə İran Azərbaycanı inqilabı idi. Bu inqilab bir tərəfdən fars xalqının şahlıq, mütləqiyət zülmündən xilas edilməsi məqsədini daşıyırdısa, ikinci tərəfdən müstəqil Azərbaycan yaratmaq məqsədini izləyirdi. Buna görə idi ki, bu inqilabı, xüsusən Səttarxan hərəkatını böğməga ingilis diplomatları ilə çar yaxovları böyük səy

göstərildilər. Cünki, ümumiyyətlə, Azərbaycanın istiqlaliyyəti, İranda demokratianın qələbəsi Hindistani dərhal ingilislərin əleyhinə qaldırıa bilərdi. İran inqilabının bu mürəkkəb xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycanın bütün mütərəqqi qüvvələri İran inqilabı ilə çox ciddi məşğul olur, inqilabı diqqətlə izləyir, onda iştirak edirdilər. Heç təsadüfi deyildir ki, böyük inqilabçı şair Sabir əsərlərinin mühüm bir hissəsini bu inqilaba həsr etmişdi. A.Səhhət Sabirin İran inqilabı mövzusunda yazdığı əsərlərinə yüksək qiymət verir, «Sabir» sərlövhəli məqaləsində bu əsərləri təhlil edir... «Mən iddia edirəm ki, – deyirdi, – ...Sabir əfəndinin əsəri bu beş il müddətində İran məşrutəsinə... bir ordudan ziyadə xidmət etmişdir». Bu inqilabi yalnız Sabir deyil, realistlərdən Cəlil Məmmədquluzadə, Nərimanov, Qəmküsar, Əli Nəzmi, M.S.Ordubadi, Üzeyir Hacıbəyov və onlarca başqaları müdafiə edirdilər. A.Səhhət «Əhmədin qeyrəti» əsərində Azərbaycanın gənc, şüurlu vətənpərvərlərinin, Bakı fəhlələrinin İran inqilabında göstərdikləri fədakarlığı tərənnüm edir, M.Hadi «İranın hürriyyət qəhrəmanlarına» şerisi ilə İran inqilabının himnini yaradırdı:

Fəcri-zəfərdən güliyor intibah,
Tİgi-futuhat ilədir inşirah,
İştə əməl, iştə səbahilnicah,
Haqq və həqiqət sizə olsun pənah,
«Arş irəli, arş, bizimdir fəlah,
Arş, igidlər, vətən imdadınə!»

Kəsbi-ləyaqət üçün ülviiyətə,
Olmalı qurban rəhi-hürriyətə.
Tİgi-zəfər bağlı durur qeyrətə,
Qeyrətə, mərdanəliyə, hümmətə.
«Arş irəli, arş, bizimdir fəlah,
Arş, igidlər, vətən imdadınə!»

M.Hadi Səttarxan hərəkatına aid, ruh yüksəkliyi ilə dolu əsərlər yazar, Təbrizin «aslan ürkli qəhrəman fədailərini» alqışlayır, onları salamlayıır, daha böyük qələbələrə ruhlandırdı. Xüsusən Səttarxanı nəzərdə tutub yaziırı:

Hücumavər bu gün rübəhlərə bir şiri-hürriyət,
Odur Təbriz elində parlayır şəmsiri-hürriyət.

Şair: «Ey namuslu millət! Adınız igidlikdə, rəşadətdə şöhrət tapdı. Şöhrətiniz, şanınız qızıl lövhələrdə yadigar qalacaq, zülmün kökünü tar-mar elədiniz. «Vətən cənnət olmalıdır» – dediniz. Şanlı adınız həmişə yaşayacaqdır» – deyə təbrizli qardaşlarını təbrik edirdi.

Bilavasitə İran inqilabında iştirak edən Səid Səlması İran isibdadını kökündən kəsmək uğrunda vuruşan qəhrəman təbrizlilər ilə, öz silah, cəbhə yoldaşları ilə fəxr edirdi:

Şad olur dil, görünce milletimin
Bir böyük mərifətli əhrarın.
Qət edərlər qəsəmlə rişəsini
Şəhpəri-zülm olan mələnin.

Məşhur «Müstəbidlər!» şerində Səid Səlması iranlıları, həqiqətə tam uyğun olaraq, azadlıq eşqi ilə alışib-yanan, «hürriyətə dildadə olan», «irtica, əksinqilab üzərinə cəsarətlə yürüş edən, qorxu bilməz, müstəbidlərə meydan oxuyan» bir xalq kimi tərənnüm edir. Bu şer İran inqilabında, xalqda hakim olan qəhrəmanlıq, mərdlik ruhunun çox gözəl, parlaq ifadəsi idi:

Öylə dildadədi hürriyətə millət ki, bu gün
Dəstgir olsa da, cəlladı-qəzadən qorxmaz.
Cövrü-hükkəm deyil, təni rəqibən deyil,
Bərqi-cansüzden, əmvaci-bəladən qorxmaz.
Müstəbidlər! Çekilin, aləmi bərbad edəriz,
Cümələmiz can ilə hürriyətə imdad edəriz;
Zülm canlansa da, ətrafa alovlar saçsa,
Hər birə xitvədə bin hüfəreyi-nikbət açsa,
Zərrəcə mən edəməz milləti bunlar, heyhat,
Şimdi yeksəndi nəzərlərə, heyat ilə məmat.
Müstəbidən! Yenə sədd olmayıñız rahimizə,
Çünki yox taqətiniz pəncəyi-cangahinizi.
Qan ilə sönməyəcək şölənən hürriyət,
Bil ki, qərq eləyəcək zalimi xuni-millət.
Titrədir xaini bizlərdəki əzmü qeyrət.
Verəlim şimdə gərək zalimə dərsi-ibret.
Müstəbidlər! Size bir silləyi-tədib urarız,
İntiqam almağa divani-ədalət qurarız.

Səid Səlması 1909-cu ildə azadlıq uğrunda mübarizədə həlak olanda, dostu M.Hadi, az sonra, Səttarxan hərəkatının qələbəsi

gündərində «Ey səhərlər, ey günəşlər» şerini yazmış və bu şerdə evezsiz itki olan Səid Səlmasını xatırlamışdı. «Əsri-təcəddüd və iki qüvvə» məqaləsində də M.Hadi dostunu yad edirdi. Artıq inqilabın tam qələbə çaldığını zənn edərək yazırırdı:

Çəşmi-xakaludun ilə qalx məzarından, Səid!
Rahinə can verdiyin İran çıxb hürriyyətə,
Gərçi sən həsrətlə oldun ziynəti-xaki-məzar,
Parlaq ümmidinlə düşdün ol qarənlıq qürbətə.
Parlaq ümmidin bu gün pərtövfeşani-ibtisar,
Saheyi-İrəni döndərməkdə səhni-cənnətə.
Namini əhya üçün millət dikər bir abidə,
Nəqş olunmuş nami-pakin xatirati-ümmətə.

Xalqların azadlıq uğrunda mübarizədə əldə etdikləri qələbələrdən qanadlanan romantiklər irticanın, müvəqqəti olsa da, qalib gəldiyini görürkən, bu dəfə məyus olur, əksinqilaba nifrət yağıdırırdılar.

Birinci rus inqilabının müvəqqəti məglubiyyətindən sonra A.Şaiq «Niyə uçdu?» şerində bu məglubiyyətə ürkədən acıyr, ən yaxşı ümidişlərinin boşça çıxdığından yazar, yenə ətrafi bürüyən zülmətdən şikayetlənirdi:

Uçdu ələyim, ah... bana qaldı məlali.
Fəryad! Yenə qaplayır ətrafımı zülmət,
Həp qonçeyi-ümidişlərim solmada, heyhat!
Şu eski cahanda görəməm hüsnı-məali.

İran inqilabının məglubiyyətindən sonra Şaiq yenə eyni məyusluqla inqilabın «nazənin ülkərinin» söndüyündən, yenə də qarənliği, xarabalığı sevən, bayquşabənzər əksinqilabın, zülmətin hökm sürdüyündən, «nur saçan düşüncələrin» məhv edildiyindən yazarırdı:

Yenə söndü o nazənin ülkər,
Yenə hər yanda hökm edir zülmət.

Yenə dilsiz sükut içinde bütün
Qararır nur saçan düşüncələrim.
Gömülüür, içimdə qüvvələrim,
Yenə hər şey qara, cahan küskün.

Bu qarənqliqları saçan bayqus
Ruhumu pəncəsile cırmaqlar,
Ürəyim həsrət atəşilə yanar...

M.Hadi də Şaiq kimi məyusluqla İran inqilabının məglubiyyətinə acıyr və:

Bu gün zülmət kəsilişdir vətən bidad altında,
Qarardı nuri-hirriyyət, bax, istibdad altında.
Yazıq olsun sənə, ey mətələi-ehrar olan İran!..

— deyib fəryad edirdi.

Lakin romantiklər irticanı, əksinqilabı nə qədər kəskin tənqid etsələr də, onlarda inqilabın müvəqqəti məglubiyyətindən doğan məyusluq heç də zamanın qabaqcıl inqilabi görüşləri ilə düz gəlmirdi. 1906-cı ildə Nəriman Nərimanov «Dövlət duması» məqaləsində yazmışdı: «Bürokratlar qansız kəndi ixtiyarlarını əldən buraxmayacaqlar. Keçən ayın ərzində toplayıb hazırladıqları patronları işə vermək lazım gələcəkdir. İngilab təzədən başlanacaqdır. Rusiya torpağının qanə bir də bulaşması qandan xilas olmasına səbəb olacaqdır».

Romantiklərdə belə uzaqqörənlik yox idi və bu da səbəbsiz deyildi. Mütereqqi romantiklərin əksəriyyəti Rusiyada və Şərqi ölkələrində başlanan inqilabın qələbəsi nəticəsində burjua ruhlu cümhuriyyət üsuli-idarəsi, «məclisi-illi» gözləyirdilər. Onların fikrincə, «bu «məclisi-illi» cümhuriyyət üsuli-idarəsinə nail olan Qərb ölkələrində olduğu kimi, burjua ruhlu konstitusiya qəbul edəcək və bu konstitusiyanın həyata keçirilməsi nəticəsində Şərqi millətləri hürriyyətə nail olacaqlar. M.Hadinin İran «məclisi-millisi» haqqında böyük ümidişləri və bir şerində dövlət dumasına arxalanması, dumadan Rusiyanın məhkum millətlərinə sadəlövhəsinə hüquq, azadlıq istəməsi, Azərbaycan vəkillərinə müraciət edib, dumadakı çıxışlarında Azərbaycana azadlıq, istiqlaliyyət və hərtərəfli hüquq tələb etmələrini tapşırması da buradan irəli gəldi. Əlbəttə, M.Hadi həmişə dumadan azadlıq gözləməmişdir. Əsassız, sadəlövh ümid, ancaq onun 1906-cı ildə yazılmış «Fəzaili-insanıyyə» şerində ifadə edilmişdi. Lakin ötəri bir səhv de olsa, bu təkcə M.Hadinin, bir şairin yox, müəyyən bir qrup ziyalı təbəqəsinin səhvi idi. İkiüzlü on yeddi oktyabr manifesti bir qrup zi-

yalını aldada bilsdi. Elə buna görədir ki, bu ciddi sehvə, aldanişsa qarşı «mullanəsərəddinçilər» ədəbi cərəyanına mənsub olan inqilabçı-demokrat yazıçılar geniş mübarizə cəbhəsi açmışdır. Nəriman Nərimanov bir çox ciddi yazıları ilə bərabər bu yanlış mülahizənin tənqidinə 1906-ci ildə bir felyeton da həsr etmişdi («Həyat» qəzeti). Nərimanov yazdı:

«Parlementlə dumanın fərqi çoxdur... Parlament «parl» sözündəndir ki, fransızca «söyləməyə» deyilir. «Parlament» yəni söylənən yer. Bir yer ki, orada hər nə dərdin, fikrin olsa, söyləyə bilərsən... Fəqət «duma» rus lisanında «fikir» deməkdir. Yəni nəyin barəsində və nə tövər fikir etməyə ixtiyarın var, heç kəs mane olmaz, lakin fikrinizdəkini dilinizi alsanız, dərinizə saman təpərlər. Duma parlament olmağa helə çox qalıbdır».

Sabirin dumanın aldadıcı siyasetinə sadəlövhüklə inananlara cavab olaraq yazdığı məşhur «Hə, de görüm nə oldu bəs...» şerisi də eynilə bu ruhda olub, «dumanın ikiyüzlü siyasetinə» gülürdü.

İnqilabçı demokratlar nə 17 oktyabr manifestinə, nə də dumaya inanmadılar. Əslində, M.Qorkinin dediyi kimi, «17 oktyabr manifesti hökumətdən proletariatın gücü ilə qopardılmışdı. Bu, hökumətin xalqa mərhəməti deyil, xalqın qələbəsi idi».

Təsadüfi deyildir ki, Cəlil Məmmədquluzadə də bu məsələyə eynilə Qorki kimi yanaşmışdır. O yazdı: «...Rusiya hökumətinin başı qarışdıqca, azadlıq axtaran millətlər... qəflətdə deyildilər. Bunlar cümlesi başlarını qaldırıb üsyana hazırlaşdırlar. Əmələlərin və idarələrin ümumi tatillərinin... arası kəsilmirdi. Bu hal getdikcə o qədər şiddet elədi ki, Peterburq hökuməti məşhur «On yeddi oktyabr manifestini» elan etməyə məcbur oldu. Hərçənd bu manifest ilə Rusiya təbəələrinə növ-növ azadlıq əta olunurdu, ancaq bu boş vədlərə camaatin o qədər də etimadi yox idi, necə ki, arasında bir az vaxt keçəndən sonra manifest mürur ilə ləğv olundu-getdi və çar istibdadı qabaqkı kimi öz dövrənini sürməyə başladı».

«Oktyabr manifesti» müəyyən qrup ziyalılara başqa cür təsir bağışlamışdı. Üzeyir Hacıbəyov 1906-ci ildə yazdığı «Dövlət dumasının açılmağı» məqaləsində bu qisim ziyalılının manifestdən necə təsirləndiklərini, necə aldandıqlarını və sonra da bu ümidiərin necə boşça çıxdığını etrafı təsvir etmişdi. Müəllif yazdı:

«Oktyabrin 17-də vəqe olan böyük bayram bizim hamımızın yadındadır. Ah, nə böyük şadlıq ilə biz bu günü istiqbal etdik! Bu

gün bütün millət şad, məğrur və bəxtiyar görünürdü. Hamı can çıxırıdən zindandan xilas olmuş adama bənzəyirdi... Azadlıq! Hürriyyət! Tek bir bu söz bizə təzə bir ruh verib, qəlbimizdə olan kin, küdürü, keçmiş zülm və sitəmləri unutmağa məcbur edirdi! Çox adam şadlığından ağlayırdı... Böylə bir qoca, qəvi, lakin istibdad zindanında çürüməyə tullanmış millətin o zindani-cəfadən qurtarıban azadlıq yolunda sərbəst dolanmağa qədəm qoymasını görüb də hansı hürriyyətpərvər adam sürurindən ağlamazdı?! Və hansı istibdad qulu (iranlılar və osmanlılar) rus millətini azadlığa buraxılmış görüb, öz millətinə acı-acı, bir istehza ilə gülməzdii? Qərəz, millət arzu etdiyi azadlığı alıb, haman dəm tədbirdar olmağa başladı. Qəzetlər senzor əlindən qurtarırıb çıxdan bəri ürek yırtan dəndləri öz səhifələrində sadalamaga başladı. Camaat polis qeyyumuğundan azad olub, mitinqlər, yəni məclisler qurub, öz ehtiyaclarını açıb da dərman aramağa şüra elədi və hökumət məşrutəyə müvafiq dolanmağa başladı.

Lakin... minlərlə təəssüflər olsun ki, böylə bir şadlıq ilə istiqbal olunan azadlıq çox bir müddət çəkmədi. Millət aldandığını gördü... Rusiyani, üzünü gizlətmış və fürsət axtaran irticanın qara buludları bürüdü. İstibdadın, amansız istibdadın göyü guruldayıb, zülm və sitəm sədayı-dəhşətəngizi ilə məməkətin hər tərəfinə səs saldı və yağıdı. Lakin nə yağıdı? Qan yağıdı, göz yaşı yağıdı. Azadlıq əsəri yuyulub getdi və iki ay ondan əvvəl azadlıq çölünə buraxılmış kimi görünən bəxtiyar camaat təkrar istibdad zindanının dibində çabalayan gördündü».

Beləliklə, bir çox ziyalılar əslində «xalqın qələbəsi» olan oktyabr manifestinə aldanaraq, «qoca, qəvi» millətin azadlığa çıxdığını zənn edib sevinmişdir. Rus milləti azad olandan sonra o biri xalqlar da onların yolu ilə gedəcəkdilər. Təkcə Hadi deyil, bir çoxları belə düşünürdü. Lakin bu sevinc, bu aldaniş, ancaq yenidən istibdad göylərindən «qan yağana», «göz yaşı yağana» qədər davam etmişdi. Mütərəqqi romantiklərdən M.Hadinin də müvəqqəti aldandası belə bir mahiyyətdə idi.

Lakin çox çəkmir ki, M.Hadi səhvini başa düşür. Məsələn: «duma»dan millətlərə azadlıq gözləyən şair, az sonra 1908-ci ildə yazdığı «zülmümatı-təhəssürat, yaxud qarışq xəyallar» şerində, 17 oktyabr manifesti ilə sözədə vicdan «azadlığı» verən çarın yalanını üzünə cirparaq: hürriyyəti-vicdan ki, deyirlər, adı vardır... – deyə öz etirazını bildirir.

7. ROMANTİK MƏFKURƏ: ZİDDİYYƏTLƏR VƏ ƏSAS SƏBƏBLƏR

Biz gördük ki, romantiklərin yaradıcılığında bütün qüvvəti, müsbət tərəflərlə birlikdə, onların hamısı üçün az və ya çox səciyyəvi olan ziddiyyətlər, tərəddüdlər, bəzən öz-özüne zidd getmək kimi hallar da olmuşdur.

Bu ümumi səciyyəvi ziddiyyətlər hər şeydən əvvəl onların fəlsəfi görüşlərində, mülahizələrində özünü göstərirdi. Bu fəlsəfi görüş ziddiyyəti varlığın dərk edilməsinin mümkün olduğu haqqında onların tez-tez irəli sürdükləri müddəələrlə yanaşı, bəzən şübhəçilik fəlsəfəsi təsirinə qapılmaları şəklində təzahür edirdi. Məsələn: həmişə dini idealizmə, fatalizmə qarşı çıxıb, insan ağılı və idrakının böyük əhəmiyyətindən, varlığın mahiyyətinin dərk edilməsinin mümkün olduğundan əsərlərdən dənə-dənə bəhs edən M.Hadi, bəzən nadir hallarda olsa da, öz fikirlərinin ziddinə gedərək, şübhəciliyə meyl edir, insanın idrak qabiliyyətinin gücsüzlüyündən şikayətlənirdi.

Şübhəçilik fəlsəfəsi təsirləri gəncliyində, 1910–1912-ci illərdə H.Cavidde daha qüvvətli idi:

Bincə xilqət şimdə bir əfsanədir,
Kim ki həll etmək dilər, divanədir.

Bu fəlsəfi görüş ziddiyyəti ondan irəli gəldi ki, bu yazıçılar özləri də idrak nəzəriyyəsi məsələsində çox yerde idealist fəlsəfəyə əsaslanırdılar və xüsusən cəmiyyət məsələlərinin həllinə girişdikdə, çəşib qalırdılar. Dərindən diqqət etsək, bu fəlsəfəçilik, daha dəqiq desək, təbiət və cəmiyyət hadisələrinin izahına idealist təfəkkürlə girişmək romantiklər üçün böhranlı bir mənəvi hal yaradırdı. Belə ki, onlar insanlığa, cəmiyyətə xidmət etmək üçün həqiqət axtarıcılığı yolunda alışib-yanırdılar. Lakin bu axtarıcılıqda yenə də idealizm fəlsəfi prinsiplərinə istinad etdiklərindən, özləri də həqiqətdən çox uzaq olan bu fəlsəfənin çarpaşq yollarında dolaşış qalır, bu da onların şübhəciliyə və bəzən fəlsəfənin özünü də inkar etməyə getirib çıxarırdı.

Idealist fəlsəfə təkcə ictimai həyatın, həqiqətin izahında, neinki öz gücsüzlüyünü, həm də həyata, həqiqətə zidd bir görüş ol-

duğunu göstərirdi. Odur ki, romantiklər bir tərəfdən həyata, həqiqətə coşğun meyl göstərildilər, həyata cəmiyyətə, insanlıq xidmət etməyə can atırdılar, ikinci tərəfdən, idealist fəlsəfi görüş, özləri də hiss etmədən, onların üzlərini başqa istiqamətə çevirir, həyatdan, həqiqətdən uzaqlaşdırırırdı. Bu, doğrudan da, qəribə bir fəciə idi.

Romantiklər, «içində yaşanan mühitin insan üzərində təsiri pek böyükdür. İnsanı dilli ikən dilsiz, fikirli ikən fiksiz, əxlaqlı ikən əxlaqsız edən yenə mühitdir» (Hadi) – deyib, hər nə qədər mühitin insan şüuruna, əxlaqına böyük təsirində bəhs etsələr də, onların nəzərində yenə şur birinci, varlıq ikinci idi. M.Hadi «Mədəniyyəti-ruhiyə» məqaləsində yazırı ki, iki cürə mədəniyyət var: biri mədəniyyəti-ruhiyə mədəniyyəti-cismaniyənin anasıdır.

Bu məqalədə Hadinin irəli sürdüyü fikir, ümumiyyətlə götürüldükdə, faydalı və müasir idi. O, Şərq, xüsusən islam Şərqi ruhani mədəniyyətinin köhnəliyini söyləyir və Şərq üçün müasir ruhda yeni bir ruhani mədəniyyətin zəruri olduğu fikrini təsdiq edirdi. Bununla belə, şair ruhani mədəniyyəti (elmi, fəlsəfəni, incəsənəti...) cismani mədəniyyətin, cəmiyyətin maddi-iqtisadi əsasının anası hesab etməklə, yenə idealist idrak nəzəriyyəsi prinsiplərinə əsaslanırdı. Bu prinsiplər də cəmiyyət həyatının mühüm suallarına cavab vermədiyindən, buradan da şübhəciliyə xüsusi yol ayrırlırdı.

Fəlsəfəciliyə, fəlsəfi axtarışlara meyl başqa romantiklər də vardı. Lakin bu meyl M.Hadi və H.Caviddə daha qüvvətli və davamlı idi. Hər ikisi bir növ şer, sənət vasitəsilə fəlsəfi fikrin inkişafına xidmət etmək cəhdleri göstərirdi. Bu fəlsəfəciliyin yaxşı tərəfi ondan ibarət idi ki, romantiklər bütün köhnə dini-idealit fəlsəfələri, onların müdafiə etdiyi cəmiyyət quruluşu, köhnə adət-ənənələri, mövhumatla birlikdə rədd edirdilər. Onun yerinə isə maarifi, mədəniyyəti, tərəqqi-təkamülü, azadlığı, bərabərliyi, yüksək insani keyfiyyətləri müdafiə edən «yeniyi bir fəlsəfəni» əsaslandırmağa çalışırdılar. Bu «yeniyi» fəlsəfəçilik özü də köhnə idealist fəlsəfələrin təsirindən azad deyildi. Onlar dini-idealizmi çox kəskin tənqid edirdilər, lakin bu tənqid özü də idealizmin çox yerde idealizm tərəfindən tənqididi idi, materializm cəbhəsindən olan tənqid deyildi.

K.Marks və F.Engels XIX əsr alman ədəbiyyatçıları haqqında

deyirdilər ki, onların bütün işi yalnız ondan ibarət olmuşdur ki, yeni fransız ideyalarını özlerinin köhnə vicdan fəlsəfəsilə barışdırırlar, daha doğrusu, fransız ideyalarını öz fəlsəfələri baxımından mənimsəsinlər. Buna bənzər şəkildə bizim romantiklər də dünyaya gələn yeni ideyalara və demək olar ki, materializm görüşünə yabançı olmamışlar. Ancaq onlar bu ideyaları özlerinin qoca Şərqə məxsus olan köhnə vicdan fəlsəfələrinə «uyğunlaşdırmağa» çalışmışlar, ziddiyətlər də buradan doğmuşdur.

Romantiklərin ziddiyətləri, tərəddüdləri ikinci tərəfdən onların cəmiyyət həyatı və qanunları haqqındaki fikirlərdə özünü göstərirdi. Onlar tez-tez cəmiyyətin mədiyyat və mənəviyyatının, ictimai həyatın daimi tərəqqi və təkamülə möhtac olduğundan və bunun möhkəm, sarsılmaz bir qanun olduğundan bəhs edirdilər. Yaşayış qaydalarının və vasitələrinin dəyişməsilə insan təbiətinin də yeniləşməyə məruz qaldığından yazırıdlar. İkinci tərəfdən, mövcud cəmiyyət həyatında, barışmaz ziddiyətlərin, çarışma və toqquşmaların, ədalətsiz müharibələrin daha amansız şəkildə davam etdiriyini gördükdə, bəzən hissə qapılıb tərəqqi, təkamülün zəruriyyəti haqqındaki bu fikirlərini də şübhə altına alırlılar. Bir tərəfdən insanı «varlığın məsdəri», təbiətin ən qüdrətli əsəri, «təbiəti elində bazicə edən» bir varlıq hesab etdikləri halda, digər tərəfdən, «hələ nöqsanlıdır insandakı əhvali-ruhiyyə» – deyib insanın küsür, insanın idrak qabiliyyətinə, ağlı gücünə olan etimadlarını itirirdilər.

Romantiklər «köhnə ruhani mədəniyyəti» tənqid etmələrinə baxmayaraq, özləri də bəşər həyatına, daha çox, səsi ən qədimlərdən gələn etik-estetik problemlər nöqtəyi-nəzərindən yanaşırlılar; tərəqqi, təkamül də onların nəzərində hər şeydən əvvəl əxlaqi təkamülün səmərəsi idi.

Buna görədir ki, ictimai varlıqdan təcrid edilmiş şəkildə təsəvvür edilən bu əxlaqın pozulduğunu və onların fikrincə, bunun da nəticəsində millətlərin, dövlətlərin, siniflərin bir-birini didib-parçalamasını gördükdə, dəhşətə gelir, insanın hələ kamala çatmadığından, hələ insan və ağlı və əxlaqının naqis olduğundan bəhs edirdilər.

Bəşər, alçaq həyatın var, əgərçi şahbalın var,
Tədavinapəzirə xəstə əqlin, xəstə balın var.

Yerin üstündə öldürməkdədir qardaş-qardaşı,
Demək kamil deyil beynin, olurken də təkamüldər.

Bu adəm oğlu qatildir, işi hərb ilə qandır həp,
Qədimi vəhşəti-fitriyyə insanda əyandır həp.

Gələcək fəsillərdə görəcəyimiz kimi, müasir insanın guya «ibtidai-vəhşi insandan fərqlənmədiyini» mürtəcelər də iddia edirdilər. Lakin mürtəcelər bundan xalqlar, dövlətlər, millətlər arasında toqquşmaların, düşmənciliyin, müharibələrin əbədi və zəruri olduğunu «sübut» üçün istifadə edirdilər. Romantiklər isə, tamamilə, əksinə, insandan çox gözəl hərəkətlər gözlədiklərinə görə, insandan hər şeydən əvvəl insanlıq umduqlarına görə, xalqlar, millətlər arasında mübarizələrin birkərəlik ləğv edilməsini istədiklərinə görə, lakin bu arzuların boşça çıxdığına, yenə qanlı müharibələrin, mücadilələrin davam etdiriyini gördüklərinə görə, bu dəfə dönüb, çox pərəstiş etdikləri insandan küsür, onu vəhşilikdə təqsirləndirirdilər. Beləliklə, «ədalət, ah ədalət!..», «Sühl!» deyə fəryad edən xırda-burjua humanizmi, bərk ayaqda şübhəciliyə, insana, onun ağıl-kamalına qarşı inamsızlığına gətirib çıxarırdı.

Cəmiyyətdəki ziddiyətlərin, istər ictimai ədalətsizliyin, istər beynəlxalq ziddiyətlərin aradan qaldırılması yolları haqqında romantiklərin təbliğ etdikləri fikirlər də ziddiyətli idi. Onların hamısı, xüsusən Hüseyn Cavid və Məhəmməd Hadi bu ziddiyətlərin aradan qaldırılması üçün bir-birinə zidd iki yol göstərirdilər. Bu yollardan biri ümumi məhəbbət ideyası, ikincisi «həqiqini sən mübarizə ilə ala bilərsən!» ideyası idi. Onlar özləri də tərəddüd edir, bu iki yoldan birini qəti intixab etməyə çətinlik çəkir, bəzən də belə hesab edirdilər ki, bunların hər ikisi lazımdır. Romantiklərin ictimai-siyasi görüşlərindəki ziddiyətlər də bundan irəli gəlirdi. Onlar: «Bütün insanlar təbiət tərəfindən bərabər hüquqda yaradılmışdır, həmi insanlar, millətlər, xalqlar qardaşdırılar və qardaş kimi də yola getməlidirlər» fikrini təbliğ və isbat etməyə çalışırkən, «ümumi məhəbbət» ideyasına əsaslanırdılar:

Dəfn eyləyin mezari-ədemədə ədavəti,
Əhya edin cahandə nami-məhəbbəti.

(M.Hadi)

Bütün insanları, irqindən, milliyyətindən asılı olmayaraq, birleşməyə, sülhə, məhəbbətə çağırırlar. Sonradan dönüb bu məhəbbət ideyasının baş tutmadığını, mübarizələrin daha da şiddetləndirini görürkən, bu dəfə məzлumlara müraciətlə «haqqını sən mübarizə ilə ala bilərsən!» – deyirdilər. Yaxud da belə bir fikrə gəlirdilər ki, şər qüvvələrin xeyrə qarşı təcavüzü, qüvvəlilərin zəiflərə zülm etməsi əbədidir. Yazıq olsun zəiflərə, məzлumlara:

Cahan sərasər meydani-cəngi-fitrətdir,
Mükəvvinat bütün saheyi-rəqabətdir.
Cahan mübarizə səhrasıdır həqiqətdə,
Vədiədir bu həqiqət məvədi-xilqətdə.
Həmişə acizi qalib zəliliş zar edəcək,
Qəvi zəfi zəbunu səfilü xar edəcək.
Cidalgahi-fənədə yazıq fəqirlərə,
Yazıq, günah, şu məhkum olan əsirlərə!

(M.Hadi)

Ümumi məhəbbət ideyası qədim bir ideya idi. Həyat mübarizəsi məfhumu isə nisbətən yeni bir anlayış idi. Bu yeni anlayışın mahiyyəti nədən ibarət idi və romantiklər bunu necə başa düşürdülər?

1905–1917-ci illərdə Azərbaycan mətbuatında bir mülahizəyə tez-tez rast gəlmək olurdu: «Həyat mübarizə meydanıdır!» Bu, Azərbaycanda təzə mülahizə deyildi. Hələ XIX əsrin 70-ci illərində Azərbaycanın ilk darvinistlərindən olan Həsən bəy Zərdabi «Əkinçi» qəzetində bu məsələdən həm bir darvinist kimi, həm də maarifçilik ideyaları nöqtəyi-nəzərindən çox bəhs etmişdi.

Yeni dövrə isə bu mülahizə yeni məna və məqsəd kəsb etməyə başlamışdı. Bu mülahizəyə dünyagörüşü etibarilə bir-birinə zidd yazıçıların hamısının əsərlərində bu və ya başqa şəkildə rast gəlmək olurdu. Kommunist mühərrirlər də, inqilabçı demokratlar da, mütərəqqi romantiklər də deyirdilər ki, «həyat mübarizə meydanıdır». Lakin həyat mübarizəsi anlayışı haqqında bu müxtəlif məsləkli yazıçılar arasında nə qədər böyük fərqlər, ziddiyətlər var idi!

Nəriman Nərimanov 1906-cı ildə «Heyat» qəzetində dərc etdirdiyi məqalələrin birində yazırkı ki: «Zindəganlıq, həyat nə olmağını keçmişdə filosoflar, şairlər tövbətövr həll edirdilər: kimisi

«həyat daimi bir müharibədir» deyibdir, kimisi «həyat mənasız bir şeydir» deyibdir, kimisi «həyat məhəbbətdir» yazıbdır...»

Haqqında bəhs etdiyimiz dövrə də həyat mübarizəsi haqqında «tövbətövr» köhnə anlayışlar baş qaldırılmışdı və eynilə Nərimanovun dediyi kimi, «həyat məhəbbətdir», «həyat mənasız bir şeydir», «həyat daimi bir mübarizədir» deyən müxtəlif məsləkli yazıçılar, şairlər, mühərrirlər meydana çıxmışdı. Nərimanov da öz məqaləsində bu «tövbətövr» anlayışları xatırlamaqla, onlarda yəni bir fikir, mülahizə olmadığını göstərmək istəyirdi.

Inqilabçı-demokrat yazıçı və mühərrirlər həyatın mənası haqqında olan bu köhnə anlayışlara qarşı özlerinin yeni məzmunlu «həyat sinfi mübarizə meydanıdır» anlayışı ilə zəhmətkeşləri ədalətsiz ictimai quruluşa, sinfi hakimiyətə, köləliyə, burjua-feodal istismarına, imperialist təcavüzkarlığına, milli əsarətə, müstəmləkə zülmünə qarşı mübarizəyə çağırırlar. Onların bu şəhəri irəli sürməkdə məqsədi zəhmətkeş kütlələri ayıltmaq, onlara öz hüququnu başa salmaq, onlara öz yenilməz gücünü, qüdretini tanıtmaq, onlarda haqq və ədalətin qələbəsinə olan inamı möhkəmləndirmek, yeni, azad həyat, sinifsz cəmiyyət uğrunda zəhmətkeşləri birliyə dəvət etmək idi. Onların bu şəhəri hər cür burjua liberalizminə, ətalətə, kölə-qul təbiətliliyə qarşı çevrilmişdi və kütlələri böyük, vahid məqsəd uğrunda səfərbər edən bir fikir idi.

Nərimanov yenə 1906-cı ildə yazdığı bir məqaləsində Henrik İbsenin görüşlərindən bəhs edərkən, məsələyə, məhz bu nöqtəyin nəzərdən yanaşırdı. Nərimanovun nəzərində İbsen rəngbarəng idealist, passivist təməylləri rədd edən, hər cür reformaçılıq əleyhinə çıxan bir yazıçı idi. Öz əsərlərində və görüşlərində burjua cəmiyyətinin eybəcər və düzülməz olduğunu göstərən İbsenin, xüsusən «yaşamaq, diri olmaq əql və qəlb vasitəsilə qaranlığın qüvvələri ilə mübarizə etmək deməkdir» şəhərinə xüsusi əhəmiyyət verirdi.

Inqilabçı-demokrat yazıçı və mütəfəkkirlərin «həyat mübarizə meydanıdır!» şəhəri yeni məzmun daşıyır və çox yerdə bu xüsusda kommunistlərin fikirləri ilə də səsləşirdi.

Şeyx Məhəmməd Xiyabani deyirdi ki: «Bəşəriyyət ələmində iki şey bir-birile həmişə mübarizədədir: haqq və zor... Dünyadakı bütün bu keşməkeşlər və xarabaçılıqları haqq ilə zorun düşmənciliyi nəticəsindədir. Zoru haqqa tabe etməlidir... Bəşəriyyət heç bir

vaxt haqqı ayaq altına almaq istəməmişdir... Haqqı geri çəkənlər haqq ilə zor arasında səhv edənlərdir».

Xiyabanının bu həyat mübarizəsi anlayışı tezisinə görə, əsrlərdən bəri hakim qüvvələrin təzyiqi altında əzilən məhkumlar, zəiflər, məzlumlar, əsarətdə olan millətlər ayağa qalxmalı, bütün təcavüzkar qara qüvvələrə qələbə çalmalı idilər. O, şübhə etmirdi ki, yeni, XX əsrə belə bir qələbə mümkün olacaqdır. Xiyabani Azərbaycan demokratlarına müraciətlə yazdı:

«XX əsrin insanlığı haqqı qüvvəyə qalib və üstün tutmaq istəyir. Bundan sonra bütün bəşəriyyət bu yol ilə gedəcəkdir. Siz də, həmin haqqı axtaran və haqq istəyənlərin bir cüzi olun! Bəşəriyyət ailəsinin bir cüzini dirildin. Qoymayın ki, bu ölkədə haqq məglubiyyətə düşçər olub zorun məhkumiyyəti altına düşsün» (Bax: Q.Məmmədli. «Xiyabani» əsəri).

«Həyat mübarizə meydanıdır» deyəndə, Xiyabani əzilənləri mübarizəyə çağırır, zəifləri qüvvətlilər, təcavüzkarlar üzərində zəfər çalmağa dəvət edir, onlara demək istəyirdi ki, zülmə döyümlü olmasınlar, vahid və böyük bir qüvvə ilə zorun hakimiyyəti qarşısına çıxsınlar, zəiflik göstərməsinlər. Həyat mübarizəsi məsələsinə bu demokratik prinsipə yanaşaraq, Xiyabani deyirdi: «Təbiət bir ümumi mübarizə meydanıdır ki, burada qaliblər, zəfər çalanlar yaşamağa müqtədirdirlər». «Burada yaşamaq haqqı o adamlarındır ki, mübarizədə qalib çıxsınlar. Bu böyük vuruşda zəiflər, acizlər, yaşıaya bilməzlər. Dünyada həyat qazanmaq, həyatı təmin etmək üçün gərək acizlikdən uzaq olasan, – yaşamaq üçün bütün həyat qüvvələrini insan özündə cəmləşdirməli və səfərbərliyə almalıdır».

Həyat mübarizəsi haqqında bu inqilabçı-demokrat anlayışları, tamamilə, ziddinə olaraq, əksinqilabçı mürtəce mühərrirlər «Həyat mübarizə meydanıdır!» şəhəri altında XX əsrin ən qatı, mürtəce «nəzəriyyəsi» olan sosial-darvinizm, köhnə maltusçuluğu «həyat daimi mühəribədən ibarətdir», «insan insanın qənimidir» səfsətələrini, irqçılıyi, şovinizmi təbliğ edir, imperialist mühəribələrinə, müstəmləkə zülmüñə, əksinqilabi terrorra haqq qazandırıldılar. Onlardan biri yazdı:

«Meydani-həyatda mübarizənin davamı inkaredilməzdır. Bəni-bəşər yalnız mübarizəyi-həyat və rəqabət sayəsində kəsbi-kəmalat edər. Mübarizəyi-həyat müxtəlif milətlərin biri digəri ilə

daha ziyada çarpışdığı nöqtələrdə hüsula gəlir». (Bax: S.E.İbrahimov, «İqbəl» qəzeti, 1914, № 46).

Həyat mübarizəsinin əksinqilabçı burjuaziyaya məxsus olan belə mənfur, təxribatçı bir anlayışı da var idi. Bu anlayışa görə də bəşəriyyət, ancaq ayrı-ayrı milletlərin bir-biri ilə daha amansız düşmənciliyi nəticəsində «kəsbi-kamala» yetə bilərdi...

Bu sərsəm şovinizm, irqçılık və müharibə təbliğatına qarşı kommunistlər və inqilabçı-demokratlar kəskin və ardıcıl mübarizə aparırdılar.

N.Nərimanov sosial-darvinizm fikirlərini təbliğ edənlərə qarşı çıxaraq, onlara müraciətlə deyirdi ki: «Atəsdə yandırmaq əsəri, əqrəbdə sancmaq, ilanda calmaq, insanda bir-birinin qanını tökmək hərəkətləri var, təbiidir, vəssalam» – deyirkən, ağliniza çox da zor verməyin! Təəccüb onda olar ki, əsərlərində və ya hərəkətlərində bir fərq görülə: atəş yandırma, əqrəb sancmaya, ilan calmaya, insan ömrünün qoyduğu qanun ilə rəftar edə, böylə olursa, biz təəccüb edəriz...» (Bax: N.Nərimanov. «Həyat» qəzeti, 1906, № 6).

1912-ci ildə Bakıda nəşr olunan «Bakı həyatı» qəzeti millətçilik və irqçılık fitnəkarlığına qarşı sınıf mübarizə ideyasını təbliğ edərək yazdı:

«Hər bir məmələkətin əhalisi maaş və güzəranı cəhətinə növ-növ cəmiyyəti-ictimaiyyələrə təqsim olunurlar. Məsələn: mülkədar, əkinçi, fəhlə, sahibkar və yaxud sərmayədar (nücəba, əhli-tüccar) və qeyrə... və bu təbəqə və siniflərin iqtisad mənafeləri (məqsədi-iqtisadiyyələri) bir-birinə bilkülliyyə zidd və müqayis olur. Məsələn: sərmayədar istəyir fəhləni çox işlətsin, az məvacib versin. Fəhlə isə, buna bərəks olaraq, az işləyib çox almaq məqsədindədir. Mülkədar öz əkin yerini əkinçiye artıq qiymətə icarəyə vermək və həm onları həmişə özünə müti edib üstlərində ağalıq etmək məqsədindədir. Əkinçi isə, özünün mülki və yainki əqəllən ucuz qiymətə icarə etmək qəsdində olmaqla bərabər, özünü azad və mülkədarların töhmət və riyasından xilas etmək, əbdrəb zəncirini parçalamaq xəyalındadır. Nücəba silki hər bir halda tüccar və əhli-sənayeye həqarətlə baxıb, onların tərəqqisini məməniət göstərirlər. Məmələkətin hökmranlığını öz əllərində saxlamaqdan ötrü bu təbəqələrin nüfuzunun azalmasına həmişə ziddiyət göstərirlər. Bunlar isə, öz sərfərinə çalışmaqda olub, nücəba ilə daima mübarizədə bulunurlar. Hər bir sınıf hökuməti

ələ keçirmək məqsədilə siyasi firqələr təşkil edib bir-birilə daimi mübarizədə bulunurlar». Məqalədə deyilirdi ki, ister Avropada, ister Rusiyada baş verən bütün inqilablar həmin bu siniflər mübarizəsinin nəticəsidir. Eyni zamanda məqalədə hakim və məhkum milletlər arasında ziddiyyətin səbəbləri izah olunurdu. Qəzet Hindistanda ingilis zülmünü, əsərətini kəskin tənqid edərək yazırırdı: «Əger üç yüz milyondan ibarət olan Hindistan əhli mədəni olub, öz mədəniyyət və sənayesinə tərəqqi versəyi, torpaqlar altında gizlənən cəvahiratını, mədəniyyətini kəşf edib, ondan layiqincə bəhrəmənd olurdusa, daha 25 milyon ingilislərə əsir olub, onların zülmü altında əzilməzdilər. «Hindistana mədəniyyət gətiririk» – deyə ingilislər göza torpaq atmırlar mı? Həqiqəti gizlətmirlərmi? Bunlar mədəniyyətin birinci düşmənleri deyildirmi?».

Millətçilik, irqçılık təbliğatına qarşı başqa cəbhələrdən de mübarizə aparanlar var idi. Məsələn: maarifçi ziyanlılardan Firidun bəy Köçərli «Heyvaniyyət və insaniyyət» sərlövhəli məqaləsində millətçilik, irqçılık mövhumatını tənqid edərək yazırırdı ki: «Hal-hazırda aləmi bir qan çanağına döndərmış olan millətlər davası və onların məbeynində müşahidə olunan nifaq və qəddariyyət bəşəriyyət aləminin irəliyə deyil, geriyə getdiyinə dəlalət edər».

Həyat mübarizəsi mövzusu mütərəqqi romantiklərin yaradıcılığında da, xüsusən birinci imperialist müharibəsi illərində çox geniş yer tuturdu. M.Hadinin «İnsanların tarixi faciəsi», «Hərb xatirələrindən», «Ey zavallı bəşər», «Ulduzlara», «Hərbi-müsəlləs», «Hərarətli şərlər», «Nasıl yüksəlməli?», H.Cavidin «İblis», «Haqqını sən mübarizə ilə ala bilərsən», A.Şaiqin «İdeal və insanlıq» və s. bir çox əsərlərdə həyat mübarizəsi məsəlesi xüsusi mövzu idi.

Hər şeydən əvvəl demək lazımdır ki, bu məsələdə romantiklər əksinqilabçı mürtəcə yazıçıların, tamamilə, ziddinə olan bir cəbhə tuturdular. Mürtəcelər şovinizm, müharibə təbliğ etdikləri halda, romantiklər yer üzünün bütün millətlərini qardaş olmağa, birləşib qanlı müharibələrə, qırğınlara son qoymaşa çağırırdılar; əsərlərində döñə-döñə müharibə dəhşətlərini göstərir, ədalətsiz müharibələrə qarşı çıxırıdlar. Həyat mübarizəsi məsələsində mütərəqqi romantiklərin fikirləri əsas etibarilə inqilabçı-demokratların fikrinə yaxın idi. Romantiklərin də nöqtəyi-nəzərində həyat mübarizəsinə hazır olmaq, zəiflərin, əsərətə olanların azadlığı üçün, «zoru haqqa tabe etmək üçün» lazım və zəruri idi. M.Hadi

1916-cı ildə bir tələbəsinə yazdığı məktubda özünün bu həyat mübarizəsi haqqında anlayışını izah edərək deyirdi ki: hal-hazırda «cahanı atəşlərə bürüyən, cəhənnəmə döndərən müharibə uzun sürməyəcəkdir. Hər şeydə inqilab, bir təcəddüb görüləcəkdir. Dünyada bir dəyişiklik hasil olacaqdır... Zaten nümunələri görülməyə başlamışdır... Həyatın daimi mübarizədən ibarət olduğunu bilməz deyilsən. Zaten həyati-mətbuatda pək çox söyləyən de budur. Bu mübarizədə məglub deyil, qalib və zəfəryab olmaq istəyənlər, elm və ürfan silahları ilə müsələhə və mücəhhəz ola biləlidirlər... Vəqtin, təbiətin tərsinə hərəkət edənlərin məqsədləri məchul, məskurələri məchul, hər şəyəri məchul... elm-ürfan sayosunda tənviri-əfkar etmiş olanların təqib etməkdə olduqları qayə isə, günəşdən daha parlaqdır. Anlayanlar yaşamaq üçün ölürlər, anlamayanlar isə, ölmək üçün yaşıyırlar».

Göründüyü kimi, M.Hadi və «Həyat daimi mübarizədir!» tezisini qəbul və təsdiq etməklə bərabər, bu tezisi yaxın gələcəkdə mümkün olacaq və hal-hazırda nümunələri görünən yeni həyat, yeni məişət uğrunda, bütün dünya işlərində bir dəyişiklik hasil etmək uğrunda mübarizə mənasında, bir qədəm ümumi şəkildə olsa da, «vəqtin, təbiətin və həqiqətin» tələb etdiyi mübarizə mənasında izah edirdi. Şairin fikrincə, bu elə bir zəruri həyat mübarizəsi idi ki, bu mübarizədə qələbə çalan «günəşdən daha parlaq olan qayələr», ideyalar olacaqdı.

Romantiklər də A.Səhəhatin bir şerində olduğu kimi:

Qüvvəyə bağlıdır aləmdə həyat,
Qüvvədən nəşət edir mövcudat.
Qüvvətin varsa, yaşırsan məsud,
Yoxsa, şəksiz olacaqsan nabud.

– deyə qüvvəli olmağın, həyat mübarizəsində qalib gəlməyin zərurətindən danışındılar, lakin bundan onların məqsədi mürtəcelər kimi şər qüvvəleri, təcavüzkar qüvvəleri müdafiə etmək deyildi. Onlar Xiyabani kimi, zəifləri qüvvəli olmağa, şər qüvvələre qələbə çalmaşa çağırırdılar və məzлumlara, zəiflərə xıtabən – yaşamaq istəyirsənsə, hər cürə acizlikdən, zəiflikdən uzaq olmalısan, – fikrini irəli sürürdülər.

Yetişər haydi, zəif, iczi burax,
Qan, alov püşkürən mühitine bax!
Kim yatıb qalsa, bil ki, qeyb edəcək,
Ayaq altında məhv olub gedəcək.
Çox əzildin, yetər, ər oğlu, ər ol,
Çırpinib çareyi-xilas ara, bull!

(H.Cavid)

Beləliklə, həyat mübarizəsi məsələsində romantiklərin haqqı, ədaləti, məzlumları müdafiə etməsi, bütün haqq-həqiqət tərəfdarlarını əsarətin, qaranlığın mənfur qüvvələrinə qarşı mübarizəyə çağırması onları bu məsələdə də inqilabçı-demokratların fikrinə yaxınlaşdırırı. Onların bu xüsusda fikirləri, ümumiyyətlə, zamanın qabaqcıl ideyaları ilə səsləşirdi. Məhz buna görədir ki, romantiklərin bu ruhda yazılmış əsərlərinə kommunist qayəli məktubda da yer veriliirdi. Məsələn: M.Hadının «Dad istibdaddan» şerini 1907-ci ildə «Yoldaş» qəzeti, «Müəmmayi-kainat» şerini 1917-ci ildə İran sosial-demokrat fəhlə «Ədalət» partiyasının orqanı olan «Beyrəqi-ədalət», H.Cavidin «Haqqını sən mübarizə ilə ala bilərsən» şerini 1918-ci ildə «Bakı ətrafi fəhlə, əsgər və matros şurasının əxbarı» çap etmişdi.

Bütün bunlarla bərabər, başqa məsələlərdə olduğu kimi, bu məsələdə də romantiklər bəzən tərəddüd edir, bir-birinə zidd fikirlər irəli sürürdülər. Bir tərəfdən:

Qəsvətli-sisi hər gecənən bir günəş doğar,
Hürriyət öylə nazlı bir afət ki pek vüqür,
Qan axmadıqca, kimseyə gelməz o işvəkar.

— deyə məzlumları azadlıq, hüquq uğrunda şər qüvvələrə qarşı şərəflə mübarizələrə çağırır. M.Hadi kimi haqq ilə zor arasındaki barışmaz ziddiyyəti göstərib yazılırlar:

Dəhrde bilməm nədi: qanlar içənlər şanlıdır,
Qan ilə bidad edən sərvətlidir, sahmanınlıdır.
Parlayan evlərdə can bəslər səadətpərvərən,
Atəşi-fəqrə yanın da, ey xuda, bir canlıdır!
Ağlayar, sizlər biri min dərd, min aləm ilə,
Başqa bir şəxsin dodağı, gözləri xəndanlıdır,
İştə, qanuni-təbiət, həq zəbuni qüvvətin,
Ovçu həqsizkən belə, şəmsirü tiri qanlıdır.

122

Həq deyən, həq söyləyən, həq istəyənlər yarsız,
Qüvvətə malik olanlar hər zaman yaranlıdır,
Daima məğlub olan həqdir əlində qüvvətin.
Sanki qüvvət ingilisdir, həq də bir iranlıdır.

(«Müəmmayi-kainat»)

Beləliklə, romantiklərin düşmənləri – «qanlar içənlər», «parlayan evlərdə can bəsləyənlər», «qılıncı qanlı olanlar», «qüvvətə malik olub, həqiqəti inkar edənlər» idilər. Onlar «həyat mübarizə meydanıdır» deyəndə, atəşi-fəqrə yanınları», – hüquq tapdalanın biçarələri bu mənfur qüvvələrlə mübarizəyə çağırıldırlar.

Inqilabçı-demokratlar da belə edirdilər, lakin onlarda «atəşi-fəqrə yanınların» gec-tez qalib geləcəyi haqqında inam qüvvəli və sarsılmaz idi, onlar «ümumi məhəbbət» ideyasını da bu nöqtəyi-nəzərdən köhnəlmış əfsanə hesab edirdilər. Romantiklərdə isə belə bir sarsılmaz inam yox idi, olsa da, vaxtaşını idi. Buna görə də onlar tez-tez tərəddüd edir, gah özlərinin qeyri-sabit həyat mübarizəsi ideyalarını, gah da «ümumi məhəbbət» ideyalarını irəli sürürdülər, bu da baş tutmadıqda, ümidişizliyə qapılırlılar.

Nəticədə demək olar ki, haqqında bəhs etdiyimiz dövrə bir tərəfdən kommunist yazıçılar tarixin mühərrrik qüvvəsi olan siniflər mübarizəsi prinsipinə əsaslanan «həyat mübarizədir» anlayışını təbliğ edirdilər ki, cahanşumul mübarizənin nəticəsində bütün bəşəriyyət sinifli cəmiyyətin zülmündən xilas olmalı idi. Inqilabçı-demokratlar özlərinin xüsusi demokratik prinsiplərə əsaslanan və son nəticədə bütün məhkum millətlərin azad olmasına, milli və ictimai zülmün aradan qaldırılmasını nəzərdə tutan «həyat mübarizəsi» ideyalarını təbliğ edirdilər. Konkret şəraite görə bu demokrat prinsipli həyat mübarizəsi ideyası sinifi mübarizə prinsipi ilə yaxından səsləşirdi. Əksinqlabçılar isə özlərinin mənhus şovinizm və müharibə prinsiplərinə əsaslanan «həyat daimi mühərbiədir» səfsətələrini təbliğ edirdilər. Bu cəbhə də mahiyyətə və hid imperialist təcavüzkarlıq cəbhəsi idi. Bu iki cəbhə bir-birinə qarşı dururdu. Romantiklər də özlərinin xırda-burjua humanizmi və demokratizmə əsaslanan və son nəticədə bütün məzlumlarının həmisiqlik əsarətdən xilas olmasına səbəb olacaq həyat mübarizəsi ideyalarını mücərrəd şəkildə olsa da, müdafiə edirdilər.

123

Qətiyyətlə deyə bilərik ki, romantiklərin bu həyat mübarizəsi anlayışı bütün ziddiyətlərinə, tərəddüdlərinə baxmayaraq, çox yerde mütərəqqi cəbhə ilə birləşir və əksinqləbi, mürtəcə cəbhəyə qarşı dururdu.

Romantiklər məhkum siniflərə, zəhmətkeşlərə, fəhləyə, kəndliyə, əsarətdə olan millətlərə azadlıq, səadət arzu edirdilər. Məzlmuların halına acıyr, onları şairanə bir ürək çırpıntısı ilə sevirdilər, onlara fəlakətdə olan ən yaxın adamları kimi dərin məhəbbət bəsləyirdilər, lakin bu ümumi, mücərrəd, sevən adamın özünü yandıran məhəbbət ideyası hər nə qədər şirin, cazibəli və səmimi olsa da, məhkum insana arzu edilən, zəruri olan real bir kömək göstərə bilmirdi. Onlar hakim siniflərə, burjua-feodal aristokratiyasına, müstəmləkəçilərə, imperialist fitnəkarlığına və müharibəyə nifrət bəsləyirdilər. Lakin bu nifrət də çox zaman şikayətçilikdən uzağa gedə bilirdi.

F.Engels «İngiltərdə fəhlə sinfinin vəziyyəti» əsərində Thomas Karleylin şikayətçilik əhvali-ruhiyyəsini təqid edərək yazar ki, «Karleyl əsrin puçluğundan və boşluğunundan, bütün ictimai qurğuların daxili çürüklüyündən şikayət edir. Bu şikayət ədalətli şikayətdir, ancaq təkcə bir şikayətlə heç nə edə bilməzsən. Şərdən xilas olmaq üçün onun səbəbini tapmaq lazımdır».

Bizim romantiklər də ictimai quruluşdan, hakim siniflərin azlığından, hələ də hökmünü icra etməkdə olan köhnə fəlsəfələrin, etiqadların, adət-ənənələrin puçluğundan, mədəni gerilkidən, ədalətsiz müharibələrdən və s. şikayət edirdilər. Bu, ədalətli şikayət idi, lakin təkcə şikayətlə heç nə hasil olmurdu. Bu şər qüvvələri, rəzalətləri doğuran səbəblər və onların aradan qaldırılmasının əsas vasitələri romantiklər üçün aydın deyildi. Bu onlar üçün bir «müəmmayi-həyat», «müəmmayi-kainat» idi.

Yaşamaq eşqi, həyat sevgisi, ümid və bunun əksi olan ümidsizlik də romantizmin 1905–1917-ci illər ədəbiyyatına gətirdiyi ziddiyətli əhvali-ruhiyyələrdən olmuşdur. Lakin bu əhvali-ruhiyyənin səciyyəvi bir cəhəti vardır: belə ki, şairlərdə istər nikbinlik, istərsə də bədbinlik fərdi, intim xüsusiyyət daşılmamış, ictimai, həyatı məzmuna malik olmuşdur. Məsələn: romantiklər «ümid» haqqında çox yazmışlar, ancaq ümid və ümidlə yaşamalıdır, – dedikdə, bir fərdin, bir nəfərin deyil, bütün xalqın, çox zaman bütün bəşəriyyətin ümidiyle yaşamasının əhəmiyyətini nəzərdə tutmuşlar və ya bunun əksinə, ümidsizliyə qapılırkən, öz gö-

rüşləri dairəsində mənsub olduqları xalqın və ya bəşəriyyətin ümidsiz vəziyyətdə qaldığı, azadlıq əməllərinə nail ola bilmədiyi fikrini ifadə etmişlər. Ümidsizlik, daha dəqiq deyilsə, pərişan hissələr, məhv olmuş, sərab olmuş əməller, can sıxıntısı bu yazıçıların əsərlərində birinci cahan müharibəsi illərində nisbetən qüvvətlənmişdir. Bunun əksinə, coşğun, inqilabi mübarizə illərində onların əsərlərində nikbinlik, yaşamaq eşqi, mübarizə eşqi üstünə olmuşdur. Bu ədəbi cərəyanın mənsub yazıçılarında olan və azadlıq üçün çırpınan xırda-burjua psixologiyasından mayalanın həmin ziddiyətli əhvali-ruhiyyə, zamanı, şəraiti hiss etmək üçün bir barometr rolunu oynamışdır. Nə zaman ki, inqilabi yüksəliş illəridir, onlarda da şairanə həyat eşqi, mübarizə eşqi, gözəl gələcək eşqi zirvəyə qalxmışdır, əksinə, nə zaman ki, irtica qalib gəlmış, onların lirası çox halda qəmli notlarla səslənmişdir. Bununla belə, nəticə etibarilə romantiklərdə nikbinlik, ümid, mübarizə eşqi üstünlük təşkil etmişdir.

«Ümid, ümidlə yaşamaq» sözləri onlarda çox zaman (xüsusən M.Hadidə) məfkurə, amal, ictimai əməlpərvərlik mənasında işlənmişdir. M.Hadinin «Qüvvət, həyat, ümid və ya yaşamayı sevirəm» sərlövhəli şerinə diqqət edək:

Mən bir əzeli aşiqiyəm rəngi-baharın,
Rüxsarı-bahar açmada əzhar həyatə,
Məftunəm, əvət, ruyi-dilarami-həyatə,
Var cünki həyatın dodağında nəgəmatı.
Ciddən yaşamaq qayeyi-amali, a Sabit!
İçmək diləməm eyni həyat olsa məmatı.

Fəryadı fəğan, ahü ənin, naleyi-cansuz,
Düşkünlərin aləmdə büdür həp nəqarati.

Məyus olamam haldan, əlbət, ruxi-fərda.
Məşriqdə de parlar, gözəlim, çöhrəyi-atı,
Atı əməlişə yaşayır dəhrdə əqvam,
Məyusların bağlı qalır rahi-nicatı.
Bir qövm ki, donmuş hərəkətgahı-cahanda,
Donmuş demək artıq o həyatın hərəkatı.
Doğmaq və ölüm, hər hərəkət, bir dirilikdir.
Ərbəbi-məmatın donar, əlbət, məlekəti.
Sabitqədəm olmaz bu cədəlgahdə, Sabit,
Bir qövm ki, yoxdur rahi-əzmində səbatı.

Şair xırda, məhdud şəxsi bir ümidi dəyil, bütünlükə insanlığın ümidi yaşamasının əhəmiyyətindən, zərurətindən bəhs edir. Milləti böyük əməller uğrunda əzmlı, səbatlı olmağa çağırır. Onun nəzərində ah-fəğan etmək, inildəmək, sizildamaq, ancaq düşkünlərin peşəsidir. Onun bəslədiyi ümid budur ki, Şərq ellərində də tez-gec gözel, azad gələcəyin çöhrəsi parlayacaqdır.

İsbata ehtiyac yoxdur ki, buradakı nikbinlik şəxsi, fərdi olmayıb, ictimai və fəlsəfi məzmunlu bir nikbinlikdir. Eyni fikirlər M.Hadinin «Amali-istiqbala» şərində öz ifadəsini tapmışdır. Şair belə bir mənali fikri təbliğ edir ki, ümumiyyətlə, yas, bədbinlik, ümidsizlik insana yaraşan sıfət dəyil, istər bəşəriyyət, istərsə də tək-tək fərdləri yüksəldən ümidiir. «Ümidsiz millət» və ya «məfkurəsiz millət» eyni anlayışdır:

...Vəbəstədir, ancaq əməla şövkəti-millət,
Millət edər ümmid ilə kəsbi-mədəniyyət.
İnsanlığı insandan alar yəs ilə hirman,
Bir vadidiy-vehşətdə qoyar adəmi heyran.

Və ya:

«...Bir fərdi, bir milləti, bütün aləmi-bəşəriyyəti ülviiyyətin ən bala, ən vüsətli fəzasınə... isnad edən əməldən, ümidi dən başqa bir şeymidir?.. Mədəniyyət aləmində zibi-ənzari-hürriyət olan buncu maarif, bədaye, sənaye bütün asarı-imranpərvərənə bariqeyi-ümmidin şəxəsələri, şəcəreyi-amalın meyveyi-həlavət-bəxşası deyilmi? Sineyi-ərzdə mədfun olan sərvəti-təbiyyəyi meydana çıxaran, təbiətin ən dəqiq və müzlüm əsrəri-xəfayasını açan ənvari-ümidi dən başqa nadir?.. («Amali-istiqbala»).

Mühəribə illərinə bu əkiz hissələr – ümid və ümidsizlik romantiklərin əsərlərində daha kəskin təzahür edirdi. Bu ədəbi cərəyanın mənsub olanlar bir çox cəhətdən fərqləndikləri kimi, bu ziddiyətli əhvali-ruhiyyə də onların hərəsində özünəməxsus bir keyfiyyət, məna kəsb edirdi. M.Hadi, H.Cavid, A.Şaiq kimi sənətkarlarda bu ziddiyətli əhvali-ruhiyyə mühəribə illərində daha böhranlı şəkil almışdı və demək olar ki, onların şairanə düşüncə və mühakiməsinin əsas motivini təşkil edirdi. «Bəşəriyyət böyük arzularına çata biləcəkmi?» – bu suala onlar bir əsərdə «hə», o birində «yox» cavabını verirdilər. Bu ziddiyətli, mütərəddid fikirlər, cavablar, hətta eyni bir əsərdə, eyni bir şerdə də meydana çı-

xırdı. Bu hissələr onları tərk etməsə də, son nəticədə yenə nikbinlik üstün gəlirdi.

M.Hadi «Ümidlə yaşayın!» məqaləsində haqq olaraq yazırı ki: «...Ümidsiz ölürsə, yəs dirilir, yəs dirilirsə, bizi boğar... Parlaq bir ümidlə istiqbalə baxmalı, bizi boğmaq istəyən yəsi biz özümüz boğmalıyıq. Yaşamağa layiq olanlar yaşaya bilecekdir. İştə, qanuni-təbiət böylədir. Öyle isə, yaşamağa ləyaqət kəsb etmək istəyən bizlər bu haldan təzyidi-ümid etməliyiz, edə bilməliyiz... Hikməti-hətətiyyə və ictimaiyyədən qafıl olmayıalı! Yəs ruhun ölümü, ümid isə ruhun həyatıdır...»

Ümidi-istiqbala ilə yaşayalı, qardaşlar! İnkisari-xəyal və əmələ düşçər olmayıalı... İstiqbala məyusi-həyat olanların deyil, qırılmaz və ölməz bir ümid ilə çalışanlarındır!..»

M.Hadinin və bir çox başqalarının, xüsusən 1915-1917-ci illərdə ümidlə yaşamağın əhəmiyyətində döñə-döñə bəhs etmələri təsadüfi deyildi. Bunun səbəbi vardı: birinci rus inqilabının təsirilə yaranan İran inqilabı, Səttarxan hərəkatı artıq çoxdan məğlub edilmişdi. Birinci cahan mühəribəsi illərində, xüsusən Şərqi də bir çox xalqlar yenidən əsərat altına düşməsdülər və ya asılı, yarım müstəmləkə olmuşdular. Azərbaycan mürtəce qüvvələri canlanmış, xan, bəy, kapitalist və mülkədarlar tam hakimiyyət eşqinə düşməsdülər. Azərbaycanın mədəni-iqtisadi həyatı alt-üst edilmişdi. Belə bir şəraitdə uzaqgörənlikdən məhrum olan müəyyən sinif və təbəqələrdə, onların ziyahlarında qatı bir ruh düşkünlüyü əmələ gəlmişdi.

Bu şəraitdə sənətdə, ədəbiyyatda ruh düşkünlüğünün təqnid edilməsinin, pislənməsinin böyük əhəmiyyəti vardı. Təsadüfi deyildi ki, həmin illərdə Xiyabani məşhur nitqlərinin birində bu məsələyə toxunmuş, ədəbiyyatda, sənətdə də ruh düşkünlüğünü pisləmişdi: «Düşkün əhvali-ruhiyyəsi olan adamlardan heç bir iş çıxmaz... Ümidsizlik dumanına, çənине bürünmiş bu adamlar həmişə, hər yerdə kədər, qüssə içində yaşayırlar.

Yaşasın o şən adamlar ki, ayıq və uzaqgörən, qorxmaz gözlerle həyat sehnəsinə tamaşa edirlər.

Məhv olsun kədər gətirən, qüssə gətirən musiqi, şer və ədəbiyyat!.. İndiye kimi camaətimizin böyük bir hissəsi ümidsizlik, tənbəllik, bacarıqsızlıq və biçarəlik şum təsiri altında keçmiş, mili qüvvələrin böyük bir hissəsi isə, bir tənbəllik, iradesizlik qarşılığı altında məhv olub aradan getmişdir.

Bundan sonra həyata sevinc və təbəssümlə, həyat mübarizəsinə isə şadlıqla yanaşmalıyıq. Acizlik əzabları və bacarıqsızlıq, biçarəlik iniltiləri ilə deyil, həvəsləndirən gülüşlər və təbəssümlərlə həyat mübarizəsinə, ümidi bağlanmalıyıq!

Ey acizlik və bacarıqsızlıq yaşları tökən gözlər! Göz yaşıdan əmələ gələn bu dumanlı pərdəni İranın gözlerinin qabağından qaldır! Bu gözlər həyatı açıq, sadə, diri, parıldayan pak və işıqlı bir şəkildə görsün».

M.Hadi ilə Xiyabanının eyni bir məsələ haqqındaki fikirləri nə qədər uyğun gəlirdi! Vaxtilə böyük Sabir də demişdi: «Ağladıqca kişi qeyrətsiz olur».

Xiyabanının fikirləri də qabaqcıl ictimai fikirdə olan bu mübariz ənənələrin davamı idı. M.Hadi kimi mütərəqqi romantiklər də, bütün ziddiyətlərinə baxmayaraq, bu ənənələrdən təsirlənirdilər.

Köhnə fəlsəfələrə, dinlərə münasibətdə də romantiklərdə müəyyən ziddiyətlər özünü göstərirdi. Onlar aydın dərk edirdilər ki, bütün köhnə fəlsəfələr, dinlər, etiqadlar hər addımda maddi və mənəvi tərəqqiyə, təkamülə, həm də bəşəriyyətin böyük, ali məqsədlərə çatmasına, ictimai ədaletsizliyin aradan qaldırılmasına, milletlərin, xalqların qardaşcasına, mehriban yaşamasına ciddi maneə törədir. Xüsusilə, müstəmləkəçi təcavüzkar qüvvələrin öz çirkin məqsədlərinə çatmaq üçün dini görüşlərdən, mövhumatdan istifadə edib, «xristian dünyasını» müsəlman dünyasına qarşı qoymağə çalışmaları romantikləri çox narahat edirdi. Bu nöqtəyi-nəzərdən onlar bir tərəfdən hər cür köhnəliyə, dini mövhumata, dini təəssübkeşliyə, zülme müqavimət göstərməyi təbliğ edən köhnə fəlsəfələrə qarşı çıxır, M.Hadi kimi: «Mazi-pərəstan ilə ənsəli-müstəqbələnin həməfkar olması imkan xaricindədir...» Yaxud:

Əmmaməlilər, yixdi çəmənzari-cahani,
Əmmaməlilər zəhrliyi fikri-cinani.

— deyirdilər.

Romantiklər yalnız köhnə, qədim etiqadları, adət-ənənələri və fəlsəfələri və ya onların qalıqlarını pisləmkələ kifayətlənmiridilər. Onlar çox zaman «eybəcər yeniliklər», burjuva əxlaqi, burjuva sinizmini və «həyat mühabibədir» deyən «fəlsəfələri» də tənqid edirdilər.

H.Cavid:

Ah, əvet, həq dəyişdi ruhi-bəşər,
Hökm edər şimdə başqa fəlsəfələr,
Haqq, ədalət, təbiət, iştə, bu gün
Əbd məzluma qarşı pek küskün...

Dedikdə, tüfəyliliyi müdafiə edən, həqiqəti, məzлumların hüququnu tapdalayan «yeni» burjuva fəlsəfəsini nezərdə tuturdu.

Ancaq bütün bunlarla bərabər, romantiklərin çoxu bu məsələdə də, bəzən özlərinə zidd gedir, köhnə dinləri, etiqadları, nə isə insanlar arasında möhkəm ünsiyyət yarada biləcək yeni bir «ümmumi məhəbbət» dini ilə əvəz etməyi mümkün hesab edir və bilmirdilər ki, bu mücərrəd ümumi məhəbbəti irəli sürməklə, onlar yenə də quru ədalət və vicdan doktrinlərini əsas tutan köhnə fəlsəfələrə və dinlərə qayıtmış olurlar. Bu da, şübhəsiz ki, əsl yeniliyi, zamanın ən mütərəqqi ideyalarını və mütərəqqi fəlsəfəsini bilməməkdən irəli gəldi.

A.Saiq:

Doğarmı bir yenilik bu hilalın altında?..
Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə,
İdarə köhnə, bəşər köhnə, kainat köhnə,
Cahan yaşarmı bu müdhiş zavalın altında?

— deyə təsirli, obrazlı bir dil ilə əsuli-idarələrin köhnəliyini və bütün dünyada hökm sürən «müdhiş zavallı», haqsızlığı tənqid etməkdə nə qədər haqlı idı!

Lakin bu köhnə günəş, köhnə hilalın altında, qoca dünyada, köhnə həyat, köhnə əsuli-idarə əleyhinə yeni cahanşüməl inqilabi ideyalar doğmuşdu ki, Şaiq və bütün başqa romantiklər bu ideyaları dərk etməkdən çox uzaq idilər.

Doğrudur, romantiklər içərisində sosializm, kommunizm ideyalarının cahanşüməl əhəmiyyəti haqqında danışanlar, bu ideyalara rəğbət bəsləyənlər olmuşdur. Məsələn: Seid Səlmasi sosializm haqqında demişdir: «Bəşəriyyətin istinadgahı sosializmdir. Bu fikir insanların əfkari-səmimanəsi, arzuyi-yeganəsi və rəhbəri-səadətidir. Ümum bəşəriyyətin birləşəcək yeri haman sərmenzili-səadət, haman doğru və həqiqi yoldur ki, adına sosializma deyilir» («Yeni füyuzat», 1911).

Bununla belə, romantiklərin, o cümlədən də S.Səlmasinin elmi sosializm prinsiplərini mənimsədiklərinə hökm vermək sadə dil olardı. Onlar, ancaq sosializmə rəğbət bəsləyirdilər və əvvəlki bəhslərdə gördüyüümüz kimi, çox zaman sosializmi utopikcəsinə başa düşürdülər.

Romantiklərin görüşlərindəki mühüm ziddiyətlərdən biri də vətən, xalq, Azərbaycan, onun azadlığı, istiqlaliyyəti, gələcəyi və mədəni inkişaf yolları haqqında olan fikirlərində, mülahizələrində idi. Onlar şübhə etmirdilər ki, çarizmin devrilməsi, rus demokratiyasının qələbə çalması Azərbaycanın da azad nəfəs almasına, demokratik respublika yolunda irəliləməsinə hərtərəfli imkan yarada bilər. Eyni dərəcədə onlar İranda, Türkiyədə və başqa ölkələrdə demokratianın qələbəsini arzu edirdilər. Həm də Azərbaycanın özündən doğan və Cəlil Məmmədquluzadə, Xiyabani kimi inqilabçı-demokrat mütefəkkirler tərəfindən irəli sürülen «bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır» və «hər hansı bir millətdən olursa-olsun, bütün dünya demokratlarını biz özümüzə qardaş sayırıq» şüarına ürəkdən şərik olurdular və eyni məqsədi izləyirdilər.

M.Hadi:

İmzasını qoymuş miləl ovraqı-heyata,
Yox millətimin xətti bu imzalar içinde.

- deyib fəryad etdiķdə, arzu edirdi ki, onun da mənəsub olduğu millətin həyat dəftərində özüne layiq adı və səsi olsun. A.Səhhət milli heysiyətlərini itirmiş, yurdsuz, vətənsiz satqınlara qarşı səmimi milli qürur hissili: «Atəşin bir ürəkə və mütərəqqi bir fikir ilə mədəniyyəti-cədidi tərəfdarıyam, lakin kəndi heysiyətimizi, kəndi mövcudiyətimizi itirməmək şətələ yenileşmək istəyirəm» - dedikdə, yənə eyni fikri ifadə edirdi.

Bütün bunlar şübhəsiz ki, romantiklərin yaradıcılığında və görüşlərində müsbət, mütərəqqi cəhətlər idi. Lakin əsl məsələ yalnız xeyirxah arzular bəsləmək, bu və ya başqa bir siyasi-ictimai hadisəni düzgün qiymətləndirmək də deyildi, əsl məsələ xalqın öz gücünə inanması idi. Həqiqi milli və ictimai azadlıq bu nöqtədə mərkəzləşib həll oluna bilərdi. İngilabçı-demokratlar xalqın gücünə inanırlılar. Onlar: xalq öz gücü ilə əsarətə qalib gələ bilər,

Azərbaycan öz gücü ilə müstəqil dövlət, müstəqil ölkə ola bilər, - deyirdilər...

Üzeyir Hacıbəyov yazırkı ki: «Biz öz içərimizdə bir xüsusi inqilab törətməyə məcburuz... Bizə yaxında xüsusi bir inqilab lazımdır, ancaq bu inqilabdan sonra biz həqiqi bir ömür sürməyə başlaya biləriz». Nərimanov yazırkı ki: «Vətən insanların evidir. Necessi ki, evində hər bir şəyə ixtiyarın var, necə ki, evin bədbəxtliyi səni qəm dəryasına mübtəla edir, xoşbəxtliyi şad edir, elecə də özün üçün vətən bildiyin məmələkətde ixtiyarın gərəkdir ola, onun bədbəxtliyi gərəkdir səni dağlıya, xoşbəxtliyi səni şad-xürəm edə. Bu xüsusiyyət, bu məhəbbət, bu ixtiyar olmasa, ele bir məmələkətə vətən demək olmaz, ele bir evdə də - sahibiyəm, - deməyimizin nə mənası?».

Məhz belə aydın, yüksək ideala malik olduqları üçündür ki, inqilabçı-demokratlar xalqla birləşir, kütlələrlə qaynayıb-qarışır, həqiqi demokratik mədəniyyət, ədəbiyyat, incəsənət uğrunda mübarizə aparırdılar. Romantiklərdə isə xalqın öz gücünə belə möhkəm, sarsılmaz inam yox idi. Olsa da, vaxtaşırı xasiyyət daşıyırıldı. Onlarda realistlərdə olduğu qədər xalqla möhkəm, sarsılmaz üzvi rabitə yox idi.

Şübhəsiz ki, bu yazıçıların yaradıcılığında, dünyagörüşündəki istər qüvvətli, istərsə də zəif cəhətlərə təkçə onların öz şəxsi fikirləri kimi baxmaq böyük səhv olardı. Onların bədii düşüncələri birinci növbədə müəyyən, konkret sinif və təbəqələrin görüşlərini əks etdirirdi. Bu romantizmi də, onun nümayəndələrini də, onların arzu, fikir və zövqlərini, felsəfəsini də yaradan müəyyən tarixi gerçəklilik, zaman, məkan, xalqı əhatə edən real şərait, həmçinin müəyyən dünyagörüşü ənənələri vardi. Bunlar nədən ibarət idi? Bu suala cavab versək, xüsusi bir ədəbi platforma, cərəyan olan mütərəqqi romantizmin məfkurə ziddiyətlərini daha ətraflı aydınlaşdırmış olarıq.

Dedik ki, mütərəqqi Azərbaycan romantizmini yaradan Asiyanın oyanması dövrü idi. Söz yox ki, bu oyanma siyasi-ictimai olduğu qədər, həm də sözün geniş mənasında mədəni, tarixi, felsəfi, ədəbi, mənəvi və əxlaqi bir oyanma idi. Başqa sözlə, bu oyanma burjuva-demokratik inqilablarının yenicə başlandığı Asiyada (o cümlədən Azərbaycanda), qoca Şərqdə, xalqların həyatının, mədəni, tarixi, ictimai şüurunun ta dərinlərindən dalgalanması yeni bir qüvvətə hərəkətə gəlməsi dövrü idi.

Bu qocaman Şərqi ayağa qaldıran, şübhəsiz ki, zamanın qabaqcıl inqilabi ideyaları, feodal-burjua istismarına, müstəmləkə zülmünə qarşı mübarizə ideyaları idi. Lakin bu yeni ideyalarla bərabər, şüurlarda əslərdən bəri davam edib gələn, köhnə əyyamin, köhnə qərinələrin, mütəfəkkir Şərqiñ mənəvi mədəniyyəti sayılan, bu qədim mədəniyyətin öz zamanına görə qüvvətli qolları olan və öz mahiyyəti etibarilə zəhmətkeş insana məxsus insanpərvərlik ideyalarından qidalanan müxtəlif əqidələr də yaşayırıdı. Hətta nəinki yaşayırıdı, yeni dövrdə bu əqidələr də canlanmağa və həyata, ictimai hadisələrə özünün ikibaşlı təsirini göstərməyə başlamışdı. Yeni zəmanənin mürəkkəb ideya toqquşmalarında onlar da iştirak edirdi. Sadəlik olardı ki, deyəsən yeni dövrdə üz-üzə gələn ideyalar yalnız yeni doğmuş müasir ideyalar idi. Zamanın mürtəcə ideyaları öz mürtəcə irləndən, köhnəlmış dini, əxlaqi, fəlsəfi görüşlərdən bolluca istifadə etdiyi kimi, zamanın yeni, qabaqcıl ideyaları da öz mürtəqqi irləndən, xalqların tarixi-mənəvi mədəniyyətində olan mürtəqqi fikirlərdən faydalayırdı. Məsələn deyək ki, Azərbaycanın yeni inqilabçı-demokratik ideyaları mürtəcə əksinqilabçı görüşlərlə toqquşarkən, bu mübarizədə heç şübhəsiz ki, Nizamilər, Xaqanilər, Nəsimilər, Füzulilər də öz «qədimi» mürtəqqi görüşləri, öz romantikaları, bəşəri məhəbbət ideyaları ilə iştirak etməmiş olmurdu. Başqa xalqlarda da vəziyyət belə idi. Qəhrəman, ağıllı, müdrik əedad öz yeni nəsillərini köməksiz-arxasız qoymurdu. Əsrə görə köhnəlmış, lakin öz dövrüne görə mürtəqqi, demokratik sayılan mənəvi silahlar, qılınc-qalxanları ilə də olsa, uzaqvuran toplara, od yağıdırən teyyarələrə, ölüm saçan pulemyotlara sına gərən nəsillərə köməyə gəlirdi.

Köhnəlmış olsa da, bu mürtəqqi «qədimi» əqidələrin özündə zamanla səsləşən demokratik ünsürlər də az deyildi. Onlar bəzən yeni müasir ideyaların təsirilə yeni keyfiyyətlər də kəsb edirdi. Əgər yeni həyat yollarına bir tərəfdən yeni Şərqiñ özünün mübariz inqilabi ideyaları ilə gəlirdisə, digər tərəfdən, həmişə tarix boyu zülmə, əsarətə, köləliyə, cismani və ruhani despotizme düşmən olan, şahlara, sultanlara boyun əyməyən, başını uca tutan qocaman müdrik Şərq də özünün qədim xeyirxahlıq, vicdan fəlsəfəsi, yaxşılıq, məhəbbət Allahları ilə, yeni əsrin xilaskar ideyaları ilə yanaşı irəliləməyə, mübarizəyə qoşulmağa çalışırıdı. Hər halda «insanlıq, xeyirxahlıq, vicdan, ədalət!..» deyə çirpinan bu qoca müdrik Şərq, bəşəriyyətin qulağına əbdilik qulluq-köləlik sırga-

sını taxmaq istəyən mürtəce qüvvələrin deyil, mürtəqqi qüvvələrin əcdadı idi. Bu «qədimi» mütəfəkkir Şərq beli bükülmüş, gözləri işıqdan düşmüş bir qoca olsa da, öz yeniyetmə, ağıllı, fərasətli nəvəsinin əlindən tutmuşdu. Bu fərasətli nəvə də öz ixtiyar babasını uçurumlardan qoruyurdu. Bəli, bu müdrik qoca da məhkum Şərqiñ zəiflərinin, məzlumlarının qədimi «incə hikmətlər fəlsəfəsi» idi! «İncə hikmətlər fəlsəfəsi» hüquq, ədalət, həq-qaniyyət, bərabərlik, insaf, vicdan tələb edirdi. Lakin bu «məhəbbət Allahları», insaf-vicdan fəlsəfəsi hər nə qədər səmimi, cəzibəli olsa da, yeni dövrün «hərb Allahına» qarşı mübarizədə çox gücsüz idi. Hətta «ümumi məhəbbət fəlsəfəsi», dediyimiz kimi, çox yerdə zamanın mürtəqqi inqilabi ideyaları ilə də toqquşurdu. Beli bükülmüş, gözləri işıqdan düşmüş qoca, fərasətli nəvəsinin də böyük məqsədlərə doğru sürətlə irəliləməsinə mane olurdu; bəzən sevimli nəvəsinin qolundan tutub saxlayır, dayandırır, qocalar üçün çətin olan bu məşəqqətli yolda dayanıb ağır-ağır nəfəs almağa məcbur olurdu...

Nə zaman ki, bu qoca Şərq sakit şəraitdə öz nəvə-nəticələrini başına yığıb, onlara özünün zülmə, milli əsarətə qarşı bəslədiyi nifrətlərdən danışındı, o yerdə bu qoca çox cəzibəli, mənalı, bəzən də çox qüvvətli və əzəmətli idi. Lakin o yerdə ki, bu qoca mütəfəkkir yeni Şərq ilə, öz nəvə-nəticələri ilə yanaşı mübarizəyə qoşulmağa çalışırıdı, o yerdə dərhal özünün gücsüzlüyünü göstərirdi. Özünün qədim mənəvi «ümumi məhəbbət» ilə bir iş görə bilmir, aciz, bəzən hətta miskin görünürdü...

Demək lazımdır ki, XX əsr Azərbaycan romantizmi də ideya etibarilə, bir neçə yeni, orijinal görüşlərinə, müasir təmayülünə baxmayaraq, doğulanda, suyu bu «incə hikmətlər fəlsəfəsindən» içmişdi. Bizim romantiklərin sənəti də ilk əvvəl bu qədim xeyirxahlıq, məhəbbət fəlsəfəsinə bağlı olan kütlələrin, onların əqidəsinin, təbiət və cəmiyyətə olan baxışlarının bədii ifadesi olmuşdu. Yaziçi, sənətkar hər nə qədər keçmişlə bağlı olsa da, yenə birinci növbədə öz zəmanəsinin yetişdirməsi, öz dövrünün oğludur. Bu qanuna uyğun olaraq, bizim romantiklər də zamanın yeni ideyalarından təsirlənirdilər. Zaman irəlilədikcə, onlar da irəliləyir, dövrün qabaqcıl inqilabçı nəslinə mübarizə yollarında çox dəyərli xidmətlər göstərirdilər.

Bu elə bir dövr idi ki, ədəbiyyatda yeniliyi iki cür dərk edən yazıçılar vardı: birincilər yeniliyi böyük ideyalar şeklinde dərk et-

məklə bərabər, hər şeydən əvvəl mövcud real varlığın özündə də baş verən yeniliklərə böyük əhəmiyyət verənlər və onlara arxalanınlar idi. Köhnəliyi yixib bu yeniliyə yol açanlar idi. İkincilər yeniliyi əsasən ideyalar, gözəl arzular, parlaq işıqlı romantik gələcək şəklində dərk edirdilər. Yeniliyə daha çox ideal həqiqət axarlılığı yolu ilə nail olmaq istəyirdilər. Bunların fikrincə, həqiqət tərəfdarı olan qələm sahiblərinin vəzifəsi gələcək haqqında fikirləri nəşr etmək idi.

Birincilər realistlər, ikincilər romantiklər idi. Romantiklər dəha çox yeniliyi gözəl, şirin arzular şəklində dərk edən yazıçıları idı. Demək, bədii idrak öz-özlüyündə birtərəfli idi, onun romantikliyi də burasında idi. Buna baxmayaraq, romantiklərin bəslədikləri gözəl arzular çox yerdə onları irəliyə, tərəqqiyə, azadlığa doğru yürüyən real qüvvələrlə birləşdirirdi.

Buna görə belə bir nəticəyə gəlmək olar ki, bu ədəbi cərəyan öz xidmətləri, mütərəqqi cəhətləri ilə (bütün ziddiyyətlərə göz yummamaq şərtile) ədəbiyyatımız tarixində öz ləyaqətli mövqeyini tutmalıdır.

İctimai fikrimiz və ədəbiyyat tarixi elmi nöqtəyi-nəzərindən yanaşarsaq, Məhəmməd Hadi, Hüseyin Cavid, Abdulla Şaiq, Abbas Səhhət, Divanbəyoğlu qoca, müdrik Şərqi «xeyirxahlıq fəsəfəsindən» doğmuş, zamanın ən mütərəqqi ideyalarına yaxınlaşan, bütün büdrəmələrinə baxmayaraq, həmişə irəliyə, azadlığa can atan yazıçılar olmuşlar.

Bütün ziddiyyəti, böhranlı cəhətləri ilə bərabər, romantiklərin yaradıcılığında, görüşlərindəki müsbət cəhətləri nəzərə alsaq, qətiyyətlə deyə bilərik ki, onların romantikası nə qədər dərdli, kədərli olsa da, zamanına görə, əsasən sağlam romantika, kütlələrin müəyyən hissəsinin azadlıq həsrətini, işığa, səadətə olan qüvvəli meylini və mürtəce qüvvələrə olan kəskin nifrətini eks etdi-rən bir romantika idi.

KLASSİK ROMANTİZM QƏNƏNLƏRİNİ MƏNASIBƏTİMİZ

Necə tilindir ki sovet adabiyatçaları, təqdimatçıları romantiçizmə təqdimatçıdır, mənimse dir, klassik romantizmin əsil bacarıdan nəzərdən keçirir. Həmçinin mən əsasən romantizm bəlli ziddiyətlər ilə bərabər fərqli bəlli ziddiyətlər vəzi bilsəm olmamıdım.


İlk dəfə Əsgər Əlikələti xalqlarının ədəbiyyatında, «Azizmə» adlı əsərində yanmış yenilikçi romantizmə də mən-

UNUDULMAZLAR

Şəhərin əsərindən: «...romantik əsərinin dərinlikləri, vəzifələri, əsərin əsas mənası, əsərin yekun mənası, əsərin əsaslılığı...» Xəzər şəhərin romantizmə haqqında bir monoqrafiya əñəvədən hazırlanmışdır, bu əsərdən sonra XX əsərədən əsaslı şəhərin romantizmə haqqında əsər yazdırılmışdır.

Tələnətler ki, həmçinin təqdimatçılarından inşasod hərməs və həmçinin kətirmə deyil, həmçinin bugünkü əməklinin təməmlik, təqdimatçılarının əsərlərinin, əsərlərinin təqdimatçılarının əsərlərinin təqdimatçılarının, əsərlərinin təqdimatçıdropIfExistsməliyim.

Sovet ekolojiyyatında, bu ekoetnomya ilk təqdimatçılarının əsərlərinin təqdimatçılarının, əsərlərinin təqdimatçıdropIfExistsməliyim.



məlik bəyber, hər qeydən uval mənəvəd rəal varlığın əməndə dənə verən yəniliklər böyük obyektiyət vəzənlər və onlara arxanıñlı id. Kəlinəliyi yoxluq yoxluq vəl acınalar id. İkincilər yəniliyi nəmənə idəvələr, gəzel-sənələr, parlaq, işçilər romannıq goləcək şəhəndə dərk edirdilər. Yənidiyə dənə çox ideal haqqatın rəsliyi yoxluq nəml olmaq istəyidilər. Bununla fikrincə, haqqatın rəslihən əhəmiyyətini təhlükələrinə vəzifəsi gelecek haqqında filmləri nüsebət etmək idi.

Dərinçilər realistlər, ikincilər romantiklər idi. Romantiklər dənə ona yəniliyi göstər, sırın əzəmlər şəhəndə dərk etməyə yaxın id. Dərinçik, bedən idräk öz-özlüyündə bixirəlli id, onda romantiçiliyi də butasında id. Buna baxmayaraq, romantiklərin hədədikləri nüzərlər üzülməcəvər yerdə onları iraliya, tərəqqiya, əzadılıq doğru yurilən rəal qüvvələrle birləşdirirdi.

Bəzən (Şəhəndə dənənin ədəbi cəriyə və xidmətinə, ədəbiyyatın əzəmlərinə, ədəbiyyatın yaradılmasına qaytarılmışdır) ədəbiyyatımız tarixində öz ləyqədiyi mühüm yutuları daşıyır.

İstənilər dərinçilər və ədəbiyyat tarixi cəmi nəqteyi-nəzərinən yoxlanısa, Məmməqəd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Aflat Sənbət, Divanlısəyoğlu obca, mədəniqə Şəhəndə dərəzəzəliyə dəqiqəsi, zəmərə on mütərəqqi ideyalarına yoxlanısa, bəzən bədənəşənlərinə baxmayaraq, həmçinin iraliya, əzadılıq və mənənə yazçılarının oğluşaları.

Bütün ədəbiyyətli, bəhəməni cəfəri: hər bəyber, romantiklər, həmçində, göçüşçünlər, iñədəf müstəqəl cəfəri: nəzərə almış, həmçində deyə bilerik ki, onların romantikasının qədər deyəcək vəzifələr, zəmərənin görə, əzəvən sahələr romaniyik, kütüklər, yənə həsənişin ezsəcə-həsrət, işləq, əzəvənən qəmər qəmər, və inşaatçı qüvvələrinə olan keşkin miflərini alsa da, romantikasına id.

KЛАССИК РОМАНТИЗМ ƏNƏNƏЛƏRİNƏ MÜNASİBƏTİMİZ

Neçə illərdür ki, sovet ədəbiyyatşunasları, tənqidçiləri romantizm haqqında tədqiqat aparır, mübahisə edir, klassik romantizmin estetikasını yeni baxımdan nəzərdən keçirirlər. Hami təsdiq edir ki, klassik romantizm bütün ziddiyyətləri ilə bərabər bəşər bədii təfəkküründə yeni bir mərhələ olmuşdur.

Bir sıra Şərq ölkələri xalqlarının ədəbiyyatında «Asiyanın oyanması» dövründə yaranan yeni «Şərq romantizmi» də mütxəssisləri maraqlandırmışdır. Orta əsrlərin Şərq romantik ədəbiyyatı və onun estetikası da yavaş-yavaş öyrənilməkdədir. Azərbaycanın orta əsr romantik ədəbiyyatının da estetikası, yaradıcılıq metodu haqqında mübahisə təriqilə yeniyən mülahizələr irəli sürülmüşdür. XX əsr Azərbaycan romantizmi haqqında bir monoqrafiya və bir neçə elmi məqalə nəşr edilmiş, bu əsərlərde XX əsr Azərbaycan romantizminin klassik Qərb romantizmi ilə yaxın və fərqli cəhətləri aydınlaşdırılmışdır.

Məlumdur ki, bütün bu tədqiqatlardan məqsəd keçmiş yəniz keçmiş xatirinə deyil, həm də bugünün xatirinə öyrənmək, bugünün söz sənətinə düzgün istiqamət vermekdir. Keçmişə səyahət edib romantizmin, realizmin tarixindən, estetikasından ətraflı söhbət açmaqdan məqsəd budur. Coxdan bəri təkrar edilən və məqsədəyən görünən fikrlərdən biri budur ki, yeni dünya incəsənəti klassik tənqidi realizm ənənələrindən istifadə etdiyi kimi, klassik romantizmin də mütərəqqi ənənələrindən faydalananmış və faydalananmalıdır.

Sovet ədəbiyyatında, bu ədəbiyyatın ilk təşəkkül dövründə şərti olaraq «saflıq» əsərlər adlandırılmasının mümkün olan əsərlər yazılıdığını və bu təcrübədən bundan sonra da istifadə etməyin faydalı nəticələr verəcəyi fikrini irəli sürənlər deyən vərdar. Bunun əksinə, belə deyənlər də vərdar ki, klassik romantizm, ancaq inkar edən, idealı varlığa qarşı qoyan bir metod olduğunu, belə bir metodun ənənələri sovet varlığının təsdiq etməyi qarşısına əsas vəzifə kimi qoyan sosialist realizmi ilə yanaşı yaşaya bilməz.

Bu sonuncu fikir, «Klassik romantizm, ancaq inkar etmiş, ancaq ideali varlığa qarşı qoymaqla kifayətlənmiş» hökmü, zənnimcə, həqiqətə uyğun deyildir. Çünkü klassik romantizmin tarixi, ən görkəmli mütərəqqi romantiklərin yaradıcılığı aydın göstərir ki, romantizmin varlıqda (romantiklərin yaşadıqları cəmiyyətin həyatında) təsdiq etdiyi, ruhlandığı gerçək həqiqətlər də az olmamışdır. Belə olmasayı Viktor Hüqo «Fransa inqilabının yazıçısı», Henrix Heyne «inqilab tribunu», Miskeviç «milli azadlıq hərəkatının qəhrəmanı», şöhrətini qazana bilməzdilər.

Kütlələrin inqilabi hərəkatında (birinci Fransa inqilabı, 48-ci il inqilabları, Polşa üsyani və s.) mütərəqqi romantiklər öz azadlıq ideallarını (hələ həyata keçirilməmiş ideyaları) həqiqətə çevirə biləcək qüvvələri də görüb ruhlanmış, ilhamlanmış, həm də, nəinki sadəcə ruhlanmış, eyni zamanda Heyne, Hüqo, Bayron kimi bilavasitə bu hərəkatda iştirak etmişlər ki, bu artıq cəmiyyətin müsbət təmayüllərini təsdiq etmək idi.

Klassik romantizmi yaradan şəraitin, cəmiyyətin, epoxanın həyatına metafizikcəsinə yanaşmaq olmaz. Doğrudur ki, Qərbi Avropada burjua cəmiyyəti münasibətlərinin inkişafı klassik romantizm üçün səciyyəvi olmuşdur. Bununla belə, bir həqiqət də aydınlaşdır ki, cəmiyyətdəki müsbət təmayüllərin təsdiqi də bu romantizmin mütərəqqi qolunun nəzərindən qaçmamışdır. Daha dəqiq desək, Qərb romantizmi burjua münasibətlərini inkar etmişsə də, bu cəmiyyətin daxilində yaranan və onu inkar etməyə qalxışan ictimai qüvvələri təsdiq və müdafiə etməklə də şöhrətlənmışdır. Klassik romantizmin qüdrəti yalnız hələ həqiqətə çevriləmiş ideyaları müdafiə etməsində deyil, həm də bu ideyalar uğruna gedən mübarizələrdən ruhlanmasında olmuşdur. Əgər biz desək ki, «yüksek ideali eybəcərliyə qarşı qoymaq romantizmin əsas xüsusiyyətidir» və bu təriflə kifayətlənsək, buradan belə bir natiçə çıxa bilər ki, romantizm cəmiyyət həyatında, ancaq eybəcərliyi görən bir sənət olmuşdur.

Bir də, ümumi şəkildə «romantizm-ideali varlığa qarşı qoymuş» demek, hələ heç bir konkret fikir söyləmək demək deyil. Romantik yazıçı nə zaman, hansı ideali, hansı varlığa qarşı qoymuşdur? – sualtı konkret cavab tələb edir. Məsələn: XX əsr Azərbaycan romantizmində feodal-patriarxal münasibətlərin inkarı da-ha çox səciyyəvi olmuş, nəinki burjua tərəqqisinin inkarı. Çünkü bu dövrdə Azərbaycan burjua münasibətləri, burjua tərəqqisi, hə-

lə elə bir nöqtəyə çatmadı ki, onu inkar etmək müterəqqilik əlaməti sayılsın. Bizim XX əsr romantikləri, Cavid, Hadi, Şaiq, Səhhət və başqaları burjua istismarının amansızlığını, burjua əxlaqı və sinizmini kəskin təqnid etsələr də kapitalist inkişaf yolunu təhlükəli hesab etməmişlər. Qərbin özündə də burjua tərəqqisini müxtəlif ideya cəbhəsindən inkar edən romantiklərin olduğu məlumdur.

Romantizmin həm də təsdiqedici xüsusiyyətə malik olduğunu biz XX əsr Azərbaycan romantizmində də müşahidə edirik. Bizim XX əsr romantikləri də varlıqdan, mövcud cəmiyyət quruluşundan, feodal zülmü, ruhani və cismani despotizm, müstəmləkə əsərəti, xarici kapital müdaxiləsi, yerlə kapitalist soyğunçuluğu və s.-dən kəskin şəkildə narazı idilər, bu varlığı inkar edir və hələ həqiqətə çevriləmiş ideyaları (azadlıq, bərabərlik, demokratiya, istiqlaliyyət, cümhuriyyət, maarifçilik, tərəqqi-təkamül ideyalarını) bu varlığa qarşı qoyurdular. Bununla belə, onların cəmiyyət həyatında təsdiq edib ruhlandığı həyat həqiqətləri də az deyildi. Məsələn: Məhəmməd Hadinin, Abbas Səhhətin, Abdulla Şaiqin 1905-ci il inqilabından, İran və Türkiyə inqilabından, Səttarxan hərəkatından ruhlanaraq bir çox yüksək ideyalı şerlər yazdıqları, həyatta, meşətdə baş verən yeniliklərdən (məktəb, maarif, qadın intibahı, demokratik mətbuat, görkəmli ziyanlarının, inqilab qəhrəmanlarının fəaliyyəti və s.) ruhlanmaları, əsərlərinin mühüm bir hissəsini bu yeniliklərin tərənnümüne, romantikləşdirilməsinə həsr etmələri buna misal ola bilər.

İkinci tərəfdən məlumdur ki, hər hansı şəraitdə olursa-olsun, yazıçının varlığa münasibəti dedikdə, yalnız və yalnız onu – yazıçını bilavasitə əhatə edən milli varlıq, milli mühit nəzərdə tutulmur. Yüksək mədəniyyətli, ideyalı yazıçı üçün varlıq yalnız məhdud şəkildə onu, doğulduğu və yaşadığı vətəndə əhatə edən varlıq deyil, ümumiyyətlə, sözün geniş mənasında müasir həyat, müasir dünya, müasir cəmiyyət hadisələri olur. Hər hansı böyük sənətkar öz əsərlərinin materialını daha çox mənsub olduğu xalqın həyatından alsa belə, yenə də bu konkret milli material, milli kolorit, heç də onun müsbət estetik idealının milli çərçivədə sıxlıb qalmasına səbəb olmur. Ümumiyyətlə, böyük sənət əsərlərinin materialı milli çərçivə tanışa da, onun ideyası, yazıçının, həqiqi, ideyalı sənətkarın estetik idealı heç bir milli çərçivə tanımır. Bədii idrakin sahəsi bəsət deyil, mürəkkəb olur. Sözün geniş məna-

sında dünyadan, müasir cəmiyyət həyatından, bəşər taleyindən xəbərsiz yazıçı mənsub olduğu xalqın da həyatını düzgün və hərəkəfli dərk etmək imkanından məhrum olur.

Üçüncü tərəfdən varlığa münasibət dedikdə yalnız, sözün empirik mənasında mövcud olan gerçəklilik deyil, eyni varlığın doğruduğu böyük ideyalara münasibət də nəzərdə tutulmalıdır. Hər kəsə məlum bir həqiqətdir ki, klassik mütərəqqi romantizmin görkəmlı nümayəndələrinin yaradıcılığında, sözün geniş mənasında varlığa münasibət çox vüsetli olmuşdur. Bu cəhətdən onlar özlərindən sonra gələn böyük realistlərdən heç də geridə qalmamışlar. Bəşər cəmiyyəti həyatında, xalqların həyatında azadlığa, tərəqqitə kamüle mane olan, əsəretə, köləliyə səbəb olan hər nə varsa onlar rədd etmiş, inkar etmiş, işıqlı cəhətləri, cəmiyyəti irəli aparan təməyülləri isə təsdiq və müdafiə etmişlər. Alman flisterliyinə qarşı çıxan Heyne Fransa xalqının inqilabi mübarizəsini, ingilis lordlar palatasının siyasetinə nifrət edən Bayron – yunan xalqının milli azadlıq uğrunda mübarizəsini, despotizm üsuli-idarəsinə qarşı amansız olan Məhəmməd Hadi rus xalqının çarizmə, təhkimçilik quruluşuna qarşı üsyənini təsdiq və tərənnüm etmişdir.

Klassik mütərəqqi romantizm ədəbiyyatını sevdiren ən mü Hüüm xüsusiyyətlərdən biri məhz bu ədəbiyyatın heç bir məhdud milli çərçivə tanımaması olmuşdur – desək səhv etmərik. Zənnimizcə, bu faktlar «ideallı varlığa qarşı qoymaq, varlığı inkar etmək romantizmin əsas xüsusiyyətidir» mülahizəsinin birtərəfli hökm olduğunu təsdiq edə bilər.

Görünür, «sovət ədəbiyyatında mütərəqqi romantizmin və gözəl ənənələrindən istifadə etmək vacibdir» fikrini müdafiə edənlər də bu həqiqəti nəzərdə tuturlar ki, romantizm yalnız idealı varlığa qarşı qoyan bir sənət deyil, həm də varlığı, həyatın müsbət təməyüllərini təsdiq etmək imkanına malik bir sənət olmuşdur. Fikrimizcə məsələnin bu şəkildə qoyuluşu düzgündür. Çünkü, ümumiyyətlə, romantik ədəbiyyat elə bir yaradıcılıq imkanına, elə bir keyfiyyətə malik olmuşdur ki, bu imkan yalnız hələ həyata çevriləməmiş yüksək ideyaları eybəcər varlığa qarşı qoymaq işinə deyil, həm də varlığın müsbət təməyüllərinin, ideala uyğun gələn obyekтив həyat hadisələrinin təsdiqi üçün də yaramışdır; yalnız subyekтив mahiyyət deyil, obyekтив mahiyyət də daşımışdır.

Bu imkan isə şübhəsiz ki, romantika, yaxud romantikləşdirmə keyfiyyətindən ibarətdir. Bu yaradıcılıq imkanı, bu estetik keyfiy-

yət yalnız romantizmə məxsusdur? Əlbətta yox, yalnız romantizmə xas olan bir keyfiyyət deyildir. Bəs, nədir?

Sovet ədəbiyyatşunasları və tənqidçilərinin əksəriyyəti bu fikirdə olmuşdur ki, romantika anlayışı ilə romantizm ayrı-ayrı anlayışlardır. Ancaq bu məsələni konkret şəkilde şərh etmək istəyənlərin bir qismi «romantika başqa şeydir» – dedikdə, sosialist realizminin tərkib hissəsini təşkil edən inqilabi romantikanı nəzərdə tutmuş, başqa bir qismi isə bu nəticəyə gelmişdir ki, romantika, ümumiyyətlə, elə bir keyfiyyət, manera, üsuldur ki, müxtəlif yaradıcılıq metodunda yazılmış əsrlərdə özünü göstərmiş və göstərə bilər.

Bizcə, bu ikinci mülahizə həqiqətə daha uyğundur və romantika haqqında daha geniş anlayışdır. Çünkü bu romantik keyfiyyət, romantik üsul, romantik manera yalnız romantizmə aid olmayıb, ümumiyyətlə, bədii yaradıcılığı xas olan ümumi estetik bir keyfiyyətdir; bədii yaradıcılığın təbietinə aid olan ümumi xüsusiyyətlərdən biridir; daha dəqiq desək, bədii yaradıcılığın əsrlər boyu sı-naqdan keçmiş geniş imkanlarından biridir. Bütün dövrlərin, zamanların söz ustaları, Homer də, Nizami də, Şekspir, Şiller də, Bayron, Puşkin də, Mayakovski, Cəfər Cabbarlı da, Səməd Vurğun da bədii yaradıcılığın bu imkanlarından, bu romantikləşdirmə üsulundan, bu maneradan istifadə etmişlər. Əlbətta, müxtəlif məqsədlə, müxtəlif mənada, müxtəlif şəkilde və müxtəlif ideya baxımından. Bu yaradıcılıq imkanından əsrlərin mütərəqqi yazıçıları da istifadə etmiş, mürtəcə yazıçıları da.

İstər keçmiş əsrlərdə, istərsə də müasir dövrün ədəbiyyatında bizə, bir tərəfdən qəhrəmanlığın, fədakarlığın, təmiz məhəbbətin, azadlıq, bərabərlik, insanpərvərlik ideyalarının romantikləşdirilməsi məlumdur; ikinci tərəfdən, bunun əksinə, müasirliyə qarşı keçmişin, ictimailiyə qarşı fərdiyətçiliyin, hətta dindarlığın, mis-tikanın belə romantikləşdirilməsi də bizə məlumdur.

Bu baxımdan doğrudan da, romantika və ya romantikləşdirmə anlayışı başqdır, romantizm anlayışı başqdır. Birincisi, yəni romantika bədii yaradıcılığın geniş imkanlarından biri, sənətkarlığın xüsusiyyətlərindən biri; ikincisi – yəni romantizm isə özünəməxsus ideyası, estetik prinsipləri olan tarixi ədəbi bir cərəyan, ədəbi məktəb və yaradıcılıq metodudur. Doğrudur ki, romantizmdə və ümumiyyətlə, romantik ədəbiyyatda romantika bir yaradıcılıq imkanı, bir üsul kimi başqa yaradıcılıq metodlarına görə daha səciy-

yəvi, daha aktivdir, bununla belə, bu imkan, üsul, manera, üslub yalnız romantizme aid deyildir.

Əlbəttə, bütün yaradıcılıq metodlarında az və ya çox tətbiq edilən romantika və ya romantikləşdirmə üsulu eyni bir məqsədə xidmət etməmiş, eyni mahiyyət daşılmamışdır. Ayrı-ayrı yaradıcılıq metodlarının estetik prinsipləri, ideya istiqaməti onun romantikasına da müvafiq istiqamət vermişdir. Hər bir sənətkarın dünyagörüşü onun romantikasının da məzmununu müəyyən etmişdir. Kimisi mövcud real varlığı, gerçəkliyi, kimisi bu varlıqa qarşı ideali romantikləşdirmişdir. Biri mücərrəd ümumi məhəbbət ideyasını, biri həyat mübarizəsi idealını, biri şəxsiyyət azadlığını, biri keçmiş, ötən günləri, bir başqası gələcəyi romantikləşdirmiş və s...

Demək, qədimdən söz sənətinin qüdrətli vasitələrindən, imkanlarından biri olan romantikləşdirmə imkanı bütün yaradıcılıq metodlarında, bütün dövrlərin ədəbiyyatında özünəməxsus yetutmaq hüququna malik keyfiyyətlərdən biridir. Heç şübhə yoxdur ki, inqilabi romantika sosialist realizminin tərkib hissəsi sayılmasa da bu həqiqətə əsaslanır. Sosialist realizmi də bu romantikləşdirmə imkanından faydalananmışdır və faydalana malıdır. Və bu zəruriyyəti etiraf etmək heç də klassik romantizmi eynilə yenidən bərpa etmək niyyətinə düşmək demək deyildir. Belə bir niyyətə düşmək səhv olardı. Eyni dərəcədə romantikanı yalnız klassik romantizmə aid hesab edib arxivə vermək, onun köhnəldiyini iddia etmək, əhəmiyyətini azaltmaq müasir ədəbiyyatı, sosialist realizmini ən qüvvətli yaradıcılıq imkanlarından birindən məhrum etməyə getirib çıxara bilərdi. Əgər bir romantikanı bir nəzəriyyə, bir fəlsəfi baxış, bir ideya kimi deyil, məhz bədii yaradıcılığın əzəli və əbədi imkanlarından biri kimi qiymətləndirirsək, bütünü yaradıcılıq metodlarında olduğu kimi sosialist realizmində də onun qanuni mövqeyi və xüsusi əhəmiyyəti olduğu heç bir şübhə doğurra bilməz.

Fikrimizcə söz sənətində tipikləşdirmə, bədii ümumiləşdirmə və ya fərdiləşdirmə nədir, romantika və ya romantikləşdirmə anlayışı da ona bənzər bir xüsusiyyətdir. Romantika ayrılıqda, özlüyündə ideya, görüş deyil, həyat həqiqətlərinin, insanın mənəvi aləminin, fikirlərinin, ideyalarının daha parlaq əks etdirilməsinə kömək edən, fikirləri, hissələri qanadlandıran bədii vasitələrində biridir.

O, başqa məsələdir ki, bu bədii vasitədən ayrı-ayrı yaradıcılıq metodlarında müxtəlif məqsədlə və müxtəlif məzmunda istifadə edilmişdir və edilir.

Sosialist realizmində bu realizmin tərkib hissəsi sayılan romantika isə hər şəydən əvvəl sosialist varlığının romantikləşdirilməsinə xidmət etmişdir və edir. Səməd Vurğunun romantika haqqında tədqiqatçılarımızın çoxunun diqqətini cəlb edən fikirləri də bu mənada əhəmiyyətlidir. Səməd Vurğun sovet ədəbiyyatında yeni məzmunlu romantikanı məhz sovet varlığını romantikləşdirmək mənasında şərh etmiş, demişdi ki, «Mən sovet ədəbiyyatında romantik üslubu müdafiə etdikdə, sovet həyatının ən səciyyəvi qəhrəmanlıq xüsusiyyətlərini, bu həyatın məglubedilməz inqilabi ruhunu, qəhrəmanlığın fövqələdə təcəssümünü, bizim xalqlarımızın kommunizmin böyük sabahına doğru əzmlə irəliləməsini və bütün bunların sovet ədəbiyyatında yüksək romantik pafosla ifadəsini nəzərdə tuturam».

Heç şübhəsiz ki, romantikanın və ya romantikləşdirmənin bu mənada müdafiəsi, ümumiyyətlə, klassik romantizmi yox, onun – romantizmin – daha geniş ölçüdə faydalandığı yaradıcılıq imkanlarından birinin müdafiəsi idi.

Sosialist realizminə də romantika, bu realizmi reallıqdan uzaqlaşdırıb, ona başqa cür istiqamət vermək üçün deyil, əksinə, reallığın daha kamil şəkilde dərk etmək və hərtərəfli düzgün əks etdirmək üçün lazım olmuşdur.

II

Buradaca təbii olaraq belə bir sual ortalağa çıxır ki, romantika, romantikləşdirmə yaradıcılıq metodlarının hamisindəni, reallığın hərtərəfli əks etdirilməsinə, eyni dərəcədə xidmət etmişdir? Əlbəttə yox. Əslində elə ayrı-ayrı yaradıcılıq metodlarını fərqləndirən əsas və başlıca xüsusiyyətlərdən biri də onların reallığa müxtəlif münasibət bəsləməsi olmuşdur. Elə bir sənət əsəri təsəvvür etmək olmaz ki, onda bilvasitə və ya bilavasitə, az və ya çox reallıq əks olunmamış olsun. Romantizmdə də belə olmuşdur. İstər Qərb, istər rus romantizmi olsun, istərsə bizim XX əsr romantizmi, reallığa heç bir zaman biganə qalmamışdır. Reallıq, gerçeklik az və ya çox ədəbi cəreyanlarının hamisində təzahür etmişdir, istər realizm olsun, istər romantizm, istər sentimentalizm və s.

Bəs, elə isə reallığa münasibətdə, romantizm—romantik ədəbiyyatla realist ədəbiyyat nə ilə fərqlənir? Axı, keçmişdə də bir çox görkəmli nəzəriyyəcilər «romantik ədəbiyyat», «realist ədəbiyyat» və ya «romantik poeziya» və «realist poeziya» deyə ədəbiyyatı havayı yere iki hissəyə bölməmişlər! Görünür, bunun bir əsası olmuşdur ki, bu fikir də ortalığa çıxmışdır! Bu suala cavab versək, romantik ədəbiyyatdakı romantika ilə realist ədəbiyyatdakı romantikanın məzmun, keyfiyyət fərqi də bizim üçün aydın ola bilər.

Biz bu fərqi aydınlaşdırmaq üçün, ancaq Azərbaycan ədəbiyatının təcrübəsinə, konkret olaraq XX əsr Azərbaycan romantizmi ilə eyni dövrün realizmine müraciət edəcəyik.

Bizim romantik ədəbiyyatla realist ədəbiyyat arasında ən mühüm fərq ondan ibarət olmuşdur ki, romantik ədəbiyyatda reallıq (sözün geniş mənasında həyat hadisəleri, hətta əfsanələr, rəvayətlər belə), əsasən yazıçıının iradəsinə tabe tutulmuşdur. Romantik yazıçı hadisələri istədiyi şəklə salmış, insanları istədiyi kimi hərəkət etdirməkdə, düşündürməkdə sərbəst olmuşdur.

Məhz bu səbəbə görə də bizim romantik ədəbiyyatda bədii əsərin materialının müasir həyatdan olub-olmaması, milli mövzuda olub-olmaması, əfsanə, rəvayət və ya real həyat materialı olub-olmaması bir o qədər də vacib sayılmamışdır. Hətta mövzunun işlənilmiş və ya işlənilməmiş olması da vacib sayılmamışdır.

Məsələn: şərqi qədim Şeyx Sənan əfsanəsini bizim Hüseyin Caviddən qabaq XII əsrin şairi Əttar qələmə almış və bu əfsanənin mayasında olan reallığı (bir müsəlmanın bir xristian qızına aşiq olmasını) öz sufi görüşlərinin təbliğinə tabe etmişdi.

Cavid isə eyni əfsanənin mayasında olan reallığa yeni bir məzmun vermiş, əfsanəni təbliğ etmək istədiyi ideala – böyük insani məhəbbət qarşısında milli və dini təəssübkeşlik heçdir – ideyasına tabe etmişdir.

H.Cavid «İblis» faciəsində də özünə qədər dünya ədəbiyyatında çox istifadə edilmiş əfsanəvi İblis surətində də, Məsələn: Höteyə, Bayrona, Lermontova görə başqa planda istifadə etmiş, İblisi qanlı imperialist mühərribələrini törədən qüvvələrin ifşaçısına çevirmişdi.

Mən bunu bizim romantik ədəbiyyatın nöqsanı kimi deyil, bir xüsusiyyəti kimi qeyd edirəm.

Yeri gəlmışkən, reallığa, əfsanələrə, rəvayətlərə və ya çox iş-

lənmış mövzulara beləcə sərbəst yanaşmaq prinsipinin bizim orta əsrlərin romantik ədəbiyyatı üçün də səciyyəvi olduğunu xatırlatmaq olar. Ədəbiyyat tarixi elmi ilə məşğul olan ədəbiyyatçılarımız, orta əsrlərdə Şərqdə saysız-hesabsız «Xosrov və Şirin», «Leyli və Məcnun» yazılığını müəyyənləşdirmişlər. Onlardan biri 120-dən artıq «Xosrov və Şirin» yaxud «Fərhad və Şirin» poeması, bir o qədər də «Leyli və Məcnun» yazılığını qeyd edir.

Heç şübhəsiz ki, qədim «Xosrov və Şirin» əfsanəsində müəyyən dərəcədə reallıq mövcud idi. (Məsələn: şahların əxlaqi, saray həyatı, rəiyətin vəziyyəti, müəyyən tarixi hadisələr və s.) Ancaq bir həqiqət də bizi məlumdur ki, bu reallığı bu mövzuda əsər yazan şairlərin hərəsi (Nizami, Dəhləvi, Arif, Nəvai və başqaları) öz xüsusi məqsədlərinə, iradələrinə tabe etmiş, təbliğ etmək istədikləri ideala və ya tənqidli fikirlərinə uyğunlaşdırılmışlar. Məsələn: şairlərdən biri özünün «qadın da insandır» – qənaətinə uyğun olaraq Şirini yüksək əxlaqi keyfiyyətlərə malik ideal bir qadın kimi, bir başqası qadına feodal baxışı təsiri altında Şirinin, ancaq kişilərə xoş gələn gözəlliyini vəsf etməklə kifayətlənmişdir. Biri Xosrov surətindən şahlıq üsuli-idarəsinə etirazlarını bildirmək üçün, bir başqası bu üsuli-idarəni bəyəndirmək üçün istifadə etmişdir.

Demək, ideyalar xatirinə eyni əfsanə, eyni rəvayət, əhvalat və onun mayasında olan reallıq da yazıçı iradəsinə tabe edilib müxtəlif məzmun, müxtəlif forma almışdır.

Orta əsr romantik ədəbiyyatımızın müsbət qəhrəmanlarının da eyni üsul, eyni principle yaradıldığı bizə məlumdur. Məsələn: İskəndər ədalətli hökmər ideyasının, Qeys təmiz, ülvı məhəbbət, şəxsiyyət və vicdan sərbəstliyi ideyasının, Fərhad qəhrəmanlıq, fədakarlıq idealının mücəssəməsinə çevrilmişdir və s.

Bu müqayisələrlə mən bizim XX əsr romantizminin tematikası ilə Orta əsr romantik ədəbiyyatımızın tematikasını eyniləşdirmək fikrində deyiləm. Bizim XX əsr romantikləri mövzularının çoxunu müasir canlı həyatdan alırlılar. Bu müqayisələrlə, ancaq onu demek istəyirəm ki, reallığa subyektiv münasibət bizim romantik ədəbiyyatımızda hemişə nəzərə çarpan xüsusiyyətlərdən biri olmuşdur. Bizim romantik ədəbiyyatımızda bir qanun olaraq ideal fəal, istiqamətverici rol oynadığı halda, reallıq (həyatlılıq, həyat materialı) ona nisbətən passiv, tabeçilik vəziyyətində olmuşdur.

Yeri gəlmışkən, bu cəhət yalnız Azərbaycan romantik ədə-

biyyati üçün müsəlmanlığını olmuşdur? Yox, bu xüsusiyyət, bütün xalqların romantik ədəbiyyatı üçün səciyyəvi olmuşdur. Mehz bu səbəbə görə də bütün görkəmli nəzəriyyəçilər, rus tənqidinin atası, V.Q.Belinski kimi romantik poeziyanı «ideal poeziya» adlandırmışlar. O mənada yox ki, ideal poeziya onların nəzərində reallıqdan, tamamilə, uzaq, böyük fikirlərdən məhrum poeziya hesab edilmişdir, yox, buna görə yox. O mənada ki, bu növ poeziyada (ümmüyyətlə, romantik ədəbiyyatda) onlar idealın fəal, istiqamətverici rol oynadığını dərk edib, təsdiq etməli olmuşlar ki, bu fikri şübhə altına almaq qeyri-mümkündür.

Əlbəttə, idealın fəallığı istisnasız olaraq hər zaman böyük, həqiqi poeziya yaratmamışdır. Sənətdə idealın istiqamətverici rolü həmişə Nizamilər, Füzulilər, Hüqolar və Bayronlar yetişdirmişdir. Ancaq böyük, həyatı ideyaların fəallığı böyük sənət əsəri yarada bilmişdir. Saxta, dar, məhdud ideyaların «fəallığı» isə əksinə, sənəti alçaltmış, həqiqəti təhrif etmişdir.

Yuxarıdakı fikri yenə təkrar edirik ki, bizim romantik ədəbiyyatda real həyat hadisələri yox deyilsə də, bu reallıq çox hallarda öz real qanunauyğunluğu ilə hərəkət edən reallıq deyil, yazıçı iradəsinin, yazıçı müdaxiləsinin hökmü ilə, romantik müəllisin verdiyi istiqamətlə hərəkət edən reallıqdır. Romantik ədəbiyyatda ideal, subyekt fəal, reallıq, obyektivlik isə nisbətən passivdir.

Elə buna görə də reallığı az və ya çox əks etdirən bütün bədii əsərləri ucdantutma realist əsərlər adlandırmaq olmaz. Reallıq anlayışını realizm ilə qarışdırmaq – ayrı-ayrı yaradıcılıq metodlarının da reallığa münasibəti eynileşdirmək olardı.

Bizim XX əsr realist ədəbiyyatımızda reallığa münasibət necə olmuşdur? Bu realizmdə reallığı yazıçı iradəsinə tabe etmək, dəyişmək, istədiyi şəklə salmaq sərbəstliyi olmamışdır.

Ümmüyyətlə, demək olar ki, realizmdə həyat hadisələri, insanlar yazıçının şəxsi istəyinə, arzusuna, məqsədinə görə deyil, öz həqiqi varlıqları, öz qanunauyğunluqları ilə hərəkət edirlər.

Doğrudur, realizmdə yazıçı tendensiyası da mümkün, vacib və qanunauyğun sayılır. Ancaq bir həqiqət də var ki, bu tendensiya həddindən artıq açıq olanda realist əsər üçün böyük nöqsan sayılır. Bir də realizmdə tendensiya özü də varlığı müdaxilə, reallığı istədiyi şəklə salmaq deyil, varlığı münasibətdir. Əgər indi biz «varlığı fəal müdaxilə etməyi» yazıçının ləyaqəti, vətəndaşlıq vəzifəsi sayınqsa, bu ifadədə də yazıçının ideya xatırınə reallığı

istədiyi şəklə salması deyil, əksinə, reallığa, həqiqətə daha çox sadıq qalması nəzərdə tutulur.

Realizmdə tip, xarakter özü hərəkət edən, özü müstəqil düşünen varlıqdır. Hadisələr də onun kimi, öz real qanunauyğunluqları ilə cərəyan edən hadisələrdir.

Realist əsərdə yazıcıının özünə aid bir şey varsa, o da hadisələrə, insanlara münasibət yaradıcılıq amalı, fərdi dil, üslub xüsusiyyətləri və sənətkarlıq məharətidir.

Realist yazıçı oxucusuna birinci növbədə reallığın özünü, canlı, real həyat həqiqətlərini təqdim etməyə çalışdığı üçündür ki, realist əsərin oxucusu da, yazıçı ilə birlikdə fəal müşahidəçi, mühakiməcidi. Romantik əsərin oxucusu özünü hər şeydən əvvəl ideyalar aləmində hiss edib, daha çox gözəl nəsihətlər, subyektiv müləhizələr dirləməli olduğu halda, realist əsərin oxucusu özünü bilavasitə şəyələr aləmində hiss edir, bu aləmdən özü yazıçının köməyilə nəticələr çıxarmalı olur. Bu baxımdan realist əsərin oxucusu romantik əsərin oxucusuna nisbətən daha fəal və daha çox müstəqildir.

Realist sənətdə sənətkarların köməkçisi də, onun həyatı fikirlərini təsdiq edən də təsvir etdiyi, canlandırdığı real həyat həqiqətləridir. O, eybəcərliyi, mənfiliyi rədd etmək istəyirsə, real mənfilik, eybəcərlik, gözəlliyi, müsbəti təsdiq etmək istəyirsə, yenə müsbəti reallıq onun köməkçisidir. Realist yazıçının varlığı münasibətindəki mövqeyini təsdiq və təsvir edən əlavə bir köməkçi vasitəyə, nəsihətçiliyə, mücərrəd fəlsəfəciliyə ehtiyacı yoxdur. Mütəfəkkir realistin dərindən müşahidə və tədqiq edib tipikləşdiriyi həyat həqiqətləri realizmdə bunların hamısını əvəz edir.

Realist əsərdə həyat həqiqəti ele bir məhək daşıdır ki, hətta onu yenidən sənətin güzgüsündə canlandıran müəllifin özünü də, yazıçının varlığı münasibətini də, yoxlayır, mühakimə edir. Mehz bu səbəbə görədir ki, hər hansı şəraitdə olursa-olsun, həqiqəti örtbasdır edən öz bildiklərini yeritmək istəyən, oxucunun fikrini həyat həqiqətlərindən uzaqlaşdırmaq istəyən mühafizəkar yazıçılara hamısı istər-istəməz real gerçəkliyi təhrif etməli olurlar.

Realizmdən uzaqlaşmaq meyli cəmiyyətdə fəryad edən ziddiyətlərdən, ictimai-siyasi mübarizələrin mürekkebliyindən baş çıxara bilməyən yazıçılara da üz verir ki, bu da varlığı münasibət-

də subyektivizmə, bir az da qatılışanda bədbinliyə, mistikaya gətirib çıxarır.

Təkrar edirik ki, realizmdə fəal, istiqamətverici rol reallıq, real həyat həqiqətləridir.

Lakin bu tərif heç də o demək deyildir ki, realizmdə ideyanın, dünyagörüşün, ideya istiqamətinin əhəmiyyəti, rolu yoxdur. Əksinə, realizmdə ideya daha güclü, daha sabit və daha aydındır.

Ela buna görədir ki, realist ədəbiyyatda real həyat həqiqətlərinin düzgün təsviri müəyyən hallarda realist yazılıçının özünün reallıqla əlaqəsi olmayan, subyektiv görüşləri ilə ziddiyət təşkil edə bilir. Bu ziddiyət o zaman əmələ gəlir ki, doğru, düzgün təsvir edilən həyat həqiqətləri yazılıçının özünün subyektiv mülahizələrini və ya mühafizəkar görüşlərini təsdiq etmir, rədd edir. Belə hallarda müəllif hər nə qədər desə ki, «mən belə düşünürəm, yaranan mənəm», onun düzgün təsvir etdiyi həyat həqiqəti qalib səslə deyə bilir ki, «Yox, sən haqlı deyilsən, mən haqliyam, sənin əsərini də, özünü də yaranan mənəm». Varlığın doğru, düzgün təsviri belə bir hökm sahibidir. Lakin hər cür «olduğu kimi» təsvir hələ realizm deyildir.

Gördüyünü gördüyü kimi, eşitdiklərini eşitdiyi kimi təsvir etmək vərdişinə iyələnən, ancaq nə gördüyünün, nə də eşitdiklərinin məna və mahiyyətini dərk edə bilməyən yazılıclar da olmuşdur ki, onları realistlər sırasına daxil etmək mümkün deyildir.

Realizmdə ən böyük şərt – görünən, eşidilən duyulan həqiqətlərdən baş çıxarmaqdır.

Realizmdə reallıq, ancaq o zaman fəal və istiqamətverici əsasdır ki, ancaq o zaman həqiqətdir ki, onun mənasını, mahiyyətini, böyük həyat həqiqəti olduğunu dərk edən böyük və uzaqgörrən ağıl, yaxşı ilə pisi, həqiqətlə saxtalığı, səciyyəviliklə ötəriləyi fərqləndirə bilən müdriklik olsun. Belə bir ağıl və müdrikliyin olmadığı yerdə realizm də yoxdur, nəinki realizm, ümumiyyətlə, həqiqi sənət yoxdur.

III

Romantizmlə realizmi reallığa münasibətdə fərqləndirən xüsusiyyətlər XX əsr Azərbaycan ədəbiyyatında çox aydın nəzərə çarpan xüsusiyyətlərdir. Lakin bu vəziyyət heç də bu ədəbi cə-

yanların bir-birini inkar edən, bir-birinə düşmən ədəbi cərəyanlar olduğunu göstərmir. Bir çox cəhətdən bu iki ədəbi cərəyan arasında fərqlənən cəhətlər olduğu kimi, yaxın, hətta bir-birini təmamlayan cəhətlər də olmuşdur. Bizim XX əsr romantikləri də realistlər kimi atəşin surətdə yenilik, müasirlik, tərəqqi-təkamül tərəfdarı idilər. Onlar da hər cür mühafizəkarlığın düşməni idilər. Məhəmməd Hadi deyirdi ki, indi yeni əsrdir. Düşüncə və xeyallarda əski fikirlər, köhnə qədim hissələr deyil, təzə və yeni fikirlər, hissələr oyanmağa başlamışdır. «...Cəmiyyət həyatında heç bir dövr, bir dövər qiyas olunmadığı kimi, bir əsrin əhli də başqa bir əsrin əhlinə qiyas olunmaz... yaziq zəmanənin təqazasından qafil olanlara! Hər zaman başqa olduğu kimi, hər zamanın övladlarının da adətcə, fikircə, amalca başqa-başqa olması zəruridir... Əflatun demişdir ki, «övladınızı özünüz kimi tərbiyə etməyin və öz adətinizə məcbur etməyin, çünkü onlar başqa zaman üçün xəlq olunublar. O yeni zəmanənin təqazası ilə başqadır». Əsrimiz inqilab və yenilik əsridir. Bugünkü mədəniyyət dövrü xeyali fəlsəfə, vəhy gətirmek dövr deyil, elm, fənn əsti, elmi və əməli fəaliyyət əsridir, «xeyalət» mədəniyyəti ilə, dini elmlərlə, bir neçə mövhumi vəsvəsəni əzbərləməklə ağıl-kamal kəsb etmək olmaz. Kamal sahibi olmaq üçün varlığı dərk etmək, real düşüncəyə sahib olmaq lazımdır...

Hal-hazırda bəşər cəmiyyətini təşkil edən millətlərin ən böyüyü və əzəmətli mükəmməl və müəzzəm yaşayış vasitələrinə malik olanlardır. Yaşadığımız bu mədəniyyət dövründə, ancaq «qəvaid», «lügəti fəlsəfiyyəyi-xiyaliyyə» oxumaqla bir millət tərəqqi və inkişaf nərdivanına qədəm qoya bilməz, bir addım belə irəli gedə bilməz.

Elmin, hünərin, mərifətin varsa buyur, gal,
Yoxsa, bu həyat aləminə olma bir engel,
Ərbabi-kəmalın yeridir bil ki, bu meydən,
Bədbəxt yaşayar torpağın üstündəki nadan.

Varlığın dərk edilməsinin mümkün olduğu fəlsəfəsini və insan zəkasını yüksək qiymətləndirərək M.Hadi yazdı ki, insanın ağılı böyük, fikri böykdür... İnsan xariqələr yaradandır... İnsan dənizi, torpağı fəth etmiş, indi də onun ümidi qanadları göylərə açılmaqdadır. İnsan fikri, idrakı yerlərə siğmadığı üçündür ki,

göylərə yol axtarır. İnsanın iqbalı bundan da yüksəkdir. Mövqeyi bundan da ucadır, insanın qüdrətli fikri kamilləşdiricə, indi təbiət qoynunda gizli qalan sirlər də meydana çıxacaq, insan əşyanın ruhuna, tamamilə, hakim olacaqdır. Dünya insan idrakının sərhəddi üçün dardır. Ona görədir ki, insan zəkası uçmaq istəyir, başqa fəzalar axtarır, gələcəkdə insan hələ çox xariqələr yaradacaqdır. Bir gün gələr ki, insan ulduzları da öz iradəsinə tabe edər.

Yol budur: bir gün ucar ulduzları təsxir edər,
Ən qaranlıq sırrı onlar, aləmə təşhir edər,
İndi odlar yağıdırın teyyareyi-xakinəcad
Parlayar bir gün gələr, çox göyləri təsvir edər.

Başqa romantiklərdə də yenilik, müasirlik ruhu, bu şəkildə idi. Realistlər kimi romantiklər də ruhani və cismani despotizmə qarşı mübarizə aparır, burjua-demokratik inqilablarına böyük ümid bəsləyir, cümhuriyyətçilik ideyasını müdafiə edir, birinci rus inqilabını, İran və Türkiyə inqilablarını, Səttarxan hərəkatını tərənnüm edir; hər harada olursa-olsun, milli azadlıq hərəkatından ruhlanır, müstəmləkə zülmünə, imperialist müdaxiləsinə nifrat yağıdır, aristokratizmə qarşı demokratizm təbliğ edir, zəhmətkeş kütlələrin insanı hüquqlarını müdafiə edir, bütün bəşəriyyətin, elecə də mənsub olduqları xalqın azad gələcəyinə (xüsusən birinci imperialist müharibəsinə qədər) böyük ümid bəsləyirdilər.

Bir gün qaçar qaranlıq, millet hilali parlar,
Azad olur əminəm bu ərzi-pur bəhamız.
Azadə bir həyata məzəhər olur bu millət,
Əlbət ölür əsarət, əlbət ölür bu zillət.

Kimi nikbin fikirlər romantik şerdə tez-tez təkrar olunurdu... XX əsr Azərbaycan romantizmi də «ölü poeziyaya» epiqonçuluğa, pis mənada ənənəciliyə qarşı mübarizədə yaranmış, zamanına görə novator bir ədəbiyyat idi.

Bu fikirdə olanlar var ki, guya «Azərbaycan ədəbiyyatında realist məktəblə romantik məktəb öz aralarında bir-biri ilə mübarizə aparmışlar». Bu mülahizə səhvdir. Heç Qerb və Rus ədəbiyyatında da mütərəqqi romantiklərlə realistlər bir-birilə «mübarizə» aparmamışlar. Doğrudur, qabaqlarda «Avropa ədəbiyyatında realizm romantizm ilə mübarizədə yaranmışdır» kimi əsassız bir mü-

lahizə olmuşdu. Elə əslində, vaxtilə romantizmi gözümçixdiya salan da bu yalnız mülahizə idi. İndi artıq sübut edilmişdir ki, Qərbi Avropa ədəbiyyatında romantizm, nəinki realizmə qarşı olmamış, hətta realizmin yaranmasına müəyyən şərait də yaratmışdır. Belə olmasayı bir çox ədəbiyyatlarda eyni bir yazıçı həm romantik, həm də realist əsərlər müəllifi olmazdı. Əgər Qərbdə realistlərlə romantiklər arasında müəyyən ideya və üslub fərqləri olmuşsa, bu heç də o demək deyildir ki, guya onlar arasında ölüm-dirim mübarizəsi olmuşdur.

Azərbaycan romantizminin də siyasi və ictimai görüşlərində realistlərlə səsləşən cəhətlər olduğu kimi keşkin şəkildə fərqlənən cəhətləri də olmuşdur. Məsələn: romantiklərin nəzərində bütün tərəqqi və təkamülün, həmçinin azadlıq hərəkatının səbəbkarı, hərəkətverici rəhbər qüvvəsi ziyahılar idi. Cəmiyyət həyatında baş verən bütün maddi, mənəvi inqilablar ziyalıların inqilabı idi. Onlar «Dünya cansız cəsəd, işıqlı fikirləri ziyalılar, ədiblər, filosoflar isə ona can verən, həyat veren hikmet və fəlsəfə huriləridir» deyirdilər. Romantiklərin bu fikirləri XVII əsr maarifçilərinin «filosoflar hakimiyyəti» haqqındaki fikirlərini xatırladırdı. Realistlərdə isə bu mənada maarifçilik ideyaları yox idi. Realistlərdə (Cəlil Məmmədquluzadə, Sabir, Nərimanov) xalq hakimiyyəti ideyası qüvvəli idi.

Romantiklərin nəzərində xalq kütlələri sadəcə məzлum, zavallı, yaziq kütlələr, bədbəxt insanlar idi. Realistlər isə kütləyə, Sabirin fəhlə həyatına həsr etdiyi şerlərində olduğu kimi, siyasi hüquq tələb edən və istismarçı sınıfları vahiməyə salan böyük, qüdrətli, ictimai bir qüvvə kimi baxırdılar.

Romantiklər birinci imperialist müharibəsinə qədər Qərbi Avropa və Amerika xalqlarının maariflənmə yolu ilə artıq həqiqi azadlığa, bərabərliyə nail olduqlarını, Qərbdə bütün ictimai ziddiyyətlərin, əsarətin, köləliyin aradan qalxdığını, Qərb xalqlarının «cənnət misali» bir həyata nail olduqlarını güman edirdilər. Məhəmməd Hadi deyirdi ki:

Mən Şərqə cəhənnəm deyirəm, Qərbə də cənnət...

Realistlər də inqilabçı qərbçilik mənasında Avropa inkişaf yolunu, Avropa mədəniyyətinin qabaqcılığını qiymətləndirir. Şərqi isə, xüsusən islam Şərqiinin, müsəlman ölkəlerinin müasir

qaldığını söyləyirdilər; lakin onlar nə Qərb həyatını cənnət adlan- dirib idealizə edir, nə də Şərq həyatını başdan-başa cəhənnəm he-sab edirdilər.

Birinci Dünya müharibəsinə qədər romantiklərdə islam dini-ni, şəriəti modernizə edib maarifçilik ideyalarına uyğunlaşdırmaq meyli də var idi, qabaqcıl realistlər isə bu meyli istehza ilə qarşı- layırdılar.

Romantiklərlə realistlər arasında bir tərəfdən yaxlılığın, di- gər tərəfdən prinsipial görüş fərqlərinin əmələ gəlməsinin səbəbi nə idi?

Nə zaman ki, bizim romantiklər reallıqla hesablaşır və Azərbaycan həyatının irəli sürüb təsdiq etdiyi müasir ideyalar cəbhəsindən (azadlıq, demokratiya, cümhuriyyətçilik, milli istiqlaliyyət ideyası və s. cəbhədən) eybəcər, ədalətsiz ictimai quruluşu inkar edirdilər, belə hallarda onların reallığa münasibəti, tənqidi fikirləri, etirazları, üşyanları və arzuları realistlərlə düz gəlirdi.

Bunun əksinə, nə zaman ki, romantiklər varlıqla hesablaşmış, köhnəlmış, həyat tərəfindən qəbul edilməyən, tarixilik baxımından da doğrulmamış, müasirlikdən uzaq mücərrəd ideyalarla cəmiyyət həyatına istiqamət verməyə cəhd göstərildilər, belə hallarda onlar realistlərdən, tamamilə, fərqlənir, hətta özlərinin əsas məqsədlərindən, özlərinin yaradıcılıq ideyalarından da uzaqlaşır-dılar.

Bu fikri əyanıləşdirmək üçün həyatda özünü doğrultmamış köhnə mücərrəd ideyalardan birinin – əxlaqi-mənəvi təkamül və onunla əlaqədar olan ümumi məhəbbət ideyasının bizim roman-tikləri nə kimi çıxılmaz ziddiyyətlərə və ağır mənəvi böhranlara düşər etdiyini xatırlamaq kifayətdir.

Birinci imperialist müharibəsinə qədər bizim romantiklər bu mücərrəd ideyalara çox bağlı idilər.

Əxlaqi-mənəvi təkamül və ümumi məhəbbət, xeyirxahlıq ideyasının, başqa sözlə, fərd özünü təkmilləşdirme ideyasının çox köhnə bir ideya olub qədim Hindistandan, Yunanistandan başla- mis dönyanın hər yerində, o cümlədən də orta əsrlərdə Azərbay-can ictimai-fəlsəfi fikrində dərin kök saldığı hər kəse məlumdur. Sonradan bu qədimi ideyaların XVIII əsrə Avropanın maarifçi mütəfəkkirlərinin görüşlərində də (Leybint, Volf, Herder, xüs-sən Jan-Jak Russo və onun davamçılarından olan Veysin görüşlərində) nisbətən yeni məzmunda canlandığı haqqında da çox yaz-

mışlar. XIX əsrədə Lev Tolstoy və Viktor Hüqo kimi böyük sənət-karların görüşlərinə də bu mənəvi təkamül, fərdi özünü təkmilləş- dirmə və ümumi məhəbbət ideyasının qüvvətli təsir göstərdiyi oxucuya məlumdur.

XX əsrin əvvəllərində bu qədim ideyalar bizim romantik ədə- biyyatda yenidən hərəkətə gəldi. Məsələn: A.Şaiqin, «İdeal və in- sanlıq» əsərində insanlığın» dünyaya zülm və haqsızlığın aradan qaldırılması üçün bir çərə yoxmu? – sualına İdeal belə cavab verirdi:

Var ana, bu dərde yalnız dərman.
İslah etsin özünü hər bir insan,
Uymasıñ öz içindəki İblisə,
Bir yamanlıq eyləməsin heç kəsə,
İnsanlığın mənasını öyrənsin,
Sağlam əqlə, temiz qəlbə güvənsin.

H.Cavid də eyni ruhlu:

Arif ol, arif, atma vicdanı.
Ara qəlbində dinü imanı.

Və ya:

«Məhəbbətdir ən böyük din!»

– sözlərini tez-tez təkrar edirdi.

Bu fikirlər heç şübhəsiz ki, oxucuya dərhal Nizaminin:

Kim ki, öz-özünü düşmüsdür başa,
Ona ölüm yoxdur, o ölməz haşa.

Və ya Nəsiminin:

Özünü dərk et həqiqətlər ola aydın sana.

sözlərini xatırladacaqdır.

Nə səbəbə öz dövrlərinə görə mütərəqqi sayılan bu qədimi ideyalar sonrakı əsrlərdə, o cümlədən də XX əsrin əvvəllərində bizim romantik ədəbiyyatda yenidən canlanmışdı?

Çünki bu əxlaqi, mənəvi təkamül və ümumi məhəbbət ideya-sının çox cazibəli görünən cəhətləri var idi. Bu mücərrəd ideyalar insanları məhəbbətə, ali əxlaqi keyfiyyətlərə yiyələnməyə, həm-

cinslərini, dini, milli ayrı-seçkilik qoymadan hamı insanları, hamı millətləri sevməyə, hər yerde, hər işdə xeyirxahlığı müdafiə edib fənaliğə nifrat bəsləməyə, özünü təhlilə, öz mənəvi aləmini təmizləməyə, «kamil insan» olmağa, mənlik, mənəmlilik, xudbinlik, ekoizm hissələrini öldürməyə yalnız özünü deyil, başqalarını da düşünməyə, başqalarına da yaşamağa imkan verməyə çağırırdı.

Bununla belə, bu qədimi mücərrəd ideyalar, hər kəsin ayrı-ayrılıqda öz əxlaqını təmizləməsi yolu ilə bütün ictimai ziddiyətlərin aradan qaldırılacağı, nəsihət yolu ilə dünyəvi harmoniya yarana biləcəyi haqqında xəyal bəsləyirdi. Heç şübhəsiz ki, bu ideyalarda bir demokratizm var idi, lakin bu son dərəcə sadəlövh bir demokratizm idi.

Doğrudur, bizim intibah dövründə, Məsələn: Nizami yaradıcılığında olduğu kimi, XVIII–XIX əsrlərin də maarifçi mütəfəkkirlərinin görüşlərində olduğu kimi XX əsr romantiklərimizdə də bu ideyalar müasir maarifçilik, azadlıq, bərabərlik ideyaları ilə birləşirdi. Belə ki, bizim XX əsr romantiklərinin də nəzərində fərdi özünü təkmilləşdirmə, ancaq ratsionalizm, maariflənmək, elm, idrak sahibi olmaqla mümkün idi. Nizamide olduğu kimi, M.Hadi, A.Şaiq, H.Cavid və A.Səhhatin də görüşlərində rasionallizm, ağıl ən adı istedad hesab olunurdu və ifrat sufi-təriqət ədəbiyyatından bizi tanış olan mistikadan, həqiqəti duyğular vasitəsilə dərk etmək zehniyyətindən, tamamilə, uzaq idi, fərdiyyətçilik meylindən də çox uzaq idi. Məsələn: M.Hadi rabinzonuluğu tənqid edərək yazdı ki, ...insan başlı-başına deyil, cəmiyyət təşkil edib həmcinsləri ilə bir yerdə yaşamağa mecburdur. İnsan yalnız, təkbaşına yaşadığı təqdirdə dirilikdən, həyatdan ləzzət ala bilməz... çünkü insanlar yalnız özü üçün yaşamağa deyil, həm də yaşatmaq üçün, mənsub olduqları bəşər cəmiyyətinə xidmət etmək üçün yaradılmışdır. İnsan, ancaq cəmiyyət halında yaşadığı zaman qüdrətli və yenilməzdir. Təkbaşına, cəmiyyətdən kənar yaşayan insan zəif, gücsüzdür... İnsan övladı bir-birinin köməyinə möhtacdır. İnsanların bir-birinə kömək etməsi isə, hər kəsin cəmiyyətdə tutduğu mövqeyinə görə öz vəzifəsini insancasına ifa etməyə bağlıdır.

İnsancasına münasibətin mənası isə şairə görə bütün insanların ümumi bir məhəbbətlə bir-birinə bağlanmasından ibarət idi. M.Hadi də:

Nahali eşqi-əbnayı-bəşər xatırışanımızdır
Məhəbbət meyvəsi məhsuli-nəxlistəni – canımızdır.
Ürək ərzində bəsləmiş əməl hübü üümimidir.

deyirdi.

Bütün bu xeyirxah fikirlərlə bərabər, hər necə olsa da ümumi məhəbbət və əxlaqi – mənəvi tekamül ideyası həyatda özünü doğrultmayan qədimi, mücərrəd xeyirxahlıq fəlsəfəsi idi və həyat həqiqətləri ilə düz gəlmirdi. Çünkü bu fəlsəfədə insan, insan münasibətləri, mənəviyyəti, əxlaqi və s. ümumiyyətlə, alınır, ictimai əlaqələrdən, konkret ictimai şəraitdən, tamamilə, təcrid edildi. Bizim romantiklərdə, müəyyən illərdə zalımları ədalətli, varlıları mərhəmətli və səxavətli olmağa çağırmaq meylləri də, onların bu mücərrəd xeyirxahlıq ideyasına bağlı olmaları ilə əlaqədar idi.

Qərbi Avropada əxlaqi-mənəvi təkamül və ümumi məhəbbət ideyası fəlsəfəşünasların yazdığını görə İ.Kantdan bir az sonra unudulmağa başlamışdı.

Rusiyada təsirləri Lev Tolstoy yaradıcılığında görünürdü ki, A.Çexov, sonra da M.Qorki tərəfindən tənqid edildi. Azərbaycanda bu ideyalar orta əsr romantik ədəbiyyatında qüvvətli idi. Əslinde bizim XX əsr romantikləri bu ideyaları bir tərəfdən də klassik poeziyamızdan alıb canlandırmışlar.

Belə fikir söyleyənlər də var ki, guya bizim XX əsr romantiklərinin klassik romantik ədəbiyyatımızla heç bir əlaqəsi olmamışdır. Bu, tənqidə dözməyən bir mülahizədir. Bizim XX əsr romantizmini orta əsr romantik ədəbiyyatımızdan fərqləndirən cəhətlər çox olduğu kimi onların arasında yaxın tellər də çox olmuşdur.

Bizim realist ədəbiyyatımızda bu qədimi ideyalara münasibet necə olmuşdur? Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabidən başlamış Cəlil Məmmədquluzadə, Nərimanov və Sabirə qədər realist yazıçılarımızın görüşlərində bu qədimi ideyaların demək olar ki, heç izi-tozu da yox idi.

Bəs, bu ideyalar bizim romantiklərə nə üçün cazibəli görünürdü?

Mən gənc fəlsəfəşünaslığımızın yerinə olsaydım, «Azərbaycan ictimai-fəlsəfi fikrində əxlaqi-mənəvi təkamül və ümumi məhəbbət ideyaları və onların aqibəti» mövzusunda bir əsər yazardım. Belə bir tədqiqat əsəri çox maraqlı olardı. Birinci ona görə ki, bu ideyalar vaxtile, bir çox xalqların fəlsəfi ictimai və ədəbi

fikrində kök salmışdır. İkinci ona görə ki, xalqların çoxu sonradan bu mücərrəd ideyalardan qəti şəkildə üz döndəmişdir ki, bunun da səbəbləri ibrətlidir. Üçüncü ona görə ki, bu qədimi mücərrəd ideyaların izləri dini etiqadla birləşmiş şəkildə şüurlarda indi də sezilməkdədir. Nəhayət ona görə ki, bu ideyaların əvvəli, doğuşu çox təntənəli, dəbdəbəli və cazibəli olduğu halda, aqibəti çox keçərli və faciəli olmuşdur.

Cox ibrətlidir ki, bu dəbdəbəni də, cazibəni də, onun çox keçərli faciəli aqibətini də, biz XX əsr romantiklərinin dərin mənəvi böhranlarında aydın görürük.

Məsələn: Birinci Dünya müharibəsinə qədər «İnsanın əqli böyük, fikri ucadır, insan varlığın əşrəfidir» – deyən bizim romantiklər müharibə dəhşətlərinin şahidi olduqdan sonra belə bir nəticəyə gəldilər ki, görünür insan təbiəti, yaradılışı etibarilə vəhşi, yırtıcı, qan içəndir, şər mənbəyidir:

Təbii, demək hərbi-zərbi-bəşər,
Bəşər, yəni dünyada xəllaqi şər.

M.Hadinin qəzəb və kinayə ilə dolu «Ası şerlər»nin birində şeytan Allaha deyirdi:

Mən söylədim əvvəl sənə, ey xaliqu-aləm,
Xəlq eyləmə bu adəmi, bərbad olur aləm.
Qanlar tökcəkdir, verəcək xaki fənayə,
...Xunriz olacaq, ey mənim Allähim o adəm,
Xəlq etmə bunu, xəlq edəsi şeymi bu insan?
Bir dirləmədin fikrimi ey xaliqu-sübhən!
Minlərcə sənə keçdi yenə, adəm, o adəm,
Sən düzəxi söndür, bu cahan oldu cəhənnəm.

H.Cavidin «İblis» faciəsində bu baxış daha geniş yer tuturdu:

...Bəllidir insandakı xilqət;
Sizlərdəki ülfət, sonu vəhşət,
Sizlərdəki şəfqət, sonu nifret,
Sizlərdəki rəhmet, sonu lənət...

Ədalətsiz müharibələrin törətdiyi dəhşətləri, fəlakətləri pis-lərkən, romantiklər, ümumiyyətlə, insanı, «bəşəri», təqsirləndirdilər, çünki onların yaradıcılığında insana baxış ümumi, mücər-

rəd idi. Müharibədən əvvəl maarif ve mədəniyyətin inkişaf etdiyi ölkələrdə insanın dəyişdiyini, böyük ağıl sahibi olduğunu, xarüqələr yaratdığını, insan idrakinin sərhədlərinin hüdudsuz olduğunu, təlim-tərbiyə vasitələrile hər yerdə insanın kamala çatmasının, adı əxlaqi keyfiyyətlər kəsb etməsinin mümkün olduğunu təsdiq edən romantiklər müharibə dəhşətlərini görəndən sonra bu nəticəyə gəldilər ki, insan hər nə qədər maariflənsə də yənə onda «ibtidai vəhşi bəşər – instinktləri qalmış, bəşər heç bir genetik inkişaf yolu keçmədən yənə də vəhşi, anlaşılmaz bəşər» olaraq qalmış, nə elm, nə maarif, nə təlim-tərbiyə ibtidai vəhşi instinktləri ləğv edə bilməmişdir.

Məhz bu səbəbə görədir ki, müharibədən əvvəl «gözəl sözün», «gözəl nəsihətin» «işıqlı düşüncənin» böyük əhəmiyyətindən dənə-dənə yazan romantik belə bir nəticəyə gəldi ki:

Gözəl söz, canlı söz, parlaq söz ilə olmayı bidar,
...Bəşər tarixi matəmdir, bəşər tarixi möhnətdir.
...Bu çirkinlikdən əl çəkmir neçin bu qan tökən insan?
Demək kamil deyil beyin, olurkən də təkamulyab...

(M.Hadi)

Müharibəyə qədər Qərb xalqlarının maariflənmək sayəsində tam azadlıq, hürriyyət əldə etdiklərini güman edən romantik, müharibə illərində bu nəticəyə gəldi ki, bu hürriyyət, ədalət, bərabərlik sözləri də yalan, uydurma imiş:

Hürriyyəti – vicdan ki, deyirlər adı vardır...

(M.Hadi)

Yaxud:

Hürriyyət ah, o məncə fəqət dadlı bir xəyal,
Dünyada varmı hürr əcəba? İştə bir sual!
(H.Cavid)

Müharibədən əvvəl bəşərin azad gələcəyinə böyük ümid bəsləyən romantik müharibə illərində bu nəticəyə gəldi ki:

Cox çətinləşdi bu günlər yaşamaq dünyada,
Daha müşkülləşəcək, bilməliyiz fərdə da.
(M.Hadi)

Müharibədən əvvəl ümumi məhəbbət ideyasının təbliği yolu ilə ictimai bərabərliyin, millətlər, xalqlar arasındaki bərabərliyin mümkün olacağı haqqında xəyal bəsləyən romantik müharibə illərində bu nəticəyə gəldi ki:

Cahan əhli uzaqlaşmış ümumi bir üxüvvətdən.

(M.Hadi)

Müharibə illərində romantiklər, din və şəriəti modernizə edib onu maarifçilik ideyalarına uyğunlaşdırmaq meylindən də qəti şəkildə uzaqlaşdılar.

M.Hadi yazılırdı ki, nə Musanın yedi-beyzası nə İsanın ümumi məhəbbət ideyası, nə Məhəmmədin Quranı insanlığı xilas edə bilməmiş, insanlığa səadət bəxş edə bilməmişdir.

Ziyabəxş olmadı insanlara Tövrat ilə Quran.

Ziyadar etmədi millətləri

İncil ilə İyqan...

H.Cavid elan etdi ki:

Qulaq verməm mən əsla bir xitabə,
Pərəstiş cıləməm heç bir kitabə.

Əvət, Quran, Zəbur, İncilü, Tövrat

Birər röya ki, zor təsviri heyhat.

Birər röya bütün əlvahı-aləm

Birər röya cənnət, ya cəhennəm

Və tələb etdi ki:

Etiqad, əxlaq, adət, hər nə var.

Həp kökündən qaldırın divanəvar!

Bir sözlə, müharibə illərində romantiklər özlərinin əvvəlki ideyalarından uzaqlaşmışdılar. Ancaq bu uzaqlaşmanın iki tərəfi vardı. Birincisi bu idi ki, onlar bir tərəfdən qədimi mücərrəd ümumi məhəbbət ideyasından və dini şəriəti modernizə etmək meyllərindən uzaqlaşmışdılar ki, bu çox təbii idi; çünkü varlıq, həyat bu ideyaları doğrultmurdu.

Heç təsadüfi deyildi ki, romantiklərin özlərinin də reallığı az-çox eks etdirən əsərlərində (məsələn: H.Cavidin «Şeyda», «Uçu-rum», A.Şaiqin «Zəmanəmizin qəhrəmanları», A.Səhhətin «Əhmədin qeyrəti» əsərləri, M.Hadinin Səttarxan hərəkatına həsr etdiyi şerlər) bu mücərrəd xeyirxahlıq ideyaları təsdiq edilməmişdi. Bu əsərlərin heç birində «ümumi məhəbbətdən» əsər-əlamət belə, görünmürdü. Beləliklə, qədimi ideyalarдан uzaqlaşmaq müsbət, həm də təbii hal idi. Lakin ikinci tərəfdən romantiklər özlərinin azadlıq, bərabərlik, qardaşlıq, azad gələcək kimi gözəl, müasir ideyalarından da uzaqlaşış, bunları da şübhə altına alırlılar ki, bu artıq başqa məzmun daşıyırdı və açıq mənəvi böhran idi. Bu, sadə bir ümidsizlik, tərəddüd deyil, romantikləri 1905-ci il inqilabından bəri ürəklərində bəsləyib, əzizlədikləri azadlıq ideyalarının amansız varlıqla, müharibə dövrünün gerçəkliyi ilə üz-üzə gəlməsi və bu toqquşmada parlaq ideyaların geri çəkilməsi hadisəsi idi. Eybəcərliyi inkar edən romantiklər bu dəfə özlərinin parlaq ideyalarını da inkar edib, onlardan uzaqlaşır, onları şübhə altına alırlılar ki, bu arzuedilməz bir hadisə idi. Həm də bu uzaqlaşma müvəqqəti deyil, həmişəlik görünürdü. Bu o demək idi ki, əlvəda, gözəl, parlaq, cazibəli ideyalar, azadlıq, qardaşlıq, bərabərlik... heç biriniz baş tutmadınız!

Güman etmək olardı ki, bu ağır mənəvi böhranlardan sonra bizim romantiklər artıq özlərinin «dünyani ideyalar idarə edir» prinsipindən uzaqlaşış, real həyat həqiqətləri ilə hesablaşacaqlar. Lakin belə olmadı, romantizmin yaradıcılıq metodu buna imkan vermədi. Özlərinin əvvəlki gözəl ideyalarına, nəsihətlərinə küskün olan romantiklər bu dəfə də başqa bir mücərrəd ideyaya «həyat daimi mübarizədən ibarətdir» ideyasına bağlandılar və imperialist müharibəsi dəhşətlərindən belə bir empirik nəticə çıxardılar ki, təbiətdə olduğu kimi cəmiyyətdə də həyat qüvvətlilərlə zəiflərin daimi mübarizəsindən ibarətdir, kim qüvvəli isə o yaşaya-caqdır.

Oxucu nəzərdə tutmalıdır ki, haqqında bəhs etdiyimiz dövrdə, müharibə illərində, bir tərəfdən köhnə, mücərrəd ideyalarдан ayrılmış, ikinci tərəfdən də azadlıq, bərabərlik, qardaşlıq, demokratiya kimi parlaq ideyaları da şübhə altına almaq və biri-digərini əvəz edən nəzəriyyələrə uymaq bir çox xalqların ictimai fikrində və ədəbiyyatında özünü göstərən ümumi bir hal idi. Bizim ədəbiyyatımızda da bu tərəddüdlər, mücərrəd ideyaların biri digərini

əvəz etməsi halları daha çox romantiklərin görüşlərində təzahür etmişdi. Həyat mübarizəsi ideyası da bunlardan biri idi.

Məlum olduğu üzrə, bu mücərrəd ideya da çox qədim olmasa da hər halda köhnəlmış ideya idi. Həyat mübarizəsini xilqətin əzəli və əbədi qanunu hesab edən bu «nəzəriyyə» XIX əsrin axırlarında kifayət qədər təqnid edilmişdi.

Bizim romantiklər bu dəfə də bu köhnə ideyani təbliğ etməyə başladılar, yenə də mücərrəd fəlsəfəçilik başladı:

Dirilik arzusu ilə ölür öldükən millətlər.
İnanmışdır buna – dünyadəki əhli-həqiqətlər.

Ölənlər, öldürənlər həp bu məqsədlə mübarizdir,
Bu qanuni-təbiətdir, bütün aləmdə barizdir.

(M.Hadi)

Yaxud:

Əmin ol, nerdə dirilik varsa, mütləq orda qovğa var.
Bu bir qanuni-hikmət, sırrı-xilqətdir ki, məhv olmaz.
Bəsib-kəsmək, yakıb-yixmaq azalmaz daima artar
Bu bir boziqeyi-qüdrətdir ki, bundan kimsə qurtulmaz.
Çalış həp qalib ol, mərd ol, bu aydın bir həqiqətdir,
Cahan bir nazənin dilbər ki, yalnız mərdə qismətdir.

(H.Cavid)

Heç şübhəsiz ki, bu sözləri ilə romantiklər məzлumları, əzilən kütlələri, məhkum xalqları hüquq, ədalət uğrunda mübarizəyə çağırırlar. Bununla belə, bu görüşdə həyat mübarizəsini xilqətin əbədi sırrı, qanunu hesab etmək anlayışı da gizlənirdi ki, bu təbliğat hakim siniflərə, hakim millətlərə də xoş gələ bilərdi.

Demək, biz XX əsr romantiklərimizin yaradıcılığında və dünyagörüşündə bir çox gözəl, işıqlı, mütərəqqi fikirlərə yanaşı, idealin özünü doğrultmaması hallarını və bunun nəticəsində həm varlığa, həm də ideyalara münasibətdə qeyri-sabitlik hallarını, fəlsəfi görüşlərdə müəyyən tərəddüdləri, şübhəçilik, skeptisizm hallarını, real varlıqla az hesablaşmaq hallarını, xəyalın, romantikanın məzмunu ilə gerçeklik arasındaki ziddiyəti və müəyyən hallarda qədimi ideyalara bağlılıq hallarını da aydın müşahidə edirik.

Eyni epoxanın realist yazıçılarının görüşlərində isə belə bir qeyri-sabitlik görünmürdü. Birinci ona görə ki, bizim XX əsrin

Cəlil Məmmədquluzadə, Nərimanov kimi realistlərində materialist dünyagörüşü çox qüvvətli idi. Onlar hər çeşid idealizmdən, tamamilə, uzaqlaşmış yazıçılar idi.

Lakin bu materialist dünyagörüşü mühüm şərt olsa da yeganə səbəb deyildi. Dünya ədəbiyyatı tarixi təcrübəsi göstərmişdir ki, realistin də materialisti və idealisti olmuşdur, romantikin də. Bədii idrak prosesində dünyagörüşü çox mühüm rol oynasa da, özü özlüyündə yaradıcılıq metodu əmələ gətirmir. Dünyagörüşü ayrılıqda hələ yaradıcılıq metodu deyildir.

Bizim XX əsr realistlərinin öz görüşlərində möhkəm və sabit olub, mücərrəd ideyalara qapılmamasının ikinci mühüm bir səbəbi də bu idi ki, realist yaradıcılıq metodunun təbəti buna yol vermirdi. Realistlər birinci növbədə həyat həqiqətləri ilə hesablaşdırıllar. Onların görüşlərini formalasdıran, istiqamətləndirən də bu real həqiqətlər idi. Məsələn: həyat həqiqətlərinin müşahidə tədqiqi və təhlili konkret şəraitdə bütün insanlar arasında ümumi məhəbbətin mövcud olduğunu təsdiq etmirdi ki, realistlər də bu ideyanı təsdiq və təbliğ edəyidilər! Təpədən dırnağa qədər silahlanmış imperialist dövlət xalqları əsərət altına alır, hakim millətlər məhkum millətləri ayaqlayıb-tapdalayır, hakim istismarçı siniflər fəhlə və kəndlinin qanını içirdilər... Realist yazıçının yaradıcılıq laboratoriyasındaki həyat həqiqətləri bunlar idi, ümumi məhəbbət haradayıd!

Yaxud, fəryad edən ziddiyətlərlə dolu olan bu cəmiyyətdə mənəvi-exlaqi təkamül, fərdi özünütəkmilləşdirmə ilə məşğul olan kim idi ki, realist yazıçı da bu ideyanı qəbul və təsdiq edə bilsin? Kimlər, mənəvi-exlaqi təkamül ilə məşğul idilər, xudayar-bəylər, şeyx-nəsrullahlar, hacıhəsənlər, xanlar, bəylər, kapitalistlər? Səsi çox uzaqdən gələn insaf, vicdan zehniyyəti kimləri xoşbəxt etmişdi, məmmədhəsən əmiləri, novruzəliləri? Realist yaradıcılıq metodunun təbəti bu canlı həyat həqiqətlərini qoyub, mücərrəd ideyalara qapılmağa yol vermir. Demək, qabaqcıl dünyagörüşü ilə yaradıcılıq metodu eyni anlayış olmasalar da bir-birini tamamlayırırdı.

Bizim XX əsr təqnid realizmi Azərbaycan realizminin socialist realizmine qədərki ən yüksək mərhələsi idi.

Bizim XX əsr realistlərimizin öz görüşlərində möhkəm, sabit, romantiklərimizin isə qeyri-sabit və mütərəddid olmasına yaradıcılıq metodunun rolü, təsiri nədən ibarət olmuşdur? Bu suala ob-

razlı şəkildə cavab verməli olsaq deyə bilərik ki, realistlərimizin yaradıcılığında fəal, istiqamətverici rolü real həyat həqiqətləri oy-nadığından realistlər bu həyat həqiqətlərindən elə bir bina qurmuşlar ki, bu binanın həyata, gerçəkliyə və ideyalar aleminə baxan qapı-pəncərəsini tez-tez dəyişməyə ehtiyac hiss olunmamışdır. Realistlərdəki ideya sabitliyi də bu realist yaradıcılıq metodunu ilə elaqədar olmuşdur.

Romantiklərimizin yaradıcılığında isə fəal istiqamətverici rolu daha çox ideyalar aləmi oynadığından onların qurduqları və mücərrəd xeyirxah ideyalarla süslədikləri, bəzədikləri bina çox gözəl, cazibəli olsa da, bu binanın müasir canlı həyata və ideyalar aleminə baxan qapı-pəncərəsi yerinə qoyulmadığından, romantiklərin özləri belə, bu qapı-pəncərələri tez-tez dəyişməyə, daha münasib görüş pəncərələrini tez-tez dəyişməyə, daha münasib görüş pəncərələrini axtarmağa, «həqiqət axtarıcılığı ilə» məşgul olmağa məcbur olmuşlar. Çünkü bu ideya pəncərələrinin birindən insan qüdrətli, əzəmətli, böyük fikirli, xeyirxah, əməlpərvər bir varlıq kimi, o birindən isə hələ kamala çatmamış, yırtıcı, qaniçən, «ilk vəhşi bəşər» kimi görünmüdüdür. Bu, ideya pəncərələrinin birindən baxanda Qərb həyatı, burjua tərəqqisi cənnət, maarifin, texniki tərəqqi-təkamülün sonu səadət kimi, o birindən fəlakət kimi görünmüdüdür. Bu ideya pəncərələrinin birindən azadlıq, hürriyyət mümkün, o birindən qeyri-mümkün; birindən gələcək parlaq, o birindən xeyli dumanlı, qaranlıq və hal-hazırda nisbətən daha da dəhşətli görünmüdüür və s.

Bu müqayisərlə mən heç də XX əsr tənqidçi realist ədəbiyatımızı romantik ədəbiyyatımıza, tamamilə, qarşı qoymaq, ikinçinin əhəmiyyətini, tarixi xidmətini azaltmaq və bədii nailiyyətlərini inkar etmək niyyətində deyiləm, hərəsinin öz yeri, öz mövqeyi olmuşdur. Hər ikisini «zəmanə özü yaratmışdı».

Bizim romantiklər də özlərinə görə məslək adımı, ideyalı, mübariz, döyüşkən, mücadileçi yazıçılar idi.

A.Şaiq müsbət qəhrəmanların birinin dili ilə deyirdi: «...fikir-cə romantizm məsləkini təqib etdiyim kimi, ləfz və mənaca dəxi demokratlıq tərəfdarıyam... Qardaşım, mən daim qırıq könüllərdə, yırtıq libaslarda, uçuq-sökük daxmalarda dolaşıram. Onların bütün dərd və kədərinə şərik olur, onlarla bərabər gülür, bərabər ağlayıram. Aristokratları sevmədiyim üçün onlardan bəhs etməyi də sevməm».

Bizim XX əsr romantiklərinin nəzərində romantizm elə-bele bir ədəbi üslub kimi deyil, bir məslək kimi qiymətli idi, bu məsləkin mənası mahiyyəti də demokratizm dən, uçuq-sökük daxmlarda yaşayan xalqların insani hüquqlarını müdafiə etməkdən ibarət idi.

Məlumdur ki, Qərbi Avropada və Rusiyada da romantizm, hər şeydən əvvəl felsəfi, siyasi-ictimai bir məslək idi. Viktor Hüqo da müəyyən mənada «romantizm və sosializm eyni şeydir» demişdi. Bizim Məhəmməd Hadi və «Bərabərlik aləmindən» əsərində Qərb romantikləri kimi utopik şəkildə olsa da sosializmi müdafiə və tərənnüm etmişdi. Bu əsərdə Hadinin xəyalında yaratdığı, gecəsi də, gündüzü də işıqlı olan «bərabərlik şəhərində» bütün köhnə dinlər, etiqadlar unudulmuşdu. Burada nə dini, nə də milli ayri-seçkilik vardi. Cəmiyyətin bütün üzvləri, hər cəhətdən bərabərhüquqlu qardaşlar, vətəndaşlar idi. «Bərabərlik aləmində» həkim-məhkum, varlı-yoxsul da yox idi. Bütün əhali cəmiyyətin bərabərhüquqlu üzvləri idi. Mülkiyyət də ümumi, ictimai idi. Hami işləyir, zəhmət çəkir bərabər bölüşürdülər. İctimai quruluş cümhuriyyət üsuli-idarəsinə əsaslanırdı...

Bu misaldan aydınlaşdır ki, bizim XX əsr romantizmində utopiya da müəyyən yer tutmuşdur. M.Hadinin utopiyası bir çox cəhətdən bize Nizaminin «İskəndərnâmə» əsərinin sonundakı məşhur utopiyasını xatırladır. Axtaran olsa, bizim şifahi xalq ədəbiyyatında da bunlara bənzər utopik görüşlərə rast gəlmək olar. Yeri gəlmışkən, xatırlatmaq faydasız olmaz ki, bir çox xalqlar özlərinin şifahi və yazılı ədəbiyyatındakı utopik görüşləri tədqiq edib öyrənmişlər. Çox təəssüf ki, bizdə bu problemlə maraqlanan olmamışdır. Heç şübhəsiz, bu vəzifə də bizim gənc filosofların, sosioloqların öhdəsinə düşür.

Məqsəddən uzaqlaşmayaq. Müqayisələrdən mənim məqsədim heç də bizim romantizmin tarixi xidmətinə kölgə salmaq deyildir.

İndi bizdə söhbət sosialist incəsənətində klassik romantizmin ənənələrindən necə faydalanaq problemi üzərində gedir. Realizm haqqında olan bu müşavirədə də bizim XX əsr romantizmindən, onun ictimai təbietindən və estetik prinsiplərindən söhbət açmaqdən məqsəd, ümumiyyətlə, müasir dövrə klassik müterəqqi romantizm ənənələrinə münasibətimizi aydınlaşdırmaqdır. Bu məsələ indiki şəraitdə bir də ona görə vacib olmuşdur ki, indi so-

sialist realizmə özlərinin «yeni münasibətlərini» göstərməyə başlamışlar. Kapitalist ölkələrində realizmə qarşı romantizmi yenidən bərpa etmək meylleri yaranmışdır. Revizionistlərdən də kimişi romantizmi müdafiə edib onu, romantik yaradıcılıq metodunu «azad sənət» kimi sosialist realizminə qarşı qoyur; bir başqası romantizmi pisləyib sovet ədəbiyyatını romantik metodla yaradılmış və «reallıqla əlaqəsi olmayan» ədəbiyyat hesab edir. Məqsəd həqiqəti aydınlaşdırmaq və yeni dünya incəsənətinin klassik romantizm ənənələrinə münasibətini düzgün qiymətləndirməkdir.

Hər kəsə aydın olan və sovet ədəbiyyatının təcrübəsinin də təsdiq etdiyi həqiqətlərdən biri budur ki, yeni dünya incəsənəti və ədəbiyyatı tənqidin realizmin gözəl ənənələrinə əsaslandığı və ondan faydalandığı kimi, klassik mütərəqqi romantizmin də ənənələrindən, sənətkarlıq xüsusiyyətlərindən faydalananmış və faydalınlıdır.

Ancaq «romantizmin də dəyərli sənətkarlıq ənənələri bizim üçün qiymətlidir» – demək, heç də romantizm yaradıcılıq metodunu bərpa etmək demək deyildir.

Zəmanəsinin böyük sənəti olan klassik romantizm özünəməxsus ideya-estetik prinsipləri olan, özünəməxsus məsləki, yaradıldığı tarixi şəraitə görə konkret yaradıcılıq idealı olan bir metod kimi, fikrimcə, öz ömrünü, öz dövrünü yaşayıb başa vurmuş, tarixi vəzifəsini yerinə yetirmiş və öz yerini çıxdan realizmə tərk etmişdir.

Sənəminin özü, onun müasirləri də hər şeydən əvvəl həqiqətin böyük və qüdrətli bir müdafiəcisi kimi tanımışdır. Şair hələ yaradıcılığının ilk dövrlərində yalnız Azərbaycanda deyil, bəlkə bütün Yaxın Şərqdə zülm, haqsızlıq, əsarət, cəhalət və nadanlığa qarşı od püşkürən alovlu şerlərilə böyük şöhrət tapmışdır. Nəsimi bədii söz silahına hənsi məqsədlərə müraciət etdiyini kimsədən gizlətməmişdi. Hansı məslək sahibi olduğunu, hənsi məfkurələr uğrunda çarşıdığım açıq-aydın, mərd-mərdanə bütün dünyaya elan edərək demişdir:

EŞQ VƏ AZADLIQ MÜĞƏNNİSİ

Nəsiminin hansı ildə və hansı gündə anadan olduğunu xəbər verən yoxdur. Lakin böyük şairimizin öz böyük əməlləri uğrunda nə zaman və harada öldüyünü xalq öz hafizəsində mühafizə edə bilmışdır. Nəsiminin ölümü böyük bir qəhrəmanın ölümü idi. Şair həqiqəti söylədiyinə görə düşmənləri onun diri-dirə dərisinin soyulmasına hökm vermişdilər və o, rənginin saralmasına istehza edən müddəilərinə: «Mən bir günəşəm, günəş qürub etdiyi zaman saralar» demişdir. Nəsimi doğrudan da, əsrinin tutqun, qaranlıq göylərinə aydın bir səhər gətirən bir günəş idi. Vaxtile, Qərb öz Cordano Brunosunun ölümü ilə həyəcanlanıb dalgalandığı kimi, qoca Şərq də bu böyük azərbaycanının ölümü ilə həyəcanlanıb dalgalanmışdı.

Nəsimini onun müasirləri də hər şeydən əvvəl həqiqətin böyük və qüdrətli bir müdafiəcisi kimi tanımlırdı. Şair hələ yaradıcılığının ilk dövrlərində yalnız Azərbaycanda deyil, bəlkə bütün Yaxın Şərqdə zülm, haqsızlıq, əsarət, cəhalət və nadanlığa qarşı od püşkürən alovlu şerlərilə böyük şöhrət tapmışdır. Nəsimi bədii söz silahına hənsi məqsədlərə müraciət etdiyini kimsədən gizlətməmişdi. Hansı məslək sahibi olduğunu, hənsi məfkurələr uğrunda çarşıdığım açıq-aydın, mərd-mərdanə bütün dünyaya elan edərək demişdir:

Sirri-ənəlhəq söylərəm, aləmdə pünhan gəlmışəm,
Həm hək derəm, həq bəndədir, həm xəmti-insan gəlmışəm.
Həm lövhü-törətü zərub, incilü-fürqənə sühəf,
Həm bən kələmi-natiqəm, həm cəmi-Quran gəlmışəm.
Gəlmış cəhənə şərh edər indi Nəsimi haqq sözün,
Ani kim idrak eyləsəm bən sirri-pünhan gəlmışəm.

Lakin Nəsiminin öz böyük məsləki uğrunda mübarizə apardığı qaranlıq əsrdə söz mülkündə yalan, təzvir, aldadıcılıq və hökmranlıq edirdi. Doğru söz zəher kimi acı idi. Həqiqəti söyləyənlər dilindən dara çəkilirdi. Mində bir adamın sözü ilə işi, qəlibi ilə əməli bir-birinə uyğun gəldirdi. Şairin yaşadığı dövrde, həqiqətən, elm və fəzilətin ucuz olduğunu, hiylə və təzvir bazarının

isə, rəvac olduğunu onun aşağıdakı «Bulunmaz» adlı məşhur məsnəvisindən aydın öyrənə bilərək:

Dərdü-qəm ilə yandı könül yar bulunmaz,
Çox dərə-diyar istədi, – diyar bulunmaz.
Yərən deyici çıxdurur, əmma bəhəqiqət,
Firsət gələcək yəri-vəfədar bulunmaz.
Adət budurur kim dili dildərə verərlər,
Dil getdi əlimizdən dildərə bulunmaz,
Neçə kişilər dəviyi-islam edər, əmma,
Tək arada bir xaç ilə zünərə bulunmaz.
Hər bihünər ənsabılı mənsubları tutdu,
Sahibhünərə mənsəbə vadar bulunmaz.
Hər kişidə bir cübbəvü dəstar olur, əmma.
Min başda biri layiqi-dəstar bulunmaz.
Tərrar gər alırsa qəməri raxti rəvadır
Çün qafılədə bir kişi bidar bulunmaz.
Rizq ilə riə üşdə kəsad eylədi fəzli,
Elm əhlinə bir rövənəqi-bazar bulunmaz.
Var özünü faş etmə, Nəsimi, kişiyyə kim,
Aləmdə bu gün məhrəmə-əsrar bulunmaz.

Bütün bunlara görədir ki, Nəsimi təkcə özünün böyük həqiqət aşığı olduğundan bəhs etməklə kifayətlənməyib eyni zamanda sözə alver edənləri, vicdanını açıqdan-açıqə tərəziyə qoyub satanları qamçılıyır, doğru sözün, saf vicdanın yolunu şər qüvvələrin məddahı olan söz alverçilərindən təmizləyirdi. Nəsimi hər şeyin alınıb-satılmasını mümkün hesab edir, lakin müqəddəs söz, müqəddəs vicdan alverini qeyri-mümkin hesab edirdi. Şairin fikrincə hər şey tərəziyə girə bilər, sözdən başqa; cünki söz saf vicdanın ifadesidir. Nəsimi söz ilə alver edənləri öz namusu ilə alver edənlərdən də alçaq hesab edirdi. Adamları sözü bütün, qəlbini, vicdanı bütün olmağa çağırırdı:

Hər kimin feli riyadır, ya sözü gerçek deyil,
Qövlünə inanma anın, hiç say iqrarını.
Darə çıx, yan, ey ənəlhəq söyləyən Mənsur, eğer
Axırət darindən istərsən selamət darını.

Nəsimi doğru söz, təmiz vicdan və təmiz əxlaq tərəfdarı idi. Şair, sözü ilə əməli bir olan adamları yalançı, paxıl və xain adam-

lardan həmişə uzaq olmağa çağırır, dil pəhləvanlarına acı nifrətlər yağıdırırı:

Dil bazarçısı yalandır, varmazam bazarına
Gerçək olmaz əyri dil, inanmazam iqrarına.
Sadiq oldur dilini könlü ilə bir eyləyə,
Əyri dildən nəsnə gəlməz durmuşam inkarına.

Nəsiminin düşmənləri xalq arasında avamlıq, cəhalet və nadanlığı təbliğ edir, insanları itaətkar olmağa, kölə təbiətli olmağa, kor-koranə etiqad sahibi olmağa, heyvani bir sövq-təbii min illər-dənqalma adətlər, bidətlər yolu ilə getməyə çağırırdı. Nəsiminin düşmənləri mistik insan uğrunda mübarizə aparır, insanları sadəcə cansız bir maşına çevirmək üçün əllərindən gələni edirdilər. Düşmən qüvvətli və inadkardı. Elə bir düşmənə avam, müti və mistik insan qalib gələ bilməzdi. Bunun üçün, ancaq qüvvətli insan, yüksək şür və idrak qabiliyyətinə sahib olan polad iradəli, mübariz insan lazımdı. Nəsimi bu həqiqəti çox gözəl və aydın başa düşmüdü. Onun şəxsiyyətini və sənətini yüksəldən də bu anlaq idi. Buna görədir ki, bədii sözün qüvvətindən istifadə edərək qüdrətli, tələbkar, şüurlu insan yaratmayı, məğrur, mübariz insan tərbiyə etməyi şair həyatda özüne böyük məqsəd və məfrukə olaraq seçmişdi.

Hər bir dahi yazıçı öz yaradıcılığında bir həqiqət axtarır. Nəsiminin axtardığı həqiqət də mübariz, iradəli, tələbkar və məğrur insan idi. Belə bir insanı şair bütün ömrü boyu əlində fanar, əsri-nin qaranlıq, hücrə guşələrində axtarır, həm də böyük bir həsrət-lə axtarırı:

Qani bir əhdü-peymani bütün yar?
Qani bir qövlü gerçək, doğru dildar?
Qani həqqi bilən gerçək ər kim.
Ola doğru anın dilində kəftər?
Qani dövranda bir qəlbə dəğəlsiz?
Qani aləmdə bir arıcı dinar?
Qani dünyadə iqrar eyleyən kim
Ki yoxdurur anın könlündə inkar?
Qani şol incili-ari sədəf kim,
Buluna anda min lölöü şəhvar?
Qani Mənsurlıyın bir həqqə aşiq,
Asila eşq içində başı bərdar?

Qani gerçəkliyin bir həqqə aşiq?
Qani görmüş həqi bir əhd-i-dildar?
Qani qəflət şərabində bir ayıq?
Qani əsrüklerin cəmində huşyar?
Qani əhdində şol sabitqədəm kim,
Qoyum anın adın doğru, vəfadar?
Qani dünyadə iqrar eyləyən kim
Ki yoxdurur anın qəlbində inkar?

Nəsimi özünün şüurlu müasirlərini Mənsur kimi haqq, azadlıq uğrunda candan keçməyə çağırırdı. Belə adamların sayı çoxalmadıqça haqsızlığa qələbə calmaq mümkün olmayacaqdır. Buna nail olmaq üçün isə insanların öz qüvvələrinə inanmaları lazımdır. İnsanlar bilməlidir ki, həyatın əsl mənası azad olmaq və azad yاشamaqdır. Nəsimi insanları kamil olmağa çağırırdı:

Naqis vicudə çün kim nöqsan gəlir həmişə,
Cəhd ele kamil ol kim gəlməz kamalə nöqsan.

Şair özündən əvvəl gəlib-gedən böyük şəxsiyyətlərin, azadlıq, səadət aşıqlarının insan haqqındaki fikirlərini yenidən nəzmə çəkməklə öz oxucularına insanlığın böyük məziyyətləri haqqında dərs verirdi. İnsanların əsrərcə pərəstiş etdikləri mövhüm qüvvələrdən birdəfəlik əl çəkib ağıl və idrak yolunun tutmalarını tələb edirdi.

Dir müvəhhidler və mühəqqiqlər:
Bilməgū işləmək risalətdir,
Alim olan qəvidir insan,
Divü-ifrütü-cin cəhalətdir.
İstilah, istimai insan
Zəfərü-fəth dəxi nüsətdir.
Bir günəşdir Nəsimi kim anın
Gecələr zərrəsinə həsrətdir.

Mistikə insanı alçaldır, həyatdan və səadətdən uzaqlasdır, insanı zəif və aciz edir. Nəsimi itaətkar axırət adamının yerinə yeri, qüvvətli, şüurlu həyat adımı qoymaq istəyirdi; çünkü Nəsiminin dini də həyat dini idi. Nəsimi varlığın tacı, dünyanın əşrefi olan insanı hər addımda alçaldan, insanı torpaqdan da qiymətsiz hesab edənlərin başına məntiqin iti qlincini endirir və möglub etdiyi düşməninə acı-acı gülüb deyirdi:

Ey daşəvü-turabə deyən qiyəti-gövhər,
İnsan bu hüsn-letiſilə gövhər deyilmidir?
Ey həsrəti-zərilə gövhər, istə mərifət,
İnsanda mərifət gövhəri-zər deyilmidir?

Nəsimi, ümumiyyətlə, batıl etiqadların, əfsanələrin əleyhinə idi. Əfsanə istər əşya olsun, istərsə xəyalın uydurduğu fantaziya olsun ona pərəstiş etməyi şair insan üçün ən alçaq bir iş və nadanlıq hesab edirdi. İnsanın özündən aşağı varlıqlara qul olmasını, əşyalara və təbiət hadisələrinə tapınmasını Nəsimi dəlilik əlaməti kimi qarşılayırdı. Nəsimi əfsanəyə sitayış edilən yerdə insan yoxdur deyirdi. Şair bütün ömründə həqiqi insanı, ancaq batıl etiqadların məhv olduğu yerdə axtarırdı. Öz qüvvəsinə inanmayan, əfsanəyə pərəstiş edən insan Nəsimidə qəribə bir təəccüb doğururdu:

Kəbəvü deyr nədir, qeyr nədir, seyr nədir.
Məscidü bütkədəvü xırqəvü zünnar nədir?
Elmü Quranü hədisü vəzile dərs,
Cümle bir məni imiş bunca bu tekrar nədir?
Odü su, torpağı el adı nədəndir, adəm,
Ana səcdə nə üçün, iblisə inkar nədir?
Gəl, gəl, ey dust, qəmū müddəinin korluğuna
Sana asan qılayım bunca bu dişvar nədir?

Bununla bərabər böyük şair özü də məskurəsi etibarilə həmişə ziddiyyətlər içərisində çarpılmışdır.

Nəsimi ağıl və idrak düşməni olan zahidlərin, eşq və səadət oğruları olan sufilərin toruna yaxınlaşan insana üzünü tutaraq ona həyatın həqiqətini öyrədir. İnsanı batıl etiqadların torundan uzaq durmağa çağırır və odlu bir qəlb ilə çəşqin insanlara nəsihət edir. İnsan qəlbini sirlərinin, dəniz sirlərindən də zəngin olduğunu bildirirdi:

Səndədir şol gənci-pünhan, gəzmə hər viranəyi.
Dənizə dal, andan istə, ey könlük dürdanəyi!
Canı ver, cananəyi bul, olma bicananə kim,
Tənde canı yoxdur ol kim bulmadı cananəyi.
Zahidin əfsanəsindən hasil olmaz faidə,
Var ikən yarın hədisi neylərəm əfsanəyi?

Başqa bir şerində şair eyni nəsihətamız yol ilə müddəilərini haqq yola çağırıb yazdı:

Təsbih ilə səccədayı əldən burax, ey müddə!
Şol zülfü xala bax, anın gör kim ne dam danədir.
Aşıqların cananəsi həqdir həq ver canımı,
Neçün ki, bican qalısır ol can ki, bicananədədir?
Eşqin hadisin gel eşit, əfsanəyə aldanma kim,
Quran satan hər vaizin nəqli uzun əfsanadır.

Nəsimi fədakar bir həqiqət carçısı, böyük təbliğatçı şair idi. Nəsimi böyük sözlərinin təsisiz qalmayacağına inanındı. Şair inanırdı ki, həqiqəti cəsərətlə söylədikdən və onu aləmə bildirdikdən sonra haqqın dostları, tərəfdarları da çoxalacaqdır və bu hadisə böyük məfrukələrin həyatda yayılması üçün ciddi, böyük bir hərəkətə səbəb olacaqdır. Şair bu inamını nəzmə çəkərək deyirdi:

Dilimdən ayru qələmdən töküldü kağıza dürr,
Düzdü cümlə lətaif cəvahir oldu səbat.
Bu qotrə bəhri-həqiqət sözünü dərk elədim
Ki, bir təriqətə min dörlü göstərir hərəkat.

Nəsiminin şerlərində iki sözə çox tez-tez rast gəlirik. Onların biri aşiq, biri zahiddir. Aşıq, şairin bütün tacların tacı, əşrəfi hesab etdiyi yeni insan surətidir. Aşıq demək, fədakar, ağıllı, faydalı və məğrur insan deməkdir. Aşıq demək, təsbih və ibadəti həyat eşqilə əvəz edən adam deməkdir. Zahid isə sağ ikən ölüm hissələri ilə yaşayan xəbis, hiyləgər bir mistikdir. Həyatın, insan və insan səadətinin başlıca və amansız düşmənlərindən biri haman bu zahiddir. Aşıq və zahid bir-birinin ziddidir; çünkü aşiq insanları həyata, zahid isə ölüme çağırır. Aşıq, ancaq zahidə qələbə çaldığı zaman özü üçün həqiqi və mənalı bir həyat qazanmış olur. Nəsimi öz qiymətli həyatını haman bu ölüm və səfələt bayquşu olan zahidlə mübarizədə keçirmişdir. Heç təsadüfi deyil ki, şairin dərisi soyulduğu zaman qırurla öz mərhəmətsiz düşməninin önündə pozulmamaq üçün:

Zahidin bir barmağın kəssən dönüb haqdan qaçar,
Gör bu miskin aşiqi sərpa soyarlar ağlamaz! –

demişdi. Nəsiminin zamanında zahid çox qüvvətli, arxalı və hiy-

ləgər bir düşməndi. Onunla üz-üzə gəlmək böyük cəsarət istəyirdi. Nəsimi özündə bu böyük mərdliyi tapdıguna görədir ki:

Başımı top edib yenə meydana girmişəm,
Meydana girməyə yenə mərdanə ər gərək! –

deyə öz düşmənlərile mübarizəyə atılmışdır. Şair bu mübarizə yolunda çoxlu məşəqqətlərə, iztirablara və məhrumiyyətlərə düşər olmuşdu. Lakin bunların heç biri onu tutduğu yoldan sapdırı bilməmişdir; çünkü şair öz fikirlərinin həqiqət olduğunu böyük bir iman bəsləmişdi və bunun üçündür ki:

Faş eylədim cahanda ənəlhək rümużını,
Doğru xəbərdir, anın üçün darə düşmüşəm! –

demişdi.

Nəsiminin nəzərində aşiq yeni həyat, yeni fikir carçısı, qorxmaz, üsyankar bir adamdı. Zahid işə köhnə məisət, köhnə adət, əxlaq və köhnə zehniyyət tərəfdarı olan çürükcü bir adamdı. Zahid Nəsiminin düşməni idi. Nəsimi onun təkcə islam, xəçpərəst zehniyyəti tərəfdarı kimi təsəvvür etmirdi. Nəsimi yazdı ki:

Düşmənin adını aşıqlarə sordum ki, nədir,
Eşidən cümlə nə kafer, nə müsəlman dedilər.

Zahid sözünün mənası Nəsiminin nəzərində çox geniş idi. Şairin və onun aşıqlarının, yəni yeni ruhlu, yeni düşüncəli insanların nəzərində bu zahid dinindən, təriqət və milliyyətdən asılı olmayaraq, ümumiyyətlə, həyat və səadət düşməni deməkdir. Nəsimi öz düşməninin qüvvətli olduğunu bilir, lakin ondan çəkinməyib deyirdi:

Riyali zahidin daim işi təzvirü əğvadır.
Vəli kar etməz ol divin mana təzvirü əğası.

Nəsimi bu yolda apardığı mübarizədə gec-tez düşmənlərin tərəfindən məhv ediləcəyini də biliirdi. Lakin ölüm onu qorxutmurdu. Nəsimi, ancaq böyük məslək yolunda ölməyi həqiqi həyat hesab edirdi. Şair başqa cür həyat təsəvvür etmirdi.

Yekcəhət olgil, ey könül, canü cahanə ur qafa!
Üzünü doğru tut haqqə ur qamunun qafasına!
Hüsnü-camala baxmağa ari səfa nəzər gərək.
Düşməsin arısız nəzər ayinənin səfasına.

Ancaq qəlbi və vicdanı təmiz olanlar böyük əməllər uğrunda fədakarlıq göstərməyə qadirdir.

Bir anlığa XIX əsrin sonu və XX əsrin əvvəllərini nəzərimizə gətirək. Qoca dünya orta əsrlərin dərin yuxusundan ayılrıdı. Zehinlərdə, fikirlərdə böyük bir intibah, oyanıqlıq başlamışdı. Şərqdə isə əski zəhniyyət tərəfdarları yenə batıl etiqadların hökmranlığını möhkəmləndirməyə çalışırdı. Bundan əvvəlki əsrlərdə bu köhnə şərqçiliyə, asiyaçılığa qarşı mübarizə aparan adamlar şərqdə də yaranmışdı. Əbu-Əli Sina, Mowlana Cəlaləddin Rumi, Şeyx Mahmud Şəbüstəri və sairə Şərqi böyük simalarından idi. XIX əsr də bu köhnə asiyaçılıq zəhniyyəti ilə mübarizə aparan böyük bir adama ehtiyac hiss edirdi. Nəhayət belə bir adamı, tarixdə həmişə Şərqi qabaqcıl ölkələrindən biri olan Azərbaycan yetişdirdi. Bu da Seyid İmadəddin Nəsimi idi. Nəsimi öz vətənini və eləcə də bütün Şərqi mədəniyyətcə geridə və əsarətde görürdü. Nəsiminin xalqı mənəvi cəhətdən köhnə zəhniyyətin, maddi-fiziki cəhətdən isə Teymur atlılarının əsarəti altında idi. Nəsimi gözəlcəsinə başa düşürdü ki, xalqı böyük mübarizələr üçün təşkil etməkdən ötrü hər şeydən əvvəl yatmışları oyatmaq, geniş kütlələri hərəkətə gətirmək lazımdır:

Eye özündən bixəbər qafil, oyan!
Həqqə gəl, kim həqq deyil batıl, oyan!
Olma fani aləmə mayıl, oyan!
Mərifətdən nəsnə qıl hasil, oyan!

Nəsiminin bu odlu çağırışını sanki indi də qoca Şərq dinləməkdədir.

Nəsimi xalq iradəsinin, xalq zəhniyyəti, real təfəkkür və real şururun, başqa sözlə, zamanın qabaqcıl ideyalarının böyük təbliğçisi olmağa könül vermişdi. Şair öz sözünü yerinə yetirib axırda da vəzifəsinin başında qəhrəmancasına öldü. Edilən təqiblər və işgəncələr böyük şairi böyük ideyalardan ayıra bilmədi. Onu yolundan sapdırmaq istəyənlər şairdən belə bir kəskin cavab aldı:

Xəlvəti ərbəin ilə kimse irişmedi həqqə,
Zöhdü səlatə meyl edən fikri-məhələ düşməsin.
Eşqilə çünki gəlmışəm aləmə qoymazam ani.
Tərkini ur deyən mana cürmü vəbləla düşməsin.

Nəsimi öz xalqının məğrur, yenilməz ruhunu ifadə edən qüdrətli bir şair və fövqəladə qüvvətli təbiətə sahib nadir bir şəxsiyyət idi. Şərqdə – insan dünyasının əşrəfidir – deyən şair çox olmuşdur. Lakin onlardan heç biri bu fikri Nəsimi qədər hərarətlə müdafiə edə bilməmişdir. Nəsiminin ənəlhəq (mənəm Allah) şüarı və:

Ədəmdə təcəlli qıldı Allah,
Qıl adəmə səcdə, olma gümrah! –

deyə insani ideallaşdırıb Allah dərəcəsinə çatdırması da insan aqlının qüdrətinə olan böyük bir inamdan, insana olan böyük məhəbbətdən irəli gəldi.

Nəsimi insani və həyatı sevirdi. Ona həyatı sevdiren iki şey idi: eşq və azadlıq!

Nəsimi belə hesab edirdi ki, itaətkar axırət adamının, qara ruhu mistikin məhv olduğu yerdə həqiqi insan yaranmağa başlayacaqdır. Əfsanə məhv olduğu yerdə yüksək insan, yüksək idrak meydana çıxacaqdır və yalnız o zaman həyat gözəl və mənali olacaqdır, lakin çox təəssüf ki, şair, zəmanəsindəki sinfi ziddiyyətlərin və hakim ideyaların təsiri nəticəsi olaraq özü də mübarizə etdiyi mistikadan yaxa qurtara bilməmişdir.

CAVİD YARADICILIĞININ SƏNƏTKARLIQ XÜSUSİYYƏTLƏRİ

1. DRAMLARINDA SƏNƏTKARLIQ

Cavidin dramları əsas etibarilə xarakterlər dramıdır. Lakin bu xarakter dramlarını bir-birindən kəskin surətdə fərqləndirən spesifik dram xüsusiyyətləri də vardır. Bu xüsusiyyətlər müxtəlifdir. Məsələn: «Şeyx Sənan» və «Xəyyam» xarakterlər dramı olmaqla bərabər, həmçinin fəlsəfi dramlardır. Amma bu iki əsəri də bir-birindən fərqləndirən cəhətlər vardır. «Şeyx Sənan» faciədir. Burada qəhrəmanın taleyi fəlakətlə nəticələnir. «Xəyyam» isə dramdır. Burada fəlakət deyil, müəyyən dərəcədə peripetiya (qəhrəmanın taleyinin birdən-birə dəyişməsi) xətti əsas götürülmüşdür. Şeyx Sənan təəssübkeş dindarların təqibinə məruz qalıb, özünü Xumarla bərabər məhv etdiyi halda, Xəyyam qoca yaşlarında, təblig etdiyi ideyaların geniş yayıldığı və gənc nəsil, Nişapur gəncləri tərəfindən qayğı ilə əhatə edildiyi bir zamanda öz əcəli ilə ölürlər. Bu iki əsəri başqa bir xüsusiyyət də fərqləndirir. «Şeyx Sənan» fəlsəfi dram olmaqla bərabər, daha çox məhəbbət dramıdır. «Xəyyam»da da nakam məhəbbət xətti vardır (Xəyyam ilə Sevdanın sevgisi, Sevdanın gənc ikən ölməsi), lakin burada fəlsəfi dram xətti daha əsaslı və ardıcıldır. Bütün bu fərqləri ilə bərabər, növlərinə görə hər iki əsər fəlsəfi məzmunlu xarakterlər dramıdır.

Cavidin dramlarının çoxu xarakterlər dramı olmaqla, eyni dərəcədə ehtiraslar dramı şəklində yaradılmışdır. Bu əsərlərdə üzüze gələn, çarpışan qüvvələr müsbət-mənfi xarakterlər, müsbət-mənfi ehtiraslardır. Həmin ehtiraslar çox müxtəlifdir, rəngarəngdir; idrak eşqi, xeyirxahlıq, insanpərvərlik, sülhpərvərlik, azadlıq, vətənpərvərlik kimi müsbət insan ehtirasları ilə şöhrətpərəstlik, qısqanlıq, mənsəbpərəstlik, əyyaşlıq, dindarlıq, bədxahlıq, hərbçuluq kimi mənfi ehtiraslar qarşılaşır. Məsələn: «Xəyyam» dramında şair-filosof Xəyyamda başlıca ehtiras yüksək idrak eşqidir ki, bu, surətin əsas, aparıcı xarakteri kimi meydana çı-

xır. Xəyyam hər şeydən əvvəl, ağıl, mərifət aşiqi, zəmanəsinə görə çox-çox yüksəlmiş mütəfəkkir şairdir. Köhnəlmış etiqadları, adət-ənənələri, köhnəlmış əxlaq normalarını, dini fanatizm və asetizmi yixib-dağıtmış, onun yerində real düşüncəni rasionalizmi əsaslandırmaq Xəyyamın varlığında ən qüvvətli bir ehtirasa çevrilmişdir.

Diqqəti cəlb edən başqa bir cəhət də budur ki, Xəyyamın idrak, mərifət ehtirası sanki başqaları arasında da paylaşıdırılmışdır. Bu ehtiras az və ya çox Xəyyamın dostlarında, həmdərdlərində: Xacə, Nizam, Rəmzi, Xərabati, Vəfa, Səfa və Sevdada, üşyançıların başçısı Yusifdə, hətta epizodik surətlərdən olan qəbirqazanlıarda vardır. Bunlar da dindar fanatikləri, müftiləri, müridləri, xəlifeni Xəyyam kimi tənqid edir, onlara gülür, cənnət, cəhennəm əfsanəsini, asetizmi lağla qoyurlar.

Beləliklə, vahid bir ideya müsbət planda verilib, ayrı-ayrı fərdi xüsusiyyətlərə malik olan bu surətlər arasında müştərək ehtiraslar, hissler, arzular, qənaətlər və dolayısı ilə də dostluq, mehribanlıq, səmimiyyət, sədaqət şəklində təzahür edir, şöhrətpərəstlik, hakimiyət, dindarlıq kimi mənfi ehtiraslara qarşı durur.

Buradan aydın görünür ki, Cavid mütləq mücərrəd ehtirasları tanımır. Onun dramlarında ehtirasları və xarakterləri, hər şeydən əvvəl, ideya və dünyagörüşü müəyyənləşdirib istiqamətləndirir. Odur ki, vahid bir görüş ətrafında birləşmiş müsbət ehtiraslar, bir-birinə yaxın meyllər başqa bir görüşlə müəyyənləşmiş mənfi ehtiras və meyllərə qarşı durur.

«Xəyyam»da bu xüsusiyyət daha qabarıq şəkildə özünü göstərir. Burada baş qəhrəman – Xəyyam fərdi xüsusiyyətlərinə görə müstsəna olsa da, qara qüvvələrə qarşı mübarizədə tək deyildir. Sevda, Xacə, Nizam, Vəfa, Səfa, Rəmzi və Xərabati də onun tərəfindəirlər. Eyni mahiyyəti olan ehtirasların, meyllerin müsbət planda verilmiş surətlər arasında paylaşırlması isə öz-özlüyündə dramın fəlsəfi bir dram kimi əsas janr xüsusiyyətini möhkəmləndirir əsaslandırır. Beləliklə, «Xəyyam»da bir-birinə zidd olan aparıcı ehtiraslar qruplaşması yaranır.

Bu xüsusiyyəti bir qədər başqa mənada «Şeyx Sənan» faciəsində görürük. Faciənin qəhrəmanı Sənan surətinde başlıca ehtiras, keyfiyyətə Xəyyamdan fərqli olaraq, məhəbbət ehtirasıdır. Sənan da ağıl, mərifət aşiqidir. Lakin Sənanda həmin cəhət çox vaxt məhəbbət ehtirası ilə bağlı şəkildə meydana çıxır: fəlsəfi

məzmun daşıyan və son nəticədə bütün əzəməti ilə dini təəssübkeşliyə qarşı duran təmiz, yüksək məhəbbət ehtirası!

Sənan bütün dini müqəddəsatı tapdalayıb, insanlar arasında olan məhəbbəti hər şeydən yüksək tutur. «Xəyyam»da olduğu kimi, bu əsərdə də ümumi məhəbbət ehtirasının başqa surətlər arasında da paylandığını görürük. Bu məhəbbət ehtirası on altı il-dən artıq Sənanın eşqi ilə yaşıyan ərəb qızı Zəhrada da eyni dərəcədə qüvvətli, əzəmətli və davamlıdır. Gürcü qızı Xumarda, Xumarın eşqi ilə çirpinan gənc gürcülər, hətta gözəl bir qadına aşiq olduğu üçün ağlamaqdan gözleri tutulan ikinci korda da bu məhəbbət ehtirası vardır. Əsərdə nəcib ərəb qızı Üzranın Zəhra-yası, Şeyx Hadinin, Oğuz və Özdemirin Sənana, gözəl ruhlu Ninanın Xumara olan məhəbbəti də eyni məhəbbət ehtirası ilə əlaqədardır ki, dostluq, səmimiyyət, mehribanlıq şəklində təzahür edir.

Diqqət etdikdə sevmək, sevilmək ehtirası ilə yaşıyan bu insanların eyni mahiyyətli maneəyə rast gəldiklərini görürük: Sənan dini təəssübkeşliyi müdafiə edən papasların, fanatik şeyxlərin müqavimətinə rast gəlir. Zəhranın öz arzusuna, Sənana çatmasına təriqət başçısı – atası Şeyx Kəbirin «sənəi alçaldan ehtiras olacaq» – kimi asketizmi təbliğ edən fikirlər mane olur. Xumarın faciəsinə səbəb dini təəssübkeşlik, xristianlıqdır. Beləliklə, əsərdə məhəbbət ehtirasları ilə dini təəssübkeşlik, tərki-dünyalıq ehtirasları qruplaşdırılmış halda bir-birinə qarşı qoyulur. Bir-birinə zidd dün-yagörüşləri bir-birinə zidd xarakterlər, bir-birini inkar edən ehtiraslar, meyllər doğurur.

Məhəbbət ehtirası «Şeyda» faciəsində Şeyda, «Maral»da Cəmil bəy, «İblis»də Xavər, «Afət»də Afət, «Peyğəmbər»də Şəmsa surətlərində də aparıcı ehtirasdır. Lakin bu surətlərin bəzilərində onlara göstərilən münasibət, xəyanət və ya şəksi məhrumiyyətlərə düşər olmaq üzündən məhəbbət ehtirası son nəticədə nifrat və intiqam hissiniçəvrilir.

Cavidin dramlarında insanpərvərlik, xeyirxahlıq sülhpərvərlik ehtirası ilə yaşıyan surətlər də vardır. «Ana»da Səlma, «İblis»də qoca Şeyx, «İblisin intiqamı»nda Sühl pərisi, «Topal Teymur»da şair Kirmani belə surətlərdəndir. Ancaq bu surətlərin çoxu ağıllı, mərifət və ya məhəbbət ehtirası ilə yaşıyan Xəyyam, Sənan, Sevda, Dərviş, Südabə, Şəsa, Göyərçin kimi surətlərə nisbətən sönükk, cansız və sxematikdir. Bunun da sırrı ondadır ki, bu adamlarda insanpərvərlik, xeyirxahlıq, sülhpərvərlik mücərrəd və

passiv arzular şəklindədir. Onlar yaxşı, xeyirxah xəyallar bəsləməklə kifayətlənir, bilavasitə mübarizəyə qoşulurlar. Dram əsərində də dramatik mübarizədən, əsas konfliktən kənardə qalan surətlərin sönükk, sxematik çıxmazı çox təbii haldır.

Bir cəhət də diqqəti xüsusilə cəlb edir ki, Cavidin dramlarında mücərrəd xeyirxahlıq, passiv insanpərvərlik ehtirası ilə yaşıyan bu adamlar ya bəlalara düşər olan talesiz insanlar, ya da öz ideyalarında qeyri-sabit olub, dərhal dönüklük, zəiflik, göstərən xarakterlər kimi meydana çıxmışlar. Məsələn: «Ana»da Səlma, «İblis»də qoca Şeyx ürkənden bağlı olduqları mücərrəd insanpərvərlik ehtirasının bəlasını çəkməli olurlar. Düşməni də bağışlaması yüksək insanlıq sifəti və əlaməti hesab edən Səlma axırdı öz yeganə oğlunun vəhşicəsinə öldürülüyüünü şahidi olur. «Qəlbindəki nifrətləri, vəhşətləri yax, yix!» – deyə özgələrinə insanlıq dərsi verən qoca Şeyx sevimli qızı Xaverin Arif tərəfindən vəhşicəsinə öldürülüyüünü gördükdən sonra:

Atdım insanlığı, oldum canavar,
İntiqam istərəm, artıq bu qadar!

– deyə inləyir. Əvvəlcə insanlıqdan, ədalətdən, xeyirxahlıqdan danışan Arif, sonra özü amansız, alçaq bir caniyə çevrilir, öz sevimli arvadını boğub öldürür. «Bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir» – deyən şair Kirmani şöhrətpərəst hökmədar Topal Teymura cani-dildən xidmət etməli olur. Kirmani şöhrətpərəstlərdən narazı olduğu zamanlarda da ancaq şərab içib gözəllərə səhbət etməklə dərdini dağıdırıb təselli tapır.

Beləliklə, dramaturq özü hiss etsə də, etməsə də, onun mücərrəd insanpərvərlik, xeyirxahlıq ehtirası ilə yaşıyan belə surətlərinin taleyi ya Səlmanın və qoca Şeyxin taleyi kimi son dərəcə acınacaqlı, ya da Arif və şair Kirmanının taleyi kimi son dərəcə mənasız olur. Nəzəri cəhətdən Cavid ümumiyyətlə bu fikirdə olmuşdur ki, insan, həyat haqqında mücərrəd arzular bəsləmək, mücərrəd insanpərvərlik, xeyirxahlıq, zülmə müqavimət göstərmək kimi şirin, dadlı, xəyallar çox acı nəticələr verir. Çox ehtimal ki, dramaturq bu ideyaları daşıyan insan surətləri və onların ağır taleyi ilə bu fikrin həyatılıyını göstərmək istəmişdir. Çünkü belə insanların taleyi canlı həyatda necə olmuşsa, Cavidin dramlarında da həqiqətə, həyata uyğun şəkildə sona çatır. Bunların əksinə, Ca-

vidin dramlarında azadlıq, vətənpərvərlik, mübarizə eşqi və ehtirası ile yaşayan adamlar «Şeyda»da Qara Musa, «Knyaz»da Anton, «Səyavuş»da Rüstəm kimi canlı, qüvvətli və təsirlidir.

Cavidin əsərlərində mənfi ehtiraslarla yaşayan surətlər də müxtəlifdir. Bunların içərisində hərbçuluq ehtirası ilə yaşayan İbn Yəmin («İblis»), dini təəssübkeşlik, bədxahlıq ehtirası ilə yaşayan Papas və Şeyx Mərvan («Şeyx Sənan»), qısqanclıq ehtirasının əsiri olan Edmon («Uçurum»), Orxan («Ana») və Kərşivəz («Səyavuş»), şöhrətpərəstlik, hakimiyyət ehtirası ilə yaşayan Həsən Səbbah («Xəyyam») və başqları vardır.

Lakin bu müxtəlif ehtiraslı adamları bir-birinə yaxınlaşdırın ümumi cəhətlər də vardır; onların, demək olar ki, hamısı bədxah, fitnəkar, xain, paxıl adamlardır. Taleləri, aqibətləri də bir-birinə bənzəyir. Hamısı əvvəlcə coşqun, fəal, çirkin məqsəd uğrunda olsa da, mübariz, son nəticədə isə alçalmış, təhqir olunmuş, mənfi ehtiraslarının qurbanı olan insanlardır.

Ümumiləşdirilmiş şəkildə demək olar ki, Cavidin dramlarında gözəl insani sıfətlər məhəbbət, səmimiyyət, xeyirxahlıq, sülhərəverlik, mütəfəkkirlik, həqiqət aşiqliyi, dini şübhəcilik və sair ehtiraslar şəklində meydana çıxır; bunun əksinə, nə qədər pis, arzuedilməz xüsusiyyətlər varsa, bunlar da xudbinlik, paxilliq, bədxahlıq, avamlıq, dini təəssübkeşlik, qısqanclıq, hərbçuluq, zalimliq, qəddarlıq və sair mənfi ehtiraslar şəklində canlandırılır.

«Şeyx Sənan», «Xəyyam», «İblis» kimi dramlarla yanaşı, Cavid «Maral», «Uçurum», «Afət» kimi ailə, möişət dramlarının da müxtəlifidir. Bu əsərlərin hər üçü faciədir. Bu faciələri doğuran səbəblər isə müxtəlifdir. «Maral»da gənc azərbaycanlı qız Maralın faciəli ölümüne səbəb mühafizəkar mülkədar əxlaqı, mülkədar zülmüdür. Başqa sözlə, bu faciə də burjua-feodal cəmiyyətinin ailələrdə doğruduğu ümumi faciələrdən biridir. Əsərdə mülkədarlığın öz içərisində çıxmış yeniyetmə, romantik, sentimental gənclər – Cəmil bəy, Nadir bəy, Humay və başqları mühafizəkar mülkədar zülmü və əxlaqına qarşı çıxırlar. Lakin bu yeniyetmələr cəbhəsi zəif, gücsüz göstərilir. Bu zəiflik də əsərə müəyyən dərəcədə melodramatizm, romantik, sentimental dram xüsusiyyətləri getirir. Maralın daim öz taleyini düşünüb ah-zar etməsi, Cəmil bəyin ümumiyyətə insanların yer üzündəki əməlindən şikayətlənməsi, mühafizəkar mülkədar zülmünə qarşı sadəcə zaryib inildəməsi buna misal ola bilər.

«Uçurum» və «Afət» isə, «Maral»dan fərqli olaraq, daha çox səhvlər dramı şəklində meydana çıxır. «Uçurum»da gənc rəssam Cəlalın öz gözəl arvadı Göyərçinin təmiz məhəbbətinə xəyanət edib, Paris rəqqasəsi Anjelə aludə olması, «Afət»də Afətin Qaratayın yalanlarına uyub, öz ərini zəhərləməsi, Altunsəçin Qaratayın hiylələrinə inanması və hər iki ailədə yüksək əxlaqi ideyaların tapdalanması dehşətli faciələr doğurur. «Maral»da olduğu kimi, bu əsərlərdə də ailə, əxlaq normalarına qarşı duran qüvvələrin («Uçurum»da İldirim, Əkrəm, «Afət»də Alagöz, Ərtoğrul, Yavuz, Oqtay) əsas qismi zəif, gücsüz, sentimental gənclər olduğundan, bu xarakterlər istər-istəməz hər iki drama melodramatizm xüsusiyyətləri getirmişdir.

Buradan belə bir nəticə çıxarmaq olar ki, Cavidin möişət dramlarında melodramatizm və ya sentimental, romantik dram xüsusiyyətlərini sadəcə bir forma hesab etmək olmaz. Həmin əsərlərə bu xüsusiyyətləri götürən, hər şeydən əvvəl, hadisələrin məzmunu, xarakteridir. Digər tərəfdən, bu əsərlərə sentimental, romantik ünsürlər götürən – mənfi surətlər deyil, əsasən müsbət və ya ziddiyyətli tiplər, xarakterlərdir. Məsələn: «Maral» dramını alaq. Burada nə canavar təbiəti mülkədar Turxan bəy, nə də onun zorakılığına şəriət donu geydirən Qazi sentimental, romantik surətlər sayla bilməzər. Əksinə, bunlar bir qədər də vulqar, kobud «realistlərdir». Burada romantik, sentimental əhvali-ruhiyyəli surətlər əsasən Maral, Cəlil bəy, Bəypolad, Aslan bəy kimi nəcib ruhlu, xeyirxah, yeni hissələr və arzularla yaşayan gənc yeniyetmələrdir. Lakin onlar, eyni zamanda, ifrat hissəyyatçı, xəyalpərvələrdir. Faciəyə romantik, sentimental və melodramatik ünsürlər götürən də bu gənclərin əhvali-ruhiyyəsi, həyata münasibətləridir. Eləcə də «Afət» faciəsində nə əyyaş Özdəmir və Xandəmiri, nə də əxlaqsız Qaratayı, Kaplan və Qorxmazi sentimental, romantik surət saymaq olmaz. Bunlar da hamısı ince hissələrdən, xeyallardan uzaq olan, pozulmuş, qaba adamlardır. Bu faciədə də romantik, sentimental surətlər əsasən Alagöz, Ərtoğrul, Yavuz kimi təmiz əxlaqlı gənclərdir. Lakin onlar da həddindən artıq xəyalpəvər, hissəyyatçıdırlar. Eyni xüsusiyyəti «Uçurum» faciəsində də göstərmək olar.

Cavidin ailə, möişət dramlarında bezen mənfi mənada dramatik toqquşmalara, macəra dramı ünsürlərinə də rast gəlmək olur. Məsələn: «Uçurum»da gənc İldirimin Cəlali Anjelin torundan xi-

las etmək xatirinə Paris rəqqasəsinə yalandan məhəbbət elan etməsi, qısqanc Edmonun Anjelin dalınca Parisdən İstanbula gəlməsi sünə təsir bağışlayan hadisələrdir. «Afət» dramında epizodik surətlər olan iki gənc zabitin – Kaplan və Qorxmazın hərəkətləri, özlərini sünə surətdə Afətə və başqalarına sevdirməyə çalışmalara sadəcə konflikti qüvvətləndirmək xatirinə düşünülmüş qeyri-təbii vəziyyətlərdir. «Maral»da Aslan bəy ilə Maral arasındaki çox zəif, öteri verilmiş məhəbbət haqqında da eyni sözləri demək olar. Macəra dramı ünsürlərinin «Topal Teymur»da Olqa ilə Orxan arasındaki münasibəti, bunların İldırım Bəyazid sarayındakı münasibəti, bunların İldırım Bəyazid sarayındaki fəaliyyətlərini də misal göstərə bilərik.

Cavidin yaxşı dramlarından olan «Şeyda» faciəsində Roza ilə Şeyda və Əşrəf arasındaki münasibət, qara geyimli mələk surəti əsas hadisə ilə əlaqəsi olmayan və dramaturq tərəfindən şüurlu surətdə effekt yaratmaq xatirinə əsərə əlavə edilmiş macəralı hadisələrdir. Lakin bu macəra və sünə intriqə ünsürlərini biz Cavidin «İblis», «Şeyx Sənan», «Səyavuş», «Knyaz» və «Xəyyam» kimi əsərlərində, demək olar, görmürük.

Cavidin dramaturgiyasında fantastik dram ünsürləri də xüsusi yer tutur. Bu ünsürlər müxtəlidir. Bəzən onlar mövhumi surətlər şəklində, bəzən teyflər, ruhlar, ölülərin canlanması şəklində, bəzən də sayıqlamalar, yuxuda görülən hadisələr şəklində yaradılır. Məsələn: «İblis»də İblis, Mələk, «Şeyda»da Qara geyimli mələk, «Peyğəmbər»də Skelet və Mələk fantastik surətlərdir. Bu mövhumi surətlərin hərəsi müəyyən məqsədə görə yaradılmış, hərəsi müəyyən bir fikri, ideyanı təmsil edir. Məsələn: «İblis»də İblis, «Hər kəsə xain olan insan»dır. Mələk sülh, əmniyyət arzularının timsalıdır. «Şeyda»da «mən oyam ki, bütün ağlar gözlər, yaralı könüllər, bütün iztirablar və həyəcanlar həp mənim sayəmdə rahat olur, mənimlə təsəlli bulur» deyən Qara geyimli mələk insanların son məskəni olub, bütün iztirabları unutdurən qara torpağı təmsil edir. «Peyğəmbər»də Mələk «Allah təbiətin özüdür» ideyasını, Skelet isə tarixin amansız qanunlarını təmsil edən fantastik bir surətdir. Bu kimi fantastik surətlər Cavidə o zaman lazım olur ki, o, insanların taleyini deyil, bəlkə məsələn: «İblis»də olduğu kimi, birinci növbədə müəyyən ideyaların toqquşmasını göstərməyə çalışır. Məlumdur ki, «İblis» bilavasitə insanların taleyini

deyil, müxtəlif ideyaların, sülh və müharibə ideyalarının taleyini eks etdirən bir faciədir.

Fantastik dram ünsürləri Cavidin əsərlərində teyflər, xəyalların canlanması şəklində də görünür. Məsələn: «Şeyda»da dördüncü pərdədə Rozanın xəyalı Şeydaya görünür, lakin danışmayıb, tez gözdən yox olur. Beşinci pərdədə yenə Şeyda Rozanın səsini eşidir. Yenə başqa bir yerdə Rozanın xəyalı Şeydaya «yaldızlı tülələr içində, mələk qiyafəsində» görünür, «süzgün və munis baxışlarla» Şeydaya doğru irəliləyir. Şeydanın xəyalında bədbəxt Rozanın ruhunu canlandırmاقla dramaturq tamaşaçılarında insanın vəhşi əməllərinə qarşı nifrəti gücləndirmək məqsədini izləyir. Yaxud «Uçurum»da ikinci pərdədə Cəlal Parisdə rəqqasə Anjel ilə kefdə ikən onun nəzərində məsum həyat yoldaşı Goyərçinin xəyalı canlanır. Goyərçin, qucağında sevimli, günahsız körpəsi olduğu halda, məhzun və mərhəmətli baxışlarla gəlib Cəlalın gözü qarşısında dayanır. Bu səhne, şübhəsiz ki, tamaşaçılarda öz ailəsinə xəyanət edənlərə nifrəti gücləndirmək üçün düşünülmüşdür. Yaxud «İblis»də Rənanın gözünə atasının xəyalı görünür və «intiqam, intiqam!» deyib çəkilir. Yenə «İblis»də son pərdədə ağacalar arasından «bir takım skeletlər» çıxıb, kəfənə bürünmüş halda sürünenərək, qırırlaraq rəqs edir. Arifin boğub öldürdüyü məsum Xavərin də xəyalı bunların arasındadır «Şeyx Sənan»da üçüncü pərdədə Şeyx Hadinin yuxusunda Sənan atəşlər, alovlar içinde görünür. Mövhumi qüvvələr, əllərində xəncər, qılınc Şeyx Sənanın hücum edirlər. Şübhəsiz ki, bunlar hamısı tamaşaçılarda qatilərə, xainlərə, avamlara, fanatiklərə qarşı nifrəti gücləndirmək, tamaşaçıya qüvvəli təsir göstərmək üçün düşünülmüş dramatik üsullardır.

Lakin xəyallar, teyflər, ölü ruhların canlanması hər yerdə yalnız nifrət oyandırmaq üçün deyildir. Dramaturq bu vasitələrdən başqa məqsədlər üçün də istifadə edir. Məsələn: «Xəyyam»da son səhnədə Xəyyam Sevdanı əvvəlcə təzəgəlinlərə məxsus ağ tülələr içində görür. Xəyyam həsrətlə Sevdanı yanına çağırır. Lakin bu dəfə Sevda üzündən duvağı atdıqda qorxunc bir skelet görünüür. Şair dəhşətə gəlir, ürküb geri çəkilir, Xəyyamın ürkдüyүнү, usandığını görən Sevda ona deyir:

Səni ürkütdümü halim?
Keçmişdə, xeyr, böylə deyildim,

Bilsən nə gözəl, ah nə gözəldim –
 Gözlər məni həsrətlə arardı,
 Ruhumda səhər cilvesi vardi.
 Birdən-birə soldum da, dəyişdim,
 İssiz, əbədi heçliyə keçdim.
 Cismim qarışib torpağa, ondan –
 Güllər və tikanlar biter əlan,
 Yemdir dəvələrcin o tikanlar,
 Güller de köküslərdə gülümşər.
 (İstehzali gülüşlərlə)
 Çırkinliyim etdirməsin ikrah...

Bu sözlərdən sonra Sevda görünməz olur. Onu əvəz edən Nişapurun gənc qızları, Sevdaya bənzəyən gözəllər, zəlzələdə məhv olmuş Səfa və Vəfanın qızları gəlirlər. Xəyyam yuxudan ayılır. Ona gullər, çiçəklər təqdim edirlər. Qızlar yeni mahnilarla şairin tutqun könlünü açmağa çalışırlar.

Göründüyü kimi, burada Sevdanın xəyalının canlandırılması, tamamilə, başqa məqsədə xidmət edir. Burada da dramatik vasitə: qüdrətli ana təbiətdən başqa hər nə varsa əfsanədir, təbiət isə donuq deyildir, o daim dəyişməkdə, şəkildən-şəklə düşməkdədir – fikrini təbliğ üçündür. Başqa sözlə, bu səhnədə Xəyyamın yuxusu, Sevdanı yuxuda görməsi onun ümumi ideyalarının, ömrü boyu təbliğ etdiyi fəlsəfənin, varlığın dəyişilməsi haqqında olan mülahizələrinin başqa bir şəkildə, həm də gərgin dramatik formada bədii ifadəsidir.

«Şeyx Sənan»da Sənanın Xumarı yuxuda görməsi və son əlavədə Xumarla qol-qola buludlarda uçması da yenə müəyyən fikrin bədii ifadəsidir.

Cavidin əsərlərindəki fantastik dram ünsürləri həmişə və eyni dərəcədə müvəffəqiyyətli olmamışdır. Məsələn: «Şeyx Sənan»da Xumarın və «Uçurum»da Goyərçinin xəyalının canlanması nə qədər məqsədə uyğun, əsərin ideya xətti ilə yaxından bağlıdır, «Şeyda»da Qara geyimli mələyin və Rozanın xəyalı, özlüyündə mənalı olsa da, hadisələr silsiləsində, tamamilə, əksinə, çox sünü təsir buraxır.

Cavidin dramlarındakı xarakterlər də təbiətləri etibarilə müxtəlidir. Bunların içərisində bir növ fövqəladə, romantik, sentimental əhvali-ruhiyyəli xarakterlərlə bərabər, realist xarakterlər də vardır. Bu müxtəlif insan xarakterlərini müəyyən edən, hər

şeydən əvvəl, onların dünyagörüşü, mənəviyyatı, həyata, insana baxışlarıdır, mühitə münasibətləridir. Məsələn: «Ana»da öz oğlunun qatilini bağışlayan Səlma, «Maral»da, xilas olmaq üçün, sevgilisi ilə qol-qola ucu-bucağı olmayan fəzalara uçmaq istəyən gənc Cəmil bəy, «Şeyda»da həyatdakı boşluqlardan, mənasızlıq-dan bezib intihar etmək, yaxud «uçmaq, yüksəlmək, yüksəldikcə yüksəlmək, buludlara qoşmaq» eşqi ilə yaşayan mühərrir Şeyda, «Şeyx Sənan»da həqiqət, məhəbbət naminə bütün mövcud hakim fikirləri, dini təessübkeşliy tapdalayyan Sənan, həqiqət axtarıcısı təriqətçi Dərviş, Sənanın eşqi ilə yaşayan ərəb qızı Zəhra, insanların küsüb monastırına getməyə can atan Xumar, «İblis»də göylərə yüksəlib Allahlara haqq-hesab çekməyə çalışan Arif, «Uçurum»da insanlardan qaçıb tənha həyat keçirən fəlsəfəçi Əkrəm və başqaları Cavidin əsərlərində, şübhəsiz ki, fövqəladə xarakterlər kimi verilmişdir.

Lakin bu fövqəladəlik bu surətlərin hamısında eyni dərəcədə böyüklük, əzəmət, müstəsnalıq, yüksəklik əlaməti kimi təzahür edə bilmir. Məsələn: Səlma, Sənan, Xumar, Zəhra surətlərində bu fövqəladəlik, həqiqətən, əzəmətli göründüyü halda, Şeyda, Cəmil, Arif və Əkrəm surətlərində əksinə, malxülya, acizlik, iradəsizlik əlaməti olaraq meydana çıxır; bu sıfətlər bir fövqəladəlik, müstəsnalıq təsiri deyil, mənasız bir qeyri-adilik, siltaşlıq təsiri buraxır. Bunun bir səbəbi də ondadır ki, müəyyən əsərlərində («Şeyx Sənan», «Şeyda», «Maral») Cavid öz müsbət qəhrəmanlarını fərqləndirmək, onların mənəvi gücünü qabariq surətdə nəzərə çarpdırmaq üçün bəzən mövzunun, dramatik münəqışının və xarakterlərin xüsusiyyətini nəzərə almadan eyni bir dramatik vasitədən: qəhrəmanları ucsuz-bucaqsız fəzalarda uçurmaq vasitəsindən eyni şəkildə istifadə etmişdir. Məsələn: yuxuda Sənana göründüyü kimi, gənc mühərrir Şeydaya və Cəmil bəyə də «behisti» mənzərələr görünür. «Şeyx Sənan»da Şeyx Hadi Sənanı yuxuda mələklər, pərilər əhatəsində gördüyü kimi, Şeydanın mühərrir yoldaşı Rauf da həbsxanada yuxuda nurani bir zatin göydən enib, həbsxananın divarlarını uçurduğunu görür, bütün məbusular quş kimi qanadlanıb uçur, azadlığa çıxır, uca dağlarının zirvəsinə qonurlar; Şeyda isə onlardan fərqli olaraq «uçduqca uçur, nəhayətsiz buludlara qovuşub, tamamilə, gözdən itir». Yaxud Şeyx Sənan Xumarla buludlarda uçduğu kimi, Cəmil bəy də Humayla bərabər, qol-qola fəzalarda uçmaq, yüksəlmək istəyir.

Məlumdur ki, bu yolla dramaturq müsbət qəhrəmanları fərq-ləndirmək, qaldırmaq məqsədini izləyir. Lakin «Şeyx Sənan»da əsərin müəyyən dərəcədə əfsanəvi, nağlıvari süjetinə və hadisə-lərinə uyğun olaraq bu üsul nə qədər təbii görünür, «Şeyda» və «Maral»da bir o qədər sünə görünürlər; mətbəə işçilərini sınıfı azadlıq uğrunda mübarizəyə çağırın gənc şair və mühərrir Şeydaya, zorakılıq və köhnə əxlaq leyhinə çıxan gənc ziyanı Cəmil bəyə göylərə uşmaq, hər necə olursa-olsun, yaraşmir; həddini aşmış hissiyatçılığı, xəyalpərvərliyə çevirilir.

Cavidin sonrakı dramlarında («Afət», «Knyaz», «Səyavuş», «İblisin intiqamı», «Xəyyam və Sair) biz artıq bu bədii vasitəni görmürük. «Məsələn: əvvəlki fəsillərdə qeyd edildiyi kimi, «Xəyyam»da Xəyyam qeyri-adiliyi, fövqəladəliyi ilə deyil, zəmə-nəsinə görə ən qabaqcıl dünyagörüşünə sahib olması ilə yüksək, müstəsna və əzəmətlidir. Səyavuş da yenə qeyri-adiliklə deyil, in-safı olması ilə təsirli, əzəmətlidir. Yaxud Anton yenə özünün böyük azadlıq ideyaları ilə diqqətəlayiq surətdir.

Cavid yalnız fövqəladə xarakterlər yaratmamışdır. Onun əsər-lərində romantik, yaxud eyni zamanda realist xüsusiyyətlərə malik xarakterlər də çoxdur. Xüsusən onun müsbət, realist surətləri diqqəti çox cəlb edir. Məsələn: «Knyaz»da Gürcüstanda Sovet ha-kimiyəti qurulması uğrunda mübarize aparan Anton, «İblisin intiqamı»nda faşizmə qarşı vuruşan mərakeşli Xalid, «Səyavuş»da üşyançı qullara rəhbərlik edən Altay, «Xəyyam»da səlcuq sultan-larının zülmüne qarşı üşyan edənlərin başçısı Yusif, «Topal Teymur»da Türkiyə sultani İldırım Bəyazidin təxribatçı siyasetinə qarşı çıxan qoca Şeyx Buxarı, «Afət»də burjua-mülkədar əxlaqı-na qarşı çıxan, kəməksizləri, kimsəsizləri müdafiə edən Ərtoğrul, «Maral»da ailə və qadın azadlığını müdafiə edən Nadir bəy və başqaları, əsasən realist xarakterlərdir. Bu suretlərdə (Anton və Ərtoğrulda olduğu kimi) müəyyən dərəcəde romantik əhvali-ru-hiyyə olsa da, real düşüncə üstünlük təşkil etməkdədir. Cavidin Goyərçin («Uçurum»), Firəngiz («Səyavuş»), Dilşad və Almas («Topal Teymur»), Nazlı, Humay («Maral»), İsmət («Ana») kimi surətlərində də real cizgilər qüvvətlidir.

Bələliklə də, fövqəladə romantik, sentimental xarakterlərlə yanaşı, eyni zamanda realist xüsusiyyətlər daşıyan xarakterlər Cavidin, əsasən romantik üslubda yazdığı dramlarına, bütün görkəm-

li romantiklərin əsərlərində olduğu kimi, müəyyən realist xüsusiyyətlər də gətirmişdir.

Cavidin dramları, içərisində dram sənəti nöqtəyi-nəzərindən ən zəif səslər «Peygəmbər» və «Topal Teymur»dur. Bunun səbəbi odur ki, bu əsərlər xarakterlər dramı olmayıb, daha çox bioqra-fik dram növünə yaxındır.

Cavidin dramları əsasən xarakterlər, ehtiraslar dramıdır, lakin onlarda vəziyyət dramının ünsürləri də yox deyildir. Ancaq bu ünsürlər ayrıca, çılpaq şəkildə meydana çıxmır. Bu dramlarda, demək olar ki, üstünlük təşkil edən xarakterlər dramı xüsusiyyətləri ilə («İblis», «Afət», «Səyavuş»da göründüyü kimi) vəziyyətlər dramı ünsürləri birləşir.

Cavidin dramlarında müxtəlif mənfi, müsbət xarakterlər ara-sında baş verən ziddiyyətlər, toqquşmalar çox yerdə ictimai həyat ziddiyyətlərini, müxtəlif ictimai fikir toqquşmalarını ifadə edir. Başqa sözə, şəxslər, fərdlər arasındaki konflikt, ictimai həyat və ictimai görüş konflikti kimi təzahür edir. Məsələn: «Ana»da Xan-polad, İsmət və Səlimin Orxan və onun qatil dostları ilə qarşılaş-ması aşağı təbəqədən olan, təmiz əxlaqlı, nəcib, ancaq hüquqsuz vətəndaşlarla qudurğan xanzadələr arasındaki ictimai konflikti müəyyən dərəcədə ifadə edir.

«Maral»da yoxsul müəllim ailəsindən olan kimsəsiz Maral, gənc ziyanlardan Cəmil, Humay və Nadir bəylə mühafizəkar mülkədarlar arasındaki toqquşma mülkədar əxlaqi və ruhani gö-rüşləri ilə, şəriət ehkamları ilə maarifçi, liberal ziyanlı görüşləri arasındaki ziddiyyətdən doğur. «Şeyda» dramında ictimai konflikt daha aydın şəkildə təzahür edir. Bu faciədə Şeyda, Məsud, Rauf, Musa, Yusif kimi mühərrir və mürəttiblərlə sahibkar mətbəə mü-diri Məcid əfəndi arasında olan toqquşma fəhlə sınıfı ilə kapita-listlər arasındaki ziddiyyətin bir nəticəsi kimi göstərilir. «Şeyx Sənan»da dindar, fanatik şeyxlər və papaslarla dinə şübhə ilə ya-naşan arıflər arasındaki ziddiyyət iki müxtəlif ictimai görüşün, feodal dünyagörüşü olan dindarlıqla dini şübhəciliyin toqquşması şəklində təzahür edir. «Uçurum»da Qərb burjua-zadəgan əxlaqi ilə Şərqi patriarxal ailə, əxlaq prinsipləri üz-üzə gəlir, dramaturq yüksək əxlaqi ideyaların tapdalanmasının acı nəticələrini göstərir. «İblis»də, passiv, seyrçi şəklində olsa da, XX əsrin sülh ideyaları ilə müharibə ideyaları toqquşur. «Afət»də Ərtoğrul və Alagöz kimi yeniyetmələrlə Özdəmir və Qaratay kimi eyyaşların üz-üzə

gəlməsi ilə insanpərvərlik, xeyirxahlıq, təmiz ailə münasibətləri ideyaları ilə burjua əqləqi ideyaları üz-üzə gəlmış olur. «Knyaz»da Antonla Knyazın və yalançı sosialist Şakronun üz-üzə gəlməsi azadlıq, demokratiya ideyaları ilə burjua-mülkədar ideyalarının toqquşmasını təmsil edir. «İblisin intiqamı» faşizm, müharibə ideyaları ilə sülh ideyalarının toqquşmasını eks etdirir. «Səyavuş»da Səyavuş və üsyancı kəndlilərlə saray, feodal əyanları, şahlar, valilər arasındaki toqquşma feodal ictimai quruluşu ilə xalq arasındaki ziddiyəti göstərir. «Xəyyam»da şair, filosof Xəyyam və onun tərəfdarlarının saray əyanları, müftilər və xəlifələrlə üz-üzə gəlməsi bir tərəfdən orta əsrin hakim dini ideyaları ilə materialist dünyagörüşü arasındaki ziddiyəti göstərir, ikinci tərəfdən sarayla kütlə, xalq arasındaki ziddiyəti göstərir.

Klassik dramaturgiya tələblərinə uyğun olaraq, bu dramlarda konfliktlərin eyni zamanda ata ilə oğlu («Maral»), ərlə arvad («Afət», «Uçurum»), qardaşla qardaş («İblis») arasında baş verməsi, hakimiyət ideyaları ilə azadlıq ideyaları, müharibə ideyaları ilə sülh ideyaları arasındaki toqquşma dramatizmi, dramların təsir gücünü daha da qüvvətləndirmiş olur.

Cavidin sənətkarlığı onun əsərlərinin kompozisiyasında da özünü aydın bürüzə verir.

Cavidin dramlarının çoxu mürəkkəb sücetli olub, iki və ya bir neçə paralel xətli süjet quruluşuna malikdir. Bu paralel xətlərdə isə möhkəm səbəbiyyət əlaqələri vardır. Məsələn: «Maral» faciəsində Maral – Turxan bəy xətti ilə yanaşı (altmış yaşlı mülkədəra satılmış olan on altı yaşlı Maralın sonsuz iztirabları), bir-birini sevən, anlayan, qiymətləndirilən yeniyetmə Cəmil və Humay xətti verilir və bu iki xətt bir-birini tamamlayan paralel süjet xətləri kimi inkişaf edir. Yaxud «Afət» faciəsində Afət – Özdemir, Afət – Qaratay, Afət – Kaplan, Altunsaç – Kaplan, Afət – Qorxmaz, Ərtoğrul – Altunsaç, Ərtoğrul – Alagöz, Yavuz – Alagöz, Oqtay – Alagöz, Qaratay – Altunsaç kimi bir çox dramatik xətlər meydana çıxır. Lakin bütün bu paralel xətlər ustalıqla əsas hadisələrin, ailə faciəsinin səbəbkəri olan Afət və Qaratay xətti ətrafında mərkəzləşdirilmişdir. Başqa sözlə, bütün müxtəlif xətlər əsərin baş qəhrəmanı Afət ətrafında dolaşır, onun taleyi ilə əlaqələndirilir.

Müxtəlif dramatik xətlərin baş qəhrəman ətrafında dolaşması «Xəyyam»da daha sənətkarlıqla verilmişdir. Bu dramda Xacə Nizam – Həsən Səbbah, Yusif – Alp Arslan, Həsən Səbbah – Rəm-

zi – Vəfa, Xərabati – Səfa arasında yaranan dramatik vəziyyətlər hamısı Xəyyamın taleyi ilə əlaqələndirilmişdir. Əlaqədar parallel xətlər, mürəkkəb süjet quruluşu «Şeyx Sənan», «Uçurum», «İblis», «Səyavuş», «Knyaz» dramlarında da aydın görünməkdədir. Bunlardan yalnız «Şeyda» faciəsi süjet quruluşuna görə fərqlənir. Bu əsərdə, yuxarıda qeyd edildiyi kimi, Roza – Şeyda xətti ilə faciənin əsas süjet xətti olan Məcid Əfəndi – Şeyda – Qara Musa xətti birləşmir. Sevgi xətti havada qalır. Başqa sözlə, parallel xətlər arasındaki səbəbiyyət əlaqələri qarşısında çox sönük görünür.

Cavid öz dramlarında əsas hadisələrə, əvvəldən-axıra qədər davam edən dramatik xətlərlə yanaşı, ayrı-ayrı dramatik səhnələrdən də istifadə edir. Bu səhnələrin çoxu ustalıqla işlənildiyindən və əsas hadisələrlə əlaqələndirildiyindən, ümumi vəhdəti daha da qüvvətləndirir. Məsələn: «Xəyyam»da məzarçıların səhnəsi, «Səyavuş»da üsyancı Yalçının öldürülməsi, «Knyaz»da qoca almanın qadının öz eri ilə rəqqasə qızlar haqqında söhbətləri, «Şeyx Sənan»da Şeyx Hadinin Sənanı yuxuda görməsi, «Maral»da aşığın mahni oxuması müvəffəqiyətlə düşünülmüş səhnələrə misal ola bilər. «Maral»da aşiq öz mahnisında iskəndərləri, cingizləri, teymurları qaniçən, dünyani alt-üst edən şöhrətpərəstlər adlandırdığı zaman dinləyənlər bu fikrə müxtəlif münasibət bəsləyirlər. Beləliklə də, bu səhnə müxtəlif xarakterlərin açılmasına kömək edir. «Xəyyam»da məzarçıların söhbəti Xəyyamın öz rübai'lərində təbliğ etdiyi fikirləri tamamlayır və bir növ onun fəlsəfəsini əyanlaşdırır. «Səyavuş»da ığid Yalçının öldürülməsi feodal zülmünün amansızlığını göstərir və s.

Hərəkət vəhdəti Cavidin əsərlərində dramatizmi qüvvətləndirən mühüm sənətkarlıq xüsusiyyətlərindəndir. Bu dramlarda səbəb və nəticə, hadisələrin bir-birindən doğması birinci növbədə nəzərə çarpar. Məsələn: «Afət»də Afətin eri Özdemir əyyaşlıq edir, arvadını sevmir. Aileni fəlakətə sürükləyen əsas səbəb də bu yanlış hərəkətlə başlanır. Özdemirin xoşbəxt ola bilməyən gənc Afət başqa bir həyat, təmiz, müqabil sevgi üzərində qurulmuş ailə arzusunu ilə yaşayır. O, doktor Qaratayı sevir. Lakin Qaratay yalançı, ikiyüzlü və düşkündür. O, gənc Afəti cinayətə, fəlakətə sövq edir. Son nəticədə Afət aldandığını görüb peşman olur, öz-özündən intiqam alır, intihar edir. Bu bədbəxt ailəni əhatə edən adamların hərəkəti, fəaliyyəti də bu ailəyə olan münasibətlə əlaqələndirilir. Alagöz, Ərtoğrul, Yavuz və Oqtay bədbəxt ailəni uçurum-

dan xilas etmək, ona kömək etmək istədikləri halda, Qaratay, Kaplan, Qorxmaz və Xandəmir kimi əyyaşlar da öz alçaq hərəkətləri ilə bu ailənin məhvini səbəb olurlar. Beləliklə, bir-birindən doğan səbəblər silsiləsi bu ailənin faciəsi ilə nəticələnir. «Uçurum», «Maral», «Ana» kimi məişət dramlarında bu növ hərəkət vəhdəti, möhkəm səbəb və nəticə əlaqələri görürük.

Ailə-məişət dramlarından fərqli olaraq, Cavidin fəlsəfi dramlarında hərəkət vəhdətini müəyyən edən, tamamilə, başqa səbəbdər. Məsələn: «Xəyyam»da müxtəlif hadisələri, hərəkətləri, cəbhələri müəyyənləşdirən, müxtəlif səbəblər silsiləsi doğuran, hər şeydən əvvəl, Xəyyamın təbliğ etdiyi qabaqcıl ideyalardır. Şair-filosof Xəyyamın dini fanatizm və feodal zülmünə qarşı təbliğ etdiyi materialist fikirlərə münasibətdə iki cəbhə əmələ gəlir. Xacə Nizam, Sevda, Rəmzi, Xərabati, Vəfa, Səfa və bir çox başqa sadə insanlar bu ideyalardan ruhlandıqları halda, Həsən Səbbah, Müfti, Xəlifə və başqa saray adamları və ruhaniylər bu ideyalara qarşı çıxırlar. Bu ilk əsas hərəkətdən bir sırə səbəblər də doğaraq dramın hərəkət vəhdətini istiqamətləndirir. Müxtəlif zidd ideyalar hərəkətə, fəaliyyətə çevrilir, bunlardan da müxtəlif səbəblər, nəticələr doğur.

Siniflər və təbəqələr arasında, varlılar və yoxsullar arasında ictimai ziddiyəti eks etdirən «Şeyda» dramında, məişət dramları və fəlsəfi dramlardan fərqli olaraq, bütün hadisələri, dramatik vəziyyətləri doğuran ilk səbəb mətbəə müdürü Məcid Əfəndinin qabaqcıl fikirləri, mübariz mühərrir və mürəttibləri işdən çıxarması, sahibkarlarla işçilər arasındaki ziddiyətdir.

İlk səbəblər, ilk dramatik təkanlar bu əsərlərdə hər nə qədər müxtəlif olsa da, dram sənətinin qanunlarına uyğun olaraq hadisələrin inkişafı nəticəsində ümumi bir hərəkət vəhdəti yaradırlar.

Ekspozisiya Cavidin dramlarının çoxunda qəhrəmanın sözləri ilə, yaxud baş qəhrəmanla başqa personajlar arasındakı mukalime ilə başlanır. Məsələn: «Maral»da pərdə açıklärən Maral Nazlıya öz dərdini danışır, çəkdiyi əzablari bildirir. Başqa sözlə, dramaturq ilk səhnədən tamaşaçıların diqqətini əsas hadisəyə, konfliktə və qəhrəmanın faciəsinə cəlb edir. «Şeyda»da yenə eyni vəziyyətdə Şeyda Raufa həyat haqqındaki mülahizələrini, ziddiyətli fikirlərini, mənəvi iztirablarını danışır. «Uçurum»da Avropa səyahətinə hazırlaşan Cəlal Goyərçinə bildirir ki, hara getsə, yenə də Goyərçinin xəyalı ilə yaşayacaq, ailəsinə sadiq olacaqdır. Burada

da yenə əsas hadisə və əsas surətlər ilk səhnədən diqqət mərkəzindədir. «Afət»də pərdə açıldıqda biz, hər şeydən əvvəl, Afəti narahat görürük. O, Özdemirin çox içdiyini görüb təşvişə düşmüsdür. «Peyğəmbər»də də baş qəhrəman ilk səhnədədir. «İblis» İblisin müharibə dəhşətlərindən bəhs edən monoloqu ilə başlanır. «Səyavuş»da dramın baş qəhrəmanı Səyavuşla Rüstəmin ilk səhnədən məşq etdiyini görürük. «Xəyyam» dramında ekspozisiya Xəyyamla Xərabati və Rəmzi arasında olan mukalimə ilə başlanır. «İblisin intiqamı»nda yenə pərdə İblisin sözləri ilə açılır.

Bu nöqteyi-nəzərdən «Şeyx Sənan» və «Topal Teymur» fərqlənir. «Şeyx Sənan»da baş qəhrəmanın gelişində qabaq dramaturq onu tamaşaçılarına təqdim etmək üçün hazırlıq səhnəsi verir. Zəhra, Üzra və Şeyx Əbuzər Sənan haqqında danışırlar. Bu hazırlıq səhnəsində, eyni zamanda Zəhranın xarakteri, Sənana olan məhbəbəti aydınlaşır. «Topal Teymur»da ilk səhnəde Olqa ilə Orxan arasında mukalime verilir. Bütün bu dramlar içerisinde ekspozisiya cəhətindən «Topal Teymur» çox zəifdir. Çünkü burada Olqa ilə Orxan arasında mukalimə Teymurla əlaqədar olan əsas hadisələrlə çox zəif şəkildə bağlanmışdır.

Cavid dramaturgiyasında diqqəti cəlb edən sənətkarlıq xüsusiyyətlərindən biri də budur ki, bu dramların çoxunda dramatik vəziyyət, hadisələrin təbiətinə uyğun olaraq, gah tədrici, gah da əksinə, müəyyən nöqtələrdə çox gərgin şəkildə inkişaf edir. Başqa sözlə, dramatik hadisələr həmişə coşğun, dalgalı, tufanlı deyildir, dənizin məddü cəzri kimi gah sakit, mələyim, gah da dalğalı, qasırğalıdır. Bu ondan irəli gəlir ki, dramaturq tamaşaçılarını həmişə narahat, həyəcanlı saxlamağı sevmir, ən gərgin faciələrində də baş qəhrəmanın ürəkaçan, xoşbəxt günlərini və ya, heç olmaşa, dəqiqlərini də göstərməyə çalışır.

İlk nəzərdə belə görünür ki, bu üsul tamaşaçıları həmişə intizarda saxlamağa mane olacaq. Lakin əksinə, Cavid faciəvi qəhrəmanın bu ani, xoşbəxt dəqiqlərini ümumi hadisələrlə ele üzvi surətdə bağlaya bilir ki, bu dəqiqlər tamaşaçıda daha gərgin vəziyyət və coşğun maraq yarada bilir.

Bu nöqteyi-nəzərdən «Xəyyam» dramı çox səciyyəvidir. Birinci səhnədə Xəyyam və onun dostları ilə Həsən Səbbah arasında yaranan fikir, məslək ixtilafi ilə dramın razvyazkası başlanır. Bu səhnədə hələ gərgin dramatik vəziyyət yoxdur. İkinci, bazar səhnəsində dramatizm yavaş-yavaş gərginleşir. Xəyyamın ağır günləri başlanır. Üçüncü səhnə dostların səmimi görüşü ilə, musi-

qi ilə, mahnilarla başlanır; sonra doğru isə yenə dramatizm güclənir. Yusif və Alp Arslanın ölüm səhnəsi göstərilir. Beşinci səhnədə qəhrəmanın müvəqqəti xoşbəxt həyatı verilir. Xəyyam dostları ilə bir məclisidir və xoşbəxtidir. Altıncı səhnədə dramatizm daha da gərginləşir və kulminasiya nöqtəsinə çatır: Həsən Səbbah Xəyyamın sevgilisi Sevdanı zəhərləyir. Bu gərginlik sonrakı səhnələrdə bir yanğın kimi davam edir. Yeddinci səhnədə Xəyyam Sevdanın qəbri üstündədir. Səkkizinci səhnədə Xacə Nizam öldürüür, Xəyyam xəlifə ilə üz-üzə gəlir. Doqquzuncu səhnədə Xəyyam qocalmışdır, təkdir. O, yuxuda əvvəlcə təzəgəlin, sonra isə skelet şəklində Sevdanın xəyalını görür. Bu, artıq dramatik gərginliyin son nöqtəsidir. Bundan sonra Nişapur qızları, əllərində çiçək, Xəyyam babanın görüşünə gelirlər. Xəyyam onlara vəsiyyət edib, həyata əbədi göz yumur.

Dramatik vəziyyətin bu məddü cəzrinə biz Cavidin «İblis», «Şeyda», «Knyaz», «Səyavuş» və başqa əsərlərində də rast gəlir. Məsələn: «Şeyx Sənan»ın razvyazkası bir tərəfdən Sənanın Xumarın xəyalını görməsi ilə, digər tərəfdən Sənanın görüşlərinə şərik olanlara şübhəciliyinə heyrət edən fanatik şeyxlər arasındakı mübahisə ilə başlanır. Burada da dramatik gərginlik ilk səhnədən Zəhranın məhəbbət iztirabları və Sənanın özündən getməsile başlanır. Birinci pərdənin üçüncü səhnəsində bu gərginlik yenə Zəhranın iztirabları ilə davam edir. Sənan isə burada aşiqdən daha çox bir mürşid, nəsihətçidir. O, korlara nəsihət edir, əhaliyə və şeyxlərə yol göstərir. İkinci pərdənin birinci səhnəsində Qafqazda Kür qırığında Sənanın müvəqqəti xoş həyat dəqiqələri başlanır. O, filosofanə bir ilhamla Qafqaz təbiətindən zövq alır. Lakin çox çəkmədən onun dərvişlə qarşılaşması yenə ilk səhnədəki mənəvi dramatik gərginliyin təzələnib, davam etməsinə, artmasına səbəb olur. Sənan şeyxlərdən ayrıılır. İkinci pərdənin üçüncü səhnəsində Sənan Xumarın hüzurunda Papas və Platonla qarşılaşdıqda dramatik gərginlik ən şiddetli kulminasiya nöqtəsinə çatır; Sənan bütün dini müqəddəsatı ayaqlayıb, bütün dinlərə qarşı böyük məhəbbət ideyasını təbliğ edir. Üçüncü pərdənin birinci şəklində dramatizm vəziyyətlər dramı şəklində davam edir. Anton və Simon birləşib Sənanı öldürmək istəyir, lakin müvəffəq olmurlar. Dördüncü pərdənin birinci səhnəsində yenə Xumarla Sənanın iztirabları şiddetlənir, dramatizm güclənir. Dördüncü pərdənin ikinci səhnəsində Sənanla Xumar daha həyəcanlı və iztirablıdır. Onlar mühitlə barışa bilməyib, özlərini uçuruma atırlar. Bu mü-

rəkkəb kompozisiyada yalnız üçüncü pərdənin ikinci şəkli (Şeyx Hadinin Sənanı yuxuda görməsi və əlavə, Sənanın Xumarla buludlarda uçması) artıq görünür ki, bunu dramaturq özü aydın hiss edir və əsərin sonundakı qeyddə məsləhət görür ki, «Şeyx Sənan» «tamaşaşa qoyulduğu zaman bu səhnələr büsbütün atılsın».

Cavidin səhnə əsərlərində dramatik gərginliyi, xüsusən lirizm və emosionallığı qüvvətləndirən cəhətlər çoxdur. Bunlardan ikisi diqqəti ayrıca olaraq cəlb edir: birincisi, şair və ya filosof, mütəfəkkir təbiətli qəhrəmanların mənəvi iztirabları və bu surətlərin mənəvi çırpıntılarının son dərəcə şairanə bir dil və dramatik vəziyyətdə verilməsidir. Məsələn: «Xəyyam»da filosof-şair Xəyyamın, «Şeyx Sənan»da Sənanın, «Şeyda»da Şeydanın, «Afət»də Ərtoğrulun mənəvi iztirabları, insan şürunu və qəlbini təlatümə gətirən fikirləri, arzuları lirizm və emosionallığı qüvvətləndirən ikinci cəhət müsbət insanların, xüsusən gözəl ruhlu məsum qadınların vəhşi əllərdə öldürülməsidir. «Maral»da Maralın mülkədar Turxan bəy tərəfindən gülə ilə vurulması, «Şeyda»da Rozanın ölümü və anası qoca Marinin iztirabları, «Şeyx Sənan»da Zəhranın iztirabları, «Uçurum»da körpə qızçığazın əyyaş atası tərəfinin öldürülməsi, bədbəxt ana Goyərçinin iztirabları, «Peyğəmbər»də Şəmsanın zəhərlənməsi, «İblis»də Xavərin öz əri tərəfinin boğulub öldürülməsi, «Xəyyam»da gözəl Sevdanın zəhərlənməsi, «Knyaz»da Jasmenin Knyaz tərəfindən öldürülməsi və sairəni buna misal göstərmək olar.

Cavidin dramlarında mahnilardan da çox istifadə edilmişdir. Məlumdur ki, mahni dramlara çox zaman emosionallığı, lirizmi qüvvətləndirmək üçün salınır. Lakin Cavid bundan başqa məqsədlər üçün də istifadə edir. Bəzən dramaturq surətin monoloq və ya mukalime ilə ifadə edilə bilməyən dərin mənəvi iztirablarını vermək üçün mahniya müraciət edir. Məsələn: «Uçurum»da əri tərəfindən unudulmuş, yeganə körpə qızını itirmiş gənc Goyərçinin oxuduğu aşağıdakı mahni bu məqsədlə verilmişdir:

Goyərçinəm, Goyərçin,
Ağlaram içün-icin.
Mən bu qara bəxt ilə
Neçin doğдум, ah neçin?

Bəzən mahnilardan dramaturq müəyyən fəlsəfi fikirləri ifadə üçün istifadə edir. Məsələn: «Xəyyam»da Sevdanın oxuduğu bü-

tün mahnılar buna misal ola bilər. Sevda çox yerdə Xəyyamın rü-bailərini və qəzəllərini oxuyur.

Əgər «Xəyyam»da fanatik müftilərin Xəyyam və onun dostları tərəfindən kinayeli şəkildə tənqid edildiyi müstəsna tutulursa, demək olar ki, Cavidin dramlarında komik momentlər yoxdur. Odur ki, dramaturq lazımi gəldiyi yerdə, gərgin dramatik vəziyyətlərdən sonra tamaşaçıya azca nəfəs almağa imkan vermək üçün, həm də dramatik vəziyyətlə əlaqədar olaraq gərginliyi müvəqqəti yüngülləşdirmək üçün mahnıdan, bəzən də rəqslardan istifadə edir («İblis»də üçüncü və beşinci pərdələrdə rəqqasənin oxuduğu mahnıları). Bəzən mahnidan Cavid, «Şeyx Sənan»da korların mahnısında olduğu kimi, zəmanədən, «mərhəmətsiz fələkdən» şikayətləri ifadə etmək, «Knyaz»da isə sevimli vətənindən ayrı düşmüş Lenanın mahnısında olduğu kimi, vətən, el həsrətini vermək məqsədilə istifadə edir. Bu mahnıların bir qismi də, «Sənan» və «Xəyyam»da olduğu kimi, bahar nəğmələrini, təbiət şənliklərini, gəncliyi, gözəlliyi ifadə və tərənnüm üçündür. Bütün bu mahnılar, söz yox ki, öz növbəsində emosionallığı, lirizmi qüvvətləndirməyə xidmət edir.

Məzmun etibarilə Cavidin dramlarında zəmanəsi ilə, müasir həyatla səsənşən ideyalar çox olmuşdur. Dini təəssübkeşliyin, orta əsr zehniyyəti qalıqlarının tənqidisi, köhnə adət-ənənələrin tənqid, imperialist mührəribəsi, burjua-mülkədar zülmü, köhnə əxlaq və ailə münasibətlərinə qarşı nifrət, qısqanlıq, əyyaşlıq və avamlığın tənqidisi Cavidin dramlarında çox qüvvətlidir.

Dil nöqtəyi-nəzərindən bu dramlar müəyyən mənada yeknə-səq olmuşdur. Cavid dram sənətinin «hər tip öz dilində danışdırılmalıdır» kimi məşhur prinsipini, demək olar ki, nəzərə almamışdır; o, xüsusən tarixi-fəlsəfi dramlarında tipləri eyni bir dildə, öz müəllif dili ilə danışdırılmışdır. Cavid, surətin yaranmasında mü hüüm şərtlərdən olan dili deyil, əhvali-ruhiyyəni, psixoloji xüsusiyyətləri əsas götürmüştür ki, bu da birtərəfliliyə aparıb çıxarılmışdır. Bundan başqa, surətlərin dilində Azərbaycan tamaşaçısı üçün anlaşılmaz olan sözlərin tez-tez işlənməsi də Cavidin bəzi əsərlərinin dilini ağırlaşdırılmışdır.

Müəyyən məhdud cəhətləri ilə bərabər, Cavid dramaturgiyası Azərbaycan dramaturgiyası tarixində xüsusi, orijinal bir mərhələ təşkil edir. Şairin əsərlərində hələ bu gün də öz ideya-bədii əhəmiyyətini və gözəlliyyini saxlayan cəhətlər çoxdur.

2. BƏDİİ TƏSVİR VASİTƏLƏRİ

Təbiət və insan, təbiət hadisələri ilə həyatı, mənəviyyatı, insanın arzu və xeyallarının müqayisələndirilməsi Cavid dilində obrazılılığı təşkil edən əsas canlı ünsürlədir. Şairin nəzərində bütün canlı və cansız təbiət, insan mənəviyyatının bütün mürəkkəb psixoloji halları, ay, günəş, ulduzlar, dənizlər, nəhrlər, çaylar, çiçəklər, quşlar, insan mənəviyyatına aid olan bütün mürəkkəb psixoloji hallar, hissələr, xeyallar, düşüncələr, arzu-əməller, nifrət, şəfqət, qəhrəmanlıq və müdriklik, hətta məhəbbət, ədalət, zaman, məkan, səbəb, nəticə, azadlıq, zəruriyyət kimi ən mücərrəd fəlsəfi anlayışlar belə sanki düşünən, yaşayan, canlı varlıqlardır. Cavid şerinin bütün məcazləri, təşbeh və istiareləri, canlandırma, şəxsləndirmə, təzad, kinayə və sair bu iki əsas ünsürün, təbiətlə insanın bir-birinə bənzədilməsi yolu ilə yaradılır.

İnsan, insan mənəviyyatının təbiət hadisələrinə bənzədilməsi

Bu şerədə gənclik, sağlamlıq gözəllik, gənclik xeyalları, ehtirasları ömrün baharında təzəcə açmış gülümsər bir çiçəkdir:

Ömrümün baharında gülümsər bir çiçəksən.

Yaxud:

Gözəllik sərgisində o bir lətif çiçəkdir.

(«Uçurum»)

On altı yaşlı, sağlam vücutlu, sade ürəkli bir kəndli qızı çiçəkli dağda bitən bir gül, onun on altı illik cavan ömrü isə gülümsər on altı bahardır:

Çiçəkli dağda yetişmiş o pənbə guldə fəqət,
İz buraxmış gülər on altı bahar.

(«Bayramdı»)

Etabarsız əri tərəfindən unudulmuş, təhqir olunmuş bir gəlinin hali, çılgın, əsəbi dənizdə firtinaya tutulmuş bir yelkəndir:

Göyərçinin bu hali,
Andırır pək sınırlı.

Pek çılğın bir dənizdə
Ümidsiz bir yelkəni.

(«Uçurum»)

Həqiqət axtarılığı ilə məşgul, mütfəkkir, həm də mütərəddid bir insan şəmin ətrafında çırpınan bir pərvanədir:

Dəmadəm çırpınır pərvanəyim mən.

(«Şeyx Sənan»)

Ziddiyətli, psixoloji hallar keçiren insanın gözləri gah tutqun bir üfüq, gah parlaq bir şimşəkdir.

Yorğun gözü həsrəti üfüqlər kimi dalğın,

Bəzən o baxışlar yenə şimşək kimi parlar.

(«Rəssamin qızı»)

Gözdən məhrum olan bir qız dərin fikrə gedərkən, sehri bir heykəl kimidir:

Bəzən bayılıb sehri bir heykələ bənzər.

(«Rəssamin qızı»)

Dərin sarsıntılı hallar keçirən insan mənəviyyatı daim alov püşkürən bir vulkandır:

Beynim vulkan kimi həp alov saçar.

(«Uçurum»)

Uzun ayrılıq həsrətindən sonra vüsala çatan iki bəxtiyar gənc bir-birinə qovuşan ulduzlardır:

İki yıldız bir-birinə qovuşdu.

(«Səyavuş»)

Məhəbbət ehtirası ilə alışan bir cüt göz göylərdə yanın bir cüt ulduzdur.

S e v d a.

Hanki sənətə maraq etdin sən?

X e y y a m.

İzlərəm göydəki ulduzları mən.

Lakin onlar pək uzaqdan daha şən,

Daha dilber və gözəldir, bilsən!

Bize yaxlaşdırı, bəs bəlli yaxar,

O alov səndəki gözlərdə də var!

(«Xəyyam»)

Ağılı övladın anadan aldığı sağlam tərbiyə ayın güclü günəşdən aldığı işıqdır:

Qadın günəş, cocuq ay.

Nuru ay günəsdən alar.

Gözəl, cazibəli, qəlbə yaxın bir insanın, bir gözəlin ötüb keçməsi ruhu oxşayan səhər nəsimidir.

O keçirkən səhər nəsimi kibi,

Səni pək süzdü, yoxmu bir səbəbi?

(«Peyğəmbər»)

Məhəbbət və şəfqətlə dolu bir nəzər insan ürəyinin göylərində axan bir ulduz və ya insanın ürəyinə sancılan odlu bir çiçəkdir.

O bir yıldız kimi axdı köksümə,

Ataşlı bir çiçək taxdı köksümə.

(«Səyavuş»)

İnsanın sürəkli ömrü sahillərə çırpılan, sonra da saymazyna keçib gedən coşğun dalgalardır:

İnsan ömrü dalğa kimi gedər.

Vətənidən ayrı düşmüş, yad ellərdə ehtiyac ucundan rəqqasəliyə məcbur olan qərib bir qız, qəfəsə salınmış bir göyərçindir:

Rəqs etdi salon nəşeli bir çalğı səsindən,

Bir qız süzülüb çıxdı göyərçin qəfəsindən.

Bu əsir göyərçinin hər bir hərəkəti şəfəq dalğalı, fəvvərəli bir nurdur:

Pek nazlı, şəfəq dalğalı, fəvvərəli bir nur.
«Sühacılər yuvası»)

Bunun əksinə, öz doğma vətənində şöhrətlənən gənc xanəndə qızın gözəl səsi nəşəli dalgalara bənzəyir:

Baxdı səs yaz klubundan gəliyor.
Dalğalar nəşələnib yüksəliyor...
«Səlmanın səsi»)

Həyatdan, həqiqətdən ayrı düşmüş, xəyallar aləminə çox
meyl edən qafil bir insan, ucsuz-bucaqsız dərinliklərdə yorulub
çırınan bir hüma quşudur:

Şimdi yerdən səmaya doğru dərin,
Pek dərin bir fəza təsəvvür edin.
Yüksəlib bir bayaz qanadlı hüma,
— Tizi-pərvaz bir frıştə kimi
Şöyledə dalsın onun dərinliyinə;
Nə olur? Şübhə yox ki, şəhpərinə
Bir rəxavət olur da müstəvli;
Yorulur, sonra çırınır, bayılır,
Sənər əvvəlki etila həvəsi;
Uçamaz artıq, iştə son nəfəsi...
Qafil insan da həp o fikrə əsir.
(«Elmi-bəşər»)

İnsan baxışlarında olan mənə göylərin mürəkkəb, dərin sırlarıdır:

Gözlər, hələ gözlər, hələ gözlər!
Göylər kimi xamuş,
Göylər kimi əsrar ilə dolmuş.
(«Knyaz»)

Canavar təbiətli, insan qanına susamış bir adam kinli qartaldır:

Qanıçən, kinli möhtəris qartal,
Kirli dirnaqlarılıq bulsa macal
Qoparıb parçalar, didər, əsəbi,
Şu məhəbbətlə çırınan qəlbini,
Vəhşi insan da öyle həp qəddar.
(«Peyğəmbər»)

Yeni, azad həyata çıxmış gənc nəsil dalğalı bir dənizdir, şəfəq dalğalı bir axındır. Köhnəliyə qarşı çıxan, qarışışalınmaz firtinadır. Onların coşub-dاشan arzuları baharın yeni açmış çiçəkləridir:

Azər düşünür, dalğa keçirkən...
Birdən-birə həp dalğalı, həm şəhər...
Bir vəlvələ qopdu...
Bir firtina, bir zəlzələ qopdu...
Sarmışdı bütün ölkəni heyət,
Lakin...
Cox üzdə gülümserdi, şətarət...
Hər nəşəli gəncin
Ruhunda açılmışdı çiçəklər,
Coşmuşdu diləklər.
Bir yanda şəfəq dalğalı, nazəndə axınlar,
Qızlar və qadınlar,
Onlar sevinir, şənlilik edirlər,
Hər pənbə dodaqlarda zəfer şərqisi gurlar.
(«Azər»)

Təbiət hadisələrinin insana, insan psixolojisinə bənzədilməsi

Cavidin şerində insan təbiətə bənzədildiyi kimi, təbiət hadisələri də insana bənzədir. Ay, günəş, ulduzlar, bulud, duman, qövsi-qüze, otlar, çiçəklər, güllər, ağacılar, yarpaqlar, dəniz, çaylar, nəhrlər, kiçik sular da bu şerdə insanlar kimi dərin psixoloji hallar keçirir.

Ay, günəş düşüncəyə dala bilir, iztirab keçirir, şadlanır, kədərlənir, əsəbileşir və ya əksinə, təzə gəlin kimi bəzənir, seyrə çıxır, sevir, sevilir, gülür, əylənir. Azadlığın, bəxtiyyarlığın qədrini anlayır və bəzən də insanların ruhuna gizli-gizli nə işə söyləyir-lər:

Bax qızarmış günəşə!
Utanıb qaçmaq isteyir... guya,
O da qızığın sənin zəlalətinə.
O da küskün sənin bu halətinə.
(«Seyx Sənan»)
Günəş, heyhat... O qəhrindən qızarmış qanlı bir sima.
(«Qürübə qarşı»)

Gözel mehtab...
Ki, hər dəqiqə edər ruhə gizli-gizli xıtab.
(«Dəniz tamaşası»)

Əflakə baxarkən məni məftun ediyordı,
Parlaq günəşin mənzəreyi-şəşədəri.
Axşam duramaz qərbə müsafir gediyordı.
Şərqiñ o gözəl bakireyi-ləmə insarı.
(«Yadi-mazı»)

Ay, ulduzlar, təzəgəlin kimi bəzənib, sevdalı aşıqlər kimi məşqələrini axtarır. Göylər də rəqs məclisi düzəldir, zöhrə ulduzu yerdəki insanların halını anlayır, yüksəklərdən onlara göz qırıp gülməsəyir:

Yıldızlara heyrətiə baxar, öyle sanırdı,
Həp təzə gəlinlər gəzinir ruyi-səmədə.
Bir heykəli-sevda kimi pürşələ sanırdım
Gördükcə o məhzun qəməri seyr səfadə.
(«Yadi-mazı»)

Uçuşur hər tərfədə yıldızlar,
Rəqs edər sanki nazənin qızlar.
(«Peyğəmbər»)
Göz qırparaq gülməsərdi ona zöhrə ulduzu.
(«Kor Neyzan»)

Baharın təzə gəlini günəş gülməsərən, çiçəklər də canlanıb gülür, günəşə doğru baxır. Bahar buludları ağlarkən qövsi-qüzeħələr bu hala gülməsəyir, yağış ara verdikdə güllərin, qönçələrin, çiçəklərin nəşəsi, bülbüllərin səsi onlara qarışır, bu şənlikdən otlar, yarpaqlar da vəcdə gəlirlər, nəşədən bayılırlar:

Hər günəş bir gəlin kimi gülməsərdi yolçulara.
(«Qəribə səyahət»)

Gülməsəməkdə ikən şəms, o növ ərusi-bahar.
Təbəssüm etməyə üz tutdu büsbütün əzhar.
(«Çiçək sevgisi»)

Günəş gülər, bulud ağlar,
Səmadə qövsi-qüzeħələr edər təbəssümlər.
(«Çəkinmə gül!»)

Yağdırıb göz yaşı qısqandı bahar.
(«Xəyyam»)
Bulut, duman çökər həmin,
Susar o qayğısız çəmən.

Cavidin gerində yaxşıdır, qızılından qızılından
Gül qönçələr eylərdi səhər vaxtı təbəssüm,
Bülbüllər isə həpsi yekavazi-tərənnüm.
(«Yadi-mazı»)

Pürnəşə baharın əriyən busası hər an,
Səhəralara, ormanlara, sərpərdi təravət.
(«Bayramdı»)

Nəşədən səndələyən hər yarpaq.
(«Azər»)

Çaylar, nəhrlər, dəniz, dalgalar yaşayıb düşünür, məqsədə doğru irəliləyir, aylar, ulduzlarla həsbhal edir, dostluq, ünsiyyət düzəldir, bəzən dərin sükuta dalır, bəzən çırpının fəqan qoparırlar. Kiçik sular isə əksinə, mərhəmət, şəfqətlə təbiətə, al qırmızı gülərə, yaşıl otlara layla çalırlar. Qocaman dalğalar, küləklər, alay-alay hücuma keçir, gəmilərlə çarpışır, şimşek qılinc çəkir:

Gülüşüb pənbə, al, bəyaz güller,
Ötüşür hər tərfədə bülbüllər,
Ninni söyler kiçik sular xəndən,
...Burda qızığın günəş da pək munis.
Gecələr büsbüütün nədiməyi-hiss..
Hələ Kür nəhri başqa bir aləm!
Gecə mehtabə qarşı pak həmdəm,
Gah olur, bir dərin sükuta varır,
Gah çağlara da, bir fəqan qoparır.
(«Şeyx Sənan»)

Yaxud:

Bəhri-ümməndə sonra bir tufan,
Bir bəla qopdu, sarsılırdı cahan.
Qocaman dalğalar hücum edərək,
Çıldırbı haykırdı kükrayərək
Dəli yellər alay-alay qoşaraq,
Gəminin yelkəniylə çarpışaraq,
Qıldı həp parça-parça bir anda.
Çırpinırkən xilas üçün həpimiz.
Daha şiddətlənib qudurdu dəniz.
Topa tutmaqla yıldırıム hər an
Gurlayıb yolçularda qoymadı can.
Bir tərefdən də parlayıb şimşek,
Xalqı titrətdi həp qılinc çəkərək
Göy dənizdən seçilməyir əsla;
Yer bəla, göy bəla, mühit bəla...
Çarşıır yolçularla firtınalar
Hər kəsin gözlərində dehşət var.

(«Şeyx Sənan»)

Sakit ləpələnən dəniz gecənin ruhunu oxşamaq üçün müsiqi məclisləri düzəldir, kiçik dalğacıqlar bir-birinə məhəbbət izhar edir, göyün gözləri olan ulduzlar da bu məclisə baxıb şənlənirlər:

A z ə r ...
Duydu sahildə dərin zümrümələr.
Sanki hər zümrümə, eylər ilham
Gecənin ruhuna bir tatlı pəyam.
Bütün əşya hərəkətsiz, səssiz,
Yalnız inlər kimi sevdalı dəniz.
Dalğacıqlar öpüşüb titrərkən
Baxışıldarı göyün gözləri şən...
(«Azər düşünərkən»)

Yalnız göylərin deyil, çiçəklərin də gözləri var. Onların da sevincdən gözləri yaşara bilir. Onlar da sevdiklərini öpüb, oxşaya bilirlər:

Öpdü gözü yaşılı çiçəklər məni.
(«Mühacirlər yuvası»)

Ayın, ulduzların özlərinə görə mənəviyyatı var. Onlarda da məhəbbət, nifrət hissi var. Dərdə şərik ola bilir və ya laqeyd qala bilirlər:

Söyləsem dərdimi aya, ulduza,
Uluzlar gülümşər, ay axıb gedər.
Dinləməz halımı, yan baxıb gedər.
(«Kor Neyzən»)

Cavidin şərində yalnız hərəkətdə olan canlı təbiət deyil, cansız əşyalar da, fanarlar, yelkənlər, çərxi-fələyin özü də düşünür, yaşayır, mənəvi hallar keçirir:

Günəş dalıb gediyor, köşkü andıran gəmimiz
Uçar, uçar, qoca qartal qanadlarıla uçar.
(«Dəniz tamaşası»)

Gecəydi... hər yeri sarmışdı bir süküti-həzin,
Donuq ziyanlı fanarlar baxardı həp qəmgin.
(«Gecə idi»)

Gəmi sərsəmləyiş su firtınadan
Bağırır, sanki istəyirdi aman.
...Boran şiddətlə hayqırır daim...
(«Dəniz tamaşası»)

Kinlidir fələk, bir gün
Qızar haman gücəniñ intiqam alır səndən.
(«Sevinmə, gülmə, quzum»)

Cavid azadlıq, qurtuluş ideyalarını, yaxud belə böyük günlərin yaxınlaşmasını da təbiət təsvirləri ilə verir. Məsələn: çarizmin yixiləsi, zülmətlərin parçalanması, dan ulduzunun doğması, azadlıq səhərinin yaxınlaşmasıdır:

Siyrlılıb bax yavaş-yavaş zülmət,
Barı dan ulduzundan al ibrət.
Nə deyir bax, o pənbə çöhrəli nur,
Səhər olmuş, demək günəş doğuyor.
(«Haqqını sən mübarizə ilə ala bilərsən»)

Yaxud Şərəq qadınının azadlıq günlərinin yaxınlaşması dan yeninin sökülməsidir:

İşte sıyrılmada həp zülmetlər,
Ağarır dan yeri, qalx, işte səhər.

Cavid bəzən də müxtəlif təbiət hadisələrini, canlı təbiətlə cansız təbiəti qarşılaşdırma və ya bənzətmə yolu ilə təsirli bənzətmələr, istiarələr yaradır. Məsələn: göy üzünü bürüyən buludlar vulkanlı dağlar kimidir:

Axşam oldu boz bulutlar
Döndü vulkanlı dağlara.

(«Kor Neyzən»)

Günəş şüalarına qarışmış ağ kölgələr sanki canlı çiçəklərdir:

Asmalıqdan yürüyür rəqs edərək,
Hər bəyaz kölgə birər canlı çiçək.
(«Azər düşünərkən»)

Günəşə doğru çevrilmiş yarpaqlar isə gümüş leylək kimidir:

Nəşədən səndələyən hər yarpaq
Sallanır sanki gümüş bir leylək.
(«Azər düşünərkən»)

Taxıl tarlaları bir dəniz, sünbüllər qızıl, onları biçən oraqlar isə almas kimidir:

Dalğalandıqca tarlalar, altın kəsər almas oraq.

Dənizin almas dalğaları parıldarkən atlasa haşıya işlənmiş kimi görünür. Ağ yelkənlər də sularda qanad açıb süzən qağayılardır:

Dalğalar döndü almasa
Sırma İsləndi atlasa.
Ağ yelkənlər qanat açar,
Süzülüb naz ilə uçar.

(«Azər»)

202

Ay işığını özündə əks etdirən dənizin dalgalanması sanki ağacların, çayır-çəmənlərin çiçəklənməsidir və ya axıb gedən nūr şəlaləsidir:

Bazib-baxıb düşünərkən, dəniz çiçəklənərken,
Dağıtdı fikrimi nagah bir şəlaləyi-nur.
(«Qürubə qarşı»)

Yaxud sularda əks edən ay işığı qucaq-qucaq əridilmiş gümüşdür ki, dənizdə axır:

Qucaq-qucaq əridilmiş gümüş dənizdə axar,
Axar da dalgalanır, cəzb edərdi hər nəzəri.
(«Dəniz tamaşası»)

Dənizin coşub kükrəməsi isə qocaman uca dağların yerindən qopub hərəkətə gəlməsi kimidir:

Uca dağlar qədər əvət qocaman
Dalğalar gurlayıb gəlir hər an.
(«Dəniz tamaşası»)

Gecənin qaranlığında uçusan böcəklər od zərrələri, qığılçımalar və ya çiçəklərdir:

Sarmış əni atəşli böcəklər
Bir bax nə qığılçımı çiçəklər.
(«Xəyyam»)

Cavidin şərində çox zaman xəyal, sevinc, kədər, ümid kimi psixoloji hallar, haqq, ədalət, həqiqət, zaman, məkan kimi mücerəd anlayışlar da canlandırılıb şəxsləndirilir:

Nədir bu sisli hallar?
Yenə sardı çöhrəni firtinalı xəyallar!
(«Uçurum»)

İşte bunlar onun son əsərləri.
Həpsində çirpintir xəyal şəhəri.
(«Uçurum»)

203

O dərinliklərə, boşluqlara uçduqca xəyal,
Sənki çırpınmada bir şəhpəri yanmış qartal.
(«Xəyyam»)

Ey fələk, keçdi zaman dalğa kibi,
Öylə bir dalğa ki, qorxunc, əsəbi.
(«Xəyyam»)

Məni böğmaqdə qaranlıq bir hal
Gəmirir beynimi bin dürlü xəyal.
(«Xəyyam»)

O inca nazlı qafilə,
Axıb gedən sevinc ilə,
Həyat üçün səfa diler.
(«Xəyyam»)

Zülmət dağıldı, zülmü fəsad oldu payimal
Hər yerdə sənki haqq və ədalət gülümşəyir.

Açmış bənəfşə, sünbü'l,
Xəndan olur qızıl gül.
Ötdükçə sənki bülbü'l
Rəqs etdirir xəyalı.
(«Xəyyam»)

Cavid mürəkkəb psixoloji halları, hissələri vermək üçün çox zaman vərəmlı firtına, nazlı qəhqəhə, kədərli bulud, zəhərli qayğılar, kədərli axşamlar, işvəli ümid, nəşəsiz su, utancaq bulud, dəhşətli əyləncə, tatlı fikir, sitəmli qəhqəhələr, sevimli xülya, tatlı əfsanə, süslü yalan, sevimli röya, tatlı hiss, atəşli əməl, sərməs düşüncə, büllur qəhqəhələr, parlaq əməl, yaldızlı xülya, yaldızlı amal, atəşli zəhər, qorxunc xəyallar, zəhərli duyğular, zəhərli çiçək, çılgın ruh, şirin xülya, sənük xülya, datlı xülya, acı xülya, sevimli xülya, incə fikir, həzin lövhə, süslü yalan, solğun nur, şən dəniz... kimi məcazlar, epitetlər işlədir. Ən əhəmiyyətli budur ki, bu məcaz, istiarelər, təşbihlər Cavidin şərində yeknəsəq, sabit deyildir. Mövzuya, ifadə edilən fikir və hissə uyğun olaraq eyni əcaz, epitet dəyişir, müxtəlif şəkil alır. Məsələn: «xülya», «acı

xülya», «sənük xülya», «tatlı xülya», «zəhərli xülya», «sevimli xülya» və s. şəkillərdə işlədir.

Dərin mənəvi sarsıntıları vermək üçün şair yenə təbiət hadisələrinə müraciət edir:

Qopuyor ta içimde bir tufan
Beynim atəş saçış durar hər an.

(«İblis»)
Ah, sənki beynimdə qan
Bir alovdur yaxar məni.

(«Peyğəmbər»)
Bir vulkan idim, mum kimi söndüm.

(«Knyaz»)
Lakin duydugum kimi o inca dilber səsi
Qalxar mehzun könlümün tar dumanlı pərdəsi.

(«Uçurum»)
Tufanlar qoparkən sərsəm başında.

(«Uçurum»)
Ah, şübhədən beynim alov içində.

(«Uçurum»)

Bəzən eyni gərgin, mənəvi sarsıntılar böyük ictimai hadisələrə bənzədir:

Sənki bir inqilab içinde sənin
Çırpinib durmaq üzrədir bədənin.

Cavid tənqidisi fikirləri verirkən də çox əlverişli məcaz, istiarələrdən, epitetlərdən istifadə edir. Məsələn: ictimai həyatdan uzaq, evlərə qapanıb qalan meşşən qadınlar hərəkətsiz, cansız ət parçalarıdır:

Hərəkətsiz bir ovuc ət kimi siz!
(«Bayramdı»)

Köhnə milyonçu inqilabdan əvvəl bir torba ət, inqilabdan sonra isə quru bir skeletdir.

Əski miyoncu ikən şimdə səfil...

Öncə bənzərdi o bir torba etə,

İndi bənzər diri bir skelete.

(«Şərqə doğru»)

Dünyanı bir-birilə salışdırın diplomatlar hiyləgər tülküldür:

Tülü diplomatlardan dönüb kaplana

Boyadılar yer üzünü al qana.

(«Rəssamin qızı»)

Xalqın qanını soran varlılar dərisinə sığmayan öküzlərdir:

Dolğun öküzler, inəklər bənzərdi gözlərdən iraq

Şəhərlərdə dərisinə sığmayan əhli-sərvətə.

(«Qərbə siyahət»)

Cavid çox zaman təşbih və istiarələrini şer, sənət, ilham, gözəllik, rəsm, musiqi və ya ədəbi simalar, bədii əsərlərlə müqayiyyət yolu il yaradır. Məsələn:

Yoxsullar məzarı bu kirli mədən

Seçilməz Dantenin cəhənnəmindən.

(«Kömür mədənində»)

Qarşıda bir yaşıl məzarlıq vardi,

Hər daşı bənzərdi hicran şerinə.

(«Məzarlıqdan keçirkən»)

Tatlı bir musiqi gülər səsində

İllahm izləri var hər cilvesində.

Bir şeri-səmavi kimi ağuşuma geldi.

(«Afət»)

Əvət gözəl şairlərin

Tatlı xülyasından gözəl.

(«Peyğəmbər»)

Sisli xülya peşincə rəqs edərək

Parlayan şerə bənzəyir o məlek.

(«Peyğəmbər»)

Yaxud: Set olurdu işi yaxud işin işidir eki

Nə şətarəti bahar işte baxın,

Sarmış ətrafi bədii bir axın.

(«Xəyyam»)

Cavid dərin, ictimai, fəlsəfi-psixoloji mənası olan təzadlardan da çox geniş istifadə etmişdir. Bu bədii təzadlarda bəzən bir-birinə zidd iki fikir, fəlsəfi anlayış, bəzən də psixoloji hallar, təbiət və ya insan mənəviyyatındaki ziddiyətlər qarşılaşdırılır.

İctimai həyat ziddiyətlərini eks etdirən bədii təzadlara misal:

Zalim bağışlansa daha çox azar.

Məzəlüm üçün qazar ən dərin məzar.

(«Səyavuş»)

Zalımla məzəlumu sakın bir tutma,

Yediyin çörəyi, duzu unutma.

(«Səyavuş»)

Mən fabrikalar, paslar içinde,

Sən incilər, almaslar içinde.

(«Knyaz»)

Rəqsli təlim ediyor aksaqlar,

Əzəmet dükşünüdür alçaqlar,

Qəhrəmanlıq güdyyor qorxaqlar.

(«Məsciddə»)

Həyat, insanlar arasında ziddiyətləri eks etdirən bədii təzadlar:

Cavidin işləbləri qənbərdən əməkdar, emosional-

lığı gücləndir, qənbərdən əməkdar, emosional-

Görmediim əsla tikansız gül, qaranlıqsız işiq,

Her visali daima təqib edər bir ayrılıq.

(«Görmediim»)

Sizlərdəki ülfət sonu vəhşət.

Sizlərdəki şəfqət sonu nifret.

Sizlərdəki rəhmət sonu lənət.

(«İblis»)

Nə tühaf, bir ananın evladı,
Bilmədən bir-birinin cəlladı.
(«İblis»)

Hər məhabbat bir xəyanət, hər gülüş bir hiylədir.
(«Görmədim»)

Məncə bilmərrə bütün insanlar
Həp gözəl olmalı, yaxud çirkin.
Həp fəqir olmalı, yaxud zəngin.
Həp həkim olmalı, yaxud nadan.
Həp məlek olmalı, yaxud şeytan.
(«İblis»)

İnsan mənəviyyatında, əhvali-ruhiyyəsində olan ziddiyətləri əks etdirən bədii təzadalar:

Döndü qaranlıq gecəyə gündüzüm,
Uf, daha fərq etməyir əsla gözüm.
(«İblis»)

Şu sönük qəlbime atəş dilərəm,
Ağlamaq istər ikən həp gülərəm.
(«İblis»)

Açmadan saraldım soldum.
Sərbəst ikən əsir oldum.
(«Uçurum»)

Şüurlarda, zehniyyətlərdə olan ziddiyətləri əks etdirən bədii təzadalar:

Elmü ürfan nədir mən anlamadım,
Çünki həp cəhlə doğru hər addım.
(«Elmi-bəşər»)

Hər günəşə vardım ləkəli gördüm,
Hər virdana girdim kölgəli gördüm.
(«Səlmanın səsi»)

Müəyyən fəlsəfi anlayışları ifadə edən bədii təzadalar:

Şər olmadıqca xeyrə qovuşmaq mahal olur.
Qəsvəli, sisli hər gecədən bir günəş doğar.
Hürriyət öyle nazlı bir afət ki, pək vüqur,
Qan axmadıqca kimseyə gülmez o işvəkar.

(«Hərb Allahu qarşısında»)

Yaxud ölümün qanunauyğunluğunu, amansızlığını ifadə etmək üçün:

Uyuyub qaldı, onun həsrati çox,
O amansız gecənin gündüzü yox.

(«Xəyyam»)

Mədəniyyətlə cəhaiət arasındaki ziddiyətləri ifadə edən bədii təzadalar:

Avropada işiq da var, zülmət də,
Orda səfələt də var, fezilət də.

(«Uçurum»)

Bir yanda gülümser mədəniyyət,
Bir yanda amansız, acı dəhşət.

(«Knyaz»)

Nə dəhşət, ah düşdükçə çıldırıñ insan,
Təməddünün sonu vəhşətmidir, nədir əcəba?

(«Hərb və fəlakət»)

Güliyor nurə daima zülmət,
Güliyor fəzlə qarşı fisqi, fiscur.

(«Peyğəmbər»)

Cavidin üslubunu qüvvətləndirən, onun şerindəki emosionallığı gücləndirən mühüm bədii təsvir vasitələrindən biri də tekrirdir. Məsələn: müharibə dəhşətlərini göstərmək üçün şair bədii təkrirə müraciət edir:

Konüllər qan, çiçeklər qan, bütün çöller,
çəmənələr qan,
Dənizlər qan, bulutlar qan, hava qan, iştə
hər yer qan.
(«Uçurum»)

Yaxud:

Bütün etrafi sarmış bir mələl ağlar, cahan ağlar,
Könül məhzun, hava məhzun, günəş məhzun, səma məhzun.
(«Qüruba qarşı»)

Bədii təkrir eyni zamanda ahəngi, ritmi qüvvətləndirməyə kömək edir:

Hər şey sənindir, ey qafıl insan!
Gülgün şəfaqlər, rəngin çəeklər,
Hər şey sənindir, ey cahil insan!
Parlaq günəşlər, dilbar mələklər.

(«İblis»)

Yaxud:

İblis!.. O böyük ad nə qədər çalibi-heyrət,
Hər ölkədə, hər dilda, anılmaqdə o şöhrət
Hər qülbədə, kaşanadə, viranadə İblis!
Hər kəbədə, bütxanadə, meyxanadə İblis!

(«İblis»)

Dərin mənəvi iztirabları, ruhi sarsıntıları və ya coşğun bir əhvali-ruhiyyəni vermək üçün şair bədii təkrirdən istifadə edir:

Uyu ey, gülnahali-qüdsiyət,
Uyu nazəndə heykəli-iffət.
Uyu ey, yarı-məhcəbinim uyu,
Uyu ey, tifli-nazəninim uyu.

(«Şeyx Sənan», əlavə)

Yaxud:

Uçurum: qaranlıq!.. çıxılmaz yolum,
Uçurum: uçurum hep sağım, solum.
Uçurum: duyduğum həqiqət, xəyal,
Uçurum, uçurum, yıldızlı amal:
(«Uçurum»)

Yaxud:

Gəldin də neçin pənbə bulutlar kimi axdin?
Bilməm niyə getdin, niyə döndün, niyə baxdin?
Şimşek kimi çaxdin da, neçin könlümü yaxdin?
Bilməm niyə getdin, niyə döndün, niyə baxdin?

Sərpildi alov ruhuma süzgün baxışından,
Sarsıldı bütün bənliliyim, ey afəti-dövrən!
Gəl, gəl olayım səndəki hər cılvəye qurban.
Bilməm niyə getdin, niyə döndün, niyə baxdin?

(«Xəyyam»)

Cavidin şerində bədii nida və sual daha çoxdur. Onun elə lirik, liroepik şerləri var ki, başdan-başa bədii nida və bədii sual cümlələrindən ibarətdir. Dramaturgiyasına gəlincə, bunlar mükaлимə əsasında qurulduğundan, bədii nida və bədii suallarla son dərəcə zəngindir. Nida və bədii sualla şair nifrət, qəzəb, ruh yüksəkliyi, pərişanlıq, mənəvi sarsıntı, arzu, həsrət, qürur, əzəmət, məhəbbət, mərhəmət, şəfqət, ötkəmlik, təəccüb, heyranlıq kimi müxtəlif və mürəkkəb psixoloji halları xüsusi bir sənətkarlıqla ifadə edə bilir:

Arkadaş, yoldaş, ey vətəndaş, oyan!
Yatma artıq yetər, dəyişdi zaman.
Çox zildin yetər, ər oğlu, ər ol,

Çırpınib çareyi-xilas ara-bul!

(«Haqqını sən mübarizə ilə ala bilərsən»)

Yaşamaq istəsən çalış, çabala,
Rəd olub gurla, bərq olub parla!

(«Məzlumlar üçün»)

Çalış həp qalib ol, mərd ol, bu aydın bir həqiqətdir,
Cahan bir nazənin dilbər ki, yalnız mərdə qismətdir.

(«Qüruba qarşı»)

Əvət xain gərk həddini bilsin,
Namərd izi yer üzündən silinsin!

(«Ana»)

Keçmişlərə, keçmişdəki adətlərə üşyan!
(«Üşyan»)

İşə Qafqaz, sefali bir məva,
Allah, Allah, nədir bu abi-həva!

Nə qədər şairənə bir xilqət,
Yerə enmişdir adəten cənnət.

(«Şeyx Sənan»)

Lənət o gündən ki, siğindim sana,
Nifrət güvəndiyim qanlı xaqana!
(«Səyavuş»)

Fikrim kimi ey dağılmış bulutlar!
(«Ana»)

Alqış, bu nə ələm, bu nə tufan?
Çarşımda ahəng ilə əlvan.
(«Xəyyam»)

Nazlı Sevda! Sana kim qıydı, gülüm?
İlk baharında nə layiq bu ölüm?
Söyle ey sevgili eşsiz diləyim,
Kim zəhər qatdı güler ömrünə, kim?
Qalx, oyan!.. Ah, niyə susdun, gözəlim?
Həp təbiət, bəşəriyyət zalim.
Söyle kimdən diləyim mən imdad?
Həp təbiət, bəşəriyyət callad!
(«Xəyyam»)

Kişneyir ildirimlər, qılinc çəkir bulutlar,
Göylər səltənətində qavqamı, şənlilikmi var?
(«Səyavuş»)

Həp qaranlıqdır əvət sirri-həyat,
Qoca xalıq də qaranlıq, heyhat!
(«Xəyyam»)

Cavidin istər lirik, liroepik şerləri, istərsə də mənzum və
mənsur dramları böyük sözler, bədii aforizmlərlə də çox zəngindir.
Bu bədii aforizmlərin əksəriyyətində qəhrəmanlıq, həyat sevgisi,
mübarizə eşqi, nikbinlik, əməyə məhəbbət, insanpərvərlik,
sülpərvərlik, ağıl, mərifət kimi gözəl sıfətlər təbliğ edilir.

Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
(«Peygəmbər»)

Gücsüz tanrıdırırsa, güclü qəhrəman,
Səcdəye, hörmətə layiq hər zaman.
(«Səyavuş»)

Məhəbbətlə çirpinan bir çoban qəlbini ədavət püşkürən bir
sultan qafasından daha şərflidir.

(«Topal Teymur»)

Altun qəfəs cənnət olsa, qırmaçıdır tellərini
Cəllad yüz min tövbə qılsa, kəsməlidir əllərini.
(«Telli saza»)

Ölüm var ki, həyat qədər dəyərli,
Hayat var ki, ölümdən də zəhərli.
(«Məzərlidən keçirkən»)

Bir tokat var doyurur ac qarını,
Mərhəmət var ki, zəhərlər yarını.
(«Azər düşünürkən»)

Bilgi saçar hər qaranlıq yurda işiq,
Yalnız əmək verir bizə bəxtiyarlıq.
(«Göydə»)

Ağlamaq insana miskinlik verir.
(«Azər»)

Mərhəmət çox gözəl töhfə deyil.
(«Şərqə doğru»)

Nəşəsiz bir ömrü, ancaq mübarizə güldürər,
(«Dəniz kənarında»)

Hər kəsin ruhunda bir xalıq gülər,
Öyle bir xalıq ki, xəlq etmiş bəşər.
(«Bir xatirə»)

Ən gözəl dindir istə zövqü-həyat,
Başqa yol yox, ya fən, ya mövhumat.
(«Məsciddə»)

Cavid məşhur atalar sözlərindən, hikmətli sözlərdən də istifadə edir. Bəzən bu hikmətli sözləri olduğu kimi saxlayır, bəzən də vəzn, qafiyət və ya müəyyən fikir xatırınə əlavələr edir. Məsələn:

«Cahan igid ərlərindir, qorxan gözə çöp düşər.» Bu məşhur, hikmətli sözlərə şair:

«Nəşəsiz bir ömrü ancaq mübarizə güldürər» – misrasını əlavə etmişdir.

(«Dəniz kənarında»)

Yaxud:

«Hər gecənin bir səhəri var» aforizmini vəzn, qafiyə xatirinə «Hər gecədən doğar bir günəş» şəklində işlədir.

(«Uçurum»)

Yaxud:

«Zimistan çəkməyən bülbül baharın qədrini bilməz» kimi hikmətli sözlərin məzmununu saxlamaqla şair onlara yeni forma verir:

Qara bulut sarmayınca səmani,
İnsan duymaz günəşdəki səfani.
Bahar əldən çıxmayıncı anılmaz.

(«Uçurum»)

Və ya: «Qara günün ömrü az olar» – kimi atalar sözünün məzmununu saxlamaqla yeni formada işlədir:

Kədərli günler
Qara bulut kimi tez gəlib-keçər.

(«Uçurum»)

Yaxud: «İki könül birləşsə qoparar dağı-daşı» – kimi atalar sözündən «İki könül birsə, dileklər də bir» – şəklində istifadə edir.

(«Şeyyanuş»)

Bəzən vəzn və qafiyə xatirinə «Silah mərd igidə yaraşıqdır» atalar sözünü «silah mərd oğula bir arkadaşdır» şəklində işlədir («Ana»).

Çox hallarda atalar sözleri, hikmətli sözlər Cavidin şərində olğduğu kimi işlədirilir:

Güclü gücsüzden intiqam almaz.

(«Şeyx Sənan»)

Tək əldən səs çıxmaz.

(«Şeyda»)

Məncə fürsət qanatlı bir quşdur,
Kim ki, əldən uçursa sərxoşdur.

(«Şeyx Sənan»)

Hər dərd üçün şübhəsiz, bir çare var,

(«Uçurum»)

Biri ölməzsə, dirilməz birisi.

(«Xəyyam»)

3. POETİK FORMALAR

Hüseyin Cavid şərin bütün janlarında (mənzum dramlarında, poemalar, liröepik poemalarında, süjetli şərlərində, siyasi-ictimai, fəlsəfi-lirik şərlərində) klassik şerində və şifahi xalq şerinin bütün əsas şəkillərindən (üçlük, dörtlük, qoşma, bayatı, rübai, məsnəvi, müxəmməs, müsəddəs, qəzəl, tərkibbənd, müstəzad, türkü, nəğmə, şərqi və s.) çox müvəffəqiyyətlə və yaradıcı şəkildə istifadə etmişdir.

Məsnəvilər: «Keçmiş günlər», «Bahar şəbnəmləri» əsərlərində toplanan şərlərini, xüsusən hekayə, həsbihal şəklində olan liröepik şərlərini («Məsud və Şəfiqə», «İllk bahar», «Hərb və fəlakət», «Qız məktəbində», «Məzlumlar üçün», «Bir xatirə», «Qadın» və b.) Cavid məsnəvi şəklində yazmışdır. Bu şərlərdə forma cəhətindən diqqəti cəlb edən budur ki, şair eyni bir şəkilde (məsnəvidə) epik hadisələri sənətkarlıqla canlandırma bildiyi kimi, dərin lirizmi də eyni dərəcədə ustalıqla verə bilməsidir:

Qopur hər tərəfdə min fəryad,
Seyr edin iştə hər tərəf bərbəd.
Kürreyi-ərzi qaplamış həyəcan,
Verilir hər dəqiqə bir fərman.
Partlayır hər tərəfdə bir vulkan,
Şərq-qərb iştə püşkürür al qan.

Yaxud:

Nə heyət eh!.. Əsərsizmi bunca ahi-ənin,
O çırınan, əzilən, qehr olub gedən füqəra!
Deyilmə, yoxsa o sizdən deyilmidir əcəba?!

(«Məzlumlar üçün»)

Məsnəvi ilə yazılmış bu iki epik və lirik parça eyni poetik qüvvətə malikdir.

Cavid ilk mənzum dramı olan «Ana»nı da məsnəvi ilə yazımiş, bütün mükalimələri məsnəvi üzərində qurmuşdur. Lakin «Ana»da bu şəkil onun liroepik əsərlərində olduğu kimi gözlənilən müsbət nəticəni verməmişdi. Dram şəkilcə yeknəsəq idi. Bu kəsri hiss etdiyi üçündür ki, sonrakı mənzum dramlarında şair məsnəvini əsas götürməklə klassik və şifahi xalq şerinin başqa şəkillərindən də istifadə etmişdir. Məsələn: «Şeyx Sənan»da məsnəvi ilə bərabər mürəbbe, müxəmməs, qəzəl, şərqi, türkü, nəğmə, «İblis»də yenə məsnəvi ilə birlikdə çox yerdə müstəzad, mürəbbe, müsəddəs, şərqi və nəğmə, «Uçurum»da məsnəvi ilə birlikdə qoşma, bayatı, şərqi, «Peygəmbər»də yenə məsnəvi ilə bərabər, demək olar ki, dördlüklə əsas yer tuturdu. Bunlardan başqa, «Peygəmbər»də müsəddəs, tərkibbənd, müxəmməs, rübai, şərqi şəkilləri də işlənmişdir. «Knayaz»da məsnəvi əsas götürülməklə, rübai, mürəbbe, müstəzad, şərqi və nəğmə şəkilləri də mühüm yer tutur. «Səyavuş»da yenə məsnəvi ilə birlikdə mürəbbe, şərqi şəkilləri vardır. Cavidin son mənzum dramı olan «Xəyyam» poetik formalar cəhətindən daha əlvandır. Bu dramda məsnəvi ilə bərabər müstəzad və rübai şəkilləri də əsas yer tutur. Bunlardan əlavə bir çox səhnələrdə şərqi, nəğmə şəkillərindən də bol istifadə edilmişdir. «Azər» poemasında məsnəvi ilə birlikdə, mürəbbe, üçlüklə, müxəmməs, müsəddəs, tərkibbənd, müstəzad, şərqi, nəğmə şəkilləri də çox işlədilmişdir.

Şairin, xüsusen mənzum dramlarında şerin müxtəlif şəkillərinə müraciət etməsi onun əsərlərində sözlərə, mükalimələr xüsusi dramatizm gətirir, replikanı qüvvətləndirir, xarakter və əhvali-rühiyyələrin özlərini daha parlaq bürüzə verməsinə xeyli kömək edir.

Dördlük (Mürəbbələr)

İstər lirik, liroepik şerlərində, isterse də poema və mənzum dramlarında Cavid dördlükdən də istifadə etmişdir. «Keçmiş günlər» və «Bahar şəbnəmləri» məcmuələrində toplanan «Dəniz pərisi», «Son baharda», «Kiçik sərsəri», «Öysüz Ənvər», «Hər yer səfali», «Sevinmə, gülmə quzum», «Vərəmli qız», «Mən istərəm ki» və bir sıra başqa şerləri dördlük şəklində yazılmışdır. Şair bunlarda yeri göldikcə dördlüyün müxtəlif formalarını işlətmüşdür. Məsələn: a-b-a-b, a-b-b-a-a-b-b kimi.

Bəzən dördlükdə yazılmış şerlərin müəyyən bəndlərində şair üçlüklə («Üçləmə») şəklini işlədir. Məsələn: «Çəkinmə gül» şerinin iki bəndi dördlük, iki bəndi isə üçlükdür:

Çəkinme gül! O lətif, incə, nazlı qəhqəhələr
Simaxi-ruhimı öpdükə məsti-zövq olurim.
Şakır-şakır ötüşündən, ey əndəlibi-səhər!
Bir etila duyurım, başqa bir bulurim.

Nədən şəfətli bulutçıqlar öyle çohrəndə
Bir ehtizaz il neşr eyləməkdə şəbnəmlər?
Günəş gülər, bulut ağlarsa, ey mələkxəndə!
Səmadə qövsi-qüzezlər saçar təbəssümlər.

Bütün bir ömrə bərabərdir öyle hər gülüşün,
Bilirmişən gözəlim ah, sən nə afətsən?!
Bu abi-tab ilə bir mövceyi-lətafətsən.

Çəkinme gül! Ləbi-ləlin heyati güldürsün;
Şu halə qarşı bütün bənləyim qalır məbhut,
Bax, iştə heykeli-camid qədər əsiri-sükut...

Şübhəsiz, eyni bir şerdə, bir şəkildən o birinə keçmək onun üçündür ki, şəkil xatırınə mətləb uzanmasın, artıq söz işlədilməsin və şer yeknəsəq olmasın.

Cavid üçlükdən bəzən müstəqil şəkildə istifadə edir. Belə üçlüklərdə birinci bəndin son misrasının qafiyəsi o birilərində tekrar olunur. Məsələn: «Mühacirlər yuvası» şerində olduğu kimi:

Aydın bir gecəydi röyaya daldım,
Baxdım cənnətdəyim, heyrətə qaldım.
Öpdü al yanaqlı məlekər məni.

Bilməm nə hal oldu, haman bayıldım,

Bülbüller ötürkən səhər ayıldım.

Öpərdi xarəli ipəklər məni...

Röya füsünile o gün sərəşdüm,

Bir kələbək kimi gülzara qoşdum,

Öpdü gözü yaşılı çiçəklər məni.

Şair döndlükde başladığı bəzi şerlərinin axırıncı bəndlərini müsəddəs, tərkibbənd və ya başqa bir şəkildə bitirir. Məsələn: «Keçmiş günlər»dən olan «Elmi-bəşər» şerinin altı bəndi döndlük, qalan üç bəndi tərkibbənd şəklindədir. Aydın hiss olunur ki, son bəndlərə gelincə şair fikrini dörd misrada tamamlaya bilmədiyinə görə tərkibbənde keçməye məcbur olmuşdur. Məsələn: şerin doqquzuncu bəndi belə başlanır:

Bir həqiqət bugün müsəlləm ikən,
Onu mütləq yarınki hikmətlər
Zəhrixəndəylə örsələr, zədələr,
İki gün sonra eyni hikmətdən...

Göründüyü kimi, bu dörd misrada fikir tamamlanmış, buna görə də şair tərkibbənd şəklinə keçir, iki misra da əlavə edir:

Daha çox şübhələr, tərəddüdlər,
Duyarı insan, bu iştə elmi-bəşər!..

Şübhəsiz, belə hallarda bu iki misradakı fikri dörd misrada da vermek olardı. Lakin bu dörd misra bu iki misra qədər tutarlı, kəskin ola bilməzdi. Odur ki, Cavid belə hallarda şəkər yaradıcı münasibət bəsləyir. Eyni bir şerdə iki şəkildən – həm mürəbbə, həm də tərkibbənddən istifadə edir.

Cavid mənzum dramlarında, mükəlimələrdə döndlükdən müvəffəqiyyətə istifadə edir. Məsələn: «Səyavuş»dakı bu mükəlimələr döndlükdür:

Yurdumuzu çeynəyən
Saygısız hər kim olsa,
İnan ki, çox sürmədən
Diz çökəcək qarşında.

Bizdə dəmir biləklər,

Çəlik qollar az deyil,

Sarsıcı hünərlər

Mərd oğullar az deyil.

Könül sən söylədikcə

Anar əski çağları.

Canlandı gözlərimdə

Həp Suriya dağları...

Bu şəkildə mükəlimələr «Peyğəmbər»də daha çoxdur:

Bilməm atıb heyvanları,

Umuzlarda gəzmək neçin?

Şu zavallı insanları

Yük altında əzmək neçin?

O yalnız şairsə düşün,

Sən həm şərsən, həm şair

Sənin gözəl səsin bütün

Hicaz ölkəsində nadir.

Şair döndlüklerde bəzən «təkrar olunan mürəbbə» deyilən şəkildən də istifadə edir. Bu şəkildə birinci bəndin son misrası və son misranın qafiyəsinə bənzər qafiyə qalan bəndlərin hamısında təkrar olunur. Məsələn: «Bahar şəbnəmləri»ndə «Ey ruhi-pür sü-kun» şerində birinci bəndin on misrasında «star-mar» qafiyəsinə uyğun qalan bəndlərin son misralarının qafiyələri, iqtidar, bəxti-yar, biqərar və sair şəkildə qurtarır.

Beşlik, altılıq və tərkibbəndlər

Beşlik, altılıq (mükəmməs, müsəddəs) şəkillərindən Cavid daha çox tərkibbəndlər şəklində istifadə edir. Beşliyin, altılığın saf ənənəvi şəklində Cavidin, ancaq bir-iki a-a-a-b formasında rast gəlmək olar. «Bahar şəbnəmləri»ndə «Neçin», «Şeyda» dramında «Yad eylədikcə vəslini ey mahi tələtim» misrası ile başlanan mükəmməsə olduğu kimi. Lakin mükəmməs tərkibbənd və müsəddəs tərkibbənd şəkillərini şair həm lirk, liroepik şerlərində, həm də dramlarında tez-tez işlədir. Müsəddəs tərkibbəndlər, «Qüruba qarşı», «Dün və bugünkü», «Uyuyur», «Hərb Allahı qarşı-

sında» və sair şerlərində olduğu kimi, eksəriyyətlə a-b-a-b-a-a şəkillərində işlənmişdir. Məsələn:

Böyük başlar dumanlanmış da ateş püskürür hər an,
Qılıncılar, süngülər, topalar, tüfenglər gurlayıb parlar.
Nə istər, bir-birindən anlaşılmaz sayğısız insan?
Olur məmərələr viran, qopar ateşli tufanlar,
Fəqət bunlar, bu vəhşətlər, bu dəhşətlər neçin bilməm?
Əcəb, xalimi insafı mürvəvətdən bütün aləm?

Müsəddəs tərkibbəndlərində şair çox zaman yeni orijinal şəkillər icad edir. «Qonşu çıçayı» şerində birinci misrası həmqafiyə, birinci bəndin ikinci misrası ilə ikinci bəndin ikinci misrası həmqafiyə, birinci bəndin ikinci, üçüncü və dördüncü misraları həmqafiyə; birinci bəndin axırıncı altıncı misrası ilə ikinci bəndin altıncı misrası həmqafiyə; üçüncü bəndin birinci, ikinci misraları həmqafiyə, üçüncü misra ilə beşinci misra həmqafiyə, ikinci misra ilə altıncı misra həmqafiyədir və sairə.

Sarışın balkonun kənarında,
Yazın ateşli zərbəsilə solub
Fəri uçmuş beş-altı saqsı çıçək,
Gah bihiss, gah titrəyərek.
Bəkleyir mavi gözlü bir məleyin
Nuridən tökmə nazik əllerini.

Həpsinin hüsnı-pürqübarında
Arriyor hər daqıqə hüzni-qürub,
Gələrək şimdə bir pəriyi-şəbab,
Əldə bir dəsti eyləyir sirab;
İşte bayığın baxışlı hər çiçəyin
Güldürür çohreyi-mükəddərini.

Nə kadar xoş... o nazənin rəftar?!
Nə dilaşub... o zülfü-zərrintar?!
Həp o simayı-şux, o nim nigah,
O şəhaməlti, atəşli gözələr
Ruhı-əşərə bir təcəlligəh
Olaraq nuri-etiila serpər.

Bir çıçəkdən seçilməyir hərgiz,
Həm de bir qoñçədir ki, pek nadir...

O gül əndamı iştə seyr ediniz!

Pənbə guldən gözəl deyil də nədir?
Mütəsəvvürür idir ki, bir insan
Onu gördükdə olmasın heyran?

Şer şəkillərinə belə yaradıcı münasibət Cavidə şer dilini zənginləşdirir, ahəngdarlığı artırır və lazımlı gələn yerde şəkillə bağlı olan sünilikdən xilas edir. Belə icadlardan şair hekayə və ya təsvir tərzində yazılmış liroepik şerlərində daha çox istifadə edir. Cavid müsəddəs və müxəmməs tərkibbəndlərindən «Azər» poemasında daha çox istifadə etmişdir. Məsələn: müxəmməs tərkibbənd:

Gözəlsən, eşin yox bizim ellərdə,
Dilbərsən, dolaşır adın dillərdə.
İncisən, yetişmiş incə bellərdə.
Əsla sənə bənzər çiçək görmediim,
Sənin kimi şən bir məlek görmediim.

Müsəddəs tərkibbəndə misal:

Bayramdı, günəş ince bulutlar arasından,
Ətrafa saçılış işvə, gülümşərdi təbiət.
Pürnəşə baharın əriyən busəsi hər an,
Səhralara, ormanlara səperdi taravət.
Hər gün yeni bir sevgi arardı.
Hər yerdə sevinc izləri vardi.

Yaxud:

Azər düşünür, bəlkə otuz ildir o, hər an,
Düşkün bəşərin eşqini, fəryadını inlər.
Yaxıqça yaxır beynini bir kölgəli böhran,
Əflakə sorar dərdini, yıldızları dinlər,
Göz qırparaq, ancaq ona yıldızlar edər naz
Dilsiz və sağır göyələr onun halını duymaz.

Bəzən nadir hallarda şair yeddilik tərkibbəndləri də işlədir.

Məsələn:

Ruhim yeni ləbrizi-səadət...
Yarəb bu nə tufani lətfət?!

Göydən yere enmiş kimi cənnət,

Yer-yer saçılırlı nuri-mesərrət.

Həp qol-qola pürşövqi şətarət.

Rəqs etmədə azadəyi-sənət;
Ərvahi-lətfi məlkiyyət.
Əfsus ki, ömrü kimi hər an,
Hər xitvədə bu leyli-zərəfşan,
Bir heçliyə olmaqdə şitaban,
Həsrətlə baxıb iştə uzaqdan
Dan yıldızı guya edər elan:
«Yaxlaşmada artıq dəmi-hicran
Ey məst-i-məhasin olan insan!
Al! İştə, Günəşdən size fərman!»

Bayati və qoşmalar

Cavid xalq şifahi şerî şəkillərindən, xüsusən bayati və qoşmalarlardan müxtəlif əsərlərində çox istifadə etmişdir. Məsələn: «Uçuşum»da olduğu kimi:

Göyərçinəm, Göyərçin,
Ağlaram içün-için.
Mən bu qara baxt ile
Neçin doğдум, ah neçin.

Ey sararmış çıçəklər!
Ey solmuş kələbeklər!
Gözü yollarda qalmış
Mənəkəşəm sizi bəklər.

«Xəyyam» əsərindəki mükəlimlərde Azərbaycan əruzu vəz-nində bayatiya yaxın şəkillər də vardır:

Sevda, bu nədir, Sevda?
Etdin bizi son rüsva.
Layiqmi adın gəzsin,
Nifrətlə dodaqlarda.

Sevda, gedəlim, Sevda!
Durmaq yaramaz burda.
Gəl, gəl, ulu xaqanın
Qalmış gözü yollarda.

Yoxdur bir eşin əsla,
Ən şanlı saraylarda,
Bir nazlı göyərçinsən,
Ardınca qoşar dünyaya.

Bəzən şair bayati şəklinin ənənəvi a-a-b-a şəklini dəyişərək, a-a-b-b şəklində işlədir:

Gəl quzum, tez ol da gəl,
Gözüm qaldı yolda gəl.
Çamır gətir, daş gətir,
Durma, arkadaş gətir.

Haydi quzum kərpic at,
Kirəc gətir az su qat.
Gecikmə gəl, durma gəl,
İşə zərbe vurma gəl.

Bayati şəklində nisbətən qoşma Cavidin əsərlərində daha çox işlənmişdir. Xüsusən mənzum və mənsur dramlarında və «Azər» poemasında olan mahni, şərqi və nəgmələrin çoxu a-a-b-b qoşma şəklində yazılmışdır. Məsələn:

Öz yurdumda bir qəribdən seçilməm,
Əsir kimi bir dost, bir yaxın bilməm.
Cahan cənnət olsa bir ləhzə güləməm.
Yar-yar deyib gecə-gündüz ağlaram.

Qəzəl və rübailər

Mənzum dramlarında, xüsusilə «Xəyyam» dramında şair klassik rübai şəklindən də istifadə etmişdir. Məsələn: «Xəyyam»da məzarçıların mükəliməsi rübai şəklindədir:

Biri ölməzsə dirilməz birisi,
Heçdir ömrün sonu, yaxud gerisi.
Olsa qurnaz nə qədər bir tülübü
Boğazından çıxacaqdır dərisi.
Keçənlərdən bize əfsanə qaldı,
Sönüb Cəmşid, cam-peymənə qaldı.
O parlaq möhtəşəm kaşanələrdən
Budur səssizcə bir viranə qaldı.

Dramın qəhrəmanı Xəyyam, əsasən rübai müəllifi olduğunu, Cavid Xəyyamın dilinə onun öz rübailərinin tərcüməsini də əlavə etmişdir. Rübai şəklinə «Peyğəmbər» və «Knyaz» dramla-

rında da bir neçə yerdə rast gelirik. «Peyğəmbər»də büst satan qo-
canın mukaliməsində olduğu kimi:

Dün gənc idim bugün oldum ixtiyar,
Hər zamanın bir hökmü, bir hali var.
İnsanların iysiz ruhunda parlar,
Hər gün yeni bir büst, yeni bir tanrı.

Cavid lirk şerlərində və mənzum dramlarında az da olsa qə-
zəl şəklindən də istifadə etmişdir. Bəzən şair qəzel şəklində, an-
caq heca vəznində elə parçalar yazımışdır ki, bunlar, tamamilə,
orijinal poetik forma kimi səslənir. Məsələn: «Səyavuş»da oldu-
ğu kimi:

Mən uymadım hər dilbərin kamına,
Uğradım çoxunun intiqamına.
Bilmədim ki, bir gün bənd olur könül,
O şahin gözlərin ehtisamına.

Yürükî sanki naz edər göylərə,
Səcde etməyimmi xoş xuramına?
Bir göyərçin əsil etdi qartalı
Gözəllik naminə, sevgi namına.

Sonetlər və himnlər

Cavid XX əsrin əvvəllerində Azərbaycan şerində, xüsusən romantik şerdə istifadə olunan yeni lirk şer şəkli – sonetlərdən də istifadə etmişdir. Sonet şəklində «Bu gecə», «Qəmər», «Hər yer səfəli» kimi bir çox şerlər yazılmışdır. Cavidin sonetlərinin mühüm bir qismi Qərb sonetinə uyğun olaraq on dörd və ya on altı misradan, bəziləri on səkkiz misradan ibarətdir. Qafiyələrin tənasübü də eyni ənənəvi şəkildədir. Birinci misra ilə üçüncü, ikinci misra ilə dördüncü misra həmqafiyədir. Əgər bir bənd beş misradan ibarətdirsə, ikinci ilə üçüncü və beşinci misra həmqafiyədir. Məsələn:

Dərin-dərin uçurumlar, vərəmili firtinalar.
Bütün-bütün sıxıb əzməkdə ruhumu bu gecə,
Səninlə, ah, sənin yadi-həsrətinlə yanar,

Yanar səni anaram, dilbərim, fəqət sənə,
Bu bir həyati-müxəyyəl, həzin bir əyləncə...

«Şeyda», «İblis» dramlarında şerin himn şəkillərindən də istifadə etmişdir:

Arkadaş, göz a oyan!
Qalx ölüm uyxusundan.
Zülmə çox əydin boyun,
Çox əzildin, qalx, oyan.

Müstəzadlar

«Xəyyam», «İblis», «Knyaz» dramları, «Azər» poeması və bir çox liroepik şerlərində, şərqi və nəğmələrdə şair xüsusən müstəzad şəklindən çox geniş və müvəffəqiyyətlə istifadə etmişdir. Bu müstəzadlar misraların sayı etibarilə qeyri-məhdud olub, dörtlük, beşlik, altılıq, yeddilik və daha artıq misralı şerlərdən ibarətdir. Müstəzad Cavidin şerində yeknəsəqliyə qarşı işlənilmiş ən əlverişli bir şəkildir. İkinci tərəfdən, müstəzad fikri daha qüvvətli, daha sərrast ifadə etmək və şerin ritmini, ahəngini qüvvətləndirmək üçün son dərəcə münasib bir şəkildir. Məsələn: fikri və ahəngi qüvvətləndirən müstəzadlar:

Gənc ömrümüz atəşli tikanlar gəmirərkən,
Üşyan edərim varlığa hərdən.
Üşyan, ulu adət və təriqətlərə üşyan!
Yaldızlı həqiqətlərə üşyan!

Yıprandı xurafat ilə başlarda beyninlər,
Sənsən buna rəhbər.
Xırsızlara olduq kölə, yetməzmi səfalət,
Yetməzmi bu zillət?

(«Xəyyam»)

Möhtəşəm bir salon... Ahəngi şətarətlə gülər,
Badələr, zümrümlər şəşəələr, dəbdəbələr,
Sənki almasla donanmış hər yer.
İştə billur kürəciklər və sütunlar da döner.
Bir yiğin rengilə nur.

Çağlayanlar kürelərdən daşaraq.
Süzülen gözleri oxşar və öterken şaqraq,
İnce bir şer oxunur...

(«Azər»)

Müstəzədlər Cavidin şərində vəzn cəhətindən özünəməxsus
sərbəstliyə də malikdir:

Artıq yetər qalx, oyan.
Bütün çıçıklar,
Baş qaldırıb yataqdan,
 hep səni bekələr.
Bu eşq ilə yanarken
Sən atdırın manı.
Vəfəsiz olsan da mən
Unutmadam səni.

Yaxud:

Azər düşənür, dalğa gedirken,
Birdən-bire hep dalğalı, hep şən.
Bir velvelə qopdu.
Bir firtına, bir zəlzələ qopdu.
Sarmışdı bütün ölkəyi heyret.
Lakin
Çox üzdə gülümsərdi şətarət
Hər nəşli gəncin,
Ruhunda açılmışdı çıçeklər.
Coşmuşdu diləklər...

(«Azər»)

Şərqilər və nəğmələr

Xalq şerinin ən çox yayılmış şəkillərindən olan şərqi və nəğmələrdən Cavid daha çox dramlarında istifadə etmişdir. Bu nəğmə, şərqi və türküler misralarının sayı etibarilə müxtəlidir. Şair bunları yazarkən üçlük, dörtlük, müxəmməs, müsəddəs, tərkib-bənd, müstəzad, qoşma və sair şəkillərə uyğunlaşdırılmışdır.

Səhər cəməndə lalələr,
Sanardı al piyalelər.
Sular başında hər bəcək
Aradı taze bir çıçək.
Gülerdi yavru quşların
Ötüşməsiyle hər dilek.

(«Xəyyam»)

226

Göy üzünü bəzər parlaq ilduzlar,
Yer üzünü bəzər gül üzlü qızlar.
Gözel eşqində könlü, yanar, sizlər,
İnsaf, mərhəmət yox zəlim fələkde.
(«Şeyx Sənan»)

Yaxud:

Men aşiqəm bələlər var başımda,
Durmış qorxunc uğurumular qarsımda,
Yaralandım, vuruldum gənc yaşımıda,
Sağalmaz yarası coşğun könəlümün.

Beyaz, pənbə, nazlı bir quş.
Yalçın qayalıqda durmuş.
Boynunu bax, nəsil burmuş,
Kimi gözler göyərçinim,
Menim dilber göyərçinim.

Səfəlidür bizim dağlar, bizim əller.
Qayıb bilməz bizim bağlar, bizim güllər.
Çağlayan bir yanda axar, orman güller
Bulutlar bir yanda ağlar, çoban güller.
Səfəlidür bizim dağlar, bizim əller.

Müsəddəs, tərkibbəndlər şəklində yazılmış türkülərə misal:

Bu, belkə süslü bir yalan
Deyirlər işti her zaman
Çıxar Olimpa şadiman
Ən işvakar ilaheler,
Güler, gülər, gülər, gülər,
Heyat üçün sefa diler.

Şərqilərini Cavid bəzən xalq şerinin məşhur şəkillərindən
olan deyişmə şəklində yazılmışdır. «Knaya» dramında incə səsle
qalın səsin deyişməsi kimi:

– Vəhşi bir gül olsam etrafım tikan,
Heyrətələ süzərdi har görən manı.
– Mən bir yolcu olub yoldan öterkən,
Qoparıb köksümə taxardım səni.

Məlum olduğu üzrə, xalq şerində şərqi, nəgmələr heca vəzni ilədir. Cavidin də şərqi, nəgmə və türküləri eksəriyyətlə heca vəznində yazılmışdır. Lakin şair bəzən şərqi və nəgmələrdə əruz vəznindən də istifadə etmişdir.

Azərbaycan şerinin demək olar ki, bütün poetik formalarından yaradıcı şəkildə istifadə etməsi Cavid şerinin təsirini qüvvətləndirən səbəblərdən biri olmuşdur.

Vəzni

Hüseyin Cavidin şeri vəzni cəhətindən də zəngin, rəngarəngdir. O, Azərbaycan əruzunun və heca vəzninin bütün əsas şəkillərindən istifadə etmişdir. Onun lirk şerlərində, poemə və dramalarında əruzun daha çox xərif həzəc, rəməl, müctəzə, müzare, mütəqarib və qismən rəcəz bəhri; heca vəzninin isə yeddilik, səkkizlik, onbirlik, onikilik, ondörtlük, onbeşlik, onaltılıq kimi şəkilləri işlənmişdir. Mövzu, hadisə və xarakterlərə uyğun olaraq müxtəlif əsərlərində, hətta eyni bir əsərdə də müxtəlif vəznlərə müraciət edir.

Yaradıcılığının birinci dövründə yazılmış «Keçmiş günlər» və «Bahar şəbnəmləri» məcmuələrində toplanmış lirk, liroepik şerlərin və poemaların eksəriyyətini şair əruz vəznində yazmışdır. Bu məcmuələrdə toplanmış 26 əsərdən, ancaq ikisi («Çoban türkü» və «İllək bahar» şerləri) heca vəznində idi. Görünür, bu illərdə şair belə hesab etmişdir ki, heca vəznində, ancaq mahni və şərqilər yaratmaq mümkündür. Lakin sonradan onun heca vəzninə münasibəti dəyişir. 1910-cu ildə ilk təcrübə olaraq Cavid birpərdəli «Ana» dramını başdan-başa heca vəznində yazmışdır. Bu illərdə əruzdan hecaya keçmək şerdə yeni üslub axtarılığından irəli gəldi. Əski klassik üslubu sadəcə təqlid edən şairlər heca vəzninə xor baxırdılar. Məsələn: əvvəlki fəsillərdə gördüyüümüz kimi, belə şairlərdən biri – Əbdül Xalıq Cənnəti bir şerində «qədimi üslubu» müdafiə edib, «barmaq üsulu»na (heca vəzninə) bir növ istehza edirdi.

Şerdə əruzçularla heca vəzninə qüvvətli meyl göstərənlər arasında mübahisə yalnız vəzni məsəlesi üzərində deyil, ümumiyyətlə, şerdə köhnə və yeni üslub məsəlesi üzərində gedirdi. Zamanın mütərəqqi şairləri daha düzgün bir yol tutaraq, həm Azə-

baycan əruzundan, həm də heca vəznindən istifadə edirdilər. Cavid də belə hərəkət edirdi. «Ana» Cavidin heca vəznində yazdığı ilk irihəcmli əsəri idi. Bu ilk təcrübədə bəzi cəhətdən müəyyən nöqsanlar da (vəzni qırıqlığı, bölgü pozuqluğu və yeknəsəqliyi) özünü göstərirdi. «Ana»dan sonra Cavid ikinci mənzum dramı, «Şeyx Sənan»ı əruz vəznində yazır və yeri gəldikcə mahni və şərqilərdə heca vəznindən istifadə edir. Şair üçüncü mənzum dramı olan «Uçurum»u vəzni cəhətindən «Ana»ya nisbətən daha mükəmməl və müvəffəqiyyətli idi. «Ana»da şair yalnız onbirlikdən istifadə etdiyi halda, «Uçurum»da onbirliklə bərabər, yeddilik, səkkizlik, ondörtlük də işlədilmişdir. Görünür, ilk təcrübədən – «Ana»dan sonra şair belə bir düzgün nəticə çıxarmışdır ki, mənzum dramda müxtəlif səciyyələri, əhvali-ruhiyyələri vermək üçün tek onbirlik kifayət deyil. «Uçurum»da heca vəzninin müxtəlif şəkillərində bölgülər də çox müxtəlif və əlvən idi. «Uçurum»dan sonra şair dördüncü mənzum dramı olan «İblis»i yenə, əsasən əruz vəznində yazır. Mahni və şərqilərdə isə, «Şeyx Sənan»da olduğu kimi, heca vəznindən istifadə edir. Beşinci mənzum dramı olan «Peyğəmbər»də dramaturq daha yeni bir təcrübəyə əl atır. Eyni bir əsərdə həm əruz, həm də heca vəznini işlədir. Əruzun rəməl, müctəsə, xərif kimi bəhrləri ilə bərabər, heca vəzninin səkkizlik, onbirlik şəklindən də geniş istifadə edir. Bu sınaqdan, sonralar Cavid «Azər» poemasında daha səmərəli istifadə etmişdir. Poemanın müəyyən parçalarını əruz, mühüm bir hissəsinə də heca vəznində yazmışdır. Bəzən eyni bir parçanın bir hissəsi heca, o biri hissəsi isə əruz vəzni ilə yazılmışdır. «Azər»də heca vəzninin yeddilik, səkkizlik şəkillərindən başqa, onbirlik, onikilik, ondörtlük, onbeşlik, onaltılıq kimi mürəkkəb şəkillərdən də istifadə etmişdir. 1928–1936-ci illər arasında yazdığı əsərlərində Cavid yenə hər iki vəzni işlətmış, «Knyaz» və «Xəyyam» dramlarını əruz vəznində, «Səyavuş» dramını isə heca vəznində yazmışdır. «Ana» və «Uçurum» dramlarına nisbətən «Səyavuş»da heca vəznindən daha məhərətlə istifadə edilmişdir. Burada hecanın müxtəlif şəkilləri, bölgüləri, pauzaları daha zəngin idi. Əgər «Ana»da müəyyən vəzni yeknəsəqliyi nəzərə çarpırdısa, «Səyavuş»la Cavid sübut etmişdir ki, heca vəzni ilə ən qüvvətli mənzum dramlar yaratmaq mümkündür.

Bütün bu faktlar aydın göstərir ki, Cavid yaradıcılığının birinci dövründə də, sonrakı dövrlərdə də vəzni məsəlesinə çox əhə-

miyyət vermiş, inadla heca vəznində də yüksək sənət əsəri, xüsus-sənət səhnə əsərlərini yaratmağa çalışmış və uzun təcrübədən sonra bu məqsədine nail olmuşdur.

Cavid əruzun müxtəlif bəhrinindən istifadə edərkən eyni bir bəhrin müxtəlif şəkillərini, növlərini işlədir. Məsələn: xəfif bəhrinin aşağıdakı növlərindən istifadə edir:

-Söylə, Sənan, nədir bu müdhiş hal?
Nə balalar başında, söylə nə var?
-Söylə, aç söylə.
-Etəmə gəl, israr.
-Sənda var bəlli bir yığın əsrar.
-Söylə, aç söylə, bivəfa, qəddar.

Busə, həp busə iştə, şeri xəyal,
Busə, həp busə daima bu sual.
Buse dən xoşlanmırı heç canavar?
Vəhşi insan da öyle həp qəddar.

(«Peyğəmbər»)

Göydə bir bitməyən dərinlik var,
Ki donar hər düşüncə heyrətdən.

(«Dəniz tamaşası»)

Uçaraq hər tərəfdə bir kələbek
Yanaşır ən sevimli bir çiçəyə
Bana gəl, qaçma dur, gözüm kələbek
Sənə var gizli bir sözüm kələbek.

(«Xəyyam»)

Həzəc bəhrinin müxtəlif növlərinə misal:

Dəryalara hökm etmədə tufan
Səhraları sarsıtmada vulkan.
Sellər kimi axmaqdə qızıl qan
Canlar yaxar, evlər yixar insan.

(«İblis»)

Azərbaycan şerî vəzninin tədqiqatçılarından Əkrəm Cəfər həzəcin bu növünü «Cavid həzəci» adlandırıb yazar ki: «Bu günə qədərki axtarışlarımızın göstərdiyinə görə, bu vəzni ilk dəfə Azərbaycan şerinə getirən nəfis və zərif bədii üslub sahibi şairimiz Hüseyin Cavid olmuşdur. Buna görə də həzəcin bu doqquzuncu

230

növünü biz «Cavid həzəci» adlandırırıq». Həzəcin başqa növləri-nə misal:

Həqiqət istərəm, yalnız həqiqət,
Yetər artıq şəriət, ya təriqət.

(«Şeyx Sənan»)

Səfəlidir, çəmən, çıçək,
Fəqət, nə çəre eyleyək
Ki, hər baxışda bir məlek
Könülləri şikar edər.

(«Şeyx Sənan»)

Oyan, ey piri-xoşdil, qalx, ayıl bir xabi-rahətdən,
Qiyamətdir, qiyamət, qalx, oyan, zövq al bu fürsətdən.

(«Şeyx Sənan»)

Azər düşünür dalğa keçirkən
Birdən-bir həp dalğalı, həp şən
Bir zəlzələ qopdu.

(«Üşyan»)

-Siz kimsiniz?

-İştə boş suallar!

Biz çöllərə hökm edən krallar.

Baş mərkəzimiz şu vəhşi orman.

Bac verməli kim keçərsə burdan.

(«İblis»)

Mənsiz de əmin ol sənət rəhbərlik edən var.

Qan püşkürən, atəş sovrən, kinli krallar.

Şahlar, ulu xaqanlar, o çılğın dərəbəylər.

Altun və qadın düşkünlər divanə bəbəklər.

Min hiylə quran tülki siyasiə, o hər an.

Məzəhəb çıxaran, yol ayıran xadimi-ədyan.

(«İblis»)

-Kimsən əcəba səndə ki, var böylə məharət?

-Mən heçlə doğan bir ulu qüvvət, ulu qüdrət,

Bir qüdrəti-külliyyə ki, ələm mənə bədxah,

Dünyada əgər varsa rəqibim, o da Allah!

(«İblis»)

Gəldin də neçin pənbə bulutlar kimi axdin,
Bilməm niyə getdin, niyə döndün, niyə baxdin?
(«Xəyyam»)

Sevda, bu nədir, Sevda.
Durmaq yaramaz burda,
Gəl, gəl, ulu xaqqanın
Qalmış gözü yollarda.
(«Xəyyam»)

Səhər çəməndə lalələr
Sonardı al piyalələr.
(«Xəyyam»)

Bilməz yarının sırrını bir kimse cahanda,
Bax zövqünə tale sənə yar olduğu anda.
(«Xəyyam»)

Doğduq günəşin busələrindən,
Al pənbə şəfəqlərdə yaxıldığ.
(«Xəyyam»)

Bir vəhşi göyərçin kimi, mən də
Şən könlümü azada dilərdim.
(«Xəyyam»)

Müctəs bəhrinin müxtəlif növlərinə misal:

Könüldə nuri-məhəbbət, gözündə pərdeyi-zülmət,
Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.
(«Şeyx Sənan»)

Mən istərəm ki, gözəllər, bütün gözəlliklər
Uzaq, uzaq, pək uzaq bir üfüqde əylənsin.
(«Mən istərəm ki...»)

Bu yerlərin yazı şən bir mayıs qədər dilber
Səfəli mənzərələr ruhə busələr səpər.
(«Nil yavrusu»)

Qadın günəş, çocuq ay, nuru ay günəşdən alır,
Qadınsız ölkə çapıq məhv olur zavallı qalır.
(«Peyğəmbər»)

Rəmət bəhrinin müxtəlif növlərinə misal:

Nə fəlakət, bu nə dəhşətli zaman?!
Dağılıb məhv olacaq sanki cahan.

(«Peyğəmbər»)
Ey fəzalarda gülümşər əbədi şərū xəyal.
O nə qüdrət, o nə hikmət, o nə ahəngi-cələl?!

(«Xəyyam»)
Hər gələn bir yani əfsane satar,
O qaranlıq dama hər kəs daş atar.

Cavid
növlərində
məxtəlif
zaman
zərər
birlik, on
rimi görür
Elə bir dalğa ki, coşğun, əsəbi.
(«Xəyyam»)

Uydunuz bunca xurafata yetər,
Bu həyat, iştə ölümdən də betər.
(«Xəyyam»)

Fəzlü ürfəni tanılmış neçə dahi başlar,
Ürəfa bəzminə fanus olaraq parıldalar.
(«Xəyyam»)

Bir böyük quş qonaraq burcuna gördüm Tusun
Süzərək kəlləsini pəncədə Keykavusun.

(«Xəyyam»)
Ah, bilməm ki, bu aləm nərəsi,
Bana bir söylə cəhənnəm nərəsi?
Şu sönük qəlbimə atəş dilərəm,
Ağlamaq istər ikən həp gülerəm.
(«İblis»)

Çıx bulutlardan, ey əfsanəli qız,
Gəl ovut ruhumu, ey şən yıldız!
Mənə dünyada təsəlli yalnız
Gözəlim, həp sənsən.

Möhtəşəm bir salon... Ahəngi şətarətlə gülər.
Badələr, züzmümlər, nəşələr, debdəbələr.
(«Azad əsirlər»)

Arkadaşlar, sormayın, heç sormayın,
Sızlayan bir qəlbə atəş vurmayıñ.
(«Bir xatirə»)

Bilmədim uydum bu məcnun könlümün fəryadına,
Eşqə dil verdim, bələdan başqa bir şey görmədim.
(«Görmədim»)

Müzare bəhrinin müxtəlif növlərinə misal:

Hərdəm günəş gülümsər,
Süsler cahanı yekser.
(«Şeyx Sənan»)

Yad eyle dikcə vəslini, ey mahi-tələtim
Çağlar gözümüzde qanə döñə eşk-həsrətim.
(«Şeyda»)

Verin, verin dəvət, susdurun şu fəryadı
Aman, əsirgəməyin mərhəmət və imdadı.
(«Məzlumlar üçün»)

Quşlar öter, sular axıb ətrafa gül saçar.
(«Hər yer əsfail»)

Cavidin şərlərində səri bəhrinin aşağıdakı şəklinə təsadüf edirik:

Gel çapıq ol, gərçi sən atdın məni,
Arif unutmaz səni, atmaz səni.
Qaçmalı, əlbətə, uzaqlaşmalı,
Başqa cinayatlara yaxlaşmalı.
(«İblis»)

Gəldi bahar, oldu çəmən laləzar,
Ovladı hər aşiqi bir işvəkar.
(«Xəyyam»)

Rəcəz bəhrinin şair yalnız bir şəklindən istifadə etmişdir:

Saqı, aman, mey ver bana,
Doldur, peya-pey ver bana.
(«Xəyyam»)

Mütəqarib bəhrinin iki şəklinə rast gəlirik:

Səhər vaxtı, yarəb, nə gördüm ki, canan
Gəlir şadü xəndan xuraman-xuraman.
(«Xuraman-xuraman»)

Hər şey sənindir, ey qafıl insan
Gülgün şəfəqlər, rəngin çıçeklər.
Hər şey sənindir, ey cahil insan.
Parlaq günəşlər, dilbər mələklər.
(«İblis»)

Cavid əruzun müxtəlif bəhrərinin müxtəlif şəkillərindən, növlərindən istifadə etdiyi kimi, heca vəzninin də eyni bir şəklin müxtəlif bölgülərini işlədir. Məsələn: onun əsərlərində çox zaman eyni bir şerədə və ya eyni bir bənddə yeddilik, səkkizlik, onbirlik, onikilik, ondörtlük, onbeşlik, onaltılığın müxtəlif bölgülərini görürük ki, bu da şərə xüsusi ritm, ahəng verir.

Aşağıdakı parçalar şairin heca vəznindən nə qədər ustalıqla istifadə etdiyini göstərə bilər.

Yeddilik:

İştə bizim eski yurd.
Bax, nə gözel göyciyəz.
Hər tərəf yaşıł orman,
İstədiyin qədər gəz.
(«Uçurum»)

Səkkizlik:

Dün bir quş gördüm yaralı
Uçmuş yurdundan aralı,
Dişlərdi köksünü çalı,
Söylərdi sanki hər halı:
Vəhşi qartal qıydı bana,
Vətən, ah sevgili ana!

Onbirlik:

Şən saraylar məğrur etməsin səni,
Düşün daim yoxsulların dərdini.
Uyma evlər yixan kinli şahllara,
Acı! Goyəsləri yaxan ahlara!

Biz səni bəslədik, çalış adil ol!
Haydi yavrum şanlı yol, uğurlu yol!
(«Səyavuş»)

Oniliklik:

İnsan ömrü dalğa kimi keçər, gedər,
Hər gələn bir sevgi yolu seçər gedər.
(«Knyaz»)

Bu sevdalı quşlar kimi güldən-gülü
Uçub qaçar, oylanərik sevinc ilə.

(«İblisin intiqamı»)

Ondörtlük:

Çiçəkli bir bağçada qos-qoca bir yapının
Geniş salonlarını minlərcə erkek, qadın,
Qapdirmışdı sənətə bütün xəyalı, hissi
Hənüz görülməmişdi böylə «rasim sərgisi».
İncə, dilber tablolar, parlaq, zəngin lövhələr
Maraqla seyrə dalmış nezərləri cəlb edər.
(«Rəssamin qızı»)

Onbeşlik:

Könül var ki, vulkan kimi alov saçar her yana,
Haqq söyleyən ilhamları ölmüşlərə can verir.
Bir gün onu söndürüb də anarlar yana-yana,
Yalnız sovrulmuş gülləri məzarına şan verir.
(«Gəlin köçərkən»)

Onaltılıq:

Hindin əzilmiş mənliyi yapsa hər sözdə möcüze,
Soyuqqanlı Qerb alışmış, göz süzə, ya dodaq bütə,
Məzəlum ellər için yalnız bir yol varsa: mübarizə!
Onsuz şübhə yox irəməz Şərq aləmi hürüyyətə.
(«Qərbə siyahət»)

Cavid xüsusən Azərbaycan şerində heca vəzninin inkişafı, təkmilləşdirilməsində çox böyük xidmət göstərmişdir. Bu xidmət ondan ibarətdir ki, Cavidə qədər şerdə hecanın oniliklik, ondörtlük, onbeşlik, onaltılıq kimi şəkilləri çox az işlənmişdir. Cavid bu şəkillərdə gözəl sənət əsərləri yaratmaqla, oniliklik, ondörtlük, onbeşlik, onaltılıq kimi şer şəkillərini başqa şəkillər kimi

heca vəznində qanuniləşdirirdi. İkinci tərəfdən, Cavid heca vəznində yalnız aşiqanə, lirik şərlər, mahni və şərqilər yaratmaqla kifayətlənməyib, bu vəznin müxtəlif şəkillərində mənzum dramlar, fəlsəfi və ictimai məzmun daşıyan lirik, epik əsərlər yaratdı. Cavidən sonra Azərbaycan heca vəzninin bu şəkillərini gənc sovet şairləri daha da təkmilləşdirib bühlurlaşdırıldılar. Nəhayət, xalq şəiri Səməd Vurğunun yaradıcılığında olduğu kimi, şerdə heca vəzni daha yüksək mövqə tutdu, yeni şəkillər qazandı.

4. Cavidin dil və üslubu

Cavidin dil-üslub xüsusiyyətlərini düzgün müəyyənləşdirmək üçün hər şeydən əvvəl nəzərdə tutmaq lazımdır ki, onun eləcə də M.Hadi, A.Səhhət, A.Şaiq kimi romantiklərin yaradıcılığı başladığı dövrde, XX əsrin əvvəllərində, ümumiyyətlə, Azərbaycan şerində, istər realist, istərsə romantik şerdə bədii forma, xüsusən, bədii dil, üslub sahəsində yeni axtarışlar dövrü idi. Bu axtarıcılıq yolunda çox ciddi çətinliklər meydana çıxırdı. Bu çətinliklərə Cavid də rast gəlmışdı. Şair qarşısına bir tərəfdən o vaxta qədər Azərbaycan ədəbiyyatında işlənməmiş mənzum dram janrinin ilk nümunələrini yaratmaq, digər tərəfdən də Məhəmməd Hadi kimi siyasi, ictimai-fəlsəfi lirikanı və liroepik şeri, məsnəvinə, bir sözlə, yeni keyfiyyətə malik olan romantik şeri şəkil, dil, üslubca yeniləşdirmək vəzifəsini qoymuşdu. Təbiidir ki, bu janr, şəkil yeniliyi və müxtəlifliyi özü ilə bərabər Cavidin sənətinə dil, üslub yeniliyi də gətirməli idi. Bu yenilik isə birdən-birə, göydəndüşmə, asan bir yol ilə yaranı bilməzdi. Buna nail olmaq üçün ədəbi ənənələrə, eləcə də Azərbaycan klassik və xalq şerinin dil, üslub tələblərinə, yeni estetik zövqlərə və yeni janr tələblərinə uyğun olaraq müasirləşdirmək lazım idi.

Məlumdur ki, M.F.Axundovdan başlamış XIV əsrin axırlarına doğru Azərbaycan ədəbiyyatında N.Nərimanovun «Nadanlıq», «Şamdan bəy», «Nadir şah», «Bahadır və Sona», Cəlil Məmmədquluzadənin «Danabaş kədinin əhvalatları», Nəcəf bəy Vəzirovun «Müsibəti-Fəxrəddin», «Pəhlivani-zəmanə», «Yağışdan çıxdıq, yağmura düşdük», Ə.Haqqverdiyevin «Dağlan tifaq», Süleyman Sani Axundovun «Tamatkar» əsərlərində aydın göründüyü kimi, yeni hekayə dili və üslubu, eləcə də, nəşr ilə yazılmış dram, komediya və faciənin yeni dili və üslub xüsusiyyətləri yaradılmış-

di. XX əsrin əvvəllerində bu dil və üslub yuxarıda adlarını çəkdiyimiz realist nəşrde və dramaturqların yaradıcılığında davam və inkişaf edirdi. 1906–1910-cu illərdə böyük Sabir satirik şer, dil və üslubunda, demək olar ki, böyük bir inqilab yaratdı. Sabir klassik və xalq şerinin dil-üslub ənənələrinə əsaslanaraq satirik şer dili və üslubunun elə parlaq, müasir orijinal nümunələrini yaratdı ki, bu nümunələr ondan sonra gələn bütün satirik şerlər üçün yeni bir ədəbi məktəb oldu.

Demək, yeni əsrin əvvəllerindən hekayə, mənsur dram və satirik şer dili və üslubu, tamamilə, yeni keyfiyyətlər kəsb etmiş, bir tərəfdən canlı xalq dilinə, danışq dilinə, digər tərəfdən də klassik şer dili və üslubunun ən yaxşı ənənələrinə əsaslanaraq yeni istiqamətdə sürətlə inkişaf edirdi.

Yeni xüsusiyyətli hekayə, mənsur dram və satirik şer dili və üslubunun əksinə olaraq, nə XIX əsrde, nə də XX əsrin əvvəllerində Azərbaycan şerində, siyasi, ictimai, fəlsəfi şer və poema dili və üslubu hələ əsrə müvafiq tam, yeni keyfiyyət qazana bilməmişdi. Bu janrlar sahəsində, demək olar ki, klassik qəzəl və məsnəvi dili, üslubu hakim idi. Bunun da müəyyən tarixi səbəbləri var idi. Məlumdur ki, Azərbaycan klassik şerində Nəsimi, Xətai və Füzulidən başlamış XIX əsrin axırlarına qədər şerin çox işlənmiş janrlarından olan qəzəl, qəsidiə, məsnəvi çox möhkəm ənənəvi dil və üslub xüsusiyyətlərinə malik idi. İstər qəzəl, istərsə qəsidiə və məsnəvilərin dilində çoxlu ərəb və fars tərkibləri, söz və ifadələri işlədir, canlı danışq dilindən istifadə etməklə bərabər, köhnəlmış, arxaik sözlər də mühüm yer tuturdu. Xüsusən o zamana görə ən yüksək klassik şer dili sayılan, lakin yeni əsrə görə bir çox cəhətdən islaha ehtiyacı olan Füzuli dili və üslubu, qəzəl, qəsidiə və məsnəvidə nəinki klassik üslubda yazan XVII–XVIII əsr şairləri, hətta Seyid Əzim Şirvani kimi XIX əsr şairləri üçün də nümunə sayılardı. Doğrudur, XVII–XVIII əsr şairlərinin, istərsə də Seyid Əzim və onun müasirlərinin qəzəl və məsnəvilərində müəyyən söz, ləfz və məna yenilikləri, leksik, semantik yeniliklər nəzərə çarpırdı. Lakin bunlar hələ şerdə ciddi dil və üslub yenilikləri, yeni keyfiyyət demək deyildi. Qəzəl və məsnəvilərdə dil, üslub ənənəsi böyük bir dəyişikliyə uğramadan hələ də yaşayırıdı. XIV–XV–XVI əsrlər şerinə aid olan bu dil-üslub ənənəsinin sonrakı əsrlərdə də mühüm bir dəyişiklik kəsb etmədən yaşamasına başqa bir mühüm səbəb də var idi. O da bu idi ki, klassik şer dili

və üslubu ilə bir arada, onunla yanaşı, ta qədimdən şifahi xalq şəri dili və üslubu da yaşayıb inkişaf edirdi. XIX əsrin əvvəllerində vaxtilə Abbas Tufarqanlı, Sarı Aşıq kimi şairlərin yaradıcılığında olduğu kimi, klassik şer üslubu da şifahi xalq şeri üslubuna təsir edir, bəzən də eyni zamanda şifahi şer üslubunda yazan şairlər meydana çıxırıdı. Xüsusən XVIII əsr və XIX əsrin birinci yarısında əsərlərinin çoxunu şifahi xalq şeri dili və üslubunda yazan Vəqif, Vidadi, Zakir kimi istedadlı sənətkarlar yetişmişdi. Şerdə realizmə meyl qüvvətləndikcə şifahi xalq şeri dili və üslubuna olan meyl də qüvvətləndirdi. Lakin bu şairlərin, xüsusən Vəqifin və Zakirin şer dilində, üslubunda ikilik, ziddiyyət də var idi. Belə ki, onlar məhəbbət lirikası ruhunda yazdıqları bütün qoşmalarını sadə, canlı danışq dili və üslubuna uyğun şəkildə yazdıqları halda, qəzəl və məsnəvilərini, onun müxtəlif şəkillərini (müxəmməs, müsəddəs, müəşşər, tərkibənd, tərcibənd, müstəzəd və s.) yənə çətin ənənəvi klassik şer dili və üslubunda yazıldalar. Beləliklə, eyni bir şairin yaradıcılığında bir-birinə bənzəmeyen müxtəlif keyfiyyətli iki dil, iki üslub əmələ gelirdi. Məsələn: Vəqifin qoşmalarında dil-üslub nə qədər sadə idi:

Xeyli vaxtdır ayrılmışdıq yar İlən.
Gördük, ayma danışmadıq, ayrıldıq.
Qaldı canda gizli-gizli dərdimiz,
Bircə kəlmə danışmadıq, ayrıldıq.

Lakin Vəqifin qoşmalarında dil-üslub nə qədər aydın, sadə isə, qəzəl, müxəmməs, müstəzəd və müəşşərləri, xüsusi ciddi ictimai-siyasi lirika ruhunda yazılmış şerləri bir o qədər mürəkkəb idi. Məsələn: «Görmədim» şerində olduğu kimi:

Hər sədavü səs ki, dünyaya dolub əksər-eqəl,
Cümle məkrüalü fənnü fitnədir cəngü cədəl;
Dirhəm dinar üçündür hər şeyə yapışsa əl,
Müqtədilərde itaət, müqtədilərde əməl,
Bəndələrde simü, bəylərde ədalət görmədim.

Bu dil, üslub müxtəlifliyi Zakirin də yaradıcılığı üçün çox səciyyəvidir. Məsələn:

Neyləmişəm, inciyibsən,
Yenə, ey gülbədən məndən?

Zahirən vardır təzədən
Sənə bir söz deyən endən.

Məhəbbətə aid belə lirik şerlərində və qoşmalarda, həmçinin satirik şerlərində yüksək sadəlik göstərən Zakir, qəzəl, müxəmməs, tərkibbəndlərində bunun əksinə olaraq, başqa bir dil, başqa bir üslubda yazırıdı:

Açıb ibret gözün bir sən nəzər qılsan bu dövranə,
Hücumı-məsiyət rəxnə salıbdır mülki-iymayə,
Olub şeytanə tabe, baxmaz insan ruyi-insanə,
Pərilər, taət cılər sidq ilə qulı-biyabane,
Görən forzanəvü aqil necə səbrü qərar eylər.

Füzuli dili və üslubunun, «Leyli və Məcnun» üslubunun təsiri XIX əsrin mənzum məktublarında, mənzum hekayə və nağıllarında da (Axundovun, Zakirin, Seyid Əzimin mənzumələrində olduğu kimi) öz təsirini saxlamışdı.

1905-ci ildən sonra yeni satirik şer dili və üslubunun yaradıcısı olan Sabir, eyni zamanda siyasi-ictimai lirik şer dilinə, üslubuna da müəyyən yeniliklər gətirdi:

Seydayı-məvəddətdən
Xalı görünür başlar;
Biganə bilir yekşər
Qardaşları qardaşlar.
Gözlər dəxi qan saçın,
Bitsin saçılan yaşlar;
Ağlar bizə torpaqlar,
Dağlar, dərələr, daşlar...
Zinhar, edəlim xidmət
İnsanlığa, yoldaşlar!
Qeyrət, a vətəndaşlar!
Himmət, a vətəndaşlar!

Yaxud:

Mən gedərsəm var olsun amalım!
Yaşasın şəhriyari-hürriyyət.

Bu parçalarda dil, üslub, ifadə yeniliyi, hekayə, mənsur dram və satirik şer dilində olduğu kimi, ictimai-siyasi lirika dili və üslubunda da Azərbaycan şerində yeniliyin başlandığını xəbər verir-

di. Bununla bərabər, Sabirin də bir çox ciddi lirik şerlərində klassik qəzəl, məsnəvi dili və üslubu təsiri aydın görünürdü. Məsələn: onun şer, sənət haqqında çox parlaq fikirləri əks etdirən «Təraneyi-şairanə» şerində olduğu kimi:

Süluki şairin cynən səfa deyil də, nədir?
Vətənpərestə bu məslək reva deyil də, nədir?
Nasıl da əsre görə məzher olmasın şair,
Füadi ləvheyi kiyti-nüma deyil də, nədir?
Xeyali məsədətə etilayı-əhli-vətən,
Şüarı millətə mehrü vəfa deyil də, nədir?
Livayı-himəti izzətgüşa deyil də, nədir?

Klassik məsnəvi üslubunda yenilik əsrin ikinci qüdrətli şairi olan Məhəmməd Hadinin şerlərində də özünü göstərir. Lakin çox təessüf ki, M.Hadi dildə sadəliyə fikir vermir və qəлиз dilda yazımağı guya müasir şer dilinin məziyyətlərindən biri kimi inadla müdafiə edirdi.

Gətirilən misallardan aydın görünür ki, yeni əsrin əvvəllerində hekayə, mənsur dram və satirik şer dili və üslubunda böyük dəyişikliklər, yeniliklər yarandığı halda, siyasi-ictimai, fəlsəfi lirika, poema, mənzum hekayənin dili və üslubu hələ yeni keyfiyyət qazana bilməmişdi. Hekayə, dram, satirik şer dili, üslubu geniş kütünlər üçün anlaşılan doğma bir dil-üslub olduğu halda, siyasi-ictimai lirik şer dilini ancaq ərəb və farsca mükəmməl savadı olan adamlar başa düşə bilirdilər. Ümumiyyətə, şer dilində və üslubunda olan bu ikiliyi, ziddiyyəti, çətinlik və qəlizliyi aradan qaldırmaq lazım idi. Yeni dövr bunu tələb edirdi. Bunsuz sözün geniş mənasında Azərbaycan şer dili, epik, dramatik şer dili və üslubu hərtərəfli inkişaf edə bilməzdi.

Lakin bu vəzifənin öhdəsində gəlmək bir o qədər də asan deyildi. Xüsusən şer dili və üslubunun başqa janrlara nisbətən müyyəyen dərəcədə mühafizəkar olması buna mane olurdu. Mütərəqqi romantiklər də bu çətinliyi aradan qaldırmağa çalışırdılar. Abdulla Şaiq, Abbas Səhhət, Hüseyn Cavid və M.Hadi bu ziddiyyəti dərk etmişdilər. Onlar, bir sıra başqa məsələlərde olduğu kimi, xüsusən dil-üslub və bədii forma məsələsində də yenilik yaratmağa ciddi səy göstərirdilər. Lakin onların hərəsinə məxsus dil, üslub xüsusiyyətləri var idi. Bu şairlərin heç biri digərinə bənzəmir-

di. Yeni şer dili və üslubu məsələlərinə münasibətlərində də onları bir-birindən fərqləndirən prinsipial cəhətlər var idi.

Hüseyin Cavid yaradıcılığının birinci dövründə, xüsusən 1890-1909-cu illərində olan lirik şerləri göstərir ki, şair bu illərdə həm klassik qəzəl, məsnəvi, həm də şifahi xalq şeri dili və üslubunda əsərlər yazmışdır. Başqa sözlə, yuxarıda haqqında bəhs etdiyimiz ənənəvi iki üslubluq Cavidin də yaradıcılığında özünü göstərmişdir. Şairin klassik divan ədəbiyyatı üslubunda yazdığı şerlərə misal olaraq aşağıdakı qəzelini göstərmək olar:

Bana anlatma ki, eşq, alemi-sevda nə imiş?
Bilirəm mən səni, get! Hər sözün əfsanə imiş.
Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!
Duydum artıq sənin eşqindəki mənə nə imiş!..
Bivəfasan, məlek olsan belə uymam daha, get!
Kim ki uymuş səna, könlüm kimi divanə imiş.
Yetişər, get! Məni qəhr eyləmə, tərsa qızı, get!
Anladım şəfqəti-ayını-məsiha nə imiş?!
Səni bir sadədit, azadə mələk sanmış idim.
Neyləyim! Ah... könül ruhuna biganə imiş.
Səni təqdis edərək bir daha sevməm əsla,
Nə imiş sanki bu eşq?!. Aşıqi-şeyda nə imiş!
Aləmi-zövqü süfadən bana bəhs etmə, saqın!
Bildik artıq bu cahan mülki nə viranə imiş!..

Nəzerdə tutmaq lazımdır ki, Cavidin bizə, ancaq bir-iki qəzəli məlumdur. Buna görə də təsadüfi nümunələrə əsaslanıb bu qəzəldə dil, üslub xüsusiyyətlərini şairin mühüm dil-üslub xüsusiyyəti saymaq olmaz. Burada diqqəti cəlb edən cəhət odur ki, Cavid ilk qələm təcrübəlerini yaradırcən qəzəli, müellimi şair Məhəmməd Tağı Sidqi kimi mümkün qədər sadə dildə yazmağa çalışırdı. Burada işlənən tərkiblərdən yalnız «aləmi-sevda», «şəfqəti-ayını-məsiha» və «aşıqi-şeyda» fars tərkibləridir.

Dil və üslubda müəyyən dərəcədə sadəliyə meyl, daha dəqiq deyilsə, mümkün qədər ərəbi və farsi tərkiblərdən qaçmaq Cavidin yaradıcılığının birinci dövründə yazdığı dördlüklərdə də özünü aydın göstərir. Buna misal olaraq üslub cəhətdən Vaqifin «Görmədim» műxəmməsini xatırladan «Görmədim» qoşmasını göstərmək olar:

Bilmədim, uydum şu macnun könlümün fəryadına,
Eşqə dil verdim, bəladən başqa bir şey görmədim.
Ruhi-məcruhim gözəllərdən vəfa bəklər yenə,
Mən hənuz əsla cəfədan başqa bir şey görmədim.

Görmədim əsla tikansız gül, qaranlıqsız işıq,
Hər vüsəli daima təqib edər bir ayrılıq,
Söyliyorlar: «Daimi zövqü səadət var», yaziq!
Seyr edib boş iddiadan başqa bir şey görmədim.

Gördüyüm hər müzterib simaya duydum mərhəmət,
Yare, həm əğyarə yar oldum da, sevdim bicəhet;
Aşına zənn etdiyim hər üzdə heyhat!.. Aqibət,
Boş təməllüqdən, riyadan başqa bir şey görmədim.

Hər məhəbbət bir xəyanət, hər gülüş bir hiyədir.
Hər səadət ruhu oxşar pək sönük bir şöldür.
Bəlkə səhvim var? Fəqət gördükərim həp böylədir.
Görmədim əsla, bəladan başqa bir şey görmədim.

Cavid şifahi xalq şeri dili və üslubunda qoşmalar da yazımsıdır. Məsələn: «Çoban türküsü» şərində olduğu kimi:

Açmasın çiçək!ər, gülməsin güllər,
Ötüşməsin şirin dilli bülbüllər.
Dərdim çıxdır ellər, ay ellər!
Yar-yar deyib gecə-gündüz ağlaram.

Şairin Türkiyədə olduğu illərdə (1905-1909) yazdığı bir sıra şerlərin dili çox çətin, ağırdır. Məsələn: «Kiçik bir lövhə» adlı şer bu fikri təsdiq edə bilər:

Ehtizaz etmədə hər yanda behiştii nəfəxət,
Oxşıyar səhni-çəmənzərə yeni ruhi-bahar,
Şəms. O növzdə təbiət güliyor şəşəbar,
Saçıyor hər tərəfə rəng, səfa, nur, hayat.
Sanki hər şey güliyor, ərzü səma həp məsrur,
Hər tərəf mövcəyi-nur...

Kainate veriyor nəşə nəsimi-səhəri,
Sərvələr qaməti-mövzun ilə hep məsti-qürur..
Bir tərəfdə ötüşür şövqü şətarətlə tütür,
Pərdə-pərdə eniyor, yüksəliyor neğmələri,
Süsənləb naz ilə bir yanda gülümşər əzhar,
Pürsəfa, ləmənisar...
Gəzişir qarşıda bir tifli-məlamət yalnız...

Her oðasiyla o ñux aləmi eylər məshur.
Işte seyyar çiçek demməya şayan bir qız!
Çeşmi-məxmurine baxdıqca ürek çırpinıyor,
Allah, Allah! Nə qədər ülv... o mavi gözlər!
O səmavi gözler!
Həp çiçəklərdə təməvvüç edən əlvani-sürur,
Əks edib çöhreyi-gülgüninə eylər ləman;
Zülfü-zərtarını yaldızlar ilahi bir nur,
Işte bir lövha ki, hər zairi eylər təltif,
Işte bir şer ki, hər şairi eylər təltif,
Nə qədər şeri lətfi!..

(«Bahar şəbnəmləri»)

Cavidin 1905–1908-ci illərdə Türkiyədə yazılmış «İki həmşireyi-lətafəti-an», «Şer məftunu», «Dəniz pərisi», «Son baharda», «Rəqs», «Ey ruhi-pür sükun» şerləri də eyni dildə, üslubdadır. Belə şerlərində Cavid şüurlu surətdə Azərbaycan dilində olan sözlərin, ifadə və tərkiblərin yerinə ərəb və fars tərkibləri, sözləri işlədirdi.

Cavidin Türkiyədə klassik qəzəl və məsnəvi dili, üslubunda yazdığı şerlərin dili və üslubu, heç şübhəsiz, türk ədəbiyyatının Əbdülhəq Hamid, Cənab Şəhabəddin şerinin dil və üslubuna uyğun idi. Lakin Cavidin bu səpkidə şer yazmasını yalnız türk şeri təsiri ilə izah etmək düzgün olmaz. Çünkü, yuxarıda müəyyənləşdiriyimiz kimi, bu dövr Azərbaycan şer dili və üslubu sahəsində yeni ciddi axtarışlar dövrü idi. Əğər Sabir, Hadi, Səhhət, A.Şaiq kimi şairlərin şerlərini nəzərdə tutsaq, demək olar ki, bu yeni axtarıcılıqda Azərbaycan şairləri şer dili və üslubunu yenileşdirmək sahəsində daha irəli gedirdilər. Bəs, elə isə uyğunluq, bənzəyiş nədən irəli gəldi? Bu ondan irəli gəldi ki, şerdə yeni dil, üslub, ədəbi forma axtarıcılığı Azərbaycanda olduğu kimi, bir az sonra, Türkiyədə də başlanmışdı. Bu dövrə türk şerində də bir-birinə zidd dil, üslublar yaşayırıdı. Türk şairlərinin bəziləri, Məhəmməd Əmin kimi, Anadolu kəndlilərinin anlayacağı sadə türk dilində yazır, mümkün qədər ərəb-fars sözü işlətməyə çalışırlar:

Ey mübarek Anadolu torpağı!
Hani sənin bəxtiyarlıq hüququn?
Hürr düşüncən, milli duyğun, qanunun?
Hani sənin yeni ruhlu çocuğun
Sevgin, nəşən, çalğıن, türkün, oyunun?
Ey dərdlilər yatağı!

244

Türk şairlərinin bir qismi də Əbdülhəq Hamid və ya inqilabçı-demokrat şair Tofiq Fikrət kimi, əsərlərinin çoxunu çətin dilde, yüksək, təntənəli üslubda yazırlar. Tofiq Fikrətin «Ramazan sədaqəti» şerindən gətirdiyimiz aşağıdakı parçada olduğu kimi:

Soyuq, soyuq, acı bir lövhəyi-təşəkkisi
Yolunda qəlbə həyatın gəlir ənnini riyah.
Soyuq-soyuq, dənizin lərzədarı giryə səsi
Edər ürəklərə tari, bir ehtizaz cinah.
Dəlik paçavralar altında bir küçük seyyah
«Əfəndilər nə olur? Mən fəqirəm işte» sükut.
Əfəndilər, acıycin! – Pürvüqarı, pür aram
Əfəndilər keçiyor... Yavruçu solur məbəhut.

Türk şairlərinin bəziləri də, Rza Tofiq kimi, şerdə həm şifahi xalq dili və üslubu, həm də klassik divan ədəbiyyatı dili və üslubunu müstəqil şəkildə yaşatmağa çalışır, mövzudan asılı olaraq müxtəlif dil və üslubu qəbul və tətbiq edirdilər. Məsələn: Rza Tofiqin ayrı-ayrı üslublarda yazılmış şerlərindən bu iki parçanı müqayisə edərkən biz bu fərqi aydın görürük:

Daşlarında müntəbəh asar-ədvəri dihur,
Müntəqi hər qəbzeyi-xakində yüz bin kainat.
Müntəşir xakesterində nuri-səyyali hayat:
Müntəşir ətrafına ahəngi ləhni, rangi nur.
Xalq şeri üslubunda yazdığı şerdə:
Canandan ayrıldım, xastayım candan.
Ellər qurban elda yaramı bağlar.
Xeylidir avara düsdüm vətəndən,
Həsratla bağımı qaygilər dağlar.
Fərqi varmı məndən şeyda bülbüllün?
Mən də meftuniyəm bir qonçə gülün,
Tutamam kimsəsiz bir öysüz ağlar.

Beləliklə, türk şeri dili və üslubunda da bir tərəfdən divan ədəbiyyatı, klassik şer üslubu yaşayır və müasir həyatın, ədəbiyyatın tələblərinə zidd olaraq daha qəliz, çətin anlaşılan bir şəkil alındı. İkinci tərəfdən, şifahi xalq şeri üslubu davam edirdi ki, bu da çox zaman məhəbbət lirikasına aid olan ve arzu, həsrət, kədər ifadə edən şerlərdə tətbiq olunur və bəzən təqlid xasiyyəti daşıyırıdı. Üçüncü, demək olar ki, ən doğru yolu Türkiyədə Məhəmməd Əmin tutmuşdu. Məhəmməd Əmin heca vəznində yazdığını

245

şerlərində, xalq şeri dili və üslubuna əsaslanıb, türk şerinin yeni dil və üslubunu yaratmağa çalışmışdı.

Müxtəlif şer üslubu, gördüyüümüz kimi, ilk dəfə Azərbaycanda əmələ gəlmışdır. Lakin burada bu üslublar, tamamilə, başqa bir istiqamətdə inkişaf edirdi. Məsələn: 1906-cı ildə mətbuatda əsərlər çap etdirən Məhəmməd Hadi öz şerlərini, əsasən klassik üslubda yazırırdı. Lakin çox çətin bir yolla olsa da, Hadi, Tofiq Fikrət kimi, bu üslubu zəmanəyə müvafiq şəkildə yeniləşdirməyə çalışırırdı. Buna görə də onun şerlərində doğma Azərbaycan sözləri, ifadələri ilə birlikdə ərəb, fars tərkibləri, sözləri də mühüm yer tuturdu. Hadi ilə, demək olar ki, eyni dövrde yaradıcılığa başlayan və klassik üslubda yazan Abbas Səhhət dostundan və müasirindən fərqli olaraq, şer dilini və üslubunu sadələşdirməyə, yeniləşdirməyə daha artıq fikir verir və bir çox əsərində («Əhmədin qeyrəti», «Şair, şer pərisi və şəhərli») buna müvəffəq olurdu. Abdulla Şaiq də klassik şer üslubunu sadələşdirməyə qüvvətli meyl göstərirdi. Bu sahədə mollanəsrəddinçi şair Qəmküsar lirik şerlərinde daha irəli gedirdi. Bir qədər sonra yaradıcılığa başlayan Əhməd Cavad bunlardan fərqli olaraq öz şerlərini şifahi xalq şeri dili və üslubunda yazır, əsasən xalq şerinin poetik formalarından istifadə edirdi.

Bu cəhət də, xüsusilə diqqəti cəlb edirdi ki, klassik şer dili və üslubunda yazan şairlər dünyagörüşü etibarilə fərqləndikləri kimi, şifahi xalq şeri üslubunda yazan şairlər də ideyaca fərqlənirdilər. Məsələn: Məhəmməd Hadi çətin klassik üslubda yazdığını baxmayaraq, dünyagörüşü, fəlsəfi-ictimai fikirləri etibarilə sadə üslubda yazan Əhməd Cavaddan çox-çox yüksəkdə dururdu. Türkiyədə klassik üslubda yazan inqilabçı demokrat şair Fikrət dünyagörüşü etibarilə, aşiq şeri üslubunda yazan Rza Tofiqdən çox müterəqqiliq idi. Beleliklə, müterəqqilik, qabaqcılıq xalq şeri və ya klassik şer üslubunda yazmaqla ölçülmürdü.

Aydın olan həqiqət bu idi ki, yeni müasir şer dilini və üslubunu yaratmaq üçün əsrlərdən bəri müvəzzi inkişaf edən və bir-birinə qarşılıqlı təsir göstərən iki müxtəlif üslubu novatorcasına birləşdirmək lazımdı. Nə klassik, nə də xalq şeri dilinə, üslubuna laqeyd qalmak olmazdı. Bu üslubların hər ikisində faydalananmalı, onların ən yaxşı nümunələrini davam etdirməli, nəhayət, onları yaradıcı surətdə birləşdirməli – əsas yol bu idi. Büyük Sabir, qismən Abbas Səhhət şerdə bu yolla gedirdilər.

H.Cavid, yaradıcılığının birinci dövründə, Rza Tofiq kimi belə hesab edirdi ki, bu iki üslub sadə və müəyyən üslub adı ilə ayri-ayrılıqda müstəqil yaşamalıdır. Buna görə də o, ciddi ictimai-siyasi, fəlsəfi şerlərini ərəb, fars tərkibləri və sözleri ilə ağırlaşdırıb klassik üslubda, mahni və şərqilərini isə şifahi xalq şeri üslubunda yazırırdı.

Sonrakı illərdə, xüsusən vətənə qayıtdıqdan sonra yazdığı şerlər və mənzum dramları göstərir ki, Cavid klassik şer dili və üslubunu şüurlu surətdə çətinləşdirməyin, ağırlaşdırmağın lüzumsuz təşəbbüs olduğunu dərk etmişdir. Cavidin özünə məxsus olan əsl dil, üslub xüsusiyyətləri də 1910-cu ildən sonra formalşamağa başlamışdır.

Məsələn: 1910-cu ildə yazılmış «Ana» mənzum dramında ərəb, fars sözləri, tərkibləri son dərəcə az işlədilmişdir. Əsərdə tiplər çox yerdə sadə, aydın dildə danışırlar. Məsələn: Orxanla İsmət arasında olan mükaliməni nəzərdən keçirək:

O r x a n.

İsmət, onun heç bir mənəsi yoxdur,
O bir boş xeyaldır, səni qorxudur.
Üzük, nişan yalnız könüldür, könül!
Olma çocuq... sən gəl mənə ver könül!
Allah, Allah, yenə çatıldı qaşlar!
Dəhşət verir qartalvari baxışlar!
Söylə fikrin nədir, cavab ver, İsmət!

I s m ē t.

Artıq yetər! Allah içün çəkil get,
Hörmetin, izzətin, varın, şöhrətin.
Nəslin, nəcabətin, gücün, qüdrətin,
Həp sənin olsun, get, çəkil get, Orxan!
Mən ayrılmam o yoxsun Xanpoladdan.
Bütün dünya alt-üst olub dağlısa,
Ondan başqa sevgilim yoxdur əsla.

Bütün bunlarla bərabər, «Ana»da tiplərin dilində sünlik, qeyri-təbiilik də var. Bu da təsadüfi deyil ki, Cavid romantik üslubda yazdığı ilk dramlarında (istər şer ilə, istərsə də nəşr ilə yazılmış) realist dram dili qanunlarının əksinə olaraq, bütün tipləri bir dilde, müəllif dilində danışdırılmışdır. «Ana» da bu ruhda yazılmışdı. Şair bəzən son dərəcədə sade dilde, bəzən də əksinə, həddindən zi-

yadə qəliz dildə şerlər yazdığını kimi, ilk dramlarında da tipləri gah sadə, danişq dilində, gah da çətin, dəbdəbəli bir dildə danışdırır. Bu səbəbə görədir ki, «Ana»da hətta eyni bir tipin danişığında dil, üslub ziddiyyəti, fərqi aydın nəzərə çarpırdı. Məsələn: dramın qəhrəmanı qoca ana Səlmanın danişığında olduğu kimi. Əsərin əvvəllerində oğlu haqqında şad xəbər eşidən ana öz sevincini çox sadə, təbii, yaşına, mənəviyyatına uyğun dildə ifadə edir:

Səlmə.

Yarəb, şükür, dərgahına çox şükr!

Selma da, aqibət, xoş bir gün görür.

Oğlum Yusif kibi həbsə düşməsdü;

Şükür, qurtulmaq xəbəri yetişdi.

Ah, onu yalnız bir də sağır gərsəydim;

Dünyada olmazdı həsrətim, dərdim.

Dramın axırlarında isə Səlma, tamamilə, başqa bir dildə, başqa ruhda danışır:

Səlmə.

Yarəb, ah! Bu nasıl mənzərə? Dəhşət!

Sonsuz bir iztirab içinde vüslet!

Şəfəq zənn olunan şey yanğın oldu.

Əgər Cavidin 1910-cu ilə qədər klassik şer üslubunda yazdığını şerlərin dilini ağırlaşdırılan fars-ərəb tərkiblərinin çoxluğu isə, 1910-cu ildən sonra, yazılın əsərlərinin dilində başlıca nöqsan canlı dildə artıq unudulmuşdur. Yaxud nadir hallarda rast gəlinən, yəni dialektlərdə təsadüf edilən qismən fel, qismən də say, əvəzlik və zərf kateqoriyalarından olan «çırpinıyor», «yüksəliyor», «iştə», «nərəyə», «nasıl», «dersən», «der ki», «sakın», «həp», «kəndi», «pəki» kimi sözlərin işlədilməsi idi. Məlumdur ki, bu sözlər daha geniş ölçüdə klassik Azərbaycan şerində vaxtilə işlənmişdir. Xətainin, Nəsiminin, Füzulinin əsərlərində bu sözlərə təsadüf edirik. Lakin Cavid sözləri sadəcə arxaik sözlər kimi işlətmirdi. Bu, Osmanlı ədəbi dili təsirində irəli gəlirdi. Cavid sehv olaraq, belə hesab edirdi ki, türk-osmanlı ədəbi və canlı dilində yaşadığı kimi, Azərbaycan ədəbi dilində bu kateqoriyaların mü hüüm şəkillərini saxlamaq, yaşıtmaq lazımdır. Müasir Azərbaycan dilinin inkişaf prosesi isə bu əruzun əleyhinə idi. Bu sehvini şair çox sonralar dərk etməyə başladı; əvvəller isə o, Azərbaycan şer

dilini türk ədəbi dilinə yaxınlaşdırmağa çox səy göstərirdi. Hətta şair bəzən, 1912-ci ildə yazdığını «Maral» faciəsində olduğu kimi, dil cəhətindən, Türkiye yazıçıları ilə yarışa girirdi. Çox qiymətli məzmunla malik olan «Maral» faciəsi dil nöqtəyi-nəzərindən Azərbaycan həyatı haqqında türk ədəbi dilində yazılmış bir əsər idi. Lakin biz Cavidin «Maral»dan sonra yazdığını şerlərde və mənzum dramlarda Osmanlı ədəbi dili təsirinin çox zeiflədiyini görürük, 1914–1917-ci illər arasında yazılmış şerlərə olduğu kimi:

Bahar, bahar gəlmış, yene ilk bahar;

Güllər, çiçəklər gülər, quşlar oynar.

Göyün altun saçlı qızı nur saçar,

İnsanların tutqun könlünü açar.

Dağlar, çəmənlər geyinmiş al-yaşıl;

Yerlər, göyələr parıldar işil-işil.

Cavidin özüne məxsus olan püxtələşmiş tam orijinal şer dili və üslub xüsusiyyətləri «Şeyx Sənan» faciəsi ilə başlanır. Bu da təsadüfi deyildir. Məlumdur ki, hər hansı bir sənətkarda dil, üslub xüsusiyyətlərinin təkmilləşməsi, yeniləşməsi janr müxtəlifliyindən çox asılı olur. Əgər dram sahəsində ilk qələm təcrübələrindən olan «Ana» nəzərə alınmazsa, «Şeyx Sənan»a qədər Cavid əsasən lirik, liroepik əsərlərin müəllifi idi. Nəşr ilə yazılmış «Maral» faciəsi isə məzmunca nə qədər qiymətli olsa da, dil, üslub cəhətindən heç bir yeniliyə malik deyildi. Yeri gəlmışken demək lazımdır ki, ümumiyyətlə, mənsur dramlarında dil, üslub cəhətindən Cavidin sənətkarlıq qüdrəti mənzum dramlarında, şerlərindəki kimi parlaq şəkildə özünü göstərə bilməmişdir. Hər cəhətdən, eləcə də dil, üslub cəhətindən Cavidin sənətkarlığı daha çox mənzum dramlarında meydana çıxır. «Şeyx Sənan» müəllisinin yaradıcılığında yüksək sənətkarlıqla yaradılan birinci mənzum dram idi. Bu faciə həqiqi şer dilində, son dərəcə zəngin, emosional, ifadəli bir dildə yazılmışdı. Burada frazeologiya, cümlə quruluşlarında sərrastlıq, möhkəm məntiqi əlaqə, axıcılıq, sözə qənaət, yığcamlıq, üslubdakı qüvvət, kəskinlik və aydınlıq xüsusilə diqqəti cəlb edirdi.

Yuxarıda dedik ki, Cavid yaradıcılığının birinci dövründə öz əsərlərində klassik şer və şifahi xalq şeri üslubundan istifadə edib, hər iki üslubu müstəqil surətdə yaşıtmağa çalışırdı. «Şeyx Sənan»da isə bu iki üslub təbii yol ilə birləşməyə doğru inkişaf edir-

di. Belə ki, faciə, əsasən klassik şer üslubu ruhunda yazılmışdı. Lakin bir dram əsəri kimi janrı konkret tələblərində asılı olaraq burada klassik ədəbi dil, şer dili və üslubu normaları xüsusən mükalimələrde, müasir canlı danışq dili normaları ilə birləşirdi. Faciədəki yeni mənzum dram dili, üslub xüsusiyyətləri de hər şeydən əvvəl klassik ədəbi dil normalarının canlı danışq dili normalara ilə zənginləşdirilməsi əsasında yaranmışdı. Bu xüsusiyyət faciənin birinci səhnəsində Zəhra, Əzra, Şeyx Əbuzər arasındaki mükalimədə özünü aydın göstərir:

Zəhra.

Şeyx, ya Şeyx!

Əzra.

Şeyx!

Şeyx Əbuzər (niyazkar.)

Ya Allah!

Zəhra.

Bana bax.

Şeyx Əbuzər (mütəvakkil.)

Lailahellallah!

Zəhra (yaxınlaşaraq).

Şeyx Əbuzər.

Şeyx Əbuzər (dönərək).

Nədir, qızım?

Zəhra.

Əlan.

Bir xəber yoxmu Şeyx Sənandan?

Şeyx Əbuzər

İki-üç dəfə getdim evlərinə.

Zəhra.

Əcəba xastalanmamış ki, yene?

Şeyx Əbuzər.

Qonşular söyləyir ki, həp gecələr,

Uyumaq bilməyir sabaha qədər:

Qoşuyor hər seher biyabane.

Həm də əsla qarışmaz insano.

Həli pəcmürdə sanki bir məcnun,

Anlaşılmaz nədir məramı onun.

Şaşırıb həp Mədinədə əhli bütün

Onu gördükdə müztərib, düşkün.

Zəhra.

Nə olur, bir də get rica edərim

Bir xəbər bir də gel.

Şeyx Əbuzər.

Pek eyi, gedərim.

Janrdan başqa, mövzunun da dil-üslub təsiri çox böyükdür. «Şeyx Sənan» faciəsi mövzusuna görə, yüksək, iddia, tətənəli üslubda yazılmışdır. Buna görə də bəzi tiplərin, xüsüsən şeyxlərin dilində «eşqi-ruhani», «zövqi-nisvanı», «sultani-eşq», «rəhnü-mayı-ürfan», «rəhbəri-vicdan», «məzhər», «həmra», «yəzdan», «lahuti» kimi təriqət ədəbiyyatı ilə əlaqədar olan ənənəvi fars tərkibləri, sözləri işlədilmişdir. Lakin bunlar faciənin dili üçün qətiyyən səciyyəvi deyildir. Əksinə, səciyyəvi cəhət ondan ibarətdir ki, Cavid bu əsərində mümkün qədər ərəb, fars tərkiblərini az işlətməyə çalışmışdır. Bu əsərdə şüurlu surətdə Azərbaycan sözləri, tərkibləri əvəzinə, fars, ərəb tərkibləri, sözləri işlətməyə meyl yox idi. Əgər bəzən «xaki-İran», «nəsimi-dilgüşə», «qəlbi-giryan» kimi tərkiblər işlənmişsə, bunlar əruzun müəyyən vəznəri xatırına getirilmişdi. Cavidin sonralar (1920-ci ildən sonra) elə əsəri olmuşdur ki, əruz vəznində yazılmamasına baxmayaraq, onlarda nümunə üçün belə, ərəb-fars tərkibləri işlədilməmişdir. Lakin bu yenilik bu illerdə dil siyasətinin, ədəbi-bədii dilin sadələşdirilməsi uğrunda aparılan mübarizənin təsiri və nəticəsi idi. «Şeyx Sənan» faciəsinin dili göstərirdi ki, fars-ərəb tərkiblərində uzaqlaşmaq səyi ilk addımlar şəklində olsa da, Hüseyin Cavidə çox əvvəller başlanmışdır. Aşağıdakı misallar bu fikri təsdiq edə bilər:

Şeyx Sədra.

Bu na müdhiş hava, susuzluqdan

Adətən qovrulub yanar insan.

(Kəbəni göstərərək)

Şübəsiz olmasaydı Beytulla

Mekkə olmazdı heç ziyrətgah.

Burda ömr eylemək fəlakətdir.

Şimdi bildim Mədinə cənnətdir.

(Yoldan ötüb keçən qızdan su istəyir.)

Gel qızım, bir içim su ver bana sən,
Baş-beyin çatlayır hərətəndən.

(Azacıq sudan içir.)

Sənə yavrum xuda cəir versin.

Ə b ü l Ü l a.

Su nasıldır, sərinmidir?

Ş e y x S e d r a.

Sorma.

Ə b ü l Ü l a.

Neçin?

Ş e y x S e d r a.

İstəyirsən al iç də, bax qandır,
Su deyil, adətən yapışqandır.

Yaxud:

X u m a r.

Tutmasam annamin vəsiyyətini,
Tutacaq sonda bəd duası məni.
Mənə söylərdə daima: «Yavrum,
Ərə getmək həyat üçün uçurum...
Yoxdur erkəklərin vəfəsi, Xumar!
Yerin olsun fəqət manastırlar...»

N i n a.

Neynəsin binava qadın!.. Hər an,
Ona dünyani tar edərdi baban.
Baban olduqca içkidiən sərsem,
Kədərindən zavallı oldu vərəm...

Göründüyü kimi, bu parçada fars tərkibi işlənməmişdir. 1910-cu illərin əvvəllerində əruz vəznində yazılmış mənzum bir dramda fars və ərəb tərkiblərində mümkün qədər uzaqlaşmağa çalışması Cavidin dilində və üslubunda diqqətəlayiq bir hadisə idi.

«Şeyx Sənan»ın dilində və üslubunda Cavid klassik Azərbaycan şeri dili və üslubu ənənələrini əsas götürmüştür. Lakin o, bu dil, üslub ənənələrini sadəcə təqlid etməmiş, mümkün qədər onu

zənginləşdirməyə, yeniləşdirməyə, müasirləşdirməyə, mənzum dram dilinə uyğunlaşdırmağa çalışmışdır.

Cavidin üçüncü mənzum dramı olan «Uçurum» facisi başqa üslubda yazılmışdır. Dramaturq burada şifahi xalq şeri üslubunu əsas götürmüştür. Faciənin ailə və məşət mövzusunda olması onu təbii yol ilə sadə üsluba yaxınlaşdırılmışdır. Müəllif vəznin də əhəmiyyətini nəzərə almış, faciəni barmaq üsulu, heca vəznində yazmışdır. Dörd perdədən ibarət olan bu əsərdə yalnız bir mükalimədə «nədimi-hiss» və «əsiri-pərəstiş» kimi iki-üç fars tərkibi işlədilmişdir. Bəzi mükalimələrdə əserin dilini sünileşdirən «xırçın, mənəkşə, zübbəlik» kimi Azərbaycan dilində işlənməyən söz-lər də vardır. Çətin ərəb, fars sözlərinə isə nadir hallarda (hər perdədə «təsxir», «təsəlliyyət», «ictihad» kimi bir-iki kəlməyə) rast gəlmək olur. Mükalimələrin əksəriyyətində çətin, anlaşılmayan söz və ifadələrə təsadüf edilmir. Aşağıdakı parçada olduğu kimi:

Y i l d i r i m.

Cəlal həqiqətdən ziyade mənəcə,

Xəyal düşkünüdür, onun zənninə

Xəyaldan doğarmış bütün böyüklük.

Heqiqi lövhələr onca pək sönük.

Yaxud:

A n c e l.

Mən öncə bir məlekdim

Yüksəklərde uçardım,

Parlaq bir yıldız kimi

Ətrafa nur saçardım,

Bən şux bir kələbəkdim

Daldan-dala qoşardım.

Tikansız bir çıçəkdim

Güllükərdə yaşardım.

Hər kəsi məlek sandım

Hər sərgiyə aldandım,

Xalqa əyləncə oldum,

Ah, bilmədim aldandım.

Bütün bunlarla bərabər, «Şeyx Sənan» şer dili, üslubunda olan qüvvət, sərrastlıq, fövqəladə bədii təsir qüvvəsi, ifadəlilik «Uçurum»da görünmürdü. Bu da ondan irəli gelir ki, Cavid bu illərdə hələ klassik şer üslubunda püxtələşdiyi qədər, şifahi xalq şeri üs-

lubunda püxtəleşməmişdi. Cavid sadə üslubda ən yaxşı əsərlərini 1926-ci ildən sonra yarada bilmışdır. «İblis» faciəsində Cavid, «Şeyx Sənan»da olduğu kimi, yenə klassik şer üslubunu əsas götürmüştür. Bu faciə «Şeyx Sənan»a nisbətən daha emosionallıqla yazılmışdır. Bu da əsərin mövzusu, ideyası və xarakterlərinin təbiəti ilə əlaqədar idi. «Şeyx Sənan» əsasən məhəbbət faciəsi olduğu halda, «İblis» müharibə əleyhinə yazılmış bir əsər idi. Birincidə müəllif dini təəssübkeşliyi rüsvay edirdi, ikincidə isə imperialist müharibələrin ideyalarını. Birincidə daha çox məhəbbət, mərhəmet hissələri ilə çirpinan Sənan, Zehra, Xumar surətləri və onların qüvvətli sevgi ehtirasları əsas yeri tutduğu halda, ikincidə hadisələrin mərkəzində insanda vəhşi ehtirasları təmsil edən İblis qardaş qatili Arif, yegane övladı vəhşi əllerdə helak olan ixtiyar Şeyx, yirtıcı təbiətli xain İbn Yəmin, qacaq Elxan, yaralı əsir zabit kimi surətlər və onların qəribe taleyi; üsyankar, narazı, narahat ruhlar iştirak edirdi. Bütün bu hadisələr və qəribə, çılgın, romantik xarakterlər, xüsusilə müəllifdə müharibə dəhşətlərinə qarşı olan güclü nifrət, qəzəb hissələri, onun dünyagörüşündə feryad edən ziddiyyyətlər əsərin üslubuna da təsir etmiş, faciə daha təntənəli, dəbdəbəli, təsirli və qüvvətli bir üslubda yaradılmışdır.

«Şeyx Sənan»da ən coşğun yüksək məhəbbət, mərhəmet hissələri ilə döyünen үrəklər qarşılaşlığı halda, «İblis»də əksinə, ən çılgın intiqam hissələri ilə, kin, qəzəb, nifrət, təəccüb, heyrot duyğuları ilə alovlanan үrəklər qarşılaşdırılmışdır. Bunun nəticəsidir ki, əsərin üslubu da məhz müharibə dövrünün kinini, qəzəbini, narahatlığını və narazılığını ifadə edən atəşli bir üsluba çevrilmişdir.

Abdulla Şaiq «Mənim həyatım» adlı memuarında «İblis» faciəsinin yazılıdığı ilde Cavidin keçirdiyi mənəvi böhranlardan etrafı bəhs edərək yazar ki: «Cavidin «İblis» faciəsini nə kimi təsirələr altında yazmış olduğunu bilmək üçün şairin keçirmiş olduğu dəhşətli bir felakəti yazmaq məcburiyyətindəyəm... Cavid Hüseyn Sadiqə bizi gəlməmişdi. Onun bət-bənizi atmış, az zaman içərisində son dərəcə nəşəsiz və mütəəssir görünürdü. Əhval sordum, Hüseyn Sadiq Cavidin əsir düşdürüyü və ölümündən qurtuldugunu söylədi. (Şəxsi arxiv.)

Bu sözlərdən sonra şaiq Cavidin başına gələn felakəti söyləyir. Məlum olur ki, 1919-cu ilde əksinqilabçılar tərəfindən 60 nə-

fər günahsız vətəndaşla birlikdə Cavid də əsir alınır. Şairin gözü qarşısında bu 60 nəfəri güllələyirlər. Onlardan yalnız təsadüfən iki nəfər xilas olur ki, biri də Cavid olur. Bu sözər «İblis»in yazılıdığı ilde Cavidin nə kimi ağır mənəvi hallar keçirdiyini aydın göstərir. Şübhəsiz, bunlar əsərin üslubuna təsir etməyə bilməzdi. Bu əhvali-ruhiyyəni, müharibə, qan, ölüm səhnələrinə qarşı qəzəb və nifrəti əsərin hər sehifəsində görmek mümkündür:

A r i f. (*Şaşqın, sınırlı bir tövrlə saçlarını qarışdırıb içəri girməkdə olan ixtiyara həyəcanlı və müztərib*).

Gəl, gel, bana gel, eylə mənim dərdimə çare.

I x t i y a r.

Oğlum yenə dərdin nə imiş, söyle nə çarə?

A r i f (acı təbəssümlərlə).

Yar beynimi, aç qəlbimi, ey vah ağamazsan,
Qaç məndən uzaqlaş, xayır əsla qaçamazsan.
Mən çılgınam artıq bana yaklaşma, kenar ol,
Gel qaçma xeyir, dərdimə lütf et də dəva bul.

I x t i y a r.

Oğlum, mədəni aləmi nifretle buraxdin,
Gəldin şu çədəlsiz bədəvi aləmə çıxdın.
İnsandakı haqsızlığı, zülmü unut artıq
Qəlbindəki nifretləri, dəhşətləri yax, yix,
Yüz min deyil iblise uyın, həp bəşəriyyət
Etmiş bü gün ev yıxmaga, qan içməyə adət.
Arif, unut, oğlum, unut artıq məni dinlə.
Sən kəndini məhv eyləyəcəksen bu gedisi.

A r i f (acı qəhqəhələrlə).

Mümkünmü unutmaq, dayanılmaz buna əsla,
Əsla dayanılmaz bu böyük dəhşətə, zira,
Onlar belə insandakı vəhşiliyə heyran.
Yalnız deyil insanlara, vəhşilərə sorsan.

(*Göyə doğru sinurlı*.)

Bilməm şu xəyanət, şu cinayət, şu falakət
Bitməzmi, ilahi, bu qədər səbət nə hacət!

(*Çılğın*.)

Ver, bir buyuruq ver də, cəhennəmlər açılsın,
Coşsun, bütün atəşləri dünyaya saçılsın...
Yaxsin da şu zəlim bəşərin yurdunu yıxsin.
Həp yer üzü bir ah olaraq göylərə çıxsin.

«İblis»də misraların, demək olar ki, hamısı qəzəb, nifret, təccüb, heyret hissələrini ifadə edən nida və sual cümlələrindən ibarətdir. Bunlar da əsərin dərin emosionallığına səbəb olmuşdur. «İblis»də az hallarda, xüsusən İblisin dilində «texrisi-giriban», «əllameyi-məşhur», «nəcm-pürnur», «qəhr-niyaz», «ruhi-tebiət» kimi fars tərkiblərinə, «mizan, təzvici» kimi çetin sözlərə rast gəlirik. Lakin bunlar əsərin dili üçün seciyyəvi deyildir. «İblis» hər ne qədər təntənəli, dəbdəbəli üsluda yazılmış olsa da, yenə «Şeyx Sənan» kimi aydın, anlaşılıdır. Mükəlimalər əksəriyyətlə səlis, yiğcam və aydın cümlələrlə qurulmuşdur. Məsələn: üçüncü pərdədə yaralı zabitlə Xavər arasında olan danışqda olduğu kimi:

Zabit.

Ah, sağaldıqca artıyar kədərim
Məni məhv eyleyir düşüncələrim,
Yada gəldikcə ailəm, yurdum,
Sarsılır istirahətim, uyqum.
Hələ sən, ah sən! Sənin kədərin
Məndə bir az buraxdı xeyli dərin;
Çünki yalnız mənimlə uğraşaraq,
Aqibət düşdün Arifindən uzaq.

Xavər.

Heç məraq istəməz, xayır, haşa,
Mana sən mane olmadın əsla.
Şu qızı doğdu bir təsadüfdən,
Məni tale ayırdı Arifdən.

«Peyğəmbər» əsəri də surətlərin, hadisələrin xarakterinə uyğun olaraq bəzi pərdələrdə, «Şeyx Sənan» və «İblis»də olduğu kimi, təntənəli klassik şer üslubunda və əruz vəznində, bəzi yerlərdə isə sadə üslubda, heca vəznində yazılmışdır. Dil, üslub nöqtəyi-nezərindən bu mənzüm dramda da diqqəti cəlb edən onun sadə üslubda, heca vəznində yazılmış mükəlimaləri idi. Bu mükəlimalərdə bəzən «Uçurum»da olduğu kimi vəzn qırıqlığı, şer diliinin prozaya yaxınlaşması hallarına təsadüf edilirdi. Bununla belə,

mükəlimalərin əksəriyyətində müəllifin sadə şer üslubunu da təkmilləşdirməyə, zənginləşdirməyə çalışdığı aydın görünürdü. Belə ki, dramda (ister şərqi lərdə, isterse də mükəlimalərdə) əruzla təntənəli üslubda yazılmış parçalarda da ahəngdarlıq, sərrastlıq, müsiqilik diqqəti cəlb edirdi. Aşağıdakı parça da olduğu kimi:

Dün gənc idim bu gün oldum ixtiyar.
Hər zamanın bir hökmü, bir hali var;
İnsanların iysiz ruhunda parlar
Hər gün yeni bir büt, yeni bir tanrı...
Dün bir səfəl idim, bu gün bəxtiyar,
Hər annin bir zövqü, bir məlali var;
Kəndi əlim, kəndi duyğum hazırlar,
Hər gün yeni bir büt, yeni bir tanrı...

Xaxud:

X it a b o ğ l u.
Mənəcə atıb yeni dini,
Əcdadınla öyünməli.

Ə b u t a l i b o ğ l u .

İnsan deyil əcdadını,
Yalnız haqqı düşünməli.

X it a b o ğ l u.

Nə istərsiniz əcəba
Gözə görünməz tanrıdan?

Ə b u t a l i b o ğ l u.

Görmediyim bir tanrıya
Mən əyilməm heç bir zaman.

Əvvəlki fəsillərdə gördüyüümüz kimi, 1926-cı ildən Cavidin yaradıcılığında və dünyagörüşündə ciddi dönüş əmələ gəlir. Şairin fikrini insanın yenidən yaranması, yeni nəslin mədəni inqilab uğrunda mübarizəsi, Azərbaycan qadının yeni həyat yollarına çıxması, şüurlarda və mösiətdəki köhnəliklərlə mübarizə məşğul edirdi. Şair xalqların, faşizm ideyası, yeni müharibə təhlükəsi əleyhinə mübarizəsi, məhkum Şərq xalqlarının imperializm və müstəmləkə zülmünə qarşı çıxışları kimi beynəlxalq məzmunlu mövzulara əl atır. Bu məzmun yeniliyi onun 1926–1937-ci illərdə yazdığı əsərlərin bədii keyfiyyətinə, eləcə də dil, üslub xüsusiyyətlərinə dair təqdimatı.

yətlərinə öz əhəmiyyətli təsirini göstərir. Cavidin 1926-cı ildən başlayaraq hissə-hissə çap etdirdiyi «Azər» poemasında bu yenilik özünü çox aydın göstəirdi. Əsərdə şair fars, ərəb tərkiblərindən tamamilə, birdefəlik, uzaqlaşmağa çalışmış və buna müvəffeq olmuşdur. 2500 misradan çox olan «Azər» poemasında, ancaq «razi-niyaz», «əqli-səlim» və «ahəngi-şətarət» kimi dörd-beş fars tərkibi işlədilmişdir. Heç şübhəsiz, bu təşəbbüs Cavidin, xüsusən epik şer dili və üslubunu sadələşdirmək uğrunda ciddi axtaşılardan biri idi. «Azər»de bəzi parçalar əruz, bəziləri isə heca vəznində yazılmışdır. Heca vəznində yazılan parçalar üstünlük təşkil edirdi. Burada, heca ilə sadə üslubda yazılmış hissələrdəki bir yenilik də müəllifin sade üslubda olan «Uçurum», «Peyğəmbər» kimi əsərlərinə görə xeyli irəliləməsi, püxtələşməsi idi. Heca vəznində yazılmış əvvəlki əsərlərdə gördüyüümüz vəzn qırılığı, prozaçılıq kimi ciddi bir nöqsan «Azər»də görünmüür:

İlk baharın son gecəsi... dan yıldızı gülümserkən
Azər maraq edib çıxdı qərbə doğru siyahətə.
Yorğun dənizdən sahilə bayığın ruzgarlar əsərkən
Xəyal dolu altun şəhər dalmışdı istirahətə.

(«Qərbə siyahət»)

Yaxud:

Səhər çağı gəzə-gəzə
Çıxmışdı erkən denizə,
Günəş gülümserək biza
Dalgalar döndü almasa,
Sırma işləndi atlasa.

Ağ yelkenlər qanat açar,
Düzülüb naz ilə uçar,
Ənginlərə fərəh saçar,
Dalgaların şırtltısı
Salamlar eşsiz mayısı.

Fırtına yox, açıq hava...
Balıqçılar çıxmış ova,
Dalgaları qova-qova
Qatlanır hər üzüntüyə
Yalnız «ac qalmayım» deyə.

Yuxarıda gördüyüümüz kimi, «Azər»ə qədər Cavidin klassik

şer üslubunda yazılmış əsərlərinin dili, üslubu ilə, sadə üslubda, heca vəznində yazılmış əsərlərinin üslubu arasında çox kəskin fərq var idi. Məsələn: «Şeyx Sənan», «İblis» və bir çox lirik şerlərinə nisbətən «Uçurum»un dili, üslubu çox sönük görünürdü. «Azər»də isə əksinə, heca vəznində yazılmış parçalar klassik əruz vəzni ilə yazılmış parçalar kimi bədii, təsirli, sərrast idi. Hətta bəzən heca ilə yazılanlar əruz ilə yazılmış parçalara nisbətən daha qüvvətli, bədii görünürdü. Bu fakt da öz növbəsində aydın göstərirdi ki, «Azər» poemasından başlayaraq Cavidin sənətində, ərinində klassik şer dili ve üslubu ile şifahi xalq şer dili, üslubu birləşməyə doğru inkişaf edir; biri digərinə təsir etmək, biri-birine qovuşmaq yolu ilə təkmilləşir. Müxtəlif vəzndə yazılmış aşağıdakı nümunələrin müqayisəsi bu fikri təsdiq edə bilər.

Əruz ilə yazılmış bir parça:

Azər düşünür, dalğa keçirkən...
Birdən-birə həp dalgalı, həp şən...
Bir vəlvələ qopdu.
Bir firtına, bir zəlzələ qopdu.
Sarmışdı bütün ölkəyi heyət
Lakin...
Çox üzde gülümserdi şətarət,
Hər nəşeli gəncin
Ruhunda açılmışdı çiçəklər.
Coşmuşdu dileklər.
Bir yanda şəfəq dalgalı, nazəndə axınlar.
Qızlar və qadınlar.
Oynar, sevinir, şənlik edirlər.
Həp pənbə dodaqlarda zəfər şərqi gurlar.

(«Üşyan»)

Heca ilə yazılmış bir parça:
Hər gülşənə vardım çiçəklər güldü,
Sevdalı bülbüller salama gəldi.
Hər bəzmə uğradım meylər töküldü,
Qədəhlər öpüşüb xurama gəldi.

Almaslar, incilər qarşında söndü.
Gözəllər yanında xəyala döndü.
Büllur qəhəhələr susmuş göründü.
Susmuş kamançalar ilhamla gəldi.

Perişan zülfümü dağıdım üzə,
Sehr etdi hər teli sanki bir göze.
Gördülər qarışır güce-gündüzə.
Ölüler nəşəden qiyamə geldi.

Yaxud:

Bir yoxsulam, hər dileyim
Diz çökdürür zənginləri,
Bir arifəm, biliklərim
Aşar durur enginləri.
Men mülayim bir dənizəm,
Atəşlidir dalğalarım,
Sülhe qoşan bir acızəm,
Əskik olmaz qavğalarım.
Bir ovçuyam eşq umarım
Hər ahunun gözlərindən,
Dərd əhliyəm, «rəmz» anlarım.
Hər şairin sözlərindən.

(«Azər düşünürkən»)

Bədiilik cəhətindən, dil, üslub, ahəngdarlıq cəhətindən bu parçalar bir-birinə o qədər yaxındır ki, onların müxtəlif üslubda yazıldığına hökm vermək mümkün deyildir.

Üslub sadəliyinə doğru qüvvətli meyl, xüsusən çətin sözlərindən, ərəb-fars tərkiblərindən əl çəkmək «Knyaz» və «Səyavuş» facielerində özünü daha aydın göstərmişdir. «Knyaz»da mahni və şərqiylərdə «həp», «şu», «iştə» kimi sözlərə də nadir hallarda təsadüf edilir:

İncəsəs.

Vəhşi bir gül olsam ətrafım tikan
Heyrətlə süzərdi hər görən məni.

Qalınsəs.

Mən bir yolcu olub yoldan keçərkən
Qoparıb köksümə taxardım səni.

İncəsəs.

Mən ağ bir göyerçin olsaydım zəngin,
İrişilməz üfüqlərdə yaşardım.

Qalınsəs.

Mən bir şahin olub səni seyr için,
Ən keçilməz fəzaları aşardım.

İncəsəs.

Bir ceyran yavrusu olsaydım əgər
Qoynunda bəslərdi qayalar məni.

Qalınsəs.

Mən bir qızıl kaplan olub hər səhər
Pəncəmədə xırpalar, sevərdim səni.

Heca vəznində yazılmış «Səyavuş» faciəsi bu cəhətdən daha səciyyəvidir. Yuxarıda deyildiyi kimi, Cavid ilk mənzum dramını heca vəznində yazmışdır. Bu, təsadüfi deyildir. Şair belə hesab edirdi ki, Azərbaycan dilində yazılan mənzum dram heca vəznində də yazılı bilər. Lakin ilk mənzum dramın yazıldığı ilə qədər Cavid, əsasən klassik şer üslubunda tərbiyələndiyindən və əsərlərinin çoxunu əruz vəznində yazdığını, birdən-bire sadə üslubda nümunəvi bir mənzum dram yazmaq onun üçün çətinlik törətmüşdi. İkinci tərefdən, bu illerdə hələ Azərbaycan şərində heca vəzninin indiki müasir dövrümüzde olduğu kimi müxtəlif yeni şəkilləri və bölgülləri yaranmamış, inkişaf etmemişdi. Heç şübhəsiz, bu kəsiri hiss etdiyi üçündür ki, şair ikinci mənzum dramı «Şeyx Sənan»ı əruz vəznində yazmışdır və çox böyük bir sənətkarlıqla Azərbaycan əruzundan istifadə edib dil, üslubca son dərəcə orijinal bir faciə yarada bilmışdır. Lakin hər mövzunu «Şeyx Sənan»da olduğu qədər tətentənli üslubda yazmaq mümkün deyildi. İkinci tərefdən, əruzdan dramaturq nə qədər ustalıqla milli dilin qanunlarına uyğun şəkildə istifadə etsə də, yənə bu vəzn, az da olسا, fars, ərəb tərkibləri işlətməyə ehtiyac doğururdu.

Üçüncü mənzum dramında («Uçurum»da) Cavid yənə heca vəzninə qayıtdı. «Peyğəmbər»də Cavid daha yeni bir üsul tətbiq etdi. Xarakter və hadisələrə uyğun olaraq həm əruz, həm de heca vəznindən istifadə etdi. Şübhəsiz bu, mənzum dram üslubunu sadələşdirmək və təkmilləşdirmək yolunda dramaturqun ciddi axtarışları idi. Nəhayət, ciddi axtarışların nəticəsi bu oldu ki, Cavid həm Azərbaycan əruzu, həm de heca vəznində Azərbaycan dilində yüksək dram əsərlərinin yaradılmasının mümkün olduğunu sübuta yetirdi. «Şeyx Sənan», «İblis» və xüsusən «Xəyyam» onun Azərbaycan əruzundə yazılmış ən mükəmməl əsərləri ididə, «Səyavuş» da heca vəzni sahəsindəki axtarışların parlaq bir nümunəsi idi.

Biz Cavidin əruz vəznində yazdığı dramlarındakı dil zənginliyini, vəzn oynaqlığını, ahəngdarlığını, xüsusən üslub sərrastlığını və qüvvətliliyini eyni dərəcədə heca vəznində yazılan «Səyavuş» fasiyəsində də görürük. Azərbaycan dramaturgiyasında heca vəzniində və canlı danişq dilində olan mükəmməl dramlar Cavidən sonra yaradılmışsa da, bu ənənənin yaradılmasında, əsaslandırılması və inkişafında Cavidin xidmətləri çox böyük olmuşdur.

Cavidin son mənzum dramı «Xəyyam» daha təbii və aydın dildə, daha zəngin, bədii, təsirli bir üslubda yazılmışdır. «Xəyyam»da söz ustası, qüdrətli sənətkar şair Cavidin özünü daha parlaq şəkildə göstərə bilmişdir.

SƏNİ KİM UNUDAR!

Qarşımızda vətənpərvər şairimiz Məhəmməd Hadinin «Firdovsi-ilhamat»ı durur. Kitabın axırında çap etdirdiyi «Bərabərlək aləmindən» sərlövhəli mənzuməsində şair xəyalında özünün, öz xalqının və eləcə də bəşəriyyətin son arzusu, son əməli olan böyük bir gələcəyi canlandırır: o, təyyarə ilə uçub, ömrü boyu həsrətlə axtardığı işıqlı bir ölkəyə gəlib çıxır. Gözel bir şəhərdə öz «qanadlı şahinindən» enir. Əfsanələrdə tərənnüm edilən cənnət buradadır. Əqlin ecazkar qüdrəti, elm-maarif, mədəniyyət və insaniyyətin parlaq günüşi bu şəhərin üfüqlərini belə hürriyyətin əbədi parlaq nuruna qərq etmişdir. Bu füsunkar şəhərdə şəxsiyyət azadlığı, fikir və vicdan azadlığı hökm sürür. Əhali kin, küdürü, din və məzhəb ayrılığının nə olduğunu bilmir. Burada millətlər arasında olan ədavət, qövmlər, xalqlar arasındaki, anlaşılmazlıq, təmamilə, aradan qaldırılmışdır. Köhnə, qoca dünyanın həll edilməsi müşkül görünən bütün bidətləri, mənfilikləri, xurafat və mövhumatı ləğv edilmişdir. Burada hamı insandır və bir-birinə qardaşdır.

Şair bu ölkənin, bu azad, işqli cümhuriyyətin həyat, məişət, üsuli-idarə və siyasetinə dair əhalinin etiqadına, idealına dair su-allar verirkən aşağıdakı cavabı alır:

İnsanı məhbəbtə sözü var məhbəhimizdə,
Həq «sureyi-insan» oxunur hikmətimizdə.
Təkfiri-üməm... Buğzı-miləl... nifrəti-əqvam
Əql eylədi bu sözlərin edamını elam.

Nə gözəl bir ölkə, nə füsparkar bir şəhər! Həqiqətin şənlik etdiyi bu diyarda iki böyük qüvvət hökmrandır: əql və məhəbbət. Burada insan fealiyyətini, səadətini iki şey təmin edir: əql və məhəbbət...

Lakin şair birdən-birə bütün bu gözəl şeylərin xəyalı, utopiya olduğunu dəhşətlə hiss edir. Dərin, acı, zəherli bir məyusiyyyət onu bürüyür. Şairin göylərə yüksələn yaradıcı xəyal şəhəri simib yanına düşür. Bir az əvvəl günəşli ölkədə, o gözəl füsunkar şəhər-

de insanlığın azad, bəxtiyar həyatını seyr edən şahin baxışlar acı bir hiss ilə dumanlanıb, həqiqi zəmanət həyatına doğru çevirilir. Müasir dünyanın, birinci dünya müharibəsi illerinin qatı qaranlığına dikilir. Qaranlıq, müdhiş bir qaranlıq, amansız bir zülmət... Şair arzu etdiyi yüksək əməllərin heç birini burada görə bilmir. Ziddiyətlər, çekişmələr, mücadilələrlə dolu-daşqın olan qoca dünya yenə də öz kökü üzərində möhkəm durmuşdur. İnsanlar arasındakı bərabərsizlik, xalqlar, mülətlər arasındaki ədavət yenə də davam edir, «torpağın oğulları» yenə də bir parça torpaq üçün bir-birinin etini yeyib, qanını içirlər. Zülm, haqsızlıq yenə də qanlı qılincını eql və idrakin başı üzərində silkələyərək: – Sus, həqiqəti söyləmə, lal ol! – deyə əmr edir. Cəhalet yenə də məşum bir bayquş kimi arası kəsilmədən davam edən müharibələrin xərabəliyə, viranəliyə döndərdiyi yerlərin üzərində sərbəst ötür. Baxışlar kölgəli, üzər naşaddır. Bu nədir? Bu ki həyat deyil, matəmgahdır!

Bütün bunları düşündükcə bir az əvvəl səhər süküneti qədər sakit döyünen şair qəlbini qüvvətlə çapır, onun minbir mənə ifadə edən odlu nəzərləri «bütün əvalimi darülliztirar və rəhgüzari-qəm» hesab edən Şopenhauerin qalın qaracildli kitabına sataşır. Bədbinlik fəlsəfəsi və burjua fərdiyyətçiliyi ideyası təbliğatçısının dumanlı fikirləri şairin böhranlı dəqiqlərindən istifadə etməyə fürsət axtarılmış kimi şeytanı bir füsunkarlıqla onun gözləri öündə cilvələnib diqqətini cəlb edir. Şair Şopenhauerin sözlərini nəzmə çekir:

Ancaq cahanda müsbət olan, iztirab imiş,
Ümidlər vəsaili rəncü əzab imiş.
Dünya nədir? Dərdi-qəmə rəhgüzardır.
Bu səhnəyi-həyat nə pür iztirardır!..

Şair kədərlənir. Biz bunun sırrını anlayırıq. Bu, şair kədəridir. Axşam bazarı kasad keçən miskin bir baqqalın bədbinliyi deyildir. Öz dostlarını, həmfikirlərini, öz xalqını, vətəndaşlarını və bütün bəşəriyyəti köhnə dünyani cənnətə, mülətlərin yeni qardaşlıq dünyasına çevirməyə çağırıran, qanlı əllerle xalqlar arasında töredilən ədavəti məhv etməyə, birkərəlik məzara dəfn etməyə çağırıran və:

Bir gözdə, bir nəzərdə tutulsun gərək miliət,
Ta meyvəbəxşi-aləm ola şaxeyi əməl.
Dünya vətən, bütün bəşər əqvami-tindir,
Əqvami bir görür o ki, əqli yeqindir.

– deyən şair bu böyük həqiqətin həyatda mövcud olmadığını görünce kədərlənməyə bilərmə? Buna bizim mənfi cavab verməyə haqqımız yoxdur.

Şopenhauerin ifrat fərdiyyətçi fəlsəfəsi şaire, tamamilə, yaddır. Yalnız ani bir təsir, ani bir kədər onu qaracildli kitaba müraciət etməyə məcbur etmişdir. Bu ağır can sıxıntısından doğan dumanlı hissələr eql və idrakin parlaq ziyyəsi ilə haman mehv olub gedir. Şair yenə ona məxsus olan sağlam, qüvvətli və optimist bir ruhla dolu şərlərini yaradır. Həyati həqiqətə olan açıq münasibətini, böyük gələcəyə olan aydın baxışını eks etdirir. Bəşərin gələcək azad günlərini, seadətini tərənnüm edir:

Açar Firdovsi-hüriyyət fulyuzabad olur aləm;
Güler sübhi-həqiqət, medalet mötad olur aləm,
Sürurabadi-hüriyyət gələr, dilşad olur aləm.
Şu istibdad əlindən qəhr uçduqca parlar nuri-hüriyyət,
Qaçanda divi-istibdad, oynar huri-hüriyyət.
Cahani sürgah eyler dili-məsruri-hüriyyət.
Ey ol vaxtı gören məsud! Unutma bizləri yad et!
Bu yolda həsrətiə can verən əhbəbi tədad et.
Məzarım üzrə gel dur, qəmli-qəmli ağla, fəryad et!

Gələcək üçün yaşayıb çırpınan Hadi, gələcək nəsl üçün də yazmayı çox sevirdi. Bu şeri də o bizim üçün yazmışdır.

Hadini tanıyanlar və anlayanlar onun son dərəcə qüvvətli, xüsusi və müstəsna bir naturaya malik şəxsiyyət, yenilməz, «fələye baş əyməyən qərtal təbiətli bir şair» olduğundan danışır və «onun olduqca yoxsul, sadə, fəqət məğrur bir həyati vardı» – deyirlər. Hadi ana torpağını, vətənini sevirdi. Lakin bu torpaqda hökmranlıq edən bir sürü alçaqlara əyilmək istəmədiyindən, ömrünün çoxunu qurbət ellərdə, həbsdə, sürgündə keçirmişdi.

– Axırı ne oldu?

– Kim bilir?!

Bu sualları verməmək də olardı. Lakin həqiqi sənətkarın şəxsi həyat faciəsi zamanın, xalqın faciəsidir. Görünür ki, Məhəmməd Hadinin həyati, qəhrəmanı şair olan sarsıcı bir tragediyadır.

Semadə quşlar olur pərgüşayı-hüriyyət,
Nə dadlıdır o fəzayı-səfayı-hüriyyət.
Yaşa, yaşa, yaşa ey dilrübayı-hüriyyət!
Bəşərə yox hələ zövqi-həvəyi-hüriyyət.

– deyə bütün ömrü boyu böyük azadlığı tərənnüm edən şairin hərada və necə öldüyü de bize məlum deyildir. O öz əcəli iləmi ölmüşdür, yoxsa onu öldürmüsələr? Aclıqdan, xəstəlikdənmi ölmüşdür və ya hürriyyət düşmənlərinin alçaq fitnə-fəsadlarının qurbanı olmuşdur? Bilmirik. Ancaq onu bilirik ki, Hadinin, bu böyük vətənpərvər şairin xalq dühəsi günəşindən zorla ayrı salınmış tale ulduzu keçmişin, o mənfur qaranlıqlar səltənetinin qalın qara buludlarla örtülmüş tutqun səmasında axıb gözdən itmişdir.

Məhəmməd Hadi insanpərvər və beynəlmiləlcə şair idi. Şairin bu yüksək ideyalarında nə qədər möhkəm, səmimi və dönməz olduğunu görmək üçün onun «Amali-vicdan» şerini diqqətlə oxumaq kifayətdir. Bu şerdə Hadi millətlər dostluğu, xalqlar qardaşlığı ideyasının özünün ən yüksək, ən sevimli idealı olduğunu və bu idealə qarşı çıxməq istəyən zülmət, cəhalət, əsərət həmişə axıra qədər mübarizəyə, çarpışmağa hazır olduğunu yazır:

Bütün evlədi-aləm hasili-bağı-təbiətdir,
Onunçun növi xahi-nəqşİ əlvahı-nəqaimdir.
Könül istər ki, olsun dəhr: sülhabadı-ünsiyət.
Bəni sövq eyləyən bu fikrə, fikri-alışanımdır.
Bəşər əqvami-tinət, həp vətəndir aləmi-imkan,
Bu hissiyati-qüdsiyyə səfabəxçi-rəvanımdır.
Əgər zülmət pəsəndən hərcucu-ixtilaf olsa,
Nə qəm, əhli-vəfəyəm tiği-rəxşənim zəbanımdır.

Məhəmməd Hadi vaxtilə özlərini «millətpərəst», millet xadimi kimi qələmə verən vətən xainları ilə aydın haqq-hesab çəkə bilmişdi. Şair sözün həqiqi mənasında millətini sevən bir şair olduğundan, onun hər sözü bir ox olub, yalnız öz mənfəətini güdən yalancı «millət xadimlərinin» gözünə batırdı. Onların Hadini görməyə gözləri yox idi. Nə üçün də olaydı? «Təraneyi-milli», «Dad istibdadidən», «Şərareyi-ruh» kimi şerlər məgər onlara xıtab etmeyirmi?

Kərəmkaran edər sərfi-məsan nəfi hümmətdə,
Səzadırımı, sən izzətlə yaşa, məxluq zillətdə?
Təhəmməl etməz insaniyyət, olsun xalq zəhmətdə,
Olur məhzuz vicdan görse xəlqi əmnü rahətdə.
Həya etməzmi nəfsin bəsləyənlər, bir utanmazmı?
Açıldı sübhi-sadiq, xəbidən millət oyanmazmı?

– kimi öldürүү kinayə və tərizlərin hədəfi utanmaz, satqın millet dəlləllərinin murdar sıfətləri deyildimi? Və ya:

Qaldıq əlində bir sürü ardabi-qəflətin,
Olduq əsiri-pəncəyi-qəhri-müsibətin.
Hər kimsə öz mənəfei-şəxsiyyətin arar,
Əshabi-fərq olmada qurbani-zillətin.
Minlərə binəva quru yerlərdə can verir,
Beş-on ləim naili dəryayı-nemətin.

kimi kin və nifrətlə dolu misralar, ölkənin bol sərvətinə, «dəryayı-nemətinə» sahib olub, xalqı, milləti dilənçi kökünə salan vicdansız, arsız, boynuyoğunlar sürüsünün və xarici soyğunçuların başı üzərində ildərim kimi cəxmayırdımı?

Məhəmməd Hadi vətənini, elini sevirdi. Canından, həyatından artıq sevirdi. Hadi başqa xalqları, millətləri bütün ruhu ilə sevdidi, onların səadətini, azadlığını arzu etdiyi kimi, öz xalqını, öz millətini də sevirdi. Həm də coşğun, odlu və atəşin bir məhəbbətlə sevirdi, saf, təmiz, ləkəsiz, yüksək bir qəlblə sevirdi.

Ey vətən, ey pəriyi-vicdanım,
Kasma bizdən nigahi-şəfqətin!
Eylə ilqə dilə məhəbbətinin,
Səni sevmək deyilmə imanım?
Dili məhzun edən bu halətdir,
Qılđım izhar işte həsrətimi.
Istərəm bəxtiyar millətimi,
Qəlbə bəslənən bu niyyətdir.

Vətənin, xalqın böyük gələcəyi, azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparmaq Hadinin əsas arzusunu, əməlini, şəxsi həyat və mübarizə məramnaməsini təşkil edirdi:

Həqiqi arzumuz intizamı-hali-millətdir,
Məsaimiz bütün məsrufi-istikmali-millətdir.
Əsasi-fikrimiz təmin istiqbali-millətdir.
Ürkədə bəslənən amalımız iqbali-millətdir.
Yeganə nüqtəyi-mətlub istiqlali-millətdir.

Xalqımızın böyük yaradıcı qüvvəsinə inanmayan, onu ibtidai, mədəniyyətsiz, xırda, geridə qalmış bir xalq hesab edərək vətəni

öz murdar tamahkar nefsleri xatirinə yadelli işgalçılardan himayəsinə tapşırmaq isteyən və bu məqsədlə Azərbaycanda müstəmləkə zülmü və xarici mürdaxiləyə qarşı başlanan milli-azadlıq hərəkatını boğmağa çalışan yerli burjuaziyaya və feodal ağalarına nifətələ hückum edərək, Məhəmməd Hadi Azərbaycan xalqının da böyük tarixə və zəngin bir mədəniyyətə sahib olduğunu, onun da dünyanın qabaqcıl xalqları və böyük millətləri kimi mədəniyyətin geniş yollarına çıxmaga müqtədir olduğunu və tam milli-azadlıq hüququnu tələb etməyə haqlı olduğunu gur səsi ilə aləmə bildirirdi. Şair istayırdı ki, onun xalqı özünün böyük yaradıcı dühasını inkişaf etdirməye, öz adını, imzasını həyat dəftərində möhkəmləndirməye, yaşamağa, yaratmağa, irəli getməyə imkan tapsın. Hadi biliirdi ki, belə bir imkanı onun xalqı, ancaq həqiqi milli-azadlıq hərəkatı, xalq hərəkatı yolunda, inqilabi hərəkat yolunda, həm daxili, həm de xarici düşmənlerin müqavimətini qırmaqla əldə edə bilər. Buna görədir ki, şair qəti inandırıcı dəlillərlə kütlələri bu xeyir işə tez bir zamanda başlamağa çağırır və bu yolda onların ləngidiyini, tərəddüd göstərdiyini gördükdə ciddi bir əsəbilik, səbirsizliklə öz xalqına xitab edərək, ata oğulu danlığı kimi onu danlayırdı:

Xilqət təcəddüd isteyir, istərsən istəmə,
Təsdiq edir bu fikrimi vicdanı-inqilab.
Asayışın behişi açılmaz o yerdə kim,
Ta yağmasa o gülşənə baranı-inqilab,
Mənbərinin millətə layla çalır hənuz,
Bulğar elində yüksəlir avazı-inqilab.
Bilməm ki, müstədə deyilizmi təcəddüdə?
Yoxsa düşünürümüzü, nədir şəni-inqilab?

Bir yiğin istismarçı dələduzlarla, millətin, öz mövqelərindən və sərvətlərindən xeyli razı qalan milyonerlərinə, xan, bəy və mülkədarlarına xidmət edən əksinqilabçı və liberal münəvvərlər, başlanan azadlıq hərəkatını boğmaq məqsədilə, «Oblomovkadan» yazılıqları cızmaqaralarda hər şeyin öz yerində, tamam-kamal olduğundan uzun-uzadı bəhs açır, zəhmətkəşlərə vətən, azadlıq və demokratiya sözlərini unutdurmaq məqsədilə onlara bolluca quru «vicdan azadlığı» vəd edirdilər.

Məhəmməd Hadi isə «millətə layla çalan» alçaqların üzünə dik baxmayı bacarırdı. O öz xalqının azadlıqdan hələ məhrum ol-

duğunu, dünyanın başqa xalqlarına nisbəten siyasi hüquq cəhətcə çox-çox geridə qaldığını, əsaretdə, köləlikdə yaşıdığını beyinləri, ürəkləri, qanları təlatümə getirən bir mərdlik və cəsarətlə deyirdi:

Hürrriyyəti-vicdan ki, deyirlər adı vardır,
Ol huri dərəğuş elə röyalar içinde.
Ərz etmədədir kəndini ifriteyi-oham,
Didari-həqiqət hələ xülyalar içinde.
Mən bir diriyəm, etdi məni dəfn təsadüf,
Zinde görünən bir sürü mövtalar içinde.
İmzasını qoymuş miləl ovqarı-həyata,
Yox millətimin xətti bu imzalar içinde...

Məhəmməd Hadi iki qüvvətin – inqilab və irticanın şiddetlə çarpışlığı, ölüm-dirim mübarizəsinə girişdiyi bir dövrə yaşayırırdı. Onun «millətpərəst» düşmənləri irticani, Hadi isə inqilabı müdafiə edirdi. M.Hadinin öz görüşlərində də feryad edən ziddiyetlər çox idi. O, proletar inqilabçısı deyildi və sosialist inqilabı ideyalarından çox uzaq idi. Bununla belə, inqilabi ideyalarla irticanın çarpışığı illərdə şairin burjua-demokratik inqilabı cəbhəsindən inqilabi hərarətlə müdafiə etmesi şəraitə görə onun üstün, mütərəqqi cəhəti idi. Bunu onun 1917-ci ildə cəbhədə ikən Fevral inqilabının qələbəsi xəberini aydın sübüt edə bilər: «Bu mübarek sənə özü ilə işıq hürrriyyət işığıdır... İngilabımızın tülüi ilə... siyasi oğrular, ictimai quḍurlar başçıları ilə bərabər tutuldular». Nitqin sonu aşağıdakı şərlə qurtarırırdı:

Herarətinle yaşa, ey həyati-hürrriyyət,
Səninlə kəsb edəcək bu millet ülviyət.
Səninlə canlanacaqdır qlub milletimiz,
Səninlə yox olacaq dilleri dutan zülmət.
Sənin fuyuzun ilə ruhimiz çiçəklənəcək,
Səninlə parlayacaqdır şüküfəyi-fikrət.
Qaranlığın işığı, canların hərarətisən,
Sözün xülasəsi, milletlərin seadətisən!..

Məhəmməd Hadinin həyat və yaradıcılığının ən parlaq, qüvvətli, gənc və coşqun dövrü birinci imperialist müharibəsinin qızığın illərinə təsadüf etmişdi. Bu zamanlar vətən xainları Azərbaycanı, Bakını imperialistlərə satmağa, ölkəni xarici işgalçılardan himayəsinə verməyə hazırlaşdırlar. Məhəmməd Hadi isə «herarət-

li şerleri» ile imperialist mühraribəsinə qarşı çıxır, vətəndaşlarını köləlik, əsarət əleyhinə mübarizəyə çağırırırdı:

Pay dər qeydi-əsaret yaşamaqdansa əger,
Hürr ölmək bele min vesleti-dildərə dəyer.
Səlli seyf eyleyərek şanlı atıl meydana,
Mərdlik dehrde yüz min dürü-şəhvərə dəyer.
Lövhəyi-fikrine yaz hübbi-vəten ünvanın.
Vətənin xaki-siyahi zəri-nəvvərə dəyer.

Vaxtılı Məhəmməd Hadi vətənini alman imperializminə qarşı Karpat dağlarında müdafiə etməli olmuşdu. İndi biz həmin vətəni alman-faşist taunundan Qafqaz dağlarında müdafiə edirik. Mübarizə qəti və ciddidir, ölüm-dirim mübarizəsidir. Bu vuruşda Hadi de bizimlədir. Sanki o, bu saat sağdır ve sağlığında qiymətləndirilməyen «hərarətli şerlər» i bize doğru uzadaraq deyir:

Candan keçirmisən? Gəl meydana – imtahandır!
Candan keçən, həqiqət, ən şanlı qəhrəmandır.

CABBARLININ ROMANTİKASI (Fragment)

Bədii ədəbiyyatda romantika, hər şeydən əvvəl, gözəl, azad və könül açan, fərəhli həyat, fərəhli özümüz haqqında arzu deməkdir.

Əgər o, sağlam romantikadırsa, hem də parlaq, mütərəqqi idealdır, insan həyatını daha da gözəlləşdirmək arzusudur.

Bu elə bir arzudur ki, xalqın ümumi mənəvi və əqli intellektual inkişafından doğur; milyonların qəlbində yurd salır, bədii inikasını isə xalqa bağlı olan əməlpərvər sənətkarların yaradıcılığında tapır.

İkinci cəhətdən, sənətdə romantika mücerred, zamansız, məkansız anlayış deyildir. Söz sənətinin bütün başqa keyfiyyətləri kimi, onun romantik keyfiyyəti də tarixidir.

Hər bir konkret tarixi şərait, dövr, zaman özünün əlamətdar romantik idealını yaradır. İctimai inkişafın böyük qanunlarına uyğun olaraq, bir cəmiyyət quruluşu başqa bir cəmiyyət quruluşunu əvəz etdikcə bəşərin mənəvi ehtiyacları da artır, arzuları da çoxalırlar və gözəl həyat haqqında romantikası da yeni və daha yüksək məzmun kəsb edir.

Hər əsrin, hər epoxanın özünün daha gözəl, azad həyat idealı, öz romantikası olur. Nizamının ideal cəmiyyət haqqındaki utoipiyyası, ideal hökmətar haqqındaki arzuları da romantika idi; Cəlil Məmmədquluzadənin azadlıq, istiqlaliyyət, xalq hakimiyyəti və demokratiya haqqındaki fikirləri də. Ancaq bu arzular arasında yerlə göy qədər fərq var idi.

Cəfər Cabbarlinin romantikası, onun azad, fərəhli həyat haqqında arzuları XX əsrin 10-cu və 20-ci illərinin Azərbaycan həyatının doğruduğu romantika idi. Başqa sözlə, xalqa can yandıran ədibi öz sağlığında əhatə edən Azərbaycan varlığının romantikası idi.

Bir var məhkum insanların romantikası, əsarətdə yaşayan xalqın romantikası, bir də var azad insanların romantikası, azad xalqın romantikası. Cəfər Cabbarlinin Aydin, Oqtay və Elxan kimi qəhrəmanlarının romantikası məhkum insanların ikiqat zülmə məruz qalan

vətəndaşın romantikası idi. Aydının arzularını yadımıza salaq: «Mən elə bir dünya istəyirəm ki, orada milletlər azad, fərdlər azad, zəhmət azad, vicdan azad, bütün varlıq azad... İstilah zənciri yox, altun yox, fərman yox; hər kəs öz zəhmətinin, öz arzusun quludur».

Bu, məhkum insanın, ən adı, bəşeri hüquqlardan məhrum edilən vətəndaşın romantikası idi. Bir qədər də dumanlı, kədərlə, həsrətli, nisgilli romantika idi. Çünkü dövran elə bir dövran idi ki, nə milletlər azad idi, nə fərdlər azad idi. Nə zəhmət azad idi, nə də istilah zənciri qırılmışdı.

IX esr Babək hərəkatı dövrünü canlandıran «Od gəlini» faciəsi qəhrəmanı Elxanın da arzuları öz dövrü üçün baş tutan arzular deyildi: «Biz... torpaqlarından qan daman, əski dünyani uçurmaq, çiçəklərində səadət gülümşeyən yeni bir sevgilər dünyası qurmaq istəyirik. Orada varlı-yoxsul, güclü-gücsüz olmayıacaqdır. Bütün ölkə qardaşcasına çalışan, qazanan, bölüşən bir ailə olacaqdır... Zərərsiz azad istəklər, azad hərəketlər, həyatın müqəddəs qanunu hökm sürəcəkdir. Orada... azad vicdanlar, azad sevgilər hər kəsin böyük tanrı olacaqdır... Orada qışın keskin soyuqları hamını bərabər üzüdecek, güneşin altun telleri hamını bərabər isidəcəkdir».

Bu arzular əsrləri qabaqlayan arzular olsalar da yəni azad nəfəs almağa belə həsrət qalan xalqın, fəryad edən ictimai ziddiyətlərle dolu bir dövranın kədərlə romantikası idi. Azadlığın böyük nemət olduğunu dərindən dərk edən və bu yolda hər cür fədakarlığa hazır olan Elxan kimi cəsur vətəndaşların qəlbində böyük arzular, bərabərcəsinə və insancasına yaşamaq həsrəti aşırdaşı; «torpaqlarından qan daman» köləlik dünyası isə bu gözəl ümuməşəri arzuları amansızcasına qovur, söndürür, yandırıb küle döndərirdi.

Cəfər Cabbarının Aydin, Oqtay, Firəngiz, Elxan kimi ilk romantik qəhrəmanları «keçinilməz altın dənizlərində» qərq olur, məğlub olur, ölürdülər. Ancaq onların insan səadəti, xalq, vətən səadəti haqqında bəslədiyi gözəl arzular ölmürdü. Əksinə, bu facieli ölümlər o romantikanı daha da qüvvətləndirir, nəcib arzuların həqiqətə çevrilmesi yollarına işq salır, yatmışları da, qurtuluşa ümidi itirənləri də hərəkətə getirirdi.

Yaxşı demişlər ki, ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də betərdi.

Cəfər Cabbarlı haqlı olaraq bu ilk romantik qəhrəmanların

ölümünü də həyat qədər dəyərli olan bir ölüm kimi qiymətləndirmişdir. Bir də axı, bu qəhrəmanlar yalnız özlərini düşünən adamlar kimi elə arzular bəsləmirdilər ki, sözleri ilə bərabər ölüb getsin.

Milletləri azad, fərdləri azad, zəhməti azad görmək arzusu; istila zəncirini qırmaq arzusu; milli mədəniyyətin çiçəklənməsini görmək arzusu; bərabərcəsinə, qardaşcasına və insancasına yaşamaq arzusu – bunlar tek-tek adamların arzusu deyil, ümumxalq arzusu idi. Ölmez arzular idi. Cəfər Cabbarının qəhrəmanları da ölürdülər, bu nəcib ümumxalq arzusunu yaşatmaq üçün.

İdeyalı əsərkarlarının əsərlərinde romantika mühüm, həyatı əhəmiyyəti olan konkret məsələlər etrafında dolaşır. Məsələn: vətəndaşlıq hissini romantikası; insanpərvərlik hissini romantikası; yeniliyə, müasirliyə çağırış romantikası; gələcəyin romantikası və ya başlanan böyük bir işin, hərəkatın romantikası və habələ...

Cəfər Cabbarının ilk romantik qəhrəmanlarından vətəndaşlıq hissini romantikası çox güclüdür. «Oqtay Eloğlu» faciəsində bir xalqı, onun səadətini, gələcəyini düşünən Oqtayla, öz şəxsi mənafeyini ümumxalq mənafeyindən yüksək tutan Səməd bəy arasında mükalimə buna tutarlı misal ola bilər;

Səməd. Oqtay, dünən anan bizə gəlmişdi. Yalvarıb məni gönderdi, axır belə iş olmaz.

Oqtay. Səməd bəy, istəyirsiniz sözlerinizin hamısını söyləyim... Çörək yox, odun yox... Bunların hamısını bilirom. Nə etmək!

Səməd. Cox da bilirsən, çarə ki, etmirsen.

Oqtay. Doğrudur! O zavallılar da... Fəqət edə bilmirəm. Çünkü, Səməd bəy mən qocaman bir xalqı, onun səadətini, gələcəyini iki nəfər qadının istirahətinə fəda ede bilmirəm.

Səməd. İstirahət istəmirlər. Bir parça çörəyə nə deyirsən? Mən xalq deye özümü şəhid edəcəyəm! Qiymət verən kimdir..

Oqtay. Mən heç bir şey istəmirəm. Mən bu yola gəlirken xalqımdan altun taclar gözləmirdim. Mən o şeyi gözleyirdim ki, onu da alıram.

Səməd. Mən də xalq üçün çalışıram. Cəmiyyətdə... Upravada üzvəm, fəqət elə işdir ki, adım-sanım, güzəranım. Yoxsa xalq!.. Mən özümü unudacağam ki...

Oqtay. Xalq və «mən» – bu iki söz bir yerə sıçıdırılmaz.

Ya mən olmaliyam, mənim üçün xalq olmamalıdır. Ya o olmalıdır, mən olmamaliyam. Mən baxdim, ikinci yolu götürdüm və o gündən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O, el oğludur. O, böyük bir vahidin kiçik bir parçasıdır.

Səməd. Onu sən deyirsən, gör xalq sənin üçün nə deyir?

Oqtay. Xalq anlamır. Onun dediyi mənim üçün bir heç, tam mənası ilə bir heçdir.

Səməd. Oqtay, çocuq olma! Qubernatora dilmanc gərəkdir. Ayda 70 manat donluq verir. Amma kənardan da 7-8 yüz gəliri var. Həm də camaat içinde adın, hörmətin. Düyü, yağı, minnətin de minnet. Mən səni göstərdim. Dedim rüştiiyyəni bitirmiş, idraklı, rusca-azərbaycanca gözəl savadı, budur kağız. Yolladı ki, göndər gəlsin. Axır ki, düzəltmişəm.

Oqtay. Çox razıyam, Səməd bəy!

Səməd. Yaxşı də. Artıq nə isteyirsən?

Oqtay. Səməd bəy! Məqsəd para qazanmaq olsa, mən onun yollarını çox gözəl bilirəm. Mən bir sənətkaram, bir sənət düşkünüyəm. Mən bir çinovnik ola bilmərəm.

Səməd. Sənət sevirsənse, eşitdim ki, səni böyük para ilə rus səhnəsinə çağırırlar. Get həm təqdir olunarsan, həm də pulun... O vaxta qədər xalq anlarsa işlər yoluna düşərsə, qayıdır gələ bilərsən.

Oqtay. Ha, ha, ha! Aldanırsan, Səməd bəy, aldanırsan! Bu-nu bizim üçün kim edəcəkmiş! Mən prins kimi hazır nahara gəlmək istəmirəm. Başqalarında səhnə, mədəniyyət hər şey var, bizdə yox. Yaşamaq isteyirsek yaratmalıyıq. XX əsrin tekamülünə qarşı bu yaziq xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilirsə, bilsin, mən bilmirəm. Yaşadığımız mübarizə meydanlarının müxtəlif qazmaları vardır.

Səməd. Hamısını sənmi yaradacaqsan?

Oqtay. Hər kəs öz bacardığını. Buradan kimse geriyə qaça bilməz. Səhnəmiz yox, fəqət olmalıdır. Onu da mən yaradacağam.

Səməd. Oqtay, mən gedirəm. Ağlını topla, həm çalışacaq, həm də ac qalacaqsan... həm də xalq sənə güləcək. Arsız, oyubaz deyəcəkdir... Sabah mənə dəyərsən.

Oqtay. Səməd bəy, gediniz! Mən heç bir zaman sizə dəyməyəcəyəm. Mən bir mübarizəm, cəbhəm bu!..

Səməd. Fəqət, indilik anan, yaziq bacın!..

Oqtay. Bacım da, xalqdan biridir. Onları da xalq özü düşüner.

Büyük mukalimədə Oqtayın tutduğu mövqə nə qədər yüksək və iibrətlidir. Onun sözlerinin mənası budur ki, xalq məndən, mənim dostlarımdan və qohum-əqrəbamdan ibarət deyildir. Xalq – mən və sizsiniz! Fərdlərin ayrı-ayrılıqda yalnız özleri haqqında düşünüyü yerdə – «bunlar da bir xalqdır, bunlar da vətəndaşdır» – demək çətindir. Bütün vətəndaşların iradəsini böyük məqsədlər uğrunda birləşib vahid bir ümumxalq iradəsi təşkil etmədiyi yerdə xalqın varlığından və ümumxalq iradəsindən söhbət gedə bilməz. Fərd cəmiyyətdən, xüsusi ümumiyyətten ayrı təsəvvür edilə bilməz. Ən böyük qanun ümumxalq səadətidir. Çünkü səadəti olmayan yerdə mənim üçün də, sənin üçün də səadət yoxdur.

* * *

Cəfər Cabbarlıının Oqtay, Elxan kimi ilk romantik qəhrəmanlarının zəif cəhətlərindən, onların anarxizmindən də çox danışmaq olar. Lakin onları aciz, müti adam adlandırmaq olmaz. Aciz o adamdır ki, zülmə hədsiz döyümlük göstərsin, eybəcerliyə göz yumsun, haqsızlıq, hüquqsuzluqla barışın; yalnız özünü düşünün, özünü cəmiyyət işlərindən kənara çəksin... Cəfər Cabbarlıının bu qəhrəmanlarının heç birində belə bir acizlik, zəiflik, mütiilik yoxdur. «Yer üzərində hakim-məhkum, zalim-məzəlum kəlmələri durduqca bəşəriyyət bir gülər üz görə bilməz» – deyən və cəmiyyətdə tügyan edən ictimai ziddiyyətlərə qarşı çıxıb «birinin varlı, birinin yoxsul, kiminin hakim, kiminin məhkum olmasına» dözə bilməyən; zülmə tabe olanları «qəssablar bıçağı altında qafılanə olayan qoyun sürülerinə» bənzədən, «mən bir həqiqətəm, mən bir heç deyiləm» – deyib «Yaşayışda bir inqilab yaratmaq haqqında» arzu bəsləyən bu romantik qəhrəmanların heç birinə aciz, müti adam demek olmaz.

Hərçənd bu pərişan düşüncəli gənclərin son neticədə sarsılması, bədbinləşməsi, hissə qapılması, birinin «gic Aydin!» o, birinin «səfillər padşahı» şəklində düşməsi bize qəribə görünür, bizi təəccübəldəndirə bilir. Lakin nəzərdə tutmaq lazımdır ki, bu nəcib arzulu gəncləri altun-kapital hökmənlilik mühiti ele sıxışdırılmışdı ki, böyük Cəlil Məmmədquluzadənin sözleri ilə desək, «daşı da bu növ sixsaydın yumşalar», şəklini dəyişə bilərdi. Bu ele bir dövr

idi hər kəsin ki, xalq üçün döyünen qəlbi var idi, onun imkani, səlahiyyəti, ixtiyarı yox idi; hər kəsin ki, imkani, səlahiyyəti, ixtiyarı var idi onda da xalqa yanan ürək yox idi.

Dünya ədəbiyyatında, Oqtay, Elxan tipli romantik qəhrəmanlar həm də nəcib, gözəl insanlar adlandırılmışdır. Cabbarının bu ilk qəhrəmanları da fikirlərindəki müəyyən sarsıntılarla baxmaya-raq gözəl, nəcib vətəndaşlar idi. Özləri bədbəxt olsalar da arzuları xoşbəxt idi.

«Sevil», «Almaz», «Yaşar», «Dönüş» əsərlərində C.Cabbarlının və onun müasir qəhrəmanlarının romantikası, artıq arzu edilən səadətin romantikası deyil, başlanan, görülən romantikası, yeni həyat qurucularının romantikası, sosialist varlığının romantikası idi.

Bu yeni dövrdə Cabbarlı yaradıcılığında, sözün geniş mənasında meşşanlıqla qarşı mübarizə romantikası xüsusilə diqqəti cəlb edirdi.

Məfkurəsizliyi, ictimai idealdan məhrum olmayı və vətəndaşlıq vəzifəsini unutmayı C.Cabbarlı meşşanlığın ən səciyyəvi xüsusiyyəti hesab edirdi. Meşşanlığın tənqidü ədibin ilk əsərlərində də var idi, ancaq mədəni inqilab uğrunda mübarizə illərində yazdığı əsərlərdə daha da güclənmişdi.

«Sevil»də Balaş, «Almaz»da Fuad və Camal, «Dönüş»də Qəmər xanım, «Gülər» hekayəsində Kamal surətləri ilə Cabbarlı meşşanlığının çox tipik, sosioloji təhlilini vermişdir. Büyük müəllimləri olan «Anamın kitabı» müəllifi Cəlil Məmmədquluzadənin və «Millət necə tarac olur-olsun, nə işim var!» satırası müəllif Mirzə Ələkbər Sabirin maskaları yırtıb, paxırları açan gözəl ənənəsini davam etdirərək, Cəfər Cabbarlı Azərbaycan səhnəsinə avam, cahil, mövhumatçı meşşanlardan başqa, bir də «mədəni», «oxumuş» meşşanlar götirmişdi. Bunlar – bu balaşlar, fuadlar, camallar, qəmər xanımlar – paltarı təzə, başı köhnə, rəftarı nəzakətli, qəlbi heybatlı, zahiri ziyanlı, batını qaranlıq, siyasi kütlüyün, intellektual yoxsulluğun, vətənsizlik və yurdsuzluğun tipik nümayəndəsi olan «qalstuklu, kraxmallı odunlar» idi.

Cəfər Cabbarının nəzərində bu «mədəni» meşşanlar həm vecsiz, fərsiz, həm də qorxulu adamlar idi. Vecsiz idilər, ona görə ki, onların cəmiyyətə, insanlığa, xalqa, vətənə heç bir xeyri dəymirdi. Qorxulu idilər ona görə ki, özlərinin meşşanlıq bataqlığına yuvarlandıqları bəs deyilmiş, başqalarının da ictimai, faydalı

adam olmasına, cəmiyyətə xeyir verməsinə mane olurdular. Aslan bəy Fırəngizin, Balaş Sevilin, Qəmər xanım Turacın, Kamal nişanlısı Gülərin yeni həyat yollarına çıxmasına əngəl töredirdilər.

Bunlar cəmiyyətdə kiçik, əhəmiyyətsiz varlıqlar olsalar da hərəsi bir damcı zəhər idi. C.Cabbarlı haqlı olaraq bu «mədəni» meşşanlığı «zəherli konservativizm» adlandırmışdı. Büyük ədibi narahat edən də o idi ki, bu zəhər damcıları, bəzən heç gözə görünmeyən bu bakteriyalar gənc, sağlam nəsillərə də sırayət edir, onları da müasirlikdən, müasir vəzifələrdən uzaqlaşdırırı.

«Almaz»da Almazla Camal ve Fuad arasındaki mükələməni yadımıza salaq. Camal Azərbaycan kendini, çörəyini yediyi kəndçini bəyənmir, şəhərə can atır. Şəhəri de böyük mədəniyyət mərkəzi kimi deyil, bir əyləncə cövləngahı kimi tanır; mədəniyyi, müasirliyi də eyş-işrətdə və şəhərin izdihamlı küçələrini boşboşuna ölçmekdə görür. Fuad daha qəliz hərəkət edir, nişanlısı Almazı sanki onun şəxsiyyətinin bir hissəsi imiş kimi, özünün yuvarlandığı mənasız həyat bataqlığına doğru sürükləyir.

Zahiri görkəmi ilə bu gənclərin hər ikisi müasir ruhda təbiyə almış adamlara benzəyirlər. Lakin zəher damcıları öz işini görmüş, hər iki yeniyetməni müasir görüşlərdən, əsrin qan damarlarından uzaq salmışlar. Budur, mübarizə cəbhəsindən qaçan Camal Almazı da öz tərəfinə çəkmək isteyir:

C a m a l. Hə, Almaz xanım, evdəsiniz?

A l m a z. Camal, sizsiniz, hara belə?

C a m a l. Köçürəm,

A l m a z. Hara?

C a m a l. Şəhərə.

A l m a z. Nə danışırsınız?

C a m a l. Darıxdım, Almaz. Sizə ki, yazmışam. Siz də hazırlaşınız gedək.

A l m a z. Bəs, bizim Maarif Komissarlığı ilə şərtimiz?

C a m a l. O bir şey deyil. Düzəltmək olar. Ərizə verərik, düzəzələr gedər.

A l m a z. Mən sizi anlamıram, Camal. Bu, mənəcə ictimai bir əxlaqsızlıqdır. Mən... söz verdim, vəzifə götürdüm, qurtardı. Bu, bizim vətəndaşlıq borcumuzdur.

C a m a l. Vətəndaşlıq borcumuz, vətəndaşlıq borcumuz. Onu şəhərdə də görə bilərik. Sən yaman idealistsən, Almaz. Sənin ni-

şanlıın Fuad sənə yaxşı deyirdi ki, mən vətəndaş olmaqdən başqa özüm üçün də bir adamam. Dünyada bir yol yaşayırıam...

A l m a z. Bu, mənçə, en azı bir idealsızlıqdır, bir irticadır.

C a m a l. Bu saat hər kəs öz papağını başında bərk tutub ki, başından alıb qaçmasınlar. Siz, bilmirəm nə qoymusunuz, nə götürürsünüz. Bir də kənd deyəndə mən başqa cür düşünürdüm. Şəkillərdə görmüsünüzmü?..

A l m a z. Şəkil çəkmək asandır, həyat yaratmaq çətin. Sizin şəkliniz də çox bayğıdır. Biz ondan daha gözəlini burada, həyatda, bu qara torpaq üzərində yaradacağıq.

C a m a l. Siz, yeni kim? Görüm sən komissarsan, upolnamoçennisən, kimsən?

A l m a z. Yox, mən, ancaq bir vətəndaşam. Bu da mənim vətəndaşlıq borcumdur.

C a m a l. Yenə də vətəndaş. Vətəndaşlıq borcu təkcə size qalmışdır?

A l m a z. Mən tək deyiləm...

Bu mükəlimədə yalnız fəndlər, fərdi zövqlər deyil, bir-birinə zidd əxlaqi görüş qarşılaşdırılmışdır.

Onlardan biri «hər kəs özü üçün» və «yaxın adamları üçün» əxlaqidır. Bu qəribə əxlaq «kirpi kimi öz tikanlarının içini büküllüb cəmiyyətdən ayrılmayı», «eşidən nə deyər?» mövhumatına əsir olub istədədi, bacarığı cəmiyyətdən gizlətməyi, yüngül bir xidməti bele xalqdan əsirgeməyi təbliğ edir.

İkincisi «hər kəs cəmiyyət üçün, xalq üçün, insanlıq üçün» əxlaqidır ki, vətəndaşlıq vəzifəsi, el qayğısı, ümumun səadəti üçün fədakarlıq onun müqəddəs qanunlarıdır.

Cabbarlıının bütün müsbət qəhrəmanları bu böyük yoluñ yollarıdır. Bu qəhrəmanlardan bizi bir neçə onilliklər, qırx illik bir məsafə ayırır. Bu müddətde məişətdə və şüurlarda çox böyük baş vermişdir. Cəmiyyətimiz müdrik atalar, ağıllı oğullar, ağıllı qızlar müasir ruhlu yeni nəsillər hesabına dəyişmiş, başqalaşmışdır. İnsanlıq vəzifəsi, vətəndaşlıq borcu, xalqa, Vətəne xidmət hər bir şüurlu vətəndaşın en gözəl və en böyük həyat idealı olmuşdur. «Hər kəs cəmiyyət üçün, xalq üçün» əxlaqi «hər kəs özü üçün» əxlaqına qalib gəlmişdir. Başqa sözə əməlpərvər cəmiyyətçilik, fərdiyyətçilik meşşanlıqla ideya şöhrəti, əməl şöhrəti qazanmışdır.

Bununla belə məlum bir həqiqətdir ki, vaxtı ötmüş adət-ənə-

nələrin, köhnə əxlaq və vərdişləri, xüsusən meşşanlığın, «hər kəs özü üçün» əxlaqının izi, tozu hələ cəmiyyətimizdən kesilməmişdi. Bu mənfi əxlaqi keyfiyyətlərin bəzən tügyan etməsi hallarının şahidi oluruq.

Bu miraslar və onların yeni miskin təzahürləri bəzən heç özümüzün de xəberimiz olmadan bəd əməl, xain «bələdçi» kimi bizi yolumuzdan ayırb öz mühafizəkar, qaranlıq izinə salır. Toz-torpağını üzümüze çırıp, uzağı görən gözlərimizi qamaşdırıb dumandırır, bizdəki müasirlik, yenilik ruhunu zəiflədir.

Məhz bu yerdə müdrik klassikimiz və böyük ağıllı vətəndaşımız C.Cabbarlı bizim köməyimizə çatır və səhnələri titrədən qalib səsi ilə «Zəhərli konservativizmdən, mühafizəkarlıqdan, meşşanlıq azarından, zəhər damcılardan özünüñ gözləyin, qoruyun, həyatdan geridə qalmayın, əsrin yavruları olun, od yavruları olun!» – deyib bizi ayıldırd.

Bu nöqtəyi-nəzərdən Cəfər Cabbarlı bu gün də, gələcəkdə də bizim yeni nəsillərin həyat müəllimlərindən biri olaraq yaşayır, yaşayacaqdır.

Cəfər Cabbarlıının gözəl, nəcib, romantik arzularına bir nəfərin, bir yazılıçının arzuları kimi baxmaq olmaz. Əsl sənət əsərində eks olunan şər bir parlaq idealın, arzunun müeyyən real zəminini olur ki, bu real zəmin də xalq ruhu, xalq mənəviyyatından ibarətdir.

Cabbarlıının romantikası onun mənsub olduğu xalqın səciyyəvi psixoloji keyfiyyətindən, mənəvi tərəqqisindən, azadlıq, demokratiyaya, müasirləşməyə olan qüvvəli meylindən və xalqın yeni cəmiyyət quruculuğu uğrunda mübarizə əzmindən doğan bir romantika olmuşdur.

Xalq bütün mənəvi sərvətlərin yaradıcısıdır.

Dahiləri də yaradan xalqdır.

KITABIN İÇİNDƏKİLƏR

AZƏRBAYCAN ƏDƏBİYYATINDA ROMANTİZM

Azərbaycan romantizminin nəzəri məsələləri	5
Romantizmin ideya xüsusiyyətləri	63
UNUDULMAZLAR	
Klassik romantizm ənənələrinə münasibətimiz	137
Eşq və azadlıq müğənnisi	165
Cavid yaradıcılığının sənətkarlıq xüsusiyyətləri	174
Səni kim unudar!	263
Cabbarının romantikası	271

MƏMMƏD CƏFƏR CƏFƏROV

SEÇİLMİŞ ƏSƏRLƏRİ

(II cild)

NAŞIRİ
Qoşqar İsmayıloğlu,

BƏDİİ REDAKTORU
İlham İsmayılov,

TEXNİKİ REDAKTORLARI
*Leyla Qarayeva,
Akif Dənzizadə,*

KORREKTORU
Rəfiqə Qənbərqizi,

OPERATORU
Məlahət Qurbanova,

ÇAPƏ MƏSUL
*Xaqani Axundov,
Anar Abdullayev,
Azər Yunusov.*

Yığılmağa verilmiş 28.09.2002,
çapa imzalanmış 15.03.2003,
formatı 60x90 1/16,
fiziki ç.v 17,6, şərti ç.v. 17,6,
ofset kağızı №1, tayms garnituru,
sifariş 5. Sayı 700

Kitab
«ÇİNAR-ÇAP» müəssisəsinin nəşriyyatında
nəşre hazırlanmış
və
«QAPP-POLİQRAF» Korporasiyasının
matbaəsində çap olunmuşdur.

✉ 370025. Bakı şəhəri, N. Rəfiyev küçəsi, 24.

☎ Tel.: 902757, 989555, 937255

МАМЕД ДЖАФАР ДЖАФАРОВ

ИЗБРАННЫЕ ПРОИЗВЕДЕНИЯ
(II том)

ИЗДАТЕЛЬ
Гошгар Исмаилоглы

ХУДОЖЕСТВЕННЫЙ РЕДАКТОР
Ильхам Исмаилов.

ТЕХНИЧЕСКИЕ РЕДАКТОРЫ
*Лейла Гарәева,
Акиф Дензизаде.*

КОРРЕКТОР
Рафига Ганбаркызы,

ОПЕРАТОР
Малахат Гурбанова,

ОТВ. ЗА ПЕЧАТЬ
*Хагани Ахундов,
Анар Абдуллаев,
Азер Юнусов*

*Сдано в набор 28.09.2002,
Подписано к печати 15.03.2003.*

*Формат 60x90 1/16,
физ. п.л. 17,6 , усл. п.л. 17,6,
Заказ 5. Тираж 700*

Книга подготовлена к изданию
в издательстве
предприятия "ЧИНАР-ЧАП"
и отпечатана в типографии
Корпорации "ГАПП-ПОЛИГРАФ"

370025, Баку, ул. Н.Рафиева, 24.
 Tel.: (+99412) 902757, 989555, 937255.

MAMMAD JAPHAR JAPHAROV

SELECTED WORKS
(II volume)

PUBLISHER
Goshgar Ismayiloglu

ARTISTIC EDITOR
Ilham Ismayilov.

TECHNICAL EDITOR
*Leyla Garayeva,
Akif Danzizade,*

PROOF-READER
Rafiga Ganbargizi,

TYPIST
Malahat Gurbanova,

PRINTING OFFICERS
*Khagani Akhundov,
Anar Abdullayev,
Azer Yunusov.*

*Submitted for typing 28.09.2002,
signed for printing 15.03.2003,
size 60x90 1/16, physical p.p. 17,6
conditronal p.p. 17,6; offset paper №1,
times font, order 5, circulation 700*

This book has been developed
in Publishing House
"CHINAR-CHAP" Enterprise
and printed in printing house,
"GAPP-POLIGRAF" Corporation.

370025. Baku , N. Rafiyev street, 24.
 Tel.: 902757, 989555, 937255